



İMADƏDDİN
NƏSİMİ

Seçilmiş əsərləri


II cild

İMADƏDDİN NƏSİMİ

Seçilmiş əsərləri

İKİ CİLDDE

II cild



Azərbaycan
Milli
Kitabxanası

İmeddîn Nâsimî, Seçilmiş eserleri, İki cildde, 2-ci cild
Bakı, "Şərq-Qarş", 2013, 348 sah.

ISBN 978-9952-477-07-8
978-9952-477-09-2

Rəsəmm: Ayzən Rəsul

İCTİMAİ-FƏLSƏFİ ŞEİRLƏR

Büyük Azarbeycan şairi İmeddîn Nâsiminin "Seçilmiş eserleri"nin yenidən işlənmüş ikinci cildinə doğma dilimizdə qalmalığı, esasən, içimci-falsafî məzmunun üstünlük tərkil etdiyi müxtəlif jöncü poetik eserləri daxil edilmişdir. Bu şeirlərdə humanist idəyələr, seyirə, ədalət və kamilliyyət çəgiriş motivləri opurmuş yer tutur.

Məndə siğar iki cahan, mən bu cahana siğmazam,
Gövhəri-laməkan mənəm, kövnü mokana siğmazam.

Ərşələ fərslü kafü nun məndə bulundu cümlə çün,
Kas sözüñüñü absam ol, şorhi-boyanı siğmazam.

Kövni-məkandır ayətim, zatidürür bidayətim,
Şən bu nişanla bil məni, bil ki, nişanı siğmazam.

Kimsə gümanıñ zonn ilə olmadı haqq ilə biliş,
Haqqı bilən bilir ki, mən zənni gümana siğmazam.

Surətə baxü ma'nını surət içində tanı kim,
Cism ilə can mənəm, vali cism ilə cana siğmazam.

Həm sədefəm, həm inciyəm, haşrū sirat asinciyam,
Bunca qumaşü rəxt ilə mən bu dükana siğmazam.

Gənci-nihan manəm man uş, eyni-ayan mənəm, mən uş,
Gövhəri-kan mənəm, mən uş, bəhrəvü kana siğmazam.

Gərci mühiti-a'zəməm, adam adımdır, adəməm,
Tur ilə künfəkən mənəm, mən bu mokana siğmazam.

Can ilə həm cahan mənəm, dəhrlə həm zaman mənəm,
Gör bu latifəyi ki, mən dəhrü zamana siğmazam.

Zərrə mənəm, günsəz mənəm, çar ilə pəncü şəş mənəm,
Surəti gör bayan ilə, çünki bayana siğmazam.

Zat iləyəm, sıfat ilə, gülşəkorəm nabat ilə,
Qədr iləyəm bərat ilə, bəsto dohanı siğmazam.

Nara yanın şəcor manəm, çorxa qıxan hocər manəm,
Gör bu odun zəbənaşın, mən bu zəbəna siğmazam.

Səhd ilə həm şəkar manəm, şəms mənəm, qəmər manəm,
Ruhı-rəvan bağışlaram, ruhi-rəvana siğmazam.

Tir mənəm, kaman mənəm, pır mənəm, cavan mənəm,
Dövləti-cavidən mənəm, ayinədənana siğmazam.

Gərci bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm,
Məndən uludur ayətim, ayətə, şəna siğmazam.

Dinlägil bu sözü ki, candır söz,
Aliyü asımarınmakandır söz.

Şeş cahatdən münezzah arlavü bax,
Şöylə kim, xalıqı-cahandır söz.

Nazılı münzil anla kim, birdir,
Kəndi kənduya tərcüməndir söz.

Tulü arz ilə ümögü bulunmaz
Ya's ni bihəddü binişandır söz.

Bu hədise nəzər qıl, ey aqıl,
Arlayasan ki, bigüməndir söz.

Ərş-i-rahman dedi nəbi könlüla,
Çünki gördü, könülə kandır söz.

Dedi ya kafıla, əyzə-bikə,
Çün Əli bildi, müstəändir söz.

Qeyri-məxluqdur, na demək olur,
Anla kim, imdi rayigandır söz.

Əqlı-küll arşü kürsü, lövhü qəlam,
Çar ünsür, nöh asımandır söz.

Zahirü batin, əvvəlü axır,
Aşikaravü ham nihandır söz.

Kafü nundan vücudə gəldi cahan,
Əgor anlar isən, əyandır söz.

İsiyi-pak, Adəmü Əhməd,
Mehdiyi-sahibəz-zamandır söz.

Bu bəyanı dildərsən arlayasan
Kim, necəsi filan-filandır söz.

"Cavidannama"yi gətirgil elə,
Ta biləsən ki, nəsnə candır söz.

Söza bu izzü cah yetməzmi,
K'aydalar Fazlı-qeybdandır söz.

Aqıl isən sözünü müxtasar et,
Ey Nasimi, çü bigirandır söz.

Daldım yenə bir bəhrə ki, ümman dəxi bilməz,
Küfrün sözünü dünyada iman dəxi bilməz.

Buldum vücudun şübhə-əzələ vəhyy ilə münzil,
Vəchin sözünü dünyada bürhan dəxi bilməz.

Iblis azəli lə'nət olub lə'nata qaldı,
Lə'nat sözünü dünyada şeytan dəxi bilməz.

Musa azəli qıldı vücudımı əsa çün,
Musa sözünü dünyada İmrən dəxi bilməz.

Müşkil oluban çün bu sözü bilmədi kimse,
Müşkil sözünü dünyada asan dəxi bilməz.

İnsan oluban cama geyib dünyaya gəldim,
İnsan sözünü dünyada ehsan dəxi bilməz.

Lölöi-əzələ şöyle köntül dopdolu oldu,
Lö'lə sözünü dünyada mərcan dəxi bilməz.

Düxan azəli kim, sözünü vermedi yarə,
Düxan sözünü dünyada düxan dəxi bilməz.

Gənci-əzəli şöyle kənənə daşdı töküldü
Gəncüm sözünü dünyada viran dəxi bilməz.

Ey badi-səba, var, xəbari yara ilət kim,
Hüdhüd dilidir bunu Süləyman dəxi bilməz.

Zülfünə başın top edibən qoydu Nəsimi,
Zülfün sözünü dünyada çövkan dəxi bilməz.

Ey azəli can ilə cananımız!
Əşqi-rüxündür əbədi şanımız.

Ka'bə üzündə biza, ey Fazlı-həqq,
Zülfü rüxün qiblovü imanımız.

Vəchinə yazdı ohuz iki hüruf,
Hikmat ilə münsiyyi-ərkanımız.

Surəti çün əhsəni-taqvim imiş,
Sandə zühur eylədi sübhanımız.

"Səvvərəkəllahü əla şöklili"
Üşə nəbinin sözü bürhanımız.

Mə'mənə həqq dünyarı zindan dedi,
Möminkaç qalmaya zindanımız.

Uymadı arif sözüna vaizin,
Divə müti' olmadı insanımız.

Əvvəlü axırda üzündür, üzün,
Sün'i-xuda, qüdrati-yəzdanımız.

Kim ki sücud eyləmədi hüsnüno,
Divi-la'ın olduvü şeytanımız.

Can necə tərk eyləsin, ey can, səni,
Çünki canın canısan, ey canımız!

Parda üzündən götlər, ey suratın
Fazlı-ilahi ilə rohmanımız.

Eynimə sənsiz tikan oldu cahan,
Qandasan, ey təzə gülüstanımız?

Ta biləsan kim, necadir, ey faqib,
Adəmi-xaki ilə ehsarımız.

Hüdhüdü Bilqəysə rəsul eylədi,
Nəmanı göndərdi Süleymanımız.

Cövr ilə yandırıcı Nasimiyi dust,
Həm bu idi dust ilə peymanımız.

Var bu cahandan özga bizim bir cahanumuz,
Surət bu aləm oldu biza, ol məkanumuz.

Zətnən həyyü baqı demisler bu cövharın,
Şol kim, bizim-cahanumuz olmuş bu canumuz.

Ey də'vət eyləyen bizi firdövsə, eylə bil,
Cənnətdən özgə vardurur əla məkanumuz.

Cövhar ki, dutdu aləmi rövşən gınaş kimi,
Andandır aşıkata bu gənci-nühanumuz.

Cövhərləri zühhura gətirdi çü nitqi-haqq,
Gör kim, nə feyzə geldi yeno bəhrü kanumuz.

Ol kim, bizim həqiqətimizdir xayalımız,
Yoxdur nişanı qılca, nə bilsin nişanumuz.

Sən bu Nasiminin dilini anla, bil sözün
Kim, var bu dildən özgə bizim bir lisənumuz.

Dünə gün müntazirən mən ki, bu pərgər nadir?
Günbədi-çərxi-fələk, gərdişi-dəvvər nadir?

Bu doquz çərxi-müəllaq nadan oldu tartib,
Fələk altında dönen kövkəbi-sayyar nadir?

Musiyü Tür nadir, Şibliyü Mənsur nadir?
Əjdaha olan ağac, rişti ilan dar nadir?

Fələkin aslı nadandır, mələkin nəslə nadən?
Adəmin surətinə buncu tələbkar nadir?

Ka'bəvü deyr nadir, qeyr nadir, seyr nadir?
Məscidü bütükədəvü xırqəvü zünnər nadir?

Elmü-Qur'anü hədisi xəbərü vəz ilə dərs,
Cümələ bir ma'nı imiş, bunca bu tekrar nadir?

Dinü imanü namazü hacü ərkanü zəkat,
Zöhdü təqvvəvü şərif, qamə göftər nadir?

Kim ki pərvanəsifat eşqə yaxılmaz na bilir,
Ol nə bilsin özünü, bilmədi kim, nar nadir?

Bir məqəs təb'inə bax, bal nadən, zəhr nadən?
Yeno bir yerda acəb, mal nadir, mar nadir?

Odü su, torpağı yel adı nadəndir adam?
Ana sadə nə üçün, iblisə inkar nadir?

Güneşin qırıştı nadan yer üzüna şöla verir?
Ya bu bir maş'ələdə nur nadir, nar nadir?

Kim ki bilməz özünü, bilməyə pirlər sözünü,
Kəndisin aplamayan bilmədi har kar nadir.

Galgil, ey dust, qamə müddədilər korluğuna,
Sənə asan qılayım, buncu bu düşvər nadir?

Kim ki pərvanəsifat eşqə yaxılmaz na bilir,
Surəti-şəm'ida bi partövi-ənvar nadir?

Tərk evində sen ağar hamçü Nəsimi olasan,
Bir gün ola deyəsan, cübbəvü dəstər nadir?

Dardü qam ilə yandı könül, yar bulunmaz,
Çox darı diyarı istadı, dayyar bulunmaz.

Yaram, deyici çıxdurur, amma bahaçıqat,
Fürsat galicak, yarı-vafadar bulunmaz.

Adət budurur kim, dili dildərə verarələr,
Dil getdi olımızdanı dildər bulunmaz.

Neçə kişişər də'viyi-islam eder, amma
Tək arada bir xac ilə zünənər bulunmaz.

Hər bühünər, insaftı yox uş mənsəbi tutdu,
Sahibühünərə mənsəbi-idarə bulunmaz.

Hər kişidə bir cübbəvü dostar olur, amma
Min başda biri layiqi-dəstar bulunmaz.

Çün çərxli-falək cahili nadan sever oldu,
Pəs lacaram uş fazla xəridar bulunmaz.

Tərrəz gor aparsa, qamızı rəxti rəvadır,
Çün qəfiləda bir kişi bider bulunmaz.

Xalqın əməli azdı, könül yuxarı öküş,
Bir xəsta könül yapıcı mə'mar bulunmaz.

Var, darda təhəmmül qılı sabr eylo cofaya,
Çün dil dileyi endükü bisyar bulunmaz.

Zərq işi, riya işti kasad eylədi fəzli,
Elm ahlina bir rövnaqı-bazar bulunmaz.

Var özünü fış etmə, Nəsimi, kişişə kim,
Aləmdən bu gün mahremi-əsrar bulunmaz.

Ey alləzi-yüvəsvis, taətlərin həbadur,
Əğri yolun zələlat, cürük sözün xəxədir.

Zənnü güman içində qalmışsan, ey yaqınsız,
Maşkuk ilən kim aydır qılımaq əməl rəvadır?

Cüm'a namazı niçün şət oldu Misrű came'
Şərtin bil əvvəl, andan maşrutun et, seladır.

Ey bilməyen bu Misri, itirmə cüm'əyi kim,
Cüm'ə bu Misr içində maqbuli-kibriyadır.

Yusif kimi əzizəm Misrin içində daim,
Haqqı bilən həmişə alamda müqtədadır.

Adino suratından endi Rasula cüm'ə,
Taruq bu haqq hədise uş qövli-Mustafadır.

Adino neçin oldu, adınının adın bil,
Bu sırrı ol bilir kim, haqq ilə aşınadır.

Adınadır qiyamat, ol gündədir nədamət,
Ol gündə haşr olı�, ol gündə macəradır.

Ol gündədir hesabın, həm rahətü əzəabın,
Ol gündə haqq qatında icmai-anbiyadır.

Adinayı bilənlər məğfurü nəcidirlər,
Məğfur olan cahanda hadiyi pişvadır.

Ey cüm'ədən xəbərsiz, cüm'ə gənünfü bil kiim,
Ol gündə və'deyi-haqq ugmaq ilə liqadır.

Cüm'ə gənün süfatı şərhü bəyana siğmaz,
Mə'nida cüm'ə garçı cami-cahanınmadır.

Cün cüm'ə yövmi-dindir arzü səməda haqdən,
Dinin hərmis ol ki, adınadan cüdadır.

Ol müşriki-nacisdir cüm'ayı qılımayan kim,
Qövivü fe'lî anun taqlid ilən riyadır.

Cün höccətül-masakin cüm'a günüdür, ey can,
Miskina sor ki, miskin ayinosı safadır.

Cümə'də cüm'ayı uş her gün qılan mənəm bil,
Qur'an imamım oldu, daim yönüm haqadır.

Adına həcci-akbər hüccəcə haqdən endi,
Ol bəbər nə bilsin bu sırrı kim, a'madır.

Peyğəmbərin sözüdür, ham tanrıının kalımı,
Şol ahdiş şol emanat gör kim, nə iddiadır.

İmanı yoxdur anın kim, oldu biəmanat,
Dinin itirmiş ol kim, ahdində bivafadır.

Şol ahdiş şol emanat gər səndə varsa xoşdur,
Yoxsa, yalanı imansız, ham dinsiz ol dağadır.

Ey küfrü şirk içində sanan əzünü mö'min,
İslamı şar'ü imanı məxsusi-övliyadır.

Dəccal tə'nesindən xövfi eyləməz Nəsimi,
Niçün ki, ruhi-qüdsə övnü müin xudadır.

Əya, mö'min, gər iştərsən sədət,
Özünə peşə qıl daim se adat.

Əvvəl tab'i-işəfli xülpinq-niku,
İkinci həm kəram, cüdū saxavət.

Üçüncü, olma hərgiz bivüzi sən,
Yeri, haqq buyruğun tut, qıl ibadət.

Xoşa ol mö'miri-pakü müvəvhid
Ki, ola anda həm bu üç xəsalət.

Həyadır birisi, biri ədəbdür,
Biri daxi nədir: xövfi-qiyamat.

Dəxi üç nəsna könlü rövşən eylər,
Haqiqət bil sən az ruyi-iradət.

Biri müşahaf, biri axar su derlər,
Bu iki nəsneyə baxsan kifayət.

Üçüncü, sün'i-heqdi hüsni-ziba,
Təsərrüfsüz təfərrüç qıl fəraigət.

Dəxi könlü edər üç nəsna qəmgin,
Qulaq ur kim, edəm səna hekayət.

Yaman qonşu, yaman yoldaşı-bədxu,
Yaman övrət siyasetdədir, siyaset.

Yəqin, cənnət üzün görməz bir adam
Ki, var canunda anın üç olamat.

Biri kəzzablıq, birisi qeybət,
Biri olmaq bəxil, əhlili-ədəvət.

Gəlir üç nəsnədən azari-mərdüm,
Var, etmə özünə anı sənət.

Biri böhtan, biri kacgängäl etmak,
Biri küstaq olub, qılmaq zərafət.

Nəsimi, sən, yəqin, əhli-nəzərsən,
Bu üç nəsnayi qıl kəndnə adət:

Biri lütfü karəm, həm xülpə-niku,
Biri – heç kimsaya baxma haqarət.

Bu sözələr xoş nəsilətdür bilənə,
Seadətdir, vali eyni-saadət.

Bir şaha sən qulluq eylə, söhbətindən can bitər,
Bir sadəfdən çənpi dədgil, dürr ilə mərcən bitər.

Söhbət etmə, söhbət etmə dəgəmə har nadan ilə,
Nadanın tarbiyətindən həm yena nadan bitər.

Qafıl olma əhli-dillər söhbətindən bir zaman,
Əhli-dillər söhbətindən şöleyi-iman bitər.

Maskənətdən sən qaçarsan, gizli gəncdir bilmədin,
Ləcərəm bu maskənətdən nüsbəti-sultan bitər.

Ol ali kaşgil, buraxgil, xeyri yoxdur, sarri çox,
Dutgil imdi ol ali kim, xeyr ilə ehsan bitər.

Zahm oldun, zülm akərsən yənə kəndi tarlana,
Zalimün zülmü şərindən tarlada üşyan bitər.

Bağçaya varma, varırsan sorma dapusu nadır,
Barı bir bağçaya gərgil, gül ilə reyhan bitər.

Şol ağaca bənzəmə kim, kəsib oda yaxalar,
Balta zəxmindən amındır anda kim, rümmən bitər.

Ey Nəsimi, dürlü-dürlü dərdler ol carundadır,
Bir eşik yastana gör kim, dərdinə dərman bitər.

Sirri-anəlhaq söylərəm aləmdə, pünhan galmişəm,
Həm haqq dərəm, haqq məndədir, həm xətmi-insan galmişəm.

Həm Lövhü Tovratı Zəbur, İncilü Qur'anı Sühəf,
Həm mən kələmi-natiqəm, həm cəm'i-Qur'an galmişəm.

Həm aystı-rəhman mənəm, həm rəhməti-rəhman mənəm,
Həm vahyi-mütləq söylərəm, həm nuri-yəzədən galmişəm.

Musa kimi didarına müştəqsən, gol iştə gör,
Anəstünəram, həm şəcər, Musi-bin-İmrən galmişəm.

Sevdan ilə məst olmuşəm, həm içmişəm qəndən müdəm,
Məst-i-aləstən camiyam niçün ki, tütğyan galmişəm.

Həm mən qələndərsurətam, fərdəm, mücərrəd tacridəm,
Oldum feqirü həm gəda, həm mülkə sultan galmişəm.

La-reyba-illa vəchəhü gəldi anun vəchində uş,
Aləmdə hüsnün vəchinə mən vəchi-bürhən galmişəm.

Hüsnü camalın naqşini gördü azəldə gözərim,
Bu hüsnə heyran olmuşəm, mən naqşa heyran galmişəm.

Mişkin saçın zülmətnə yol bulmaq istər, Xızrı gör,
Lətin şarabın içmişəm, mən abi-heyvan galmişəm.

Gəlmış cahana şərh edər şimdə Nəsimi haqq sözün,
Ani kim idrak eylasın, mən sırrı-pünhan galmişəm?!

Mən xərabati-əzəldən məstü heyran galmişəm,
Eşq ilə yekrəng olub şadənə xəndən galmişəm.

Saqlyi-inni-anallah cür'əsindən ta əbəd
Məstü məstən, xalvətindən məstü məstən galmişəm.

Haqqdırür qövli-anəlhaq da'visi haqqə ki, mən
Şahi-sultən məclisindən şahi-sultan galmişəm.

Yaxmışəm, yandırılmışəm, kül qılımuşəm zərratımı,
Lacorom külli kül olub məhrəm-i-can galmişəm.

Mövc ilə, eşq ilə carum dürülü-dürlü dür saçar,
Bu giransız eşq ilə daryayı-tımmən galmişəm.

Tahiri quđsi deyon ruhü-əmindir məntiqim,
On səkiz min eləmin sırrına pünhan galmişəm.

Maqsədi-kövnü məkan sənsən, Nasimi, gün bu gün
Nə acəb gor derisəm, mən sırrı-sübhan galmişəm.

Mən mülki-cahan, cahan mənəm mən!
Mən həqqa məkan, məkan mənəm mən!

Mən arı ilə fərşü kafü nunam,
Mən şərhü bəyan, bəyan mənəm mən!

Mən kövnü məkanlı kün-fəkanam,
Bilgil ki, nişan, nişan mənəm mən!

Mən surati-mənida həqqəm həqq,
Mən həqqi-ayan, ayan mənəm mən!

Bir gövhərəmü qədim azəldən,
Ey gövhəri-kan, kan mənəm mən!

Mər atası-nuri-eşqi-həqqəm,
Musaya zəban, zəban mənəm mən!

Mən cümlə cahanü kainatam,
Mən dəhrü zaman, zaman mənəm mən!

Mən ayəti-müşəfəti kitabam,
Ey nöqtədəhan, dəhan mənəm mən!

Mən qövs ilə həm kamanü tirəm,
Ey tirü kaman, kaman mənəm mən!

Cəmşidi-zamani-aləm oldum,
Cəmşidi-zaman, zaman mənəm mən!

Mən nəqsü xayalü xəttü-xalam,
Mən hərfü lisən, lisən mənəm mən!

Mən gənci-nihani, kütə kənzəm,
Mən gənci-nihan, nihan mənəm mən!

Mən zatü sifati-kün-fəkanam,
Mən ruh ilə can, can mənəm mən!

Mən kafirə mövt, müsibət oldum,
Mö'minə iman, iman mənəm mən!

Mən cənnətü abi-kövsər oldum,
Ey səhni-cinan, cinan mənəm mən!

Mən bəhri-mühitü həm giranam,
Ey bəhri-giran, giran mənəm mən!

Mən sırramü tövhidəm, hadisəm,
Həm qeybü güman, güman mənəm mən!

İnsənü başərsən, ey Nəsimi,
Həqəq der ki, haman, haman mənəm mən!

Bavū sin mim üçün başarıtdır,
Əlifü lamü ha işarətdir.

Ərrahim oxu, anla Ərrahman,
Bışşı kəm yoxu gənci-rəhmətdir.

Bil ki, mə'nası: münzil oldu kitab,
Bu, banun nöqtəsində surətdir.

Əvvəl ümmü-kitab fatihədir
Ki, müayyan bilindi xilqətdir.

Xilqətin qeylü-qala vaqif ol,
Qeylü qalın cü halü alətdir.

Qanda var isa ma'niyü surət,
Ma'niyи bildilər ki, kisvətdir.

Surətin daxi caru ma'nıdır,
Dadana sor anu, na şərbətdir.

Na mürəkkəb düzər gör ol ustad,
Hər kim içər, doluca hikmatdır.

Əslı xud zat inmiş hər aşyarun,
İkililik nəstər anda, vəhdətdir.

Ol iki uş bu yerda oldu diri,
Beynə zalik başında qəflətdir.

Yedi ayətlə yeddi xətt tamam
Yedi a'za ki, yeddi ümmətdir.

Yedi qat yer, yedi daxi gökdür,
Anla bu yeddiyi ki, küləfətdir.

Na durar yeddi bildiyin vadı,
Vəz'i nadir, bu ya na hey'ətdir?

Kişi şəkli müsəvvər etməklək,
İki ələm içinde şöhrətdir.

Der müvəhhidləri mühaqqiqələr,
Bilməgү işləmək risalətdir.

Alim olandur qəvi insan,
Divü ifritü cın cəhalətdir.

Divi-heyvani-natiqin haqına,
Qövli-Qur'an bəlhüm ayətdir.

İstilah, istıma insana
Zəfarü fəth, daxi nüsrətdir.

Tamunun odunu şüasından
Əz-təfi şəm' kimi taqətdir.

Şərbətin taşnasi üçüncüsü,
Ya'nı sevda ki, ol fəsahətdir.

Adəmi yandıran hərəratdan
Dəxi dördüncüsü hərəratdır.

Çün Süleyman xatəmi buldu,
Bəs ana cinnü ins rəğbətdir.

Nərdibən buldu İseyi-Məryəm,
Günbədi-zərnigar qəmətdir.

Gəldi sonra Məhəmmədin nuru,
Gərə axır şu kimsə k' ümmətdir.

Mustafənin ruhuna incigəz
Ver salavat ki, şərtü adətdir.

Karəmülləhi-vəchəhu ki, Əli
Nə ki, dedi cahanda xidmətdir.

Həm təkəbbürlik adəm oğlunda
Ki, azim ol bəlavü afətdir.

Bir günəşdir Nəsimi kim, arın
Nəçələr zarrasına həsrətdir.

Aşıq qatnda kùfr ilə islam birdir,
Hər qanda məskən eyləsə, aşiq omirdir.

Mə'suqənin nəziri bulunmaz cahanda çün,
Taru anı bu vəchilə kim, binəzirdir.

Büttxanə ilə Ka'bayı surətdə fərq edən,
Mə'nidə balığ olmamış ol, garçı pirdir.

Ey qarınca təfəll üçün qır'ayı salan,
Döndərmişə falır ki, mübarək zamirdir.

Eşqin yoluñda üzünü xak eyleyən fəqir,
Adı: cahanda xosrovı-sahibsəridir.

Dünyada mülkə, mala san aldanma, ey məlik
Kim, dünyayun mətəhi bağışat həqirdir.

Tozlu cahana silkin atak kim, nəmimə
Hər bəbəsər kim, oldu müqayyəd asirdir.

Ey Ka'bənin camalına aşiq, niyaz ilə
Meydanı-eşqə gal ki, müğilan harirdir

Müştəqa dilpəzirdir anın cafaları,
Mə'suqədan hamışa cəfa dilpəzirdir.

Hər kimsənin ki, üzünə açıldı gözləri,
Sahibbaşırı ölüvü adı bəsirdir.

Afaqa düsdü gülgülə hüsnündən, ey qəmər,
Afaqa baxlı gör ki, nə ahü nəfirdir.

Tərh eylədi Nəsimi yolunda vücudunu,
Gör anı kim, nə möhtəşəm olmuş fəqirdir.

Bu nə bərgüzdə candır ki, gəzər bu can içinde?
Bu nə qiyməti gühədir ki, yatar bu kan içinde?

Səni kimdir adam oğlu deyan, Allah, Allah, Allah,
Bu sıfatda kim, görübür başəri-cahan içinde?

Məgər uy verür labindən, irəməz, yaqın, bi sırə,
Nə xəyal imiş bu, ya rəbb, xəbəri güman içinde?

Qara qaşun, gözünün adı Qövsü Müştəridir,
Bu sitarın oxun görərə kaman içinde.

Üzünü niqab içinde, yaşır, ey qəmər surətlü
Ki, rüxün qiymət eylər bu axızzman içinde.

Səni məndən iraq, ey can, neçə ayıra zəməna,
Gözüm ilə görmüşəm çün səni hər məkan içinde.

Yenə mey feğanə geldi, cigaram tutuşdu yandı,
Nəyə uğradı, nə gördü bu tühimiyən içinde?

Dilərəm zaman-zaman kim, səni fas edəm cahana,
Neçə bir yana bu şam'ın cigarı duxan içinde?

Bu dərin məəniyi gör ki, bayan qılur Nəsimi,
Falağın dili tutuldu bu ulu bayan içinde.

Ey qılan da'va ki, şaham, adlı insafın qanı?
Çün səfa ahılndən oldun, məşrəbi-səfin qanı?

Hər qışın olmaz səadətli hümətək kölgəsi,
Çünkü simurğam deyərsən, lamakan Qafın qanı?

Əhli-ırfanın yeri ma'nıdə çün a'rəf imiş,
Çün sən arıfərdən oldun, ürfü a'rəfin qanı?

Möhtesib bazara girdi, haqqı batıldan seçər,
Qəlbim arıdır deyən, şol doğru sərafın qanı?

Başımı top eylərəm, meydana girdim, oynaram,
Ey bu meydandan qaçan, şol urduğun lafın qanı?

Lütfi ağor haqdan umarsan, göstər ehsan, lütf ql,
Lütfü ehsanından uman yara əltəfnın qanı?

Kafü nun əmrindən oldu mayakun məkan ilə,
Gər bu lövhün abcadısan, nun ilə kafın qanı?

Ey Nəsimi, çün ulaşdırışın şəş cahətdən yar ilə,
Bicahət oldu hüdudun, haddü ətrafin qanı?

Gər bəyan edəm səna əsmayı-ruhəfzamızı,
Çün Məsiha seyr edərsən aləmi-balamızı.

Adəmi-xakidən əsma öyrənənlərdər malak,
Divin əslı od idi, öyrənəmədi əsməməzizi.

Andan əsma oxuduq, əsmayı-küll derler biza,
Qəm degil div ar müsəlləm tutmasa da'vamızı.

Biz xəlifəzədayız, yer mülkümüzdür ta əbad,
Heç də daymaz kimsədir, kim bilməsə mövləmizi.

Gəl sən andan elmi-əsma öyrən, ey dil, lacərəm,
Aləm içərə gör müqabil bu tamam ə'zamızı.

İstivanun gərdişindən gar verirən san xəber,
Görəsen aşyada, bişək, qəmu istivamızı.

İnşirahi-sadr hasil qılmayan Musa kimi,
Kəsri-əlvah etmədi, görməz yədi-beyzamızı.

Tis'e ayat atası Musavü lövhün sırrını
Anlayım dərsən, gəl oxu sən bizim turamızı.

Xeymeyi-mir'ati-İsrafilü İsl hikmətin
İstər isən gal təvaf et məscidi-Əqsamızı.

Tə'n edərsə gər biza nadanı a'ma qəm degil,
Divi-zahitbin na bilsin sırrı-napəydamızı.

Səcdə edənlər malakdır adamə, ey adamı,
Səcdə qıl ixlas ilə, ta görəsan simamızı.

Kəştiyi-Nuha ki, hər kim girmədi, oldu halak,
Gər nücat istərsən, istə sən bizim daryamızı.

Gəl savadil-vəchini bil, fərdi-mütlaqdır adı,
Rövşən anla qabü qövseyin ilə öv-ədnəməzizi.

Nafyi işbat əslidir, lakin nə assı, müddeci
Lada qaldı, gəlmədi tə kim, görə illamızı.

Kafü ründür kainatın əslı, leyk kimsənin,
Yox macəli oxuya esma, gőrə aczamızı.

Anların kim, haqq-taşlı gözün açdı dünyada,
Gördülər əlavü əsfalda qadı-balamızı.

Ləzzətəlil-şaribin, xəmri-haqayıq içə gör,
Ola ki, eyb etməyəsan şurū şər qovgəmizi.

Alımmə dedin vələkin cahlin oldu aşikar,
Gördülər cümlə xəlayiq mə'niyi-də'vamızı.

Nərrəşiri-bişeyi-tövhidi-sahibqüdrətam,
Tülküller qaçan biləsədir bizim mə'vamızı!?

Sirri-əhlin gör mütvəvvildir, yetar tanbeh, agar
Anlar olursan bu rəmzin nüktəyi-qərramızı.

Ey Nəsimi, çün Süleyman oldu quş dilin bilən,
Qafa vərib görmək iştərsən bizim onqamızı.

* * *

Qanı bir ahdü-peymanı bütün yar?
Qanı bir gövlü gerçək, doğru dildər?

Qanı həqçi bilən bir gerçək ər kim,
Ola doğru anın dilində göftər?

Qanı dil ilə iqrar eyleyan kim,
Həqqa yoxdur anın könlündə inkar?

Qanı bir incuyi-ari sədəf kim,
Buluna anda min lö'löi-şəhvar?

Qanı Mənsurlayın bir əhli-haqq kim,
Asila eşq içinde başı bər-dar?

Qanı gerçəkləyin bir haqqə aşiq,
Qanı görmüş haqqı bir əhli-didər?

Qanı qəflət şərabından bir ayıq,
Qanı əsrükərin cam'ında husyar?

Qanı əhdində bir sabitqədəm kim,
Qoyam adın anın doğru vəfadər?

Qanı sadıqərin razına məhrəm,
Qanı aşiqlərin rəncinə tımar?

Qanı dünyada, ya rəbb, şol əmin kim,
Kim, anda gizlənə min dürlü əsrar?

Yar ilə çünki bir oldu Nəsimi,
Nə qəm, gər cümlə aləm olsa ağıyar.

Ənalhäq söylərəm haqdən, ələl-arş istiva galdi,
Üzündür sureyi-rahman, ələl-rehman ala galdi.

Misali-Ka'bədir üzün fala ta'du məəllallah,
Çü yetmiş yeddi hərf oldu, üzündən kəfū ha gəldi.

Otuz iki hürufu kim, üzündən həqq əyan etdi,
Bəşərət bu idi haqdən, xəttindən tavü ha gəldi.

Üzündən garçı həft ayat oxuram mən kəlamullah,
Selat anısq qəbul olmaz ki, haqdən bu nida gəldi.

Sücudə gəlmədi şeytan, hidayat bulmadı nura,
Sənə hər kim sücud etdi, ana haqdən sənə gəldi.

Man ol Mənsuram, ey arif ki, daim söylərəm yahu,
Məni bər-dar edən haqdır, bu dar uş Mənsura gəldi.

Dəmi-İsa kimi nitqim, hayatı-can derəm hər dəm,
Haqqə minnət ki, vaslındən hayatı-canfəza gəldi.

Sağından aڑ olur hər dam mana ahdi vəfa buyu,
Saçın ahdi vəfasından mana ahdi vəfa gəldi.

Nəsimi buldu vəslindən hayatı-çeşmeyi-heyvan
Ki, Xızır abı içən, bişək, hayatı-canbaqa gəldi.

Vücudi-Müstafa əşma degilmi?
Bu sırrı bilməyen ə'ma degilmi?

Müsəmmadır xəñi, ey kanzi-məxfi,
Şühudu kanzi-həqq ixfa degilmi?

Kitabi-hal-atavü sirri-tənzil
Qaşınla zülfün öv adna degilmi?

Təqərrüb, ya həbibülhaqq mana,
Vücudun məscidül-əcəsə degilmi?

Səmavat ilə arziyyət bil ki, mən,
Mədəri-lamü bey ə'lə degilmi?

Zühuri-nuri-Ibrahimü Haşim,
Bədini-Müstafa əzəha degilmə?

Təcəlliyyi-cəməli-laməkanı
Müsəfi-həqq üzün asva degilmi?

Təmənnayıl-ıiqayı-həqq-taala,
Mozahür qibləsi ula degilmi?

Camali-Mustafa gördü Nəsimi,
Üzük övhəvü ma-övhə degilmi?

Üzündür gülşitan, billah, degilmi?
Sözdür kün-fakan, billah, degilmi?

Ələl-ərş istiva rəhman yəqin kim,
Üzündür ol makan, billah, degilmi?

Rüxiün bağında, ey hurisifətlü,
Cahan oldu cınan, billah, degilmi?

Saçındandır Xətavü Çinü Ruma,
Şəba ənberfəşan, billah, degilmi?

Dodağndır ki, sırrı-küntə kanzən
Bəyan eylər, bəyan, billah, degilmi?

Xəttindən buldum ərrəhmanı təba,
Budur səndan nişan, billah, degilmi?

Ləbin abi-hayatindandır, ey can
Ki, Xızır oldu rəvan, billah, degilmi?

Sana şirindahan, ey Xosrovi-hüsün,
Deyan şirindahan, billah, degilmi?

Qaşınla kirpigin, üzün günündə,
Əcəb tirü kaman, billah, degilmi?

Səni həqq görməyan zahirdə a'ma,
Gözündən həqq nihan, billah, degilmi?

Üzündən cün cahan göldi vücuda,
Gözündən həqq nihan, billah, degilmi?

Ləbin eşqında can vermak həmisi
Həyati-cavidan, billah, degilmi?

Dohanundan hadisi qılmayan guş,
Sözü qeybü güman, billah, degilmi?

Üzündür, ey qəmərsurətli fitri,
Zaman axırzaman, billah, degilmi?

Həqq oldu könümün şəhrində zahir,
Zəhi Mazandaran, billah, degilmi?

Vüsalın kişişərin fəth eylayan can,
Şəhi-kışvərsitan, billah, degilmi?

Qılından incə gördüm, incədir həm,
Belin nazikməyan, billah, degilmi?

Səvadı-a'zamilla Misi्रi-came'
Üzündür, ya flan, billah, degilmi?

Saqınla arizin can müşəhidir,
Adı nuri duxan, billah, degilmi?

Üzündür Kə'bəsi əhli-salamun,
Mübarak xanədan, billah, degilmi?

Məni vaiz bu gün-fordaya salar,
Yalançı qıssaxan, billah, degilmi?

Mana can sordu kim, zülfün nə yerdir,
Dedim, darül-amən, billah, degilmi?

Üzündən tə qəmər forcü təfəvüt
Zəminü asiman, billah, degilmi?

Deyan kim, nöqtədir adı dəharun,
Əcəb xürdədan, billah, degilmi?

Cahanı dutdu hüsünə dasitan,
Zəhi xoş dasitan, billah, degilmi?

Qiymət qamatindən oldu zahir,
Bələyi-nagəhan, billah, degilmi?

Nasimi cövhəri-ford oldu, arun
Məkanı laməkan, billah, degilmi?

Ey mana naħaq deyanlər, qandadır bəs yaradan?
Gel gətir isbatnı, kimdir bu şeyni yaradan?

Odu su, torpağı yeldən böylə surət bağlayan,
Böylə dükkən yasıyan kəndi çıxarmı aradan?

Gəl mana bir söyləgil, kimdir sənin nitqində kim,
Söyləyan, söylətdirən, eşitdirən hər yaradan?

Çünki bir şəhərin içində məscidü meyxana var,
Əhli-həqq fərq eyləməz məscidləri meyxanadan.

Ol kim, özün bilmədi, düşdü cahana dərbədər,
Varlığın haqq bilmədi, qurtarmadı əmmarədən.

Avara tak ne gəzirsən, ey özündən bixəbər,
Gel haqqın sırrını istə aşıqi-biqarədən.

Oynaram rəqqas olub çengili daſfü tənbur ilən,
Çünki manda şəş cahət var, dönməzəm çarparadən.

Çün Nasimi on sakız min alamın möqsududur,
Kim bu dövrü bilmədi, sür ta qıxa dəvvərədən.

Narı-cahimə ta'n edər eşq odunun hərərəti,
Arif isən göl, ey könlük, bil bu daeqiq işarəti!

Dünyada cavıdan evi kimsə üçün yapılmadı,
Keç bu keçən xərabədən, qoy bu fənə imarəti.

Sülfü cahana vermedi könünlü hər ki, bildi kim,
Möhənətü rancımış anun təntəneyi-vazərəti.

Səltənətə amarətə eşq ilə təkylərənə kim,
Beş gün imiş bu dünyənin səltənətə amarətəti.

Ka'bə içində görməyən şol sənəmi müayinə,
Heç imiş ol safasının sa'y ilovü ziyarəti.

İncədən incədir bu söz fətəberukə kəndiandan,
Dəxədəməz bu məntiqə hər kişinin ibarəti.

Xalq ilə əmri kün-fakan zatü süfətdirdir anın,
Haqqı bu rəsmə görməyən bağlı imiş basarəti.

Kim ki bu bahə dalmadı, ma'i-tahuru bulmadı,
Təyyibü təhir olmadı, yoxdur anın təhərəti.

Zərqü riya tariqinə düşməvü nafsa uyma kim,
Kimsəyə assı eyleməz şol sefərin ticarəti.

Verdi Nasimi canru vəslü-rüxün bahasına,
Gör bu şəravü bey'i kim, yoxdur anın xasarəti.

İki aləm arındır kim, gözünə həqq ayan oldu,
Həqqi gördü, haqqı bildi, həqqi kim, bigüman oldu.

Əgər Musa kimi gəlmək, tacallı görmək istərsən,
Nəzər qıl üzüna gör kim, iki aləm ayan oldu.

Təaləllah, nə zibasan ki, hüsnün dövri-bağında
Qaşınla kirpiğin, zülfün üzündə gülsitan oldu.

Qiyamat qopdu hüsнündən, yedi iqlimə yayıldı,
Şənин qoddü qiyamından məgar axırzaman oldu?

Çəlipa zülfü xalından saçın leyliidürür, amma
İrişdi ayəti-fanzur adı nuru duxan oldu.

Nigarn la'lina hərdəm töker şəhd üstünə şəkkət,
Vəli qafıl nə bilsin kim, nədən şirin dahan oldu.

Məkana sığmadı zatım, azəldəndir bədayatım,
Nasiminin bu mə'nidən məkanı laməkan oldu.

Kim ki bildi bu siratıl-müstəqimin rahim,
Əhli-işrafı olduvü bildi, yaqın, Allahını.

Göyədəki cümlə məlaik adəmə qıldı sücud,
Həqq-təsaladan gör arın bunca izzü cahun.

Həqq buyurmuş ərzülliləh aqibət lili-müttəqி,
Çün deylisan müttəqி, mülk etmə ərzüllahunu.

Çün amirəlmərin mən nöqtəyi-bayam dedi,
Kim ki hərfin sırrını bilməz nə bilsin şahı?

Külliü-şey'ün halik oldu, qaldı illa vəchəhu,
Hər yandan baxdı arif, gördü vəchüllahunu.

Ey Nasimi, hər kim öz nafşindən oldu baxəbar,
Cümleyi-əşyada zahir gördü nitqüllahunu.

Kişi kim, xacəsi birlə qanımət tutsa xəlvətni,
Qılır xadim eşigində saadətbəxt dövlətni.

Kəsilgil masivallahdan, özünü bağlılıq haqqı
Dilər işən qiyamətdə, ulu həsratda izzətni.

Bu il böylə qulam dersən, galən il daxi həm böylə,
Gəl eyle-böyləni tərk et, qanımət tut bu fürsətni.

Təməh adam vücudunda bağışat ziş illətdir,
Qənaət nüşədarudur ki, dəf' eylər bu illətni.

Qəmündən geydiyi şaldır, gör axır aşiqin halın
Ki, didar arzusun edər diləməz huru cənnətni.

Yaman yaxşı ilə yaxşı müdəra eyləsa, yaxşı,
Kişi yetməz muradınğa, bülənd dütmazsə hümmətni.

Rəvan düş mənbər üstündən, uzatma sözü, mövvlana,
Əgor aqlın kamal olsa, gal icgil, qoy bu höccətni.

Nasimi laübalidir, ana eyb etma, ey sufi,
Naçün tabdil qılım dersən azəl gündənki qismətni?

Surətin naçında hər kim görmədi noqqasını,
Vahibi-surət anın gözsüz yaratmış başını.

Qabü-qövseynin rümużun sanma kim, fəlm eyleyə
Kim ki zahir görmədi şol mahi-bədrin qaşını.

Ləbləri şirin nigarın firqətü hicranıdır,
Axıdar yanınca şəm'in gözlərindən yaşını.

Düşəmdə batıl xəyalə, olmadı sevdası xəm,
Hər kimin kim, eşq oduyla haqq bişirdi aşını.

Görçi fərraşı-malikdir onbərəfşan sünbüllün,
Çünki mən sultani buldum, neyłoram fərraşını?

Haqqə vasıl rindü haqqdan ayrdır zahid, görün
Xanaqahın şeyxini, meyxanənin övbaşını.

Dəmbədəm sufi mələmət daşın atar aşiqə,
Daşı qiyəntsizdir amin, içini gör, daşını.

Hasilin məscid bucağında gör axır kim, nadir,
Ey malamat eyləyen meyxanənin qallaşını.

Yaşını yandırıdı eşqin, həm qurusun könlümün,
Kim ki eşqə düşdü, yandırıdı quruvü yaşunu.

Könlümün şəhərində eşqin bir imarot yaptı kim,
Ta əbəd qoparmaz andan nöh fələk bir daşını.

Canımı eşqin azalda yoldaş etmiş özüna,
Qoymaya yoldaşığın haqqının bilən yoldaşını.

Ey Nəsimi, halını gör kimsə bilməz, qəm degil,
Haqq bilir xalçı-cahanın sırrını, həm faşını.

Yara qılan vəfəsim, yara qılıncafəsim,
Ey dil, anıncafəsim qatlan, unut vəfəsim!

Kim ki irişmək istədi uca boyun vüsalına,
Oldu hamışa fərza ana çəkmək anın bolasını.

Dard ilə xoş keç, ey könlül, qəmdan usarma, çün biliş
Aşıqi-dərdimindən dardi verən, davasını.

Zülfü qaşın qarasına bağlamayan kişi könlül,
Bilməmiş ol üzüqara, zülfü qaşın qarasını.

Vəslü fəraqa vasita cüntki qədərdir, ey könlül,
Cəhd ilə kimsə qadirin man' edəməz qəzasını.

Kövnü makana vəslini qiymət edüb, bəhə qılan,
Yoxdur anın gözündə nur, bilməz anın bolasını.

Ta bilələr ki, az imiş aləma feyzin, ey günsəs,
Yerdəvər gökdə göstərər mehri-rüxün ziyyasını.

Kə'bə üzündür, ey sənəm, iżzünə səcdə eylərəm,
Hacisiyam bu Kə'bənin, mon biliram səfaşını.

Ayinasında görməyən surəti-naqşını aşyan,
Ayinədən gedirməmiş ol qaragünlü pasını.

Zülfü-dütəsim anın kövnü-məkana, ey könlül,
Al ve iki cahana sən verme bir ince tasunu.

Canıma sol ala gözüñ eylədigi cafları:
Ol nə bilir ki, görməmiş gözlərinin alasını.

Gərçi atasıdır cafa aşiqə sol vəfasızın,
Can ilə istər, ey könlül, aşiq anın atasını.

Çinü Xətaya surətin naqşini göndər, ey sənəm,
Ta bütü-Çinə tapanın göstərəsən xatasını.

Gərçi sözü Nəsiminin qabili-kimiya imiş,
Tuncü hədidi sanma kim, xərc edə kimyاسını.

Mərhəba, insani-kamil, canumun cananəsi,
Aləmin cismi sadəkdir, sanmison dürdanəsi?

Vəchini sab'ül-məsəni oxuyan gündən bəri,
Gör ki, na divana düşmüs aşiqın divanası.

Ta saqahüm şərbətindən içdi bu xəstə könlül,
Seyr-i-öv ədnayı buldu, qaynacı xümxanəsi.

Çün bizi məlum olubdur mə'niyi-ümmək-kitab,
Arifam, sam'ima siğmaz zahidin işsanəsi.

Sol Xızır biçarə içmiş abi-heyvan dedilər,
Ta labın eyninə irməz, yoxdur onun xanəsi.

Əhsəni-taqvim bilən naçük analıq deməsin?
Bes nadan bərdar olubdur Mərsurun divanası?

Kafirin bütxanasi var, mö'minin – Beytülhəram,
Aşıqın yar eşigidir Kə'bəvü bütxanasi.

Şəm'i-vəhdətdir camalın, söhbəti rövşən qılın,
Qarşida xoş-xoş yanadır Seyyidin parvanəsi.

Bəhri-mühit imiş könül, yoxdur anun kanarəsi,
Lə'l ilə səlsəbil imiş, ab ilə səngi-xarəsi.

Faniyi-mütləq olmuşam, həqqiləyam, həqq olmuşam,
Kim ki həqqi dilar, budur çərəsi, üşə çərəsi.

Şə'səasində məhv olur ay ilə gün bu Zöhrənin,
Gör ki, nə afitəbmış şol falakın sitarəsi.

Kirpiginin xədənginə uğradı xəstə yürəğim,
Ey bu oxu inanmayan, iş cigarimdə yarəsi.

Sirri-əlastı-rabbikum cünki götürdü pərdəyi,
Zahidə assi eyləməz xırqeyi-para-parası.

Türəsinin cafları sağışa galmaç, ey könül,
Son bu şümarə düşmə kim, mən bilirəm şümarəsi.

Canii cahana zülfünün tarəşin allı vermə kim,
Gör verəsən, ucuz ola canii cahana tarəsi.

Qanğı həzərəndəndür qomzələri böyükü kim,
Durmaz anun xədənginə min çarının həzarəsi.

Əşqə ezałda vermişəm ücrətə könlüm evini,
Şə'r ilə kimsə tə əbəd fasx edəməz icarəsi.

Qaşlarının rümuzuna aql irəməz, Nəsimiya,
Gör nə qədər doqiq imiş qaşlarının işarəsi.

Məqalindir bu rəncurun şəfəsi,
Şəfaü'l-qəlb məhbubun liqası.

Qaşındır vəhy, eynin ayačullah,
Neharü leyli anın ağu qarası.

Vüsalın sövgütünü şol can bilir kim,
Anın carundadır eşqin bələsi.

Cəm ol arifidir, ey dilber kim, oldu
Üzün aynəyi-geytinüması.

Gəl, ey aşiq, şəhid ol eşq içində
Ki, haqdır ol şəhidin qarbahası.

Riyayı-zahid eylər eşqə inkar,
Bələdir zahidin zərqi riyasi.

Faqih adəmdən ürkər, sadə qılımaz,
Məgor şeytandır ol şumun xudası.

Qiyamat qopdu, ey tacir, zarülbil'!
Ki, yoxdur ol gürün bey'ü şərəsi.

Əgər safisən, ey sufi, gey etləs
Ki, biqədr oldu tamatın libəsi.

Nəsimidir vücudi-fərdi-mütləq,
Bu tövhidin əhəddəndir əsası.

Nə hubadır boyun, ya rəbb, kim, irdi ərşə balası,
Nə sünbüldür saçın gör kim, cahani tutdu sevdası.

Günaş tel'ətli üzündür bu gün alamda, ey dilbər
Ki, hər mə'nidə kamildir, bulunmaz misli həmtası.

Nə yəğmacı mögölçindir gözün, ya rəbb ki, dövründə
Yayılmışdır yasığından yedi iqlima yağması.

Sədəfdən gərçi, ey dilbər, qızar qiyatlı inular,
Vələkin özə cövhəndir dişin lő'lə-laləsi.

Camalın vaslini haqdan dilar aləmdə hər aşiq,
Vəli şol dürrə-məknunun bulunmaz qə'rı-dəryası.

Qaradır geydiyi ya gög həmişə zahidin, ya rəbb,
Nə matem düşmüş ana kim, tükənməz heç arun yası?

Şərabü şahidin zikri dilindən getmədi ta ki, məni
Məni sevdadan əsrəndi nigarnı eyni-şəhəsi.

Riyali zahidin daim işi lazvirü iğyadır,
Vəli kar etməz ol divin mana tezvirü iğvası.

Qıl Allahümme malik cün mana ta'vizi-hirz oldu,
Xilas oldum yüvəsvişdən, gedir sən da bu vəsəsi.

Bu gün-fərdədan, ey vaiz, məni qorxutma, əbəsem dur
Ki, qorxusuzdur ol arif ki, imruz oldu fərdəsi.

Üzün lövhündə, ey huri, ilahi görməyən qafıl,
Yaşın kim, güzgüstü ann üzdənən getməmiş pası.

Nasimi cün səni buldu, irişi cümlə məqsuda,
Muradi cümlə xətm oldu, tamam oldu təmənnəsi.

Ey üzün nuri-zatı-yəzdanı,
Vey rüxündür süfati-rəhmani.

Kirpigin, qamı zülfü rüxsarın,
Həqq kalamıdır, oxu Qur'anı.

Lövh-i-məhfuzi-həqq səlt-təhqiqi,
Adəmi bil, ağar zi insani.

Qabü qövseyin ilə müsalman ol,
Allah, Allah, budur müsalmanı?

Küfri zülfün savadına iman
Gətirən buldu nuri-imanı.

Lebi-la'lindən içən abi-hayat,
Nedə zülmatda abi-heyyanı.

Yerü gög, xüldü rövzeyi-rizvanı,
Cənnəti-adn imiş gülüştəni.

Uyma şeytana, nəfsini öldür,
Oda buraxma cavidian canı.

Cana gir gör camalı-canana,
Qalmayan cana, buldu cananı.

Sirri-sübhanəlləzi-esra
Yazdı vəchində dəsti-rəbbəri.

Səcə qıl adəmə fırısta kimi,
Sən təkəbbürdən olma şeytanı.

Gəl bu gün fəri ol, bəqə bulasan,
Danla sud eylaməz peşiməni.

Aytı gün səcə qıldılalar üzüne,
Ey camallıla Yusifi-səni.

İxtiyar eyle fəqrı, dərvish ol,
Fəqrı bil tacı taxtı-sultani.

Fəzli-həqđən Nəsimi, yetdi səna
Mülkətü xatəmi-Süleymani.

Dün gecə bir dilber ilə eysimiz ma'mur idi,
Leykin ol xunxara gözlər uyxudan maxmur idi.

Gözlerin siizmüs va üzmiş carunu aşıqlerin,
Aslı zülfündə yüz min Şiblivü Mərsur idi.

Sözlərindən zahir oldu şol Məsihin mö'cüzat,
Dodağından bir işaret aşiqə pək dur idi.

Hüsnü lövhündə yazılımış xubların şahu, deyü,
Sümüma anşa nahu xəlqən axarın məşhur idi.

Zülfü sübhənalləzi-əsra, biabdi ayəti,
Yanğı üzrə müsələlə xətt ilə mastur idi.

Boyu tuba, üzü canat, adə kalurcun qası,
Gözleri vənnəcm, anun sinasi vəttür idi.

Hamnişin idi Nəsimi dün gecə bir yar ilə,
Könlü şadü vəxti xürrəm, məclisi pürnur idi.

Səndədir şol gənci-pürhan, gəzmə hər viranəyi,
Dəngizə dal, andan istə, ey könül, dürdənəyi.

Canı ver, cananəyi bul, olma bicanana kim,
Təndə canı yoxdur ol kim, bulmadı cananəyi.

Zahidin əfsanəsindən hasıl olmaz faida,
Var ikan eqşin hədisi, neylərem əfsanayı?

Ey saqahüm rəbbihüm xəmrindən ikrah eyləyen,
Əsrədün qəflət meyindən, sındır ol peymənəyi.

Ey haqqı hər yerde hazırlır deyən ağrinəzər,
Bəs nə ma'nidən seçərsən Kə'bədən bütünxəyi?

Her kim aydır, Adami dama buraxan buğdadır,
Görməmişdir lələğün üzündə mişkin danayı.

Ey çəkən uçmaga mişkin zülfü-pürçinin manı,
Cənnətə zənciri-zülfündür çəkən divanayı.

Gənci-məxfidir saqın cün, ey böyar surətli haqq,
Niçin eylərsən bu gizli gənce mahram şanayı?

İncadir zülfün rimuzu, şanənin ağızı açıq,
Dilinə buraxma arun zülfü-mışkəfşanayı.

Nara atan canını şol şəm' üçün pərvanədir,
Nuruna şəm' ol sabobdən yandırın pərvanayı.

Ey gələn qalı bələdan mə'rifatsız canavar,
Haqq bəsirətsiz yaratmış ta obəd biganayı.

Cün məqalidüs-səməvat, ey Nəsimi, səndədir
Qafı lamundan götürdü simū şin dəndənəyi.

Ey ruhi-qüdüs, cifeyi-murdara yapışma!
Gülzari-cınan qoyuban xara yapışma!

Məhbubi-ezal, yarı-abad var ikan, ey yar,
Əğyar atagın dutmavii ağyara yapışma.

Mənsur kimi ister isən mənzili-ali,
İtirmə baqa dan, fəna dəra yapışma!

Ey küþayı incudan edan, məndan eşit pend,
Söz dürrünü dut, lələi-şahvara yapışma!

Qaludan ağar alama iqrar ilə goldin,
Iqrarını tark eylemə, inkara yapışma.

Ey mə'rifətin müşhaſi, uş konz ilə müşbah,
Miftah budur, məcməi-muxtara yapışma!

Mənlik satanın cünki dağal çıxdi qumaşı,
Var, ari mətəh istə, bu bazara yapışma!

Kəsb eyləməyen axıroti, anı dəlli bil,
Ey aql iyası, dünyayı-qəddara yapışma!

Sağçı qararun zülfünə yapışdı Nəsimi,
Ey bada verən ömrünü, zünnərə yapışma!

Çara yoxdur yara,absəm, ey könül, yar istəmə!
Darda çün dərman bulunmaz, rənca timar istəmə!

Dünyanın yanından istəsən vəfa, aqlın qanı,
Hasıl olmaz nəsnəyi, fikir eyla, zinhar, istəmə!

Münkərin iqrarı yoxdur haqqə, ey sahibnəzər,
Haqqə iqtar eyla sən, münkirdən iqrar istəmə!

Möhnəti çıxdır cahanın, zülmətindən gəl, saqın,
Ey gözüm aydınlığı, zülmətdən onvar istəmə!

Güzgündü arıtmayınca, ey liqadan bixəber?
Surətin görmək təmənə etmə, didar istəmə!

Dünyanın miqdarı yoxdur, gər bilirsən qədrini,
Qədrinə inanma, andan qədrü miqdardı istəmə.

Dəgəmə naməhrəm nə bilsin aşiqin əsrarını,
Məhərəm ol, əsrara gir, ya məndən əsrar istəmə.

Bunca möhənət çəkməyinca hor dikonden bir zaman,
Bülbülü-əşiq kimi çağırma, gülzər istəmə!

İstəyən murdar karkasdır müdam, ey türfə quş,
Həzəratın şahbazi ol, ya'nı ki, murdar istəmə!

Varlığı fanidir, ey qafı, baqasız dünyanan,
Şol baqasızdan baqa mümkin degil, var, istəmə!

Garçı haqqdan vahid oldu nur ilə anəstunar,
Ey Nəsimi, çün ulaşdırın nuruna, nar istəmə!

Sən sənə gar yar isən var, ey könlü, yar istəmə!
Yarı dildər ol sənə, sən yarı dildər istəmə!

Bivafadar qızın bu aləm, kimdan istərsən vəfa?
Bivəfa aləmdə sən yari-vəfadər istəmə!

Gül bulunmaz bu dikanlı dünyadan bağında cün,
Əbsəm ol, bihudə gülşüz yerdə gülzər istəmə!

Mə'rifətdir xalis altun, sikkəsi fazlı hüner,
Altunu tanı, zəgəldən ari dinar istəmə!

Həqqə münkirdir fəqih, inanma ol şeytana kim,
Yoxdur ol cinxılıqlıñ zatunda iqrar, istəmə!

Ari göftar, ey könlü, gərgəklərin nüqtidürür,
Hər diligirdə yoxdur ari göftar, istəmə!

Cifadır dünya, anın taliibləri adı kilab,
Olma kalb anın kim, oldu adı murdar, istəmə!

Şərbəti ağuludur fani cahanun, son anın
Şərbətindən nuşdaru umma, zinhar istəmə!

Dünyanın sevgisi ağır yük imiş, məndən eşit,
Nəfsini yük etmə ana, ey səbükbar, istəmə!

Bir əmin məhrəm bulunmaz, ey Nəsimi, cün bu gün,
Xalqa faş etmə bu ramzi, keşfi-əsrar istəmə!

Dil bazarçısı yalandır, varmazam bazarına,
Gerçək olmaz agridil, inanmazam iqrarına.

Sadiq oldur, dilini könlü ilə bir eyləyə,
Əğri dildən nasna golmaz, durmuşam inkarına.

Vari möhnətdir cahanın, na umarsan, ey könlü,
La'nət olsun bu cahana, həm cahanın varına!

Dilbəri oldu kimin kim, fani dünya, aqıbat
Keçdi ömrü, doymadı, işrismadı dildarına.

Taxta çıxmaq istəməz Mənsur olan, ya minbərə,
Hər ki, Mənsur oldu, çıxdı şahi-eşqin darına.

Dünyanın nazii nəimi cifadır, ya'ni nəcisin,
Ey könlü, tahirən axır, sunma əl murdarına.

Həqq bilir işini, sobr et, fariq ol, qüssə yemə,
Vaqtı yetişin bu cahanın, qoy və qatlan karına.

Hic gül olmaz dikənsiz, hic şədi qüssəsiz,
Dərəmə gülündən anın, cün gülü dəmgəz xarına.

Cün Nəsimirin qəmindən Fazlı-həqq vaqifdürür,
Qəm degil gar kimsə olmaz müttəle' əsrarına.

Şol şəm'i gör ki, nuruna pərvanəyəm yənə,
Baş oynamaqdə yoluña mərdanəyəm yənə.

Saqı, labindən asrəmiş əvvəl qədəhdən us,
Məstənə gözərin kimi məstanayəm yənə.

Qalı bələda kuyi-xərabat idı yerim,
Şol mə'nidən mücaviri-meyxanayəm yənə.

Bəzmi-əzəldə həməfəsim garçı cam idı,
Şükrəyələrəm ki, həmdəmə-peymənayəm yənə.

Ey bilməyən bu cani-azizin həqiqətin,
Canı bilənə so ki, nə cananayəm yənə.

Əşqında ay camallıa əfsana, filməsəl,
Xalqın dilində gör ki, nə əfsanayəm yənə.

Əndişənin imarətini qılımışam xərab,
Şol gənci-binəhayata viranəyəm yənə.

Ya rabb, nə sehr edar su pərişəklü şiva kim,
Zəncir-ca'dı-zülfüne divanəyəm yənə.

Ey gövhərin bahasını, miqdənni bilən,
Əsdafl içində gör ki, nə dürdənayəm yənə.

Üzündə, ey sənəm, görəli zülfü xalnu,
Dəmə-bələda dana kimi dənənayəm yənə.

Kaşf eylədi Nəsimi dəharun rümuzunu,
Müftühi-qeybə gör ki, nə dəndənayəm yənə.

Kim ki aldəndi cahanın ağılu ləzzətinə,
Düdüşə şol mənsubəsi çox dünyanın şəhəmatına.

Divi-mel'undur, saqın, əmmərə nəfsin mərkəbi,
Minmə, gər ażğun degilən, nəfi-şumun atına!

Da'va eylərsə ki, həqqi bilmışam, sadiq degil,
Çün dəlilin yoxdur, ey münkir, anın isbatına!

Zülfü qaşın, kirpigindir tilkə ayatü'l-kitab,
Üşə müşhəf, gəl bax anın surəv ayahna!

Taati zikrü namazı makrū fandır zahidin,
Arif ol, aldanma billah, zahidin tamatına!

Nafxeyi-surun sədəsi dutdu afaqı, eşit,
Ey olan aşiq, həmirin ənkərəl-əsvatına!

Kafirin bütəxanəsidir dünyanın kaşənəsi,
Yoxdur imanu ann kim, səcəd qıldı latına.

Cami-Camışdı oldu har şey, suratından uy verür,
Ey güləş, feyzin irişdi alomın zərratuna!

Zatunun eynidir Allahu süfatı, ey başər,
Leykin ol bildi bu rənzi ki, irişdi zatına.

Surətin gör kim, nə müğləqdir anın ma'nisina,
Kimsənin oqlı irişməz kəndi idrakatına.

Cüm camalından Nəsimi abcadın qıldı tamam,
Eyni mimin ammasından irdi vəssafatuna.

Macmarda udi-zülfünün, mişkin qoxusu bəs mana,
Hacət degildir, ey pəri, ud üzrə onbar salına.

Həqeq, yaqın, ixlas ilə çün niyyatıl-mö'min gərək,
Eşqə mühüb ol, ey kənül, bax innəməl-ə'malına.

Can ilə dilber yoluna verdi Nasimi könlünü,
Adəmdə rəhman surətin kim görəsə körlü alına.

Əlhəmdüllillah, Əhmədin girdik əbavü şalına,
Bu-fazlı-rabbülələmin oldu əliyyü alına.

Fani cahana qalmadıq, ömmərə nəfəs uymadıq,
Aldandılar, aldənmadıq dünyavü makrū alına.

Aşıqlarız, qıldıq nazar yarın camallı vəchincə,
K'ol verdii-hamra çığcığın səlli əleyhü alına.

Alnunda cün şəqqül-qəmər açıldı iman ahlincə,
Əşrat saat hökmilə basıldı xətem alına.

Şeytan sıratı görmədi üzündə yanın müştəqim,
Yalğınə qeyyandır caza divi-lainin zallına.

Oxur yaqövlül-kafirun, ya leytəni küntü türab,
Nari-cəlumı duymayan yananda nərin yalına.

Anları ki, nar əshabidir, çıxmaz tamudan ta əbəd,
Qala xəsu fiha cavab anlar necəkim yalına.

Ey istivayi bilməyan, doğru yolunu yanulan,
Ə'mə degilsən aç gözün, bax innəməl-amalına.

Caranə üzü qibledir, mehrabi-məscid qaşlan,
Div olma, candan səcəd qıl gol qiblənin iqbalına.

Qalu bələdan sidq ilə canım dolaşdı zülfünə,
Dövlətlü canım bəndədir haşməti zülfü xalına.

Nəfsini bunda bilməyen Allah nurun görmədi,
Haqqını nisyan eylədi, baxmaz həqeq anın halına.

Təvhidi-xalisdır mana görmək camalın, ey sənəm,
Ölsün həsəddən müşrikin, lə'nət qamı dəccalına.

Qopdu qiyamət fitnesi, uruldu surun nañxası,
İştə nəfirin seyhəsi, çalındı sanma çalına.

Yoxdur vəfəsi dünyanın, aldanma anın alına,
Rəngindən oldu mürəsif, hər kim boyandı alına.

Nəqdi dəğaldır dünyanın, anunla bazar eyləmə,
Nüçün ki, hər kim qəlb ilə eyləsə bazar, alına.

Cüm cümə qiyli qal imi darül-qürurun hasili,
Şol bisəbatın düşməgli bihüdə qiyli qalına.

Anısı yalandır, saqın, dadlıtuna aldanma kim,
Acıdır anın şəkəri, ağu qatılmış balına.

Əslə dənidir dünyanın, zatında yoxdur bir alif,
Tərkibinə gal bax anın, şol yavu nunuñ dalına.

Fanı cahanun sevgisi damu odudur yandırır,
Qaç ol qandan, ey kənən, aldanma zülfü xalına.

Möhnetdir anın dövləti, zəhmətdir anın haşməti,
Müdbirdir ol kim, bağladı qolbin anın iqbalına.

Tazvirü böhtandır işi, həm qövlü fe'lü müxtalif,
Halın sənə şəhər eylədim, fikir eylə anın halına.

Divi-racimin atdır əmməra nəfsin markabı,
Tərk eyla divin atın, yapışma anın yalma!

Möhkəm oyunçudur fəlok, mərsubosından gal saqın,
Ey bəbasırat, bax anın şol surəti-əhvalına.

Şol bimisalın eşqinə verdi Nəsimi könlünü,
Dünya nola, ya axırot kim, qala mülkü malına?

Ey binəzirü vahid, hüsnün camal içində,
Üzün qiyamat eylər xoş xəttü-xal içində.

Sübh-i-əzəldə hər kim buldu sanınlə vüsət,
Qaldı sanınlə daim eysi-vüsəl içində.

Mən məndə haqqı bildüm, haqqəl-yoqın, haqqı oldum,
Uyxuda qaldı münkir nəqsü xayal içində.

Ey aləmin hayatı, eşqin nə nar imiş kim,
Qarq eylədi caharı abi-züləl içində.

Fərdiyyatın kamalı oldu sənə müsəlləm
Kim, qayətə irişdi hüsün kamal içində.

Ağzınıla zülfü-mışkin müşkati-nuri-həqdir,
Gal haqqı xalqa göstər şol mimiñ dal içində.

Ey istəyen liqayı, yarın gündündə haqdən,
Fərdaya düşmə, qalma fikri-məhəl içində.

Üzünlə xəttü-xalın şol şəmsi-xavarırdır,
Həc kimsə görməz arı hərgiz zaval içində.

Üzün şəməyilindən, qasın dəlayilindən
Qövğayı-fitna düşdü bədrü hilal içində.

Ruhül-amına sordum əsrarını dodağın,
Nitqi dutuldu, qaldı ol bu sual içində.

Eşqin qəmidir, ey can, şadlığı əhli-eşqin,
Şad olmayan bu qəmdən qalsın mələl içində.

Ey mək: içində sufi, aldarumaz ala, dilbər,
Get, ömrünü çürütme təzvirü al içində.

Şol qəməzə şivasından bir hala düşmüsəm ki,
Baxan bu hala, istar düşmək bu həl içində.

Üzün kimi Nəsimi, ey xubların amırı,
Xurşidi-lamyəzəldir miğü zilal içində.

Ey mukərrəm hüsni-surat, ey mütəhər məLİ tin,
Rəhməti-lil-alaminsən, rəhməti-lil-aləmin.

Dövri-hüsün lamyazoldır, ey camalın layazal,
Bildigim elmül-yeqindir, gördüğüm eynəl-yaqin.

Ey yanağın surəsi vəşsəms, üzün ayeti:
Həzihə-cennati adnın fədxəluha xalidin.

Külli-şey'in halıkün vachindan ayrı şak degil,
Ey hidayət, şəm'i üzün, vey saçın hablılmətin.

Qibləmizdir surətin, əlhamdülüllah, ey nigar,
Ta abed iyyakə na'buddur camalın nəstəin.

Əsrimiş məstana eynin sağatından səlsəbil,
Susamus cənnətdə la'lın abuna mai-məin!

Nunü eynin, mimü dalm tilkə ayatül-kitab,
Lövhə-məhfuz oldu üzün, hüva Qur'anın mübin.

Nəfxeyi-İsa gəlir şirin ləbindən carlara,
Sabit oldu kim, ləbindir möhbəti-ruhul-əmin.

Huri-eynин surəti ayinə oldu hüsntüne,
Şol sabəbdən xəlqə marğub oldu həqdən huri-eyn.

Ey İəbin şə'nində münzələ ayəti-yöhyül-izam,
Car mudur, ya rabb, İəbin, ya xalıqi-canəferin?

Malikəl-hüsün oldu, ey dijber, camalın ta abəd,
Aşıqın dini budur, buldu Nəsimi yövmi-din.

Səfa bağışlamış bağla soba ısaləin dəmdən,
Yaşarmış quru ağaclar netəkim nəxli Məryəmdən,

Şol irmaqlar güləb olmuş, abiri xoştirəb olmuş.
Nabata fəhi-bab olmuş, yena ol kaşifi-qəmdən.

Yenə ol aləmül-qeybin xəbor goldi çərisindən,
Ön avvəl qarın altındas galır casus çiyəmdən.

Na dəryadır irişdim uş acaib loşkəri-xamış,
Kimi al, kimi atlaşpuş, kimirini donu göy qəmdən.

Əcəb gancına açılmış, çıçəklər yera saçılmış,
Bəlitməz yer zümurrüddən, zümurrud üzüdər həmdən.

Golir susan qılınc ilən, soyə donunu nasırının
Çıxar xəmti sügү ilən, qapar qalxarı Rüstəmdən.

Güla nərgis günzün süzdü, gül açıldı üzün düzdü,
Rayahın sınbılın çözdü, saçar qoxuyu parçəmdən.

Şaqayıq yasəmən dutar, şamama hülləvü abhər,
Səmən simavı siminbər, ucalmış qanu xürəmdən.

Sararmış ərgəvan bənzi kənarı-cuyidən tanrı,
Sanasan Kə'be sultani üzün yur abi-zəməndən.

Çü nilufər naşarlanmış məğər dildər lütfündən,
Bənövşə ikicət olmuş, yatr çün zülfü-dərhamdən.

Sənubər qafiyə abhər sorar kim, nişə lal oldun,
Cavab aytidi, suç etdim dilim çökdlər anşəmdən.

Yerin yağmur hayatıdır, hayat uçmaq nəbatdır,
Bahar onun səbahdır ki, göstərər bu aləmdən.

Havada tutiyü qumru, cəməndə çəngü saz eylər,
Dutar ahengini quşlar kimi zi tü, kimi bəmdən.

Ağacırlar hüllü püşindən, ya qoңçə bada nuşindən,
Çəmən sərənəsi cuşindən, qadəh pürle-li-şəbnəmdən.

Nə qafıl evdə qalmışsan, sən ey qafıl, bu mövslümde,
Çü bülbü'l guldən aynılmaz, ya aşiq yarū hamdəndən.

Çü bilişan şorancamı, keçirme püxtədən xamı,
Qənimət gör bu syyamı, bu gün sən canı çək cəmdən.

Çü gördün güllər açılmış, suçular qeybə içilmiş,
Bulara qarşı biz daxi nuş etdik, içdik ol cəmdən.

Ələ gatır nigarını, ye, iç onurla varını,
Bu gün xoş keç qo yanrı, qəraz xoş andır adəmdən.

Əyəğə ol uralım us, bu dəm eysi süralım us,
Dəmimiz xoş górlım us, neçələr qaldı bu dəmdən.

Gör ol salusü məhrumu, məni zöhd ilə qorxudur,
Sanasan kəndi dün galmış barat işlə cahənnəmdən.

Bu ası qullarnı cirmü cahana imdimi gəldi,
Biza ol dəmdə qalıbdır günah Həvvavü Adəmdən.

Nasimi, asıya uyduñ, vali bunu daxi duydun
Ki, cümrün bilənə rəhmət qılır haqq mətaqəddümən.

* * *

Et qəfletin meyindən mastü xarabü heyran,
Gər haqqı tanuñsan, qanı dañılı bürhan?

Nəfsi-xəbisə uymaq nadanınn işidir,
İşin nadir gör axır, fikir eylə, olma nadan?

Cün hər nə kim, əkərsən, anı biçərsən axır,
Dünyada əkmə anı kim, adı oldu üşyan.

Tərk eylə sayiyati, saleh əməl qazan kim,
Kənən cəzəsi haqqdan ham lütf imisi, ham ehsan.

Əyyamunu hayatı badi-həvaya verma
Kim, itiran hayatı üqbadadır peşiman.

Müflis ticarət eylər sərmayəsiz və leykin,
Səyi abosdır ann, sevdası cimla xüsran.

Naqış vücüda cün kim, nöqsan golir hamışa,
Cəhd eylə kamıl ol kim, golməz kamala nöqsan.

Dünyayı-dun qəmindən sayru olub sararına,
Aləmdə kimse cün kim, bulmaz bu darda dərman.

Hirsü hasad sıfatın tərk eylə, ayrınl andan,
Neçin kim, ol sıfətdən nacidir ayrılan can.

Cün ascadı buyurdu adam qatında haqq, gal
Haqqın xitabına uy, qıl sadə, olma şeytan!

Divin libasını qo, Xızır işlə yoldaş ol kim,
Zülmətdə zahir olmaz heyvana abi-heyan.

Haqqın rizasını istə, qüfrana qabil ol kim,
Şol uca qədrli bəxtin köşbi degildir asan.

Əbd olma, ey Nəsimi, fani cahana cün kim,
İmanı din içində sənsən amırı sultan.

Olmazsa mülkü malın, andan nə qəm, nə qüssə,
Övladı-təyyibinsən, ham adamı ham insan.

Cahanu tark edib bezdim cahandan,
Cahan oldum, cahan oldum haçandan.

Əgar mahbuba istərsən ulaşmaq,
Galib keçmək gərəksən kün-fəkandan.

Cahanun sahl imiş sudü ziyanı,
Qo arun assisin, qurtar ziyanıdan.

Əgar cinni degilsən, adəmə bil,
Kərun aslı nedəndir, söylə andan.

Güməndən bilmədi heç kimsə həqqi,
Yaçındır kim, yaqın, bitməz güməndən.

Gülü bitməz tikənsiz dünyanın çün,
Gülü tərk eyla, keç cövri-tikandan.

Dodağı candır ol şirindəhanun,
Məgar qafıldır ol şirindəhanan?

Əyan oldu üzün, ya rabb, saqınsın
Camalın fitneyi-axırzamandan.

Qamudan keçmişəm lillahi-fällah,
Magar şol türeyti-anbərfaşandan.

Əleyna cam'şü bas latsharrik,
Günaş müştəğnidir şərhü bayandan.

Yerü gög dolu haqqın ayatıdır,
Vali gözsüz xəbərsizdir nişandan.

Nəsiminin muradı çün san oldun,
Nəzar qət' eylədi kövnü məkandan.

Ey bərgüzidə surət, cansan, vəli nə cansan!
Həm ism ilə müsəmmə, həm cism ilə rəvansan.

Abavü ümühətən sənsən xülasa, şaksız,
Ey kainata məqsəd, məqsudi-kün-fəkansan.

Çəsmü rüxün süfatı kövnü makana siğnаз,
Ey gəvhəri-yegana, son gənci-laməkansan.

Leylü nohar içində şəmsü qəmor kimi uş,
Hər yana kim, baxarsam eynil-yaqın ayansan.

Qərq eylədi camalın nurunda kün-fəkani,
Ey gəvhəri-haçıqt, şəhər eylə kim, nə kansan?

Ərzü səməda yoxdur bir zərrə səndən ayrı,
Ey cimənlən vücudu, bacümlə dərmiyansan.

Hər şəyda garçı sənsən, ey məh, gürnaşdən azhor,
Ə'ma sanur ki, gözdən laşey kimi rühənsan.

Üzün kitabı-münzəl, zülfü riixündür ayat,
Ey xalıqın kalımı, dilimdə tarçumənsan.

Haqq suratında insan sənsən golən cahana,
Ey Tanrınnı süfatı, aləmdə cavidənsan.

Canlı cahanu sənsiz neylər mühübbi-sadiq,
Ey aşiqin hayatı, həm canlı, həm cahansan.

Səvdəli nərgisindən düşdü cahana qovğa,
Ey hüsni içində fitnə, sərfitneyi-zamənsan.

Qandırı kainatı qəndü nabata lə'lín,
Ey xosrovı-məlahət, şirin, şəkərdəhənsan.

Hüsntün təcəllisindən geldi vücudə aləm,
Ey vaiz, əbsəm ol kim, yalançı qissəxənsan.

Həqdən golən kəlamun mö'cüzdür, ey Nəsimi,
Sənsən ki, küntü kənzin asrarına böyənsan.



Göl, ey dilbər, iki alomdə cansan,
Göl, ey ruhi-rəvanım, son nə cansan?!

Fəlök üstündə heyrandır, malak mat,
Nə döryasan, nə gövhərsən, nə kansan?

Hayati-Xızır axar daim ləbindən,
Anınçın çeşmeyi-abi-ravansan.

Gözündən fitnə yayıldı cahana,
Məgər kim, fitneyi-axırzamansan!

Saçın buyu Xətavü Rumu dutdu,
Bu buy ilə məger ənborfoşansan?!

Saçından çün bəlirdi küntəkənzən,
Bəyan eylə, bəyan, şərh-i-bayansan!

Cahan oldu bu gün hüsnündə mə'mur,
Məgər ki, hüsn ilə kışvorsitənsən!

Cahanın sohl imiş sudü ziyanı,
Ziyansız aşiqə son biziyyansan!

Baladır qamatın, amma və lakin
Bu qodd ilə bələyi-nagohənsən.

Camalındır bu gün aləmdə, ey can,
Əyan oldu cahan, haqdən ayansan.

Dəmədəm hüsnünə heyran olur can,
Məgər kim, son hayatı-cavidənsən!

Cahan yandı bu gün eşqin oduna,
Yaxarsan aşiqı, atəşzobənsən!

Səba zülfün tozunu yela verdi,
Məgər kim, sünbülli-anbərnihansan!

Mana sən nəqlini arz etmə, vaiz,
Anıncın kim, yalançı qıssaxansan!

Nəsimi cün səni buldu azəldən,
Həqiqət bildi ki, sən laməkansan!

Əgərçi candasan, candan nihansan,
Degilsən candan ayrı, bəlka, cansan.

Kişi verməz nişan sandan ağərçi,
Yerü göğ dopdolu külli nişansan.

Neco gizlədəyim məndən səni kim,
Naya kim baxıram, andan ayənsan.

Xacıl eylər rüxün hüsən ilə aylı,
Məgər sən fitneyi-axırzamansan?

Ərəb nitqi dutulmuşdur dilindən,
Səni kimdir deyən kim, türkmənsan?

Cəmi tərh eylədim, bezdim cahandan,
Səni bildim ki, can ilə cahansan.

Görən sənsən, görünən san gözümde,
Nə var söyləmisen, külli lisansan.

Həqiqət, vəhyi-mütləqədir bu sözər,
Bu sözü bil kim, andan tərcümənsan.

Nəsimi, cün bu gün dövran sənindir,
Cahanda xosrovı-salubzamansan.

Ətagın silk, əlin çək kün-fekandan,
Nə axır zübdeyi-kövnü mekansan.

Ey dürti-kani-hər şey, kim bila kim, na kansan?
Can səndən oldu çün hey, bilməz səni na cansan!

Zatına kimse irməz, vasfini kimse bilməz,
Zatı süfat ilə sən baqıştı cavıdansan.

Bimislü bibedəlsen, bişibhü biməsəlsən,
Ey dürri-bərgüzida, na bəhri-bigiransan?

Ey künhü rif'ətindən bibələrə aqlı-mütələq,
Vey gənci-binəhayət, simurğı-laməkansan.

Cüntki camı'i-aşa səndən ayan olubdur,
Ey vahidi-yegana, bas ruşə sən nihansan?

Ey müddəi, sən anın məhrumsan dəmindən,
Andandurur ki, hər dəm dərbəndi-irni ansan.

Həqq əzħari-minaş-şəms rövşəndürür və lakin
San qayəti-əmadən bılıuda dər gümansan.

Diler səni Nasimi, aləmdə çəqə hər dəm,
Ta bilələr bətəhqiq sən qamudan ayansan.

Ey ruhi-qüdüs, canuma sən canı cahansan,
Məndən səni qaib deməzəm, tişə ayansan.

Ma'suqa mana çün sən idin ruzi-azalda,
Ol gün nə idin, ta əbed, ey fitnə, hamansan.

Zülfün qəmərin dövrünə yüz fitnə buraxdı,
Ey dövri-qəmər fitnəsi, fəttani-zamansan.

Hüsün nə bilir qiymətinə hər güzü görmez,
San aşiqə sor canı ki, cismində rəvansan.

Binamü nişan olmayanın səndə vücudu,
Fikir eyləməzəm anda ki, san namü nişansan.

Can ilə təri yaxmaq ağor istər isən uş,
Gəl yandır anı, yanmağına gar nigaransan.

Verməz səni min cənnətü min hura Nasimi,
Sən aşiqə həm cənnətü həm huri-cinansan.

Əvvəl ki, dila, dərd ilə yaran olamazsan,
Axır bil anı qabili-dərman olamazsan.

Mən xəcəyi-dəhərəm deyü fəxr etmə, foqır ol,
Dərvış olamazsan, yüri, sultan olamazsan.

Heydər kimi gor Xeybari-şirki yixamazsan,
Bu ərsadə bil, san Şəhi-mərdən olamazsan.

Cün Turi-vücudunda təcəlli edəməzsən,
Fir'on ilə san Musiyi-İmrən olamazsan.

Gər quşlara təlimi-zəban etməz olursan,
Bu ins ilə cins içra Süleyman olamazsan.

Ya'qub olob axıtmaz isən xun cığardan,
Misro irişib, Yusifi-Kan'an olamazsan.

Can elminib bu hücrədə təhsil edəməzsən,
Adam biki¹ bil, cismində sən can olamazsan.

Səcəd etməz isən əlsəni-təqvimə görüçək,
Həqq fazlivü həqq surəti-rəhman olamazsan.

Ey sufi, təvaf etmə üzü həccinə yarın,
Ol eyda Nasimi kimi qurban olamazsan.

Tərk eyləməz can eşqini, mİN gəz gər anı yaxasan,
Hicrində layiq görmə kim, hər dəm bu canı yaxasan.

Ey istəyan didarını, Musa kimi ma'suqənin,
Vacib budur eşqində kim, canı, caharı yaxasan.

Axırzamanın fitnəsi, bürqə camalından götürür,
Ta eşqə üzərlük kimi pırı cavuru yaxasan.

Ey eşqə münkir müddəai, gir aşiqin tövhidinə,
Ta sarbosar içindəki şirkü güməni yaxasan.

Anəstünərin sırrını faş etdi şəm'indən üzün,
Ta nuruna parvanatək kövnü mökanı yaxasan.

Ey qayımatı eşqin gühar, könlümdür onun mə'dəni,
Çüñ kan gərəkdir gövhərə, niçün bu kanı yaxasan?

Namü nişanı şöhratın aflatdır əhli-eşq üçün,
Var, ey könül, cahd eyla kim, namü nişanı yaxasan.

Canumə eşqin odu cün kar eylədi, yaxdi tamam,
Şimdə gərəkdir, qaliba, bağrmida qanı yaxasan.

Ey axadan dürdanayı kirpiklərindən dəmbədəm,
Eşqin odundan qorxuram Kəbi-ravani¹ yaxasan.

Ey lata tapan bibasər, gal, gör bu mahn surətin,
Ta lattı üzü başına deyri-muğanı yaxasan.

Çaxdı Nasiminin dili Allahı-murun sırrına,
Ey nari-qüdsi, qandasan, ta ol zəbanı yaxasan.

¹ Kəbi-ravani – Ki abı-ravani, axar suyu.

Utanır artın aqlı, sənə insan deməz, neqün
Ki, insandır deməz kimse sənə, ya valiqül-insan!
Rixün inna fatihnədir, saqın valleyi-qod-əfəsh,
Bu ləvhün abcadın gör kim, qomuş həqq adını fırqan.

Üzün müşhefdır, ey huri, yanağın qaf-val-Qur'an,
Budur haqqdan gələn taha, budur yasını ərrəhman!

Gün ilə ayı göglərdən gətirdi sadəyə hüsnün,
Zəhi qüvvət, zəhi qüdrət, zəhi möcüz, zəhi bürhan!

Dodağın abi-heyvandır, mən anı sormuşam Xızra
Va lakin abi-heyvanı qaçan idrak edar heyvan?

Yedi gəz haqq na mə'nidən buyurdu sadə şeytana,
Şən anı bil nə seydənsən ki, anı bilmədi şeytan?

Qaşınla kirpigin, ya rabb, nə fəttan yayı oxdur kim,
Fələkdir tırına tərkəş, malakdir yayına qurban?

Şən ol pakızı cövhərsən bu gün alomda, ey dilbar,
Dodağın abi-heyvandır, camalın rövzeyi-rizvan.

Saçahüm rabbihüm xəmri ləbi-la'lın şərabıdır,
Bu meydən mest olan bildi ki, haqqdır man aleyha fan.

Haqqı ayrı baxan gözdən camalın yaşışan dilbar,
Götürdü pərdə üzündən gəl, ey zahid, gətir iman!

Təcəllinin qrağıdır camalın şəm'i, uş gör kim,
Neca nurü ziyyasından müñəvvər mehru məh taban.

Bütibdir qisseyi-Şirin, tükəndi Şəkkərin dövrü,
Ləbin dövrəndər galgil ki, sorsan Xosrovi-dövran!

Na dəryadır acəb eşqin ki, yoxdur həddii payan,
Zəhi eşqi nəhayatsız, zəhi dəryayı-bipayan!

Nəsimi çün vüsalhəndən hayatı-sərmədi buldu,
Yəqindir gər desəm haqqdır kim, oldu həyyli cavidan.

Mən ki, dərvişəm, fəqirəm, padışahı-aləməm,
Ruhı-birəngəm, ağərçi rəngə girdim, adəməm.

Şəş cahətdən çar anasırdır manı faş eyləyen,
Yoxsa mən gəncinəyi-vohdətdə nuri-abhaməm.

Alamül-qeybin süfatı mandan oldu aşikar,
Ey basirətsiz, məni gör kim, nə zati-səzəməm.

Söyləyen haqqıdır manım dilimdə hərdəm, yoxsa mən,
Çar anasırdən mürəkkəb bilisanı abkəməm.

Ümmühat ilən nə var abaya olmasa xaləl,
Aləmi təhqiqə baxsan cümləsindən aqdeməm.

Cənnəti-firdövs üçün bir ləhəzə qəmğın olmazam,
Talibi-didarı-yaram, şadimanam, xürrəməm.

Ey Nasimi, cüntki iş təqđır alındən işlənir,
Fariğəm dünyadavü üqbəda qəmdər, biqəməm.

Surəti-rəhmarı bildüm, surəti-rəhman mənəm!
Ruh-i-mütiq haqq kələm qaf-vəl-Qur'an mənəm!

Həm mənəm anastürərən sərrini fəş eyleyən,
Həm Xəlil oldum, bu nəra Musiyyi-İmrən mənəm!

Həm Məsiham, həm Skandər, həm mənəm abi-həyat,
Həm həyatı-Xızır bildüm, çeşməyi-heyvan mənəm!

Həm mühiütü həm kenaram, həm sədəf, dürdənəyəm,
Həm bu bəhrin gövhəri, həm gövhəri-İmmən mənəm!

Həm xəyalam, həm camalam, həm sıfətəm, həm toləb,
Həm nüquşəm, həm bu naqṣə valehü heyran mənəm.

Zülmətəm, mövtəm, məmətam, həm həyatəm, həm məmat,
Mö'minə Nuham, nıcatam, kafirə tufan mənəm!

Həm alacam, həm təbibəm, həm kəlamam, həm Kalim,
Həm bu ranc rəncərəyəm, həm dərdlərə dərman mənəm!

Saqiyəm, şəm'əm, şərabəm, həm xumaram, həm xəmir,
Səlsəbiləm, saqiyəm, həm sağərə peyman mənəm!

Həm salatam, həm zəkətam, həm mənəm zərqü riya,
Həm mənəm imanü tövhid, söləyi-iman mənəm!

Həm naimam, həm rəhimam, həm karıمام, həm kərəm,
Həm naimü xüldəm, həm cənnəti-rizvan mənəm!

Ey Nasimi, sən həqqi bil, həqqə iqrar eyla kim,
Çünki insanı başərsən, haqq deyan insan mənəm!

Vəhdəhü laşərik ilə, şübhəsiz, işta zatam,
Yə'nı kim, ibtidasız zatamı həm sıfatam.

Yeddi dayə dörd ana doqquz atadan bərү
Haşti çəhərə pəncəm us yenə şəş cohatam.

Qaynada cün tənərəm eşq ilə cuşa gəldi,
Gör bu tufan içində Nuhamü həm nıcatam.

Gərci türabü suyam mə'nidə, ey xəbisa,
Bil ki, iki cahanda təyibü təhiratam.

Nurü naharü leylam, kaşfam iki cahanda,
Qədrə irişdim işta qođramü həm bəratam.

Əbcədəmə hecayam, hərfəmə sətri-katib,
Lövhəmə həm mürəkkəb, kılıkmə həm davətam.

Failli-mütləqəmən, haqlayamən haqqəmən,
Da'vidə ismi-məf'ul mə'nida failatam.

Gərci dəmi-Musayam nurila nar içində,
Ham bir ölü dirildən İsayi-mö'cizatam.

Ərşü ginoşü ferşü arzü somadən bərү
Eşqılı layomutəm, aqlılı həm həyatam.

Gör ki, manı nə bəhrəm qətreyi-eşq içində,
Daclavü Şəttü Ceyhun, han Ərşü Farətarəm,

Haqdan enən kalamam, yəni ki, lamü beydən
Elmū kitabı hərfəm, aytü bayyinatam.

Qibleyəm, həm imamam, Ka'bəyəm, ey səfəsiz,
Sövməmə həm səlatam, eydəmə həm zakatam.

Müsərik olub bu guta baxma, gal, ey yaqinsız,
Ayati-fəthi-babam, sureyi-mürsəlatam.

Nasimiyəm ki, hər şey, külli-mühit oldum,
Həm bilmən həll oldum, bilməzə müşkilətam.

Küntə kənzin sırrını izhar edər madam dəm,
Kim degil ol adəmi kim, yoxdur anda dam dəm.

Nəfəxey-işa dəmi dəmdir, ditzildir adəmi,
İstər isən ol dəmi, al dünyasından kam kəm.

Kim ki mır'atın müsəffə qıldı ol dildarıçın,
Limeallaiun rümużun qıldı istifham həm.

Aşıqə meyxana künçüründən gəlir ilhamı vəcd,
Sufiya məscid qucağından gəlir peyğəmi-qəm.

Nəhnü zərrəqna günündə qismat olmuş hər kimə,
Zahidə səccadəvü təsbih, rində cami-Cəm.

Ey Nasimi, qılma da'vet zahidi sen eşqə kim,
Bu məsəl rövşəndürür kim, olmaz imiş xəm xəm.

Qulluğa bel bağladım, sultani gözlər gözlərim,
Dərdinə tüş olmuşam, dərmanı gözlər gözlərim.

Gözərim gözləri gözlər hazırləni şahumun,
Necəsi gözləməsin, şübhəni gözlər gözlərim.

Gördüğüm ol, bildigim ol, istəgim həm oldurur,
Əvvəl oldur, axır oldur, anı gözlər gözlərim.

Mən də şahın yoluna canunu qurban etmişəm,
Eşq ilə girdim yola, meydaru gözlər gözlərim.

Cür'eyi-eşqin dilar ki, könlüümə mehman ola,
Rəhmətdən umaram, rəhmanı gözlər gözlərim.

Gecalar yahu deyib har dəm tamənnə eylərəm,
Rəhmətdən umaram, rəhmanı gözlər gözlərim.

Ey Nasimi, sidq ilə yolduna xax olmaq üçün
Can elindən gəlmisəm, canarı gözlər gözlərim.

Fazlîn manım, ey Xızınmü ey abi-hayatım,
Şâmsîm manım, ey bâdrîmü saç zülümâtım.

Sarvim, çâmenim, bağı-bahar ila hazarım,
Tutim, şekarım, şâhdîmü qând île nabatım.

Ruzim, şâbîmü ayü ilim, hâftâvü günüm,
Novrûzumü eydim, dilâyım, qâdrû bâratım.

Qur'ânımız hökmüüm, hadîsim, şerhi-beşyanum,
Elmîm, amâlim, zikrîmû sövm île salatım.

İslanumû hâm küfrümü imanumû dîrim,
Şanum, şerfim, şerhi-hâbibim, salavatım.

Tâqâym ila zöhdîim, edâbîm, elmîle helüm,
Telqinimû tövbâm, tâlîbim, haccü zakatım.

Haşr ila hesabım, yena mizanû sîratım,
Ehsanumû lütfüm, kâremim, hâm hâsanatım.

Hânnan ile mânânamû, ey Mârvâ safâlum,
Hâm zâmzâm ile qâblümü Kâ'bâm, ərefatım.

Mâ'budumü maeqşûdumü matlûbumü qâsdım,
Zâhirîmî batînumü zat ile sıfatım.

Hâm märkəz ile kövkəbû bürc ile mâdanım,
Sâyyaromu çərxim, fâlakim, seyri-sobatım,

Fîlcümâ, bu nitq ilât kołamın, ey Nâsimi,
Afaqmû anfusümü arkanû cahâhim.

Suratîn sâfhâsında gör nâ yazmış ol qâdim,
Oxudum ol xâti bismillâhî-râhmanî-râhîm.

Alnuna âlhamdülîllâh yazdı râbbü'lâlamîn,
Qoydu eşqîn yolçun haza sîratûl-mûstaqîm.

Suratîn mahîyyetin tâfsîr eder irna-fâteh,
Hüsünün keyfiyyetidir bâs eia-xü'lqîl-âzîm.

Qaşlânındır qabû qâvseynü saçn leyli-tâvil,
Râsmîdir vâş-şâms üzre şol mübârak zülfî-cim.

Dedîler ol mîma fi-eynâ-tüsâmma sâlsâbîl,
Şîmdî kövşar la'lîn oldu külle cennatûn-nâim.

Zülfûna seyr eylâdi bâdi-saba vaqtî-sâhâr,
Şol sâbabâdan doldu alâm, azzîxol əmbar-şâmîm.

Qâl Nâsimiye târâhîüm, ey üzü bâdri-münîr,
Gâr xâta qâldum isâ əstâğfirullahîl-âzîm.

Na hüsün olur, bu na surət, zəhi behüsti-nəim?
Na lütif olur, bu na mə'ni, zi rəbbi-ərşəi-əzim?

Könül səba nəfəsindən dirildi, can buldu,
Qara saçın qoxusundan no bu gətirdi nəsim.

Nasimi-zülfüna baş ilə can nisar edərəm,
Na simü zər kimi layiqdir ol nəsimə nəsim.

Görün bu çəşmeyi-heyvanlabı ki, şə'ninda
Göllədir aystı-yöhyüllizamü vəhiyi-rəmim.

Müsəlləm oldu sənə dilbəri cahanda bu gün
Kim, ay ilə günsənə oldu camalına təslim.

Əzaldə var idi eşqin bu can içində mənim,
Zavala olmaya qabil binayi-ahdi-qədim.

Gərəksə cövr ilə öldür, garək manı yandır,
Nə qayğı oddan ana kim, eti bəqəlibi-səlim.

Müttətər eylədi zülfün şəmimi afaqı.
Və laçibe minal-ətri an yəfəni şəmim.

Yolunda qoydu Nasimi cahan ilə canı,
Təfəvüt etməz anı gər qəbul qılsıa kərim.

Ay camalın hüsni-surət kim, qılıbdır ol hakim,
Faili-mütləqdürür har şeyda məf'ul ol rəhim.

Saçların zilli düşəldən ruyi-bədrin tabına
Kim tilü' etdi cahana şəmsi-təbəni-müqim.

Həm həqqin sən məzħərisən, la şərikü bigümən,
Səndədir nuri-tacəlli əşşü kürsi həm nəsim.

Üzüne sab'ül-məsəni gər oxursam, la demo
Kim, qasırla kirpiğin zülfündən oldu bu rəsim.

Səcdə qılmazmə belə gör sidrəvvü tuba təməm
Kim, məlaikə qamusu aydır sücudını azim.

Nitqiyəm şirin labının, İsiyi-cana həyatı,
Cün Məsiha iştir isən, işta gəldi dər ramim.

Xızır cün bulmuş hayatı zülmətindən ta əbəd
Kim, labın eynidürür şol zülmət içərə dalı məm.

Yazma hərfin adını, ey öz-özündən bixəber,
Cün labindən zahir oldu bu kəlam ilə Kəlim.

İstiva sırrını gər bildin İsa eynəl-yaqın,
Xatlı-vəchində şikaf oldu sıratı-müstəqim.

Uş bu dünyə fanıdır, keç sən fənədan, bu bəqə
Kim, həyati-cavidan olsa sənə ömrə-səlim.

Ey Nasimi, gər nəhayət bildin isə nükte sən,
Bistü haştı sıvı dü vəchində yazılıdı müqim.

Ölmennatilillah ki, bu gün yarımı buldum,
Könlümde duran dilberü dildanrı buldum.

Dəmgaz mana bir pula cahan varlığı ilə,
Necün ki, gözəl sikkəli dinarını buldum.

Torpaq ikan ol Zöhre mana Müşteri oldu,
Dəllala çağırğıl de ki, bazarımı buldum.

Firdivsə manı da'vat edan zahidə söyle,
Ol tikənə göz dikmə ki, gülzərimi buldum.

Yusif yeridir kim, mana qul yazılıa, çünküm
Misirdən ləbi tüngi-şəkərbarımı buldum.

Faq eyləməzəm razımı naməhrəma, çünküm
Məhbəbi-əmrin, məhrəmi-əşərəni buldum.

Bəxtim günüşi doğduvii uyxudan oyandy,
Ma'sisi bu kim, dövləti-bidarımı buldum.

Bağdada gal, ey qasid, ilat sol xəberi kim,
Şol şö'bədəçi dilberi-ayyarımı buldum.

Ey nəqdini tərrara verən uyxulu qafıl,
Şol üzüqəman türreyi-tərrarımı buldum.

Mansur kimi məndən eger çıxdı onaheq,
Ey xacə, itab eyləmə kim, dərinə buldum.

Gər Musa kimi aşiq işan üzüne anur,
Gör sanda səni, söyle ki, didarımı buldum.

Verdi saçının küfrünə imarı Nasimi,
Ey xırqa geyən, mən dəxi zünnarımı buldum.

Dilberin ləblərinə çeşmeyi-heyvan demişəm,
Ma'dəri-ruha, acob, mən nə üçün can demişəm?

Xəcıl oldum bu sababdan ki, nigarın üzüne
İrəmən gülfəniyyü rövzəyi-rizvan demişəm.

Sənsən, ey surəti-Allah ilə rəhman, məscud,
Qılmayan sadə səna, div ilə şeytan demişəm.

Lövhə-məhfüz ilə orş oldu yanağın sıfəti,
Mən bu mə'nidən ana surəti-rahman demişəm.

Sürətin əhsəni-təqvimü üzün qiblə imiş,
Bu sözə yox deyənən adını heyvan demişəm.

Sürətin münkirinə kafirü mol'un dedi həqq,
Nə ki, ana dedi həqq, mən iki çəndən demişəm.

Güli-xəndən deməzəm qəncəya ayrıx, nə üçün
Ki, yanağın güli-xəndənə xəndən demişəm.

Sədəfin içinə kar eylədi, incu aridi
Ki, labın cövhərinə lə'l-i-bədəxşən demişəm.

Dəmə hər tikənə sən bağış gülüstən, absəm
Ki, mən ol arizi-gülguna gülüstən demişəm.

Zülfünü nafeyi-tatara bəhə qılma ki, mən
Qiymətin hər qılınn mülki-Şüleyman demişəm.

Ey Nəsimi, sana cün Fəzli-ihəl oldu müin,
Məni eyb eyləmə kim, tapuna sultan demişəm.

Mən ol Musayı-İmrənam ki, daim aşiqi-Turam,
Və leykin xeyli müddətdir canabundan ki, məhcuram.

Riyayı-zöhdü təqəvədan kəsildim gün bəqə buldum,
Sözüm sırrı-analıqdir, fənə darında Mensuram.

Bu gün meyxanadə düşməz təmənnayıl-şərab etmək,
Mənə saqı içiribdir, azəldən mastı məxmuratam.

Daxi əksüklüğüm yoxdur, şikayət etməzəm, billah,
Həbibin asitanundan budur eybim ki, mən duram.

Manım korlar görə bilməz məqəmən qansı aləmdir,
Əgər viranadır könlüm, bağışat gəncə mə'muram.

Qəmündən ağlaram hər şəb, dəmadəm xun olur çeşmim,
Nəsimiyəm ki, gövqündən iki aləmdə məhcuram.

Gəl, ey ağrı, məri gör kim cahanun padişahiyam,
Üzüma doğru bax, doğru faləkin şəmsü mahiyam.

Hüməyün zilliym bişək, cahan sayəmədər üşə,
Mən ol dövlətli sadiqəm, seadətin külahuyam.

Süleymanam mən, ey arif ki, xatəm məndədir, məndə,
Mən anın hökmüne toslım, Süleyman mürkü mahiyam.

Neçə qalmışlara yaram, neçələrə ham ağıyaram,
Nə yerdə istəsan, varam, qəmu aləm pənahuyam.

Şəriatəm, divanam mən, gah aşkarə nühanam mən,
Həm ol müddəi də'vası, ham onun mən günahuyam.

Nəsimi, san deməcüzvi deyilsən məm ilə nun, sin,
Vəli olurdur deyan daim qəmu aləm ilahiyam.

Ol Ka'beyi-mə'na mənəm kim, qibleyi-rəhmaniyam,
Ol nitqü rabbəni mənəm ki, höccəti-bürhanuyam.

Cün on sakız min aləmin cudü vücudu xud manam,
Cümə cahan təndir mana, mən bu cahannı canuyam.

Ol qabü-qövseyənə irən, ol surəti ziba görən,
Ham surəti-ziba mənəm, ham surəti-yəzzdanuyam.

Sən bu sarayı-fanido istor isən eyni-baqa,
Nəfsini avval taru kim, həqqi derisən tanuyam.

Ol küntə kənzi derisən, aləmdə rövşən gün kimi,
Ol gövhərə rövşən mənəm, bil ki, mən onun kanyam.

Ol şəkkəri-la'lə-jəbin, ol tutiyi-məsti mənəm,
Ol cannatı-qüdsün bu gün mən bülbüli-xoşxanuyam.

Götür vücudun zülmətin, eyvani-nura vasil ol
Kim, şə'ninin nuri mənəm, man nuriñin eyvanuyam.

Ariflərə hadi mənəm, çünki hidayət nuruyam,
Sevdasnyam, sevdasının maşhuruyam, heyranuyam.

Mən ol Nəsimiyəm bu gün abi-hayatım içənə
Xızırın bəqə ömrü mənəm kim, çeşneyi-heyvanuyam.

Canə, rüxi-zülfündən ağər qılsa təəmmüll,
Təhqiç ilə işbat edadır dövrü-tasəlsül.

Ey saçı, cü saf oldu şarabi-xümi-vəhdət,
Gel səcdəyə faxr eyləmə çox, qılma təlliü.

Gər nəfsini bildin, həqqi bisübə tarırsən,
Kim kəndözünü tanıdı ol sahibi-Düldül.

Məhbub sanınlədirü sən qafıl özündən,
Bilman ki, nədəndir sənə bu dağlı təğafül.

Ta eşi-qı-dilarəm ahbdır məni məndən,
Könlümdə nə aram qalbdür, nə təhəmmüll.

Güdüñ üzünü görməgə bülbüli kimi zaram,
Mən bülbüləm, ey dust, həqiqətdəvü sən gül.

Məclisdə cü saçı kim, ey dust, Nəsimi
Dərhal súcud etdi, sürəhi dedi qılqıl.

Nə sidrədir ki, boyundan qiyamat oldu faş,
Görün qiyam ilə, qəddin bu sidrənin şabaş.

Zəhi, türab ilə eqd eyləyen yel ilə odu,
Zəhi, su füstüne yanan bu surəti naqqas.

Kimin ki eşq ilə başı azəldən olmadı xoş,
Xoş olmasın iki almandə ol bəqəsiz baş.

Kimin ki eşqi-həçiqətdən olmadı canı,
Şən adəmi demə ana, arun adıdır daş.

Sücudə galmadı illa bu mə'nidən şeytan
Ki, ta fəqihı, xətabın ilə ola dindəş.

Murada irməyəsər kimse həqisiz, ey qafıl,
Gəraksa şahı-cahan ol, gəraksa ol övbaş.

Kimin ki oldu nasibi azəldə həqdan eşq,
Ana nə şərbəti mə'cun gərək, nə əppəkii aş.

Fərəşü məfrəşə fəxr etmə, aşiq ol, aşiq
Ki, aşiqin eşigində maləkdürür fərəş.

Qaçan tutuş olusər axırətdə ol haqqə
Kim, olmadı bu cahanda anın ilə tutuş.

Qələndərin sıfətidir fəna ilə tacrid,
Qələndər ol, ikilikdən mücorradü qallaş.

Şarabü şahidü sufi qaçan harif olusər,
Bu rəsmə ala boyanmış, bu ali çox qulmuş.

Üzündür, ey sənəm, ol müshəfi-ilahi kim,
Bilindi xətti-siyahunda həm quru ilə yaş.

Nəsiminin sözü gün kim, bahalı gövhərdir,
Bu rəsmilən nə üçündür ki, sətur anı balaş.

Yarını satdın bahasız, bilmədin miqdaru,
Heçə dəgəməz şol kişi kim, heçə satar yarını.

Cövhəri nadan alındın müştəri alur ucuz,
Cövhəri bilməz nə bilsin gövhərin miqdaru.

Kim ki yarından bəqəsiz cannu gördü aziz,
Yarını itürdi nadan, bulmadı dildəru.

Aşıqın əsrarını aşiq gərəkdir kim bila,
Olmayan aşiq nə bilsin aşiqın əsrarını?

Kim ki qurban olmadı yolunda şol mə'suqənin,
Çin degil də'vəsi anın, heçə say iqrarını.

Neyləsin yarın cofasın çəkməyən aşiq müdəm,
Çünki yar ister hamışa aşiqin azarını.

Dara çıx, yan, ey ənəlhäq söyləyen Mənsur, ağar
Axırət dərindən iştirən salamat dənni.

Kim ki yarın zülfünaldan qodu yüz min can ilə,
Bibəsər torpağı saldı nafeyi-tatənəni.

Ey Nəsimi, incuyi dürri bilən sarrafa sat,
Cövhəri nadana satma lə'ləi-şəhvərəni.

İki alamdaşən sultani-mütləq,
Fətahna şə'ninə gəldi mühəqqəq.

Camalın vəzzüħa, valleyl zülfüñ,
Şərin vəsfindürür ayati-mügləq.

Şənin zikrin oxurlar hər sahargah
Təzərvü bülbüllü qumru mütbəbbəq.

Sana taha vü yasın oldu münzəl,
Qəmər oldu camalundan müşaqqaq.

Şənin eşqin məni məndan alıbdır,
Salıbdır bəhrinə manəndi-zövraq.

Bəqə oldum, fənadan fəni oldum,
Bəqədan içmişəm cami-mürəvvəq.

Əzəldən içmişəm cami-saqahüm,
Anıncın söylərəm hər dəm ənalhaq.

Olur hər giñda hey hər kim olubdur
Şənin vəsfindürür ayati mügləq.

Nəsimiyo əzəldən cür'a sundun,
Aruncın zülhəyat oldu mühəqqəq.

Bahar oldu vü açıldı üzündən pərdə gülzann,
Irışdı qoçının dövrü, zamanı qalmadı xarın.

Gülüstan Turi-qıds oldu baharın nuru narından,
Gel, ey Musa, gör asarın çəməndə nur ilə narın.

Çiçəklər müxtalif əlvan, nə mə'nidir, anı bil ki,
Boyası bir imiş çün kim, bu ənvarın, bu əzəmən.

Əbirindən çəmən, gör kim, nə teyb afaqa göndərmış
Kim, olmuş buyūt strindən maşamı taza atıran.

Na anbardır tütan, ya rabb, şəqayıç məcmərindən kim,
Ki, buyundan anın qədri sinəqmış miski-tatarın.

Gel, ey siminbedən saçı, manə sun cami-sahbayı
Ki, gəldi rövnaçı-güldən meyi-gülərəngi xummarın.

Əgərçi sünbülli nərgis bayanı-kunts kənz eylər,
Qaçan bəlnüməzəl bilsin işarətin bu əşrən.

Bu gün gər alamil-qeybin vücudun görmək istərsən,
Rəyəhin uş bayan eylər zühurun çərxı-sayyarın.

Bu müsicidən, ey same', sana gər nənə kaşf oldu,
Maqamatın bayan eyla, tüsulan göstər ədvarın.

Əgər susənlayın abkəm deyilsə, nitqə gal, söyə
Ki, harfü nöqtə tərkibi nə yerdəndir bu göftərn.

Bu gün gər alamül-qeybin nişanın görmək istərsən,
Rəyəhin uş bayan eylər zühuri çərxı-sayyarın.

Cahan cənnati-adın olmuş, çəmən səhnində huşular,
Bəzənmış hüllədən bustan, açılmış gözü aşcarın.

Bu gün bazar edər gülşən səməndən laləvü güldən,
Qənimat gör ki, beş gündür taməşəsi bu bazarın

Nəsiminin sözü əgərçə dəmi-ısadır, ey münkit,
Şənə kar eylaməz niçün ki, yoxdur haqqə iqrann.

Nə axır sənsən ol gövhər kim, adın gizli ganc oldu,
Nədir hahn kim, olmazsan özündən vaqif, ey zail!?

Hava camından-əsrüksən, havas ardına düşmüşsən,
Bu ağulu şərabı qo kim, oldur şərbəti-qatıl.

Nəsimi sıtri-ma övha komahün görçi şərh eylər,
Qaçan idrak edər anı özünü bilməyen cahil!?

İtirdin cami-Cəmşidi, oyan uyxudan, ey qafıl,
Na buldun uyxudan göstər, na qıldın uyxudan hasıl?

Məgər həqdən ziyan gördün ki, batıl qövle yapışdırın,
Çevirdin üzünü həqđan, saqın kim, haqq degil batıl.

Əzazılıñ sözün dutma, arun vasfasına uyma
Ki, iblisə uyan olmaz könül məqsuduna vasil.

Vafasız dünyanın mehrin gedir könlündən, aldanma
Ki, dünya əhlindən hərgiz müti' olmaz dedim uş bil.

Bu taqü təmtəraqı qo ki, dövrənən bu dünyanın
Keçər har növ ilə dutsan, gorək asan, gərək müşkil.

Yalançı nəfəsə uymuşsan, qırcısan dünyayı neyçün?
Məgər haqqı unutmuşsan ki, oldun dünyaya mail?

Məslih-i-zat ikarı, billah, nadan div olmaq istərsən?
Məgər cinnidürür əslin, deyilsən rəhmətə qabil?

Sədəf xas olmaz incusuz, bu rəmzi anla, fəhm eyla,
Bu sırrı bilməyen bil kim, na xaric oldu, na daxil.

Bu göftərin işarəti dərindir, aql ana īrməz,
Na bilsin olmayan Məcnun ki, Leyli kimdir, ey aqıl?

Neçə mə'ulü-faildən, neçə mə'ulü saildən,
Əgər danasan, anı bil ki, sonsan mütləqə fail.

Əgər gözlüsən, ey gizlü, vücudun şəhərinə gir gör
Na mə'dənsən, na gövhərsən, na dəryasən, na xoş sahil!

Vücudun şirkini mahv et, vücudi-vahidə fərd ol
Ki, zati-fərd vahiddən bu masəl oldu, ol sail.

Töhfeyəm, pakızə cövhar, lamekarun xasiyam,
Aləmül-qeybam, vücdəm, həm anun daryasiyam.

Həm kəlamam, ayatam, həm müşhafam, sab'ülməsan,
Həm manəm tövhidi-bürhan, pırımlın mövlasiyam.

Cəbrailəm, həm Mikail, İsrafiləm, Əzrail,
Nazirəm, hər yerdə hazır, həm həqqin kimyasiyam.

Dacləyəm, Niləm, Fəratəm, həm manəm abi-hayat,
Kövsərem, mai-təhuram, səlsəblin təsiyam.

Dəngizəm, bələrəm, mühitəm, qatrəyəm, dəryayı-eşq,
Laməkan bünayadiyam, həm bəhrin qavvasiyam.

Musiym, Turam, əsayam, ham münacati-ilah,
Həm manəm ruzi-həqiqət, Musinin beyzasiyam.

Tərsayam, həm qeyri millat ahliyam, nəsraniyam,
Həm manəm zürünərə xəçü, həm solib cübrasiyam.

Davudəm, xətni-Süleyman, məndədir məcmui-zat,
Həm manəm mehri-xudavənd, divlərin ustasıyam.

Həm Həməl, həm Qövsü Cövza, həm Əsəd Mərrix ilə,
Həm Səratən, Sünbüllə, həm Dəlvinin həmpasiyam.

Həm manəm mizan, həsrin suruyam sər ta qədəm,
Həm sıratıl-müstəqimin şiveyi-əsəsiyam.

Məscidəm, həm madrasə, bütxanəvvü meyxanayəm,
Ham bu beytin ahliyam, həm şəhərinin əsəsiyam.

Qəmərəm, şəm'i-münəvvər, atəşəm, həm badü gil,
Həm havayam, dörd təbiət, atamın babasıyam.

Man Nasimiyyəm ki, həqqin dirinü imaruyam,
Həm imamı-məzəbəm, həm dinin yəğnasiyam.

Küntə-kənzin kənzivü, Allahı-nurun nuruyam,
Rövzənin rizvanvü, cannatı-adının huruyam.

Kafü nunun məbdai', həm kainatın mənşəi,
Laməkanın şəmsivü bədrü şəbi-deycuryam.

Aləmü zatü sıfatam, mənbəi-mövtü həyat,
Həm həsəri-kün fəkanam, həm anun məhsuruyam.

Söyləyen hər natiçin dilində mandən özgə yox,
Səqfi mər'fün asası, bəytinin məmuruyam.

Nitq ilə sövtəm, azoldən tə əbəd həm qüvvətəm,
Həzirəm hər yerdə, həm hazırların məhzuruyam.

Nuh ilə tufan manəm man, həm nicatam, həm hələk,
Həm yeməm, həm gövhərəm, həm ol yemİN məbhuruyam.

Nazirəm, həm binazirəm, həm bəsirəm, həm bəsər,
Həm ikiildən münazəhə, vahdetin mənzuruyam.

Həm faqirəm, həm dilənci, həm məlik, həm padşah,
Həm manəm ustadı-sənat, həm anun müzədürüyam.

Səhidəm, şəm'əm, şərabəm, saçıyəm, həm cami-Cəm,
Kövsərem, həm səlsəbiləm, həm meyin anguruyam.

Zahirəm, zahirdə fəsam, məzərəm, həm müzərəm,
Batinəm hər şeydə, yə'nı batının masturuyam.

Həm bəqə darül-xiludun naziyam, həm ne'məti,
Həm fəna darül-qürurun darıyam, Mənsuruyam.

Həm kəlamam, həm mələk, həm vəhyy, həm ruhiü-qüdüs,
Həm hesabın saatı, həm yövmü-həsrin suruyam.

İbtidasız cövhərəm qaim bənəfisi labəgeyr,
Həm nəimi-xalidəm, həm ne'mətin maşkuruyam.

Həm camiləm, həm camiləm, həm vadudam, həm ədad,
Kafirə mövtü müsibət, həm Xəliliñ suruyam.

Həm mənəm Vadiyi-əqdas, həm mənəm narı şəcər,
Həm mənəm nuri-tacəlla, həm Kəlimin Turuyam.

Həm cahanam, həm cahanun eyniñ mahiyyəti,
Həm Xətavü Çinü Rumun qeyşarlı fəğfuruyam.

Lövhü Tövrətü Zəbur, İncili Fırqan, həm sühəf,
Həm kələmi-natiqəm, həm rəqqinin manşuruyam.

Həm baratü qədrü əsra, həm siyamı həccü eyd,
Həm mühərrəm, həm mühərrəm şəhrinin aşuruyam.

Ham uran ol nafxeyi, ham ruhi-adəm, ham türab,
Ham qiyamət suruyam, ham məhsərin maşhuruyam.

Həm Süleymanam, həm arun mülkəti-layənbağı,
Həm Süleymanın quşu, həm Xətəmin dəsturuyam.

Katibəm, kılıkəm, dəvətam, abcdəm, lövhəm, heca,
Nöqləyəm, hərfəm, bu hərfin sətriyəm, masturuyam.

Ham anasir, həm tabaye, həm mürakkəb, həm bəsit,
Cümplenin əslivü fə'i, qadırın məqduruyam.

Ham rəbiəm, həm xərifəm, həm mənəm seyfū şita,
Ham qışın məbrudu oldum, həm yayın məhruruyam.

Bağdayam, ham asiyabam, həm xəmirü, həm fəfir,
Səlsəbilin xəniyəm, xummarıyam, məxmuruyam.

Həm səvadi-əzəməm, həm Misri came', həm mühit.
Həm bu bəhrin gövhəzi, həm lő'löi-mənşuruyam.

Həm mənəm məqsudü məqsəd, həm təmənna, həm dilək,
Həm mənəm hər işdə zakir, həm arun məzkruruyam.

Həm mənəm hadivü nafe, həm mənəm zarü müzür,
Həm mənəm qüfrənə rəhmət, həm arun məgruruyam.

Həm təbibəm, həm eliləm, həm eləcam, həm saqım,
Həm şəfanın səhhəti, həm ne'mətin rəncuruyam.

Həm hürufam, həm kitabam, həm kəlamam, həm Kəlim,
Fəthənin mənsubuyam, həm kəsrənin macruruyam.

Həm cabəl, həm kahf, həm Əshabi-kəhfəm kəlb ilə,
Həm Qafrın simurğuyam, həm quşların əsfuruyam.

Ey Nasimi, sen degilsən, cümlə oldur, cümlə ol,
Ol kim, aydır bu zəminü əsimanın nuruyam.

Həm mənəm meyxanəvü künçi-xərabati-ezəl,
Həm şarabam, həm anın peymanəvü anguruyam.

Həm Xətayam, həm Xütən, həm nafəsi tatarının,
Çinü Maçinü Mögolçın, həm gőzəl fəğfuruyam.

Mülki-İran, Mülki-Turan, Mülki-Hindti Mülki-Sind
Mülki-Şəməm, Mülki-qeyşar, Rumiyəm, Ənkuriyəm.

Həm mənəm Bağdad ilə Şətt, həm xəlifa, həm zaman,
Həm anələq söylərəm, həm dar, həm Mənsuruyam.

Ne'mətəm, həm layazalam, növ-növü lövün-lövün,
Qısmiyəm, qassamiyəm, həm şəkirin maşkuruyam.

Rövzənin rızvanuyam, cənnat-ədn oldu adum,
Həm xayəm daxi məqsurat içində huriyəm.

Həm hüveylayam, müqəddəs, cümlə ləzzət məndədir,
Həm manəm balı şəkar, həm nəhlü həm zənburuyam.

Altı avaz, on iki pərdə yığırkı dörd şüab,
Həm rübabı arğununam, çəng ilə tanburuyam.

Asimanam, həm zəminəm, həm bulutu həm buxar,
Əbri-neysanam, yəməm, həm ləlü-mənşuruyam.

Aləmi-kübərvü suğra, həm vəzifə həm şərif,
Aləməm, həm xəlqiym, qəməriyəm, məsturuyam.

Həm mənəm Bilqəysi-dövran, insı cinnü vəhşü teyr,
Həm Süleymani-zamanam, həm anın dəsturuyam.

Həm Xəliləm, həm nicalam, həm həyatam, həm məmat,
Məqbarəyəm, həm azabam, həm hesabam, suruyam.

Sən degilsən söyləyər, həqdir Nasimi, söylədi,
Ol kim aydır həm zəmənini asımanın nuruyam.

Ayati-inni-ənəllaham, bu narın nuruyam,
Həm münicətli tacəlli, həm Kəlimin Turuyam.

Əvvəlim nun vol-qəlamdır, axırmış mayəstarun,
Sureyi-mərfəum, bu bəhərin nitikteyi-məcruruyam.

Misrəmə həm came'əm, həm cüm'əyəm, həm adına,
Ruhı-qüdsün nəfxəsi, həm beytinin mə'muruyam.

Həm imamam, həm hidayat, məhdidi həm məhdiyəyyəti,
Həm kitabi-vohyı-münzil, həm riqin mənşuruyam.

Həm həzizəm, həm ürəcam, həm qərinəm, həm büruc,
Gərdişi-çərxü madəram, səhərinin məşhuruyam.

Lamakan xurşidiyam, həm Sə'di-Əkbərdir adım,
Nəhsü kənzü təl'ati-badri-şəbi-deycuruyam.

Kaf ilə nun məbdaimdir, mənşəimdir kainat,
Uşbu kövnün künə karazı, kənzinin məğruruyam.

Həm mürakkab, həm basitü həm cavahir, həm ərzəz,
Münfəsil, həm müttəsil, həm zakitirin məzkuruyam.

Cənnətəm, həm tubiyəm, tuba ləhüm hüsnel-məab,
Şahidəm, şahəşəhin həm şahidi, məsturuyam.

Zahirü batın mənəm, peydavii həm piñhan mənəm,
Məzħərəm, həm müzħərəm, həm məzħərinin məzhuruyam.

Saqıyam, həm sağəram, həm səlsəbili, həm səbil,
Məndədir həm hürü qılımam, həm anın məqsuruyam.

Həm mənəm bəzmi-azal, həm məndədir cami-eləst,
Həm şərabı-kövşəram, həm xəmrinin məxmuruyam.

Həm munadılıyü nidayam, həm atufam, həm rəuf,
Həm qulam, həm qullann razzaqiyü qəyyuruyam.

Həqq tə ki yar oldu mənə, sər ta qədəm yar olmuşam,
Ta görmüşüm didarını, müştaqı-didar olmuşam.

Anəstünarən sırrını Musa na bilsin, ya şacar,
Aru mana sorsun ki, man ol nur ilə nar olmuşam.

Zikrim ənalhäqdir mənim, həqq sözlərim həqdir mənim,
Dann içində qeyrana həm leysə-fiddar olmuşam.

Arif qatunda mədhü zəmmi bir aşı imiş, sən arif ol,
Gör kim, necə hər natiqin dilində göftar olmuşam.

Mail-anəbdəndir əgar hər sərxoşun sərxoşluğu,
Mən içmişəm eşqin meyin, sərmastı xumar olmuşam.

Xüldün güli-xandarındır gülgün yanağın, ey giuşə,
Bülbül kimi məstəm, arun eşqindən uş zar omluşam.

Gülşen kimi açılmışam buyi-gülündən arızın,
Gör kim, camalından neca farxanda gülzər olmuşam.

Mişkin saçından bulmuşam şol buyi-canafzayı kim,
Teybindən anun sanasən teyyibü altər olmuşam.

Şirin doğağın vəsfini ta söylər oldu məntiqim,
Ey Misri-hüsniün Yusifi, qəndü şəkerbər olmuşam.

Ya rabb, na fəttən ay imiş tabandə üzün badri kim,
Ənvəri-tabundan anun ta bəndə ənvar olmuşam.

Sevda meyindən sərxaşam məstənə eyniştək, vali,
Qəflət meyindən təbəm, niçün ki, huşyar olmuşam.

Zülfü rüxün asrarını ta haqq mana keşf eylədi,
Üzündəyam gənci-xəfi, zülfündə bərdar olmuşam.

Sərv-iğləndən kimi aləmdə azadam, vali
Zənciri-zülfün qeydində möhkəm gırıftar olmuşam.

Lö'löi-nabın vəsfini ta söylər oldu məntiqim,
Səm'ində hər simürbərin lö'löi-şəhəvar olmuşam.

Buldu Nəsimi ta soni zatunda, şəksiz-şübəsiz,
Olmış Nəsimidən bəri, ya'nı ki, bizar olmuşam.

Gəlmışəm həqdən ənelhäq, gör nə Mənsur olmuşam,
Ruhı-qıldınsün nitqiyəm, sər ta qədəm sur olmuşam.

Lövhə-məhfuzu manəm, ruhul-əminin hamdamı,
Haşr üçün mizanü İsrəfilü ham sur olmuşam.

Bavücudam vohdatı kosrotdə isbat eyləyim,
Musayam anəstünara, sur ilə Tur olmuşam.

Gərci qaibdir vücudum hər nazərdən daima,
Gör nə nazır, gör nə manzər, gör nə manzur olmuşam.

Lamakanın gənciyəm, garçı yerim viranədir,
Eylərəm mə'mur aru, gör kim, nə mə'mur olmuşam.

Suratı mə'ni manam, ham ism ilə, ham cismü can,
Gör necə mə'ni ilən surətdə mestur olmuşam.

Söhrət afətdir, usandım söhretindən alomin,
Garçı həm əladəvü afsaldə maşhur olmuşam.

Ataşı-mehri-rüxün canimdə ta'sır eylədi,
Man bu oddan yanuram, ya'nı ki, məhrur olmuşam.

Misr came'dir vücudum, anda quldım cüm'əyi,
Gör nə şəhəram, gör nə möhkəm qal'əvü sur olmuşam.

Zakirəm, zikr eylərəm, ya'nı ki, seyxəm, sufiyəm,
Gör nə göyçək ad ilə almədə məzkur olmuşam.

Ey Nəsimi, cənnətü hur ol nigarın vəslidir,
Çün man ol məhbubu buldum, cənnətü hur olmuşam.

Gel gör məni eşqində kim, mən necə giryan olmuşam,
Tərk caharı qılışsam, cisma girib can olmuşam.

Dardin dərənumda mərim alamlara çaxdı məni,
Qabil dəlildir, dördmə həqdir ki, darmən olmuşam.

Dövri-qəmərdə gözlərin bir gəz qıya baxdı mana,
Zülmündən ol xuxxarənin qan ilə qalın olmuşam.

Ey bağı güzəri üzün cün cənnətül-mə'va imis,
Şən rövzəsən, man şənin qapında rizvan olmuşam.

Ey Turi-Sina, ərzə qıl haqqın tacallisin mana,
Musa kimi didarına müştəqü heyran olmuşam.

Ol dəm ki, üzün görmüşəm, yüz yerdə səcəd qılışam,
İman şəhadət etmişəm, anda müsəlman olmuşam.

Ey sayeyi-rahman mənə, ey surəti-yazdan mənə,
Dutдум üzüm səndən sənə, cün əhli-iman olmuşam.

Eşqinə mövc içində man dişlerinin əksin görüüb,
Dürdənələrdir gözlərim, lötöi-mərcan olmuşam.

Könklün Nəsiminin xarab etdişə eşqin, qəm deyil,
Man gizli gənci bulmuşam, şol gəncə viran olmuşam.

Daim ənalhäq söylərəm, haqqdan cü Mənsur olmuşam,
Kimdir məni bər-dar edən, bu şəhər məşhur olmuşam.

Qiblişiyəm sadıqların, ma'suquyam aşiqlərin,
Məqsəduyam layiqlərin, cün beyt-i-mə'mur olmuşam.

Musa mənəm kim, haqq ilə daim münacat eylərəm,
Körflüm tacallı nurudur, anın üçün Tur olmuşam.

İrdim qaşın me'rəcuna kim, qabü-qövseyin olurur,
Vüsət şəbindən gör məni, sat qədəm nur olmuşam.

Bəzm-i-əzələ içmişəm vəhdət meyinin cür'əsin,
Şol cür'ədən kim, ta səbərəmstü məxmur olmuşam.

Ey ay üzündür vəzzüha, valleyi imis saçın qara,
La'lın mana dərlış-şəfa, oldur ki, rancır olmuşam.

Hər yana kim, döñər üzüm, yarı görə anda gözüm,
Cün bu qəmından qəm yedim, şadən məsrur olmuşam.

Ol şahidi-qeybi mənəm kim, kainatın eyniyəm,
Ol nitqi-rəbəni mənəm kim, dildə məzkur olmuşam.

Cün on səkkiz min aləmə oldu vücudum ayına,
Ol surəti-rahman mənəm kim, xəlqə mastur olmuşam.

Ol gizli gəncin sirriyən kim, zəhir oldu gövhərin,
Ol gövhərəm kim, gün kimi aləmdə məşhur olmuşam.

Cün mən, Nəsimi, gövhərəm, gəncim siza faş eylərəm,
Mən bir dəli divanəyəm, gör kim, nə mə'mur olmuşam.

Nitqi-Allah mənəm ki, zatiləyəm,
Vəhdəhü laşərik sıfatılıyəm.

Vahidi cümlə seyri-əsyada,
Kün-fəkan seyri-kainatılıyəm.

Ölməzəm, mon ölesi xud degiləm,
Əzəlidən bəri niciatılıyəm.

Oxuyun həyyi-layəmut məni
Ki, məmat olmazəm, hayatılıyəm.

Faili-mütləqəm, həqqəm, həqiləm,
Kimsə bilməz, nə bəyyinatılıyəm.

Ruhı-məhzəm ki, düşmənüşəm bu yera,
Mö'cüzəm, bunda mö'cüzatılıyəm.

Bistü həştəm bu dörd tabiat ilə,
Kimsə bilməz ki, nə səbatılıyəm.

Gövhəri-larnakan mənəm, mənəm, uş
Qədərə irdim bu gün bəratılıyəm.

Nəsimiyəm bu gün bilənlərə mən,
Bilməyənlərə müşkilatılıyəm.

İxlas ilə ta canumu canana yetirdim,
Düşmənləri bu həsrat ilə cana yetirdim.

İsgəndəri zülmata irişdirdim döndüm,
Xızırın sıfətin çeşməyi-heyvana yetirdim.

Həm Yusifi mən çahi-biyabana buraxdım,
Həm ataşı mən Müsiyi-İmrana yetirdim.

Bahri-mühüti həm ləbi-çəsmimdan axıdım,
Həm qotrayı mən bəhr ilə ümmənə yetirdim.

Həm tutiya mən şəhdi-şəkardan səmər etdim,
Həm bülbülü mən bağ ilə bəstəna yetirdim.

Həm seyrdə mən mütrib ilə hərnəfəs oldum,
Həm saqlı mən sağərə peymana yetirdim.

Özümnü Əsədullahə kəmtər qulam etdim,
Həm mö'cizü mən şahı-Xorasana yetirdim.

Həqq gördüyü həqq dedi, Nəsimi nə desin kim,
Həm şə'rini mən ayəti-Qur'ana yetirdim.

Əgarçı rahi-eşqində əsirəm,
Şəhə, ol ad ilə aləmdə mırəm.

Təmənna dər cəhan mara həmin est
Ki, pişl-həzrati-pakət bəmirəm.

Qoðəh sun, saqı, dövründə bu gün mən
Cavanbaxtı-cahanam, garçı pirəm.

Farağət daram az şahani-dünya,
Betəxti-baxtı-xud şahı vəzirəm.

Sinəm gəncinəyi-sirri-xudadır,
Nola gor surətən xürdü həqirəm.

Bəyani-ruyi-xud kərdəm maa az can,
Be nuri-şəm'i-rovşən dil-pazirəm.

Cü zahir batının əlvənu oldu,
Dorunumda nə kim, var anı derəm.

Bəsaqı dər əzəl man ahı bəstəm,
Bedaşti-xış camı-mey nəgirəm.

Görünən gözümə həqdir, anunçın,
Həqiqət nurişə sahibbasıram.

Həma aləm bebin, por şod ze avez,
Ze ahü naleyi-suzi-nəfirəm.

Bular canlılar sıfatından cahanda,
Anunçın kim, məqamati-hərirom.

Süleymanəm, çə pəndari to mara,
Fərazi-ərş-i-həqq az tu sərirəm.

İkilik mülküñi viranə qıldım,
Onunçın guşeyi-vəhdətdə birəm.

Çera manəm be qəfləthə gereftar,
Çü Fazlı-rahnuma şod dəstgirəm.

Farağət olmuşam sudü ziyandan,
Nəsimiyəm ki, dərvişəm, faqirəm.

Qaluda məni saqı əstidti şərabından,
İçirdi ləbi-ləlli Xızın mənə abıbdan.

Üzündəki heft ayət kim, fəthədir adı,
Tə'vili-kəlamullah açıldı kitabından.

Tabəndə üzün nuru, ya rəbb, nə günəşdir kim,
Sərgəştə gəzar, yanar gün ay ilə tabıbdan.

Üzün nə qızılğuldür, saçın nə qara sünbüл,
Hayy oldu iki aləm reyhəni gülabından.

Gəl, fə'təbərədan göz aç, nəzər əhlini gör,
Nə hüsni ilə qıxdı gör mə'suqə niqabından.

Həqq xırçaya, ey salik, baxmaz, içini ant,
Gir aləmi-tövhidə, çıx xırqə hicabından.

Ey fitnəsi çox eynin uyxuda sanan yanı,
Şoi fitnə qanı kim, ol oyanmadı xabından.

Haşrin günüşi doğdu şamında iki zülfü,
Gel vaqif ol, ey zahid, mizanız hecabından.

Təsbil ilə tamatın bezarı kasad oldu,
Dükkanını yix anun, koc eyla xarabından.

Xızın abi-heyvanı nitqidir anın gal iş,
Gör kim, nə hayat axar marcancı-xoşabından.

Ya rəbb, necə saildir aləmdə Nasimi kim,
Ruhul-qüdüsün nitqi bağlındı cavabından.

Mai-təhuru bil kim, həqdən bu gün nidadur,
Yovmül-mazidi gör kim, məscidi-pürsəfadır.

Həqdan həqqi gal istə, həqq ilə vasil ol kim.
Həqq və'də verdi, cünkim cüm'ə günü liqadır.

Əvvəl bu nəfşini bil, ardınca rəbbini bil
Kim, kəndi gəldi həqdən, mənbərdə Mustafadır.

Sultani-arifinin qövlündürür inan kim,
Yarın labindən içmək la-ibtidə bəqadır.

Həqqil-yaqını gördüm, vüslətə vasil oldum,
Cümə murada irdim, gör kim, na xoş etadir.

Zərqü riyasi çoxdur, sufi sözüne uyma,
Niçün ki, daim işi təzvir ilə riyadır.

Misri Nəsimi buldu, Qur'an imamı oldu.
Cəmə'də cüm'ə qıldı, məqbili-kibriyadır.

Arifi-laməkan otuz ikidir,
Sahibi-cismü can otuz ikidir.

Aç könüll göziñüñ güzgülüyə bax,
Ki yaqın, bigüman otuz ikidir.

Cün üzündür kitab, ayat
İstiva ilə san otuz ikidir.

Endi İsa, gətirdi şirkə-xilaf,
Uşta sahibzaman otuz ikidir.

Sidratül-müntəhanun aqşamı,
Sayır işən, haman otuz ikidir.

Sənsən ümməl-kitabın aşşarı,
Bil ki, sab'ül-məsan otuz ikidir.

Vəhyü ilhamü ya nəbiyyü vəli,
Veran, alan ayan otuz ikidir.

Gör Nasimi ki, surətü mə'nü,
Aşikarü nihan otuz ikidir.

Taa-la-şanəhü hüsünүn süfati kim, müelladir
Ki, arrəhman alal-arş istiva, ol səhni-mövladir.

Bu hüsünü iştirakından misalın laşarık olmuş,
Pəs amanna və səddaqəna səna ərz etmək övladır.

Hürufi-eyni-əlqabın bu mahiyyətdürür, çünkim
Süfati-zatına gəlmış bu əsma kim, müsəmmadir.

Əzəl bəzmində rüxsən nə şey kim gördü məst oldu,
Əcəb meydir kim, içənlər hənüz uş məsti-şeydadır.

Həkimin şərbəti olmaz gözün sevdasına nafə,
Vüsalın şərbəti iştir, daimığında bu sevdadır.

Vücidüm lövhüna yazdım sanın eşqin, hürufundan,
Zəhi, ey münşiyi-əşa, bu nə sün'ü nə insədir?

Üzün xurşidi-xavərdir, ana mətlə' günəşdir kim,
Na şəmsi-ləmyəzəsan kim, camalın adı yekətdir.

Sağndan bil ki, şərh oldu ələm nəşrəh işkə, ya rabb,
Camalın şəm'i yasındır, yanagın nuru təhadir.

Müənber zülfüne haqqdan qədimi sabit olmuşdur
Ki, sübhanələz-i-asra anun şə'nində əşradır.

Yədi-beyza imiş hüsünү ki, Musa ana mahrəmdir,
Taa-la şanəhü akber, bu necə Turi-Sinadır?

Nasiminin bu gün düşdü gözüne dişlərin əksi;
Zəhi pakiza gövhər kim, mühiti eyni-dəryadır.

Ya rabb, na eyni-lütfinən, ey hüsni-lanazır
Kim, aqjü fahm vəchini bir zərrədir həqir.

Qalı bəla rümużunu zülfün oyan edər,
Hər kim ki gördü anı, som' oldu həm basır.

Allahu nurun ayati vachindadir əyan,
Əhsən bu hüsni-lütfə, taallallah, ey qədir.

Arif bilir ki, Tuba boyun e'tidalidir,
Cahil nə Tubi arzular ol himmeti-qəsir.

Qaşın dəbiti gör necə çəkmis bu qövsü kim,
Yasını-nunu yazmaya bu şəklən mən dəbir.

Divi-lain ki, ahsəni-taqvimi bilmədi,
Mərduduvər əsfələ safildədir əsir.

Elmül-yəqin ilə oxuyan vəchin ayətin,
Eynəl-yəqin görər haqqı, haqqıl-yəqin tanır.

Ə'madır ol kim, əlləmal-əsmayı bilmədi,
Bu ismi-o'zəni oxu kim, şəhidir kəbir.

Cahil xaçan bilir ki, nadir fatehül-kitab,
Bilməz anı faqih kim, bayan eylədi fəqir.

Hər kim ki Nasimi kimi oldu zülhəyat,
Məhsər gündündə arzulamaz nəfəkeyi-səfir.

Əya, şahi-səidəxtar, üzün arşı-müəlladır,
Dodağın çeşməyi-heyvan, lebin camı-müsəffadır.

Camalın surəti-rahman, vüsalın cənnəti-rizvən,
Kamalın gənci-bipayan, vücudun canı-əşyadır.

Boyundur tuba, ey huri, üzündür alamın nuri,
Camalunda görər həqqi anın ki, eyni binadır.

Qamar dövründə, ey fitnə, sən oldun xublara xatəm,
Şənilən xalın xayalından cahan pür-şurū qovğadır.

Qiyamat qopdu hüsnündən məger axızzaman oldu,
Bələlərdən iraq olsun, bu na qəddü nə baladır.

Bu dünyadan zarü gənci görünməz eyrimə, billah,
İki aləmdə maqsudum cahanda hüsni-zibadır.

Şəha, lütfi-kərəm eylə Nəsimiyə zəkatundan,
Qəribü aşiqi-şeyda, aşirü zarü tənhadır.

Har kişinin sormanın aslin, izzatindən bəlliidir,
Söhbəti-irfan görənlər xidmətindən bəlliidir.

Həqeq-teala elm içində çünki simahum dedi,
Har kişinin fizüne bax, surətindən bəlliidir.

Dərvişin pirini sormaq dedilər adot degil,
Arifanə bir nəzar qıl, kisvatindən bəlliidir.

Har zərin qalbi mahəkədən bilinür bəlli bayan,
Nitəkim bimari-əşqin illətindən bəlliidir.

Sorsalar səndən rəqibi, sən nasındən bilsən,
Man biliram, sözü ağrı ənsasından bəlliidir.

Ey Nəsimi, nəqdını nadan əline vermə kim,
Cövhəri dana bılır həm qiymətindən bəlliidir.

* * *

Aşıqa birdir azəldən sevgili dildar, bir,
İkilik yoxdur arada yar birdir, yar bir.

Munca kim seyr eylədim, gəzdim vücudum şəhrini,
Şəhr bir, dükkən birdir, söyləyan göftər bir.

Aşıqi-divanəyəm, göldim, ənalhäq söylerəm,
Nar bırdır, nur bırdır, əslü rəsmi-dar bir.

Aşıq olanlar səxidir, aqıl olanlar bəxil,
İki aşiq arasında gizlidir əsrər bir.

Zahidi-nadana söylən, özünü tark eylasın,
Bu haqiqət aləmində olmasın inkar bir.

İnkar əhlin söylədirsən, birə yüz der, yüza mır,
Əhli-iqrarın qatunda var; bırdır, var bir.

Aşıqı ma'suq yolunda doğrudur həqq mənzili,
İki arif arasında xırqəvü zünnar bir.

Qəhrinə bel bağladım, lütfün görün şayəd şərin,
Çarı verdim, başı qoydum, vermişəm iqrar bir.

Pir bırdır, sərr bırdır, sərr ilə bir olmayan,
İkilik siğmaz arada, sərr ilə sirdar bir.

Gər Nasimirin pənahı Sahi-Mərdandır Əli,
On sekiz min aləmə hökm eylayan sərdar bir.

* * *

Eşq yolunda-kim ki ol yanına canfaşan gedər,
Əhli-yəqin bilir kim, ol cənətə bigütən gedər.

Qoddü üzün hekayatın eşidəlidən, ey sənəm,
Sərv galır xayalma, cöhrədən orgovan gedər.

Yox xəyalı dəmbədəm gözərimin sarayına
Ab kimi rəvan gallür, yaş kimi rəvan gedər.

Ey havəs eylayən kişi eşqa, eşit bu nüktəyi,
Xubuların xayalına vermə könül ki, can gedər.

Yar ilə səhəbat eymək bir dəm, iki cahan dəgər,
Dövlət anun ki, yar ilə səhəbəti cavıdan gedər.

Nərgisi-suxu dilbərin fitnəyi-axır eylədi,
Sərv qədənə qıl nəzər, gör necəsi rəvan gedər.

Kirpik oxıla yarelü qıldı gözüün Nəsimiyi,
Anınlığın gözündən uş lehzadə bunca qan gedər.

Üzüne ahlı-nazır suratı-rahman dediler,
Oxuyanlar bu kalamüllahu Qur'an dediler.

Sab'axan hafızı sordum qaşın ilə üzünü,
Haqq ilə batılı farq edici fırqan dediler.

Üzüne, arızına xazini-cannati-naim,
Xüldü firdövsi-börin, rövzeyi-rizvan dediler.

Labların çeşmesine Xızrı Skandər, Dara
Zamzamü kövsər ilə çeşmeyi-heyvan dediler.

Ləbi-lə'lın şəkerindən bal utandı, aridi,
Sani Şirini-zaman Xosrovi-xuban dediler.

Sibgötülləh va man ehənə haqqdan üzüna,
Abidün gözlərinə sibçeyi-sübhan dediler.

Müntahı sidrə boyun qaməti şümsadi-sohi
Ki, boyun sidrəsinə sərv-i-xuraman dedilər.

Üzün üstündə saçın cam'i pərişan kimidir,
Aşiqin könlüne məcmui-pərişan dedilər.

Aşıq ol, esq ilə bil məntiqi-eşqin dilini,
Mər'mına Nuhı-nocat, kafirə tufan dedilər.

Əkrəmüzzeif əmanat dedi peyğəmbəri-haqq,
Izzət etgil bu gün ol nitqə ki, mehman dedilər.

Man arafna tanıyan nəfşini ol kimsənədir,
Bildi rəbbini, anın adını insan dedilər.

Sacəd qıl, məscidi bul, sacidü məscudunu bil,
Kim ki torpağı sücəd etmədi, şeytan dedilər.

Möhkəm aytü dälili rüxü vəchül-hasəna
Ki, Nəsimi sözüna höccətli bürhan dedilər.

Eydi əkbərdir camalın, eydə can qurban olur,
Abi-hevyan'dır dodağın, hər kim içər can olur.

Gərci eşqin maskəni viranəsidi könlümün,
Gənci-bipayana layiq qanda hər viran olur?

Ey qaşın mehrəbbü üzün qibla iman əhlina,
Aşiqin beytülhəramı suratı-rahman olur.

Suratın aşrərini zahid nə bilsin, ya fəqih,
Qui-kəfa billahə möhrəm qanda hər heyvan olur.

Ey qaşınla kirpigin, mişkin saçın ümmül-kitab,
Əhli-tövhidin imamı mürşidi Qur'an olur.

Canmışın, ya adam oğlu, ey güñəräxsər kim,
Suratın naqşında insan valehü heyvan olur?

Sanein ehsanırdır hüsnün təala şənəhu,
Qüdrəti kamıl olanın adəti ehsan olur.

Ya rabb, ol pakiza cövher kim, başqədir suratı,
Qanğı aləmdən galır, adı nədən insan olur?

Sünbüllün çinində könlüm eyləsa məskən, nola,
Əhli-tövhidin məqamı rövzeyi-rizvan olur.

Suratı hər şəyda cün kim vəzəf olmuş, ey könlük,
Kim dedi, huri görünməz, ya pəri pürhan olur?

Gül nə çıçekdir ki, amı bənzədəm rüxsənnə,
Qanğı gülzarda rixüntək bir gülü-xəndən olur?

Ey ki, müşkildir deyərsən vasil olmaq yar ilə,
Qoy səni, sandən koşıl kim, müşkilin asan olur.

Nəfşini hər kimşə kim, bildivü həqqi taradı,
Arifi-rəbb oldu, adı əbd ikon sultan olur.

Düşdü sevdayı könlü aşılıta zülfün darmuna,
Düşmayan şol anberin zancırə sərgardan olur.

Külli-şey'un halikə lareybə illa vachahu,
Gör bu vachi kim, na vachin vachina bürhan olur.

Surəti-rehmana, inkar eylədi divi-racim,
Əhsəni-taqvimə inkar eylayan səytan olur.

Ey Nasimi, abi-kövsərdir məgər nütqində kim,
Hər kim içər ol şərabı, məsti-cavidan olur.

Bəhri-fənada fani ol, gör ki, nə xoş hayatı olur,
Abi-həyat imiş fəna, gərçi adı momat olur.

Kə'bə yolunda eşq ilə yoldaş ol, ey həcə varan,
Susamaz ol ki, yoldaşı Zəmzəm ilə Fərat olur.

Canü cahanü dinü dil oynamayan bu ərsədə,
Şahi-cahan olursa gər, ol rüxə şahı mat olur.

Çıxdı tufan tarurdan, qarq edisər cahanı, gal,
Gir gəmiyyə ki, canına şol səbəbi-nəçat olur.

Qeyrə müqəyyid olma kim, hər nə ki, qeyridir anur,
Gər həmə kün-fakan işə, arifi-zata Lat olur.

Əql ilə namü nangını var, oda sal və yax anı,
Talibi-zat olan qaçan mültefiti-sifat olur.

Qıldı fana vücudumu, eşq güm eylədi manı,
Bellisiz oldu hər kim, ol qarqeysi-bahri-zat olur.

Sol günsün şüasına zərrəcə kim ki buldu yol,
Hər günü eydү gecisi qodruş şəbi bərat olur.

Fikir edərəm ki, yazaim zərrəcə eşq sırrını,
Bəhr mihad, ağac qəlam, təsi-lələk davat olur.

Eşqə fənayi-mütləq ol, keç bu rəvaqı təqidən,
Gövhəri-lamakan necə bəsteyi-şəş cəhat olur?

Har hasənat kim, səni doğru ilətmədi həqqə,
Qoyma arun adın həsən, gər həmə soyyyat olur.

Məscidü xanogahə sən sufitek olma qırra kim,
Aşıqa cümlə yerü gög ma'badi sovməst olur.

Zövq iləvü hüzur ilə Fəzlə pərəstiş eyla kim,
Qəlbə hüzursuz olanın taati laslasat olur.

Canü cahana ur qafa, aşiq isən, gəl, ey könlü,
Aşiqə fərzü müstəcəb tarkı-təəllükət olur.

Dövlətinə bu dünyanın olma müqəyyəd, ey malik,
Anın üçün ki, dünyanın dövləti bissabat olur.

Vəhdəti-sərfa ta əbed oldu Nasimi bəllisiz,
Hər ki bu rəsmə məhv ola, zübdeyi-kainat olur.

Könlü o'ma olanın nuri-lacolla nə bilür?
Bu sözün şərhini binaya sor, o'ma nə bilür?

Mə'minin güzgüsü çün mə'minmiş, gözünü aç,
Görməyən gülzüdə şol surəti, mə'nə no bilür?

Dara çıxmaq bu fəna ərsədə Mənsura düşər,
Bilməyən sırrı-anlıhaqqı, o da'va no bilür?

Leylinin bildigini Məcnuna sor, Məcnuna,
Aqılıq aqlı qışan bildi ki, Leyla nə bilür?

Bənzadırlar dodağın xəttini reyhana, voli
Şol zümürtüd göherin qiyəmətin efa nə bilür?

Cənnət içinde olañ huriliqanın zövqün
Cənnətin əhlina sor, cənnəti-o'la no bilür?

Ey verən könlünü Çin naqşına, şol surato bax,
Qüdratın naqşı yanan naqşəni Mana nə bilür?

Axırət halını hal əhlina sor, ey qafıl,
Bu saforda olanın yoldaşı dünənə no bilür?

Ey Nasimi, nəfəsin gorçı Məsiha dəmidir,
Mə'cüzün rəmzini Musa bila, İsa nə bilür?

Surətin xətt-i-ilahi, anı nadan nə bilür?
Divi-mal' unsifət mə'niyi-Qur'an nə bilür?

Hər ki də'vi qıla kim, surəti mə'ni bilürəm,
Görməmiş üzünü ol surəti-rahman nə bilür?

Təvratı İncili Fürqən qamu hüsünүn sıfati,
Adəmin şərhidüdür, ayəti şeytan nə bilür?

İnsı cinnin dilini gərci Süleyman bildi,
Şəh bilen dili bu gün yə'nı Süleyman nə bilür?

Ka'beyi-mə'niyo hər kim cü Nəsimi irəməz,
Möhənəti-biədədü xari-müğilan nə bilür?

Sirri-ilahi bilən, şol xəttü-xəli bilür,
Hala xəbir olmayan, sanma bu halı bilür.

Qaşū gözü mö'cüzü vahyi-mübündür anın,
Ol bilür ol sırrı kim, eynivü dahi bilür.

Gərci a'lə şə'nəhu yazaram ol şaha mən,
Hüsmüna xətm etdiğim colla-cəlahi bilür.

Nəqlü rəvayatılı zahid uzadır sözü,
Munca nə söylər, ağar doğru məqalı bilür?

Hafız ağarcı oxur yövmü-yünədi, vəli
Şəh bu nidayı ana sor ki, Bılalı bilür.

Əhsəni-surət kimin vasfidir, ey müddəi,
Kim ki cavabı vero, ol bu suali bilür.

Sol şənəmin surətin kim ki ayan görmədi,
Qanda bu vachi-hasən ya bu camalı bilür?

Şə'ninə nun-val-qaləm nazil olubdur qaşın,
Kim ki bu harfi oxur bedrū hilalı bilür.

Mehri-rüxün vəsfini hicrə yanana cana sor,
Fırqətini çəkməyan qanda vüsalı bilür?

Gərci Nəsimi sözün dadını verdi, vəli
Kim bu sözü fahm edər, kim bu xayalı bilür?

Hər naya kim, baxırsan anda sən Allahı gör,
Qonçarı kim, əzm qılsan sümma-vəchüllahı gör!

Bu ikilik pərdəsindən keç, hicabı raf' qıl,
Gəl bu birlək rövzənindən bax, bu sırrıllahi gör!

Keç ənaniyyət sözündən, könlünlü virana qıl,
Necəsi tezcik bilirsən küntə-kənzüllahı gör!

Həcc-i-əkber qılmaq istərsən, gal, ey zahid, bari,
Aşiqin qəlbə içində sən bu Beytiullahı gör!

Can gözilə baxdin isə kainatın eyninə,
Andan özgə nasna varmı həbətanıllahı gör!

Mürküri-ro'yət degilsən surəti-haqq görməyə,
Baxdığınca hər nazarda eyni-zatüllahı gör!

Lövhə-ixlas eyladınsa könlünü, ey müttəqəi,
Kürsiyi-rahmuna ağdır, göğdə arşüllahı gör!

Ölmədən nəfsini öldür, arifi-rabb olasan,
Nəfxiyi-ruhülfüdüsden məhz rühüllahı gör!

Elmi-hikmatdən bilirsən bir bari gəl, ey həkim,
Sən Nəsimi mənətiqindən dirlə Fəzlüllahı gör!

Saqiyi-vəhdət meyindən dilbəri-mövləyi gör,
Gəl ki, məstəni-ələst ol, bu məhal əvvəli gör.

Qəmzəsədir dilsiribü dilkəş xətti annin,
Haqq tacallisin nəzar qıl, alləməl-əsmayı gör.

Cümələ aşşa məst olubdur ol camalın eşqina,
Ayū gün müştaqdır, ol nərgisi-şohlayı gör.

Abi-heyvandır dodağı: kəndi hayyi-cümələdən
Nəfkeyi-İsa bağışlar ol ləbli-əhyayı gör.

Zülfü qaşşı kirpigin gördükə adam məst olar,
Fitnələr çünkim qopar, ol surəti-Havvayı gör.

İgirmi səkkiz harf kim, həqqin kitabıdır üzü,
Oxugil dörd gəz yenidən sırrı-ma-övhayı gör.

Gəl, bayan nəqsini gər bilmək istərsən bu gün,
Musayı anlarsan, ey sahir, yədi-beyzayı gör.

Çünki golmişdir xitabi sənə vəscud vəqtərib,
Ey Nəsimi, qıl sücudu, məscidi-aqsayı gör.

Nöqtəyi-sirri-ilahi bai-bismillahdır,
Kim ki bilməz bu sırrı müşrikü gümrahdır.

Natiqi-elmül-yaqındır cümle aşya, ey könül,
Bu cəhətdən həqq kitabı: yəskurunullahdır.

Həm qiyamı, həm qlüdü, həm yəminü, həm şimal
Hər yandan baxaram, ol sümme vəchullahdır.

Küntə kənzan sırrını adamda qıldı: aşikar
Kim, vücudi-adəmi sırrı-kəlamullahdır.

Xalıqul-cının vücudu istivadır aşr ilə,
Hadiyi-ahli-yəqin təhqiq ilə ol rahdır.

Sırrı-tanzili-ilahi dilbarın vəchindədir,
Sahibi-to'vil edar kim, surəti-Allahdır.

Seyr ağar qılsan Nasiminin vücudundan, yəqin,
Biləsan həqqul-yəqin nə vach ilə agahdır.

Mö'minin qəlbə içinde çünki bəytullahdır,
Neçin izzət eyləməzson, anda cün Allahdır.

Ol məqamı tanhın kim, əş oxuyular anı,
Mö'minin qəlibidür kim, taxtı-şahanşahdır.

İstəgil bir əhli-dili, ol bilir həqq yolunu
Kim, anın rövşən dilində həqqə doğru rahdır.

Yerdə, göydə hər na kim var, dünyada, üqbada həm,
Cüməsindən, bələ, yaxşı bir dili-agahdır.

Ey Nəsimi, har kim ol dil Ka'bəsin qıldı təvaf,
İrdi məqsədü murada, vasili-dilxahdır.

Qeybi-mütlaq sırrını ağerci pünhan gösterir,
Aşikarə kandözin bər vəchi-insan gösterir.

Gar diərsən, görəsan, haqq üzünü eynal-yəqin,
Bistü-hoştü sıvü dili tə'vili bürhan gösterir.

Üzü müşhəf, xətti bismillah, xalı nöqtədür,
Sözü rohmanır-rahim, məcmui-Qur'an göslərir.

Hazibli connati adın, fəxolulu xalidin,
Sureyi-sab'ülməsanı hürü qılman gösterir.

Qəm degil bər dar olur Mənsur, ənələhəq çün dedi,
Əcrina buldu savabı, dərdə dorman gösterir.

Dürlü-dürlü don içində gördüm anı dəmbədəm,
Şiva birla külli-yövmin hüvə fiş-şan gösterir.

Əvvəl-axır, batınü zahir həqiqət halını
Surətü mə'nı mana dər cism, dər can gösterir.

Geca-gündüz zülmətü nuru calal ilə camal,
Qəhrə lütfü aşiqə küfrü həm iman gösterir.

Vasla vasilsən, qənimət dut, Nəsimi, bu dəmi,
Gərdişi-çərxı-fələk nagah hicran gösterir.

Zey günəş kim, zərrəsindən mahi-laban göstərər,
Zey dəniz kim, qətrəsində bəhri-ümmən göstərər.

On sakız min alamo ayino oldu surətin,
Çar ənasır suratında şəkli-insan göstərər.

Canū dil Beytülhəramı vaslin oldu, ey nigar,
K'elləzi əsrayı hər dəm anda sultan göstərər.

Cameyi-cümüla xəlayiq nüsxəyi-ümmü'l-kitab
Olduğicün, bu başər şəklində Qur'an göstərər.

Tövhidin bəhrinə fərdi-vahid olub qalmayan,
Yoxdurur tövhidi amm, küfər iman göstərər.

Eylədi çün bu Nəsimi fas ənalhaq sırrını,
Dönmədi, eşqin yolunda ahđü-peyman göstərər.

Vəhdətin şəmsi üzündür, laməkanı göstərir,
Zi kəmali-nəqş-i-qüdrot bu nişanı göstərir.

Sureyi-səb'ül-məsənidir, camalın, ey günaş,
Surətə mə'ni manə sab'ül-məsəni göstərir.

Zilli-santidir saçın, ittna ileyhür-raciun,
Qül kəfəmin afitabı xoş məanı göstərir.

Hüsnüna heyran olubdur mahü xurşidi-səma,
Mahü xurşidin camalı bu bayanı göstərir.

Ma'dəni-lö'lö dişindir, cövhəri bilməz anı,
Cövhəri cövhər nə bilsin kim, dəhanı göstərir.

Vol-qələmdən kafü nunun katibi şəqq eylədi,
Ca'bədən şəqqül-qəmər gör kim fiları göstərir.

Laməkanıdır vücudun, qül təbarək, ya həbib,
Gəl makarın gör, məkansız kün-fəkəni göstərir.

Eşq meydənında gal, də'vi nadir, ey pırhūnar,
Də'viyə mə'ni gorakdır, tərcüməni göstərir.

Cənnətin mülküna düşmüşdür Nəsimi la-yozəl,
Dari-übədə mağar ruhi-ravarı göstərir.

Gerçək ərisən uşbu dəm tə biləsən nəzər nadir?
Bir nəzər eyle dopdolu, gör ki, cahan, bəşər nadir?

Gənci-nihəni aşikar etdi bu dəmdə ləm-yazal,
Göldi galan fəna üçün, geri ona səfər nadir?

Gənci-azəl bilinməyə, hicdə həzar aləmə,
Göldi bəzəndi cümləsi, gör ki, bunu görər nadir?

Lövhə qəlam çalınmadan elimi-lüdəndə var idi,
Elmini zahir etməya zır ilə bu xəbər nadir?

Mən-ərafo bu nəfs üçün göldi xitab surətə,
Sırr ilə seyr etməyə ortada bu xəbər nadir?

Cənə dilək verən kişi, arş üzə ol şikar edər,
Anda şikar edən quşa qüvvəti-balı par nadir?

Qeyrətə gələsə adəmi, elmini hasil eylosa,
Cahlı mürəkkəb olmasa, bilsə bu dəm hünar nadir?

Nəfəsin bilməyən bu dəm qorxu nadir na bilsin ol,
Kənddözünü bilinlərə sud nadir, xətər nadir?

Elmi-lüdən tələb qılan təşnə Xızırsifat gərək,
Cəmi-azəldə astryan abi-hayat əmər nadir?

Vəqti-saadə istəyan tacı kəmər tələb qılın,
Fürsətə bir nəzər baxan bila, yəqin, kamər nadir?

Xalisü müxlis olmağa tərk-i-iradət eylogil,
Tərk-i-iradət cılayan bildi ki, şiri-nər nadir?

Vüsətətə çına çın olub, razını aşikar edən,
Gel karəm eylə zahir et, bu dediyin xəbər nadir?

Şəm'ini gör necə yanar, sirrinə irməz adəmi,
Bir ana sor, gör necə daima tərk-i-sar nadir?

Eşqi-həqiqət anlayan can ilə başa qalmadı,
Qəmzələrinə dildərin canı könlül siper nadir?

Səhəleyi-həqq doğurmağa, cübbə, qəbə gərək müdəm,
Zülümət içində görünən şoms ilə bu qəmər nadir?

Ma'rifətin gülün doron, tutiya şəkkər istəyen,
Gör bu Nəsimi sözləri bülbült-tazəzər nadir.

Uş bu mənim suahimün hallı edə gör cavabını,
Gerçək ərisən uşbu dəm, tə biləsən nəzər nadir?

Ey qılan da'vi ki, sufiyam, fütüvvatın nədir?
Gər səfa əhlindən oldun, haqqə mir'atın nədir?

Arifi-naş olmayınca kimsa bulmaz haqqə yol,
Da'viyi-irfan edərsən, göstər isbatın nədir?

Olmayan fani, özündən mürtəfe olmaz hicab,
Faniyəm dəson, acəb, bu zərqü tamatın nədir?

Nuri-həqdən urma laf, ey kendisindən bixəber,
Bilmədin cün səndə ol müsbəhü müskənatın nədir?

Buriyavü teyləsanü xırqədən yox hasilin,
Keç bu surətdən, özünü tanı kim, zatın nədir?

Eyləmişən surəti-sufliliyi dükkanı-kəsb,
Bundan özgə var isə göstər karamatın nədir?

Çünki sən məhkumi-nafsi-şumsan, ey bülhavəs,
Kimsəyə kafir demə, qoynundakı latın nədir?

Da'vi eylərsən ki, man seyri-maqamat eylərom,
Bilməzəm, ey xar, bu yolda mindiyin atın nədir?

Çün bulunuz biriya aləmdə bir sahibkamal,
Ey Nəsimi, fariq ol, bunca məqalatın nədir?

Ey bilən həqqin süfatın, ismi-əsması nədir?
Ya bu əsmədən murad olan müsəmməsi nədir?

Na sabəbdəndir qəmər gah bədr olur, gahi hilal,
Sırrı-xurşidin, acəb, başında sövdəsi nədir?

Niçün olmuş mərkəzi-xaxı, acəb, biçün misal,
Ya bu taqı-sərnigunun səqfi-minası nədir?

Hər sanubər üzlünün tüzündə xəndandır bu hal,
Hər bir ahogozlının zülfü-mütərrəsi nədir?

Cün ibadət haqqıdır, ma'bud bir həqdir, yaqın,
Mö'minin bas məscidi, gobrin kolisasi nədir?

Zahirü batında cün mövcüb həqdən özgə yox,
Ya bu mövçudatın ara yerda qoviğası nədir?

Çünki həqqin zatın isbat eyləməz ərbəbi-aql,
Aşıqi-həqbin ilə hər dəmdə dəvəsi nədir?

Ey Nəsimi, cün sənə həqdən liqadır arızı,
Narı-duzəxəndən nə qəm, firdövsi-ə'ləsi nədir?

Fatihe ümmül-kitabın göstər ayası nədir?
Bistü haştı sıvı dü harfin xülasası nədir?

Doqquz ata, yeddi ana, dörd tayadan ver xəbər,
Dü çəhərə pəncü şeşin seqü bünyası nədir?

Üç yüz altmış altı mənzil, qırx sekiz yerdə mizan,
Ey ki yetmiş yeddi hərfin on iki xası nədir?

Çöhrənin şövqü nadan, məhabbatın qullabı na,
Aşıqı ma'suq na demək, eşqin əsası nədir?

Sidrəvü kövsər nədəndir, nöh faləkin gərdişi,
On iki bürcü kavakib cayı, ma'vası nədir?

Yeddi yerdin, yeddi göğdür, yeddi dərya, yeddi xətt,
Yeddi müşahaf, yeddi ayot, yedi-beyzəsi nədir?

Külli sey'ün halikə gün rəbb aytıdı, yaqın,
Ey Nasimi, arifin qəlbində çərası nədir?

Dörd müxalif cəm olanda bil ki, aşması nədir,
Elm ilə bilgil arın ismü müsəmməsi nədir?

Arif isən, nafsinı qurtar maqamı-suflıdən,
Dagma ahvel na bilür mənzili-ağası nədir?

Şöhrətü zərqü riyadır zahidin əfsanəsi,
La deyer hər dəmbədəm bilməz ki, illasi nədir.

Mən münacat eylərem hər dəməbadəm dar-kuyi-dust,
Çün vücudun Tur olanda bil ki, Musası nədir.

Əhli-həqq hər yerdə məskən dutsa hoqdir manzili,
Ka'bəvü bütixanəvü mascid, kolisasi nədir?

Dünyanın qalıqlarından keç, Nasimi, farij ol,
Aləmi-vəhdəti gözlä, bunca qovğası nədir?

Camalın, ya rəbb, ey dılbar, nə taban mahi-anvərdir
Kim, annin afitabından iki aləm münəvvərdir.

Üzün xəttindən, ey huri, bayani-küntü kənz eylər,
Təaləllah, zohi daftər, bu daftor qanğı dəftərdir?

Rükün xəttilə xalından çəri çəkmişdir, ey dılbar,
Zohi sahəzadayı-əzəm ki, xoş uğurlu laşkərdir.

Nə rə'na sədrədir, ya rəbb, boyun aləmdə, ey huri
Kim, annin qəddi-balası yedi iqlimə sərvərdir.

Yedi xəttin kitabından, səkiz cannət ayan oldu,
Bu vach ilə yaqın oldu ki, ol zəfər-mütəhəhdür.

Xəyalimdən deyil xali xəyalın xeyli bir saat,
Həmşə surətin naqşı bərabərdə müsəvvərdir.

Ləbin camundan ol can kim, Xızırək iirdi məqsuda,
Çıxa gəldi çü zülmətdən, bu gün adı Skandərdir.

Bəbəktök başladım daim gözümədə xali-hindunu,
Bəbek şoyla əziz olmaz kim, ol xali-müdəvvərdir.

Nəsimi, Fazlin-Allahun üzün nurunda cün gördü,
Təvafı-Ka'bə xətm oldu, səfəvü həcci-əkbərdir.

Həmdüllilah kim, camalından cahan pünrurdur,
Şol cəhətdən mülki-can vitanası ma'murdur.

Yeddi ayətdir ki, yazmış dəsti-paki-ləm-yezəl,
Xətti-mişkin raqqi-mənşur üstünə məsturdur.

Oxuyan hərfü kitabü xəttin, ey can, bildi kim,
Əhmədə tahavü yasin, Musaya vət-turdur.

Qibləyi ahli-səfa dedi aminni-anbiya,
Səcda bii kim, qibləsiz cayız degil, məşhurdur.

Kim ki can tərk etmədi yolunda gerçək dilbərin,
Gər anələhəq söyləsə, san saruna kim Monsurdur.

Fatiha, sövmü salatü rövzeyi-Darüssalam,
Xazini-abvbabi-cannət ham naimü hurdur.

Qaməti sərvü sözü şəkkər, ləbi abi-hayat,
Surəti hoqdır, üzü gör kim, nə xoş mənzurdur.

Həqqə minnət, cün Nəsimi buldu vəsilindən bərat,
Şol cəhətdən dəmbədəm bu suz ilə məsrurdur.

Üzün mehrindən, ey dilbər, haqqın anvanı-lame'dir
Ki, anın məzəhəri, yeri iləha Misri-came'dir.

Camalın yeddi ayatı ki, zülfü qası kirpikdir,
Qılır izhari-həqq zahir, bayanı gör ki, vaqə'dır.

Müdəvvər nəqteyi-ağzı ki, sövtü nitqidür bürhan,
Əyandır hət kələmündən, bu həccət bil ki, qate'dır.

Döñar haqqdan, yaqın, zahid ki, qılmaz adəmə sadə,
Yaqınsız ablağı gör kim, necə şeytana tabe'dir!

Cü ahli-mə'rifət qadri bu yerdə qalmadı, arif,
Rəvan ol bir yera daxi ki, ərzüllah vase'dir.

Rümuzi-olləməl-əsma hər alval bilmədi haqqı
Ki idrakati ma'nıda gümənətənən mane'dır.

Hicabı rəf' edan arif görər mir'əti vəchində,
Camalı-həqqi bişübə kim, ol işbəha rafe'dir.

Nasiminin sözü haqqdır, gətir iqrar, ey mərnəkir,
Kitabı-vəch ilə, tişə, dəlil – ayati-sabe'dir.

Şirin hadisin hər sözü min gövhəri-yekdanadır,
Ənvarına şəm'i-rüxün ay ilə gün pərvanadır.

Üzündür ol tabanı qəmər, kənvari-tabindən anın
Xurşidü mahun məş'əli claim tutmuş, yanadır.

Dövründə cymin sağəri sahibtəriqat salikin,
Piri-mugan oldu adı, səhəlçeyi-meyxanadır.

Təsbih ilə səccadayı əldən burax, ey müttəqəi,
Şol zülfü xala bax, anı gör kim, nə damū danadır.

Aşıqların cananəsi haqqdır, haqqı ver canını,
Neçin ki, cansız qalıṣər ol can ki, bicananadır.

Əşqin hadisin gal eşit, əfsanəye aldanma kim,
Qur'an satan hər vaizin nəqli uzun əfsanadır.

Düşməz xumarın rəncina vahdat meyindən tə əbad,
Şol məsti-həqq kim, saqısı ol nərgisi-məstanadır.

Şirin ləbidi dilbarın vahdat meyin peymanası,
Ey zahid, ol peymanədən most ol ki, xos peymanadır.

Şol surəti-rəhmana ol sacid ki, mərdud olmuş
Ol ahli-həqq kim, sadəsi şol surəti-rahmanadır.

Arif biləndir rabbini, gal rabbini gör, arif ol,
Haqqdan bu gün məhcub olan seytan kimi biganadır.

Mışkin saçın zəncirinə düşdü Nəsimi, ey sənəm,
Zənciri-zülfün qeydində seyd olmayan divanadır.

Şam' oldu könlüm, Üşta fəraqunda yanadır,
Hər kim bu rəsmə eşqə düşə, işi ya nadir?

Eşqində hər oxu ki, fələkdən atar qəza,
Amacım ol xədəngəvü könlüm nişanadır.

Şirin hadisü dadlu kəlamından özgə söz
Aşıqların qulağına sığmaz, fəsanadır.

Mişkin saçılıq qalıyədən vəz' olan bənin,
Ol dam içində mən bilirəm kim, nə danadır.

Ey surətin camalü məlahətdə binəzir,
Galgil ki, hüsн içində camalın yeganədir.

Öf yar üçün azaldə qıl oldum bəhanasız,
Kimdür bəhanəsiz qılıq satan, bəha nadir?

Ey xanəgaha taat evidir deyan füzül,
Meyxanəyi həm aravü gör ki, nə xanadır.

Ey ömrünü murad ilə sərf etmək istəyən,
Ver dilbərin vüsalına kim, cavidanədir.

Ma'dansız altun olmazı kənsiz degil göhər,
Ey gövhəri-yegana, rücuun nə kanadır?

Yənn vüsalı istə bu gün, qoyma yarına,
Yənn vüsalı yarına qalmışq gümənədir.

Zülfündə maskən eylədi canı Nasiminin,
Canın hamıça maskəni şol aşıyanadır.

Ma'anlılı sözün dürri-səmındır,
Bəyanın məhbəti-ruhiyəmindir.

Ravan oldu zülali-nazmə nəsrin,
Şərəbi-kövsərə mal-məndir.

Kəlamın möcüzü zahirdir, amma
Dürəfşən məntiqin sehraforındır.

Sana tığlı qələm Bahram ilə Tir
Müsəlləm qıldılar, bürhan mübindir.

Vücudun cövhəri rütbətdə nafə'
Mükərrəm əslü fərri maLİ tindir.

Yaqın oldu ki, bulmuşsan hidayat,
Dəliliñ çün hüda lıl-mütəqindir.

Yaqınsız olmaz iman ahli, niçün
Ki, iman, haqq buyurdu kim, yaqındır.

Yaqın, çün sandadır, mö'min sen oldun,
Sen ol mö'min ki, mö'min əhli-dindir.

Nasiminin təhiyyatü salam
Ələl-ənbabəhu val-aşıqındır.

Ey üzün sab'ülmasanı, nazzələl-Fürqan budur,
Vahyi-mütləq haqq kalımı, qaf-val-Qur'an budur!

Sol hayat abi ki, buldu Xızır anı zülmətdə, uş
Bulmuşam la'lında, ya'nı çeşməyi-heyvan budur!

Ey İrəm gülgəzəri üzün, vey dodağın səlsəbil,
Aşiqin rizvəni sənsən, rövzəyi-rizvan budur!

Söyləmək vəqtində şirin leblərindən can yağar,
Afarın ol cana, ey can afarin, bürhan budur!

Zərqü təzvirin zamanı keçdi, ey zahid, oyan,
Eşqə taat qıl ki, oldu hökm anun, fərمان budur!

Ey qılan tövhidli iman küfrü şirkin adı,
Gər bu ziba surətə qıl sadə kim, iman budur!

Əhsənül-taqvimi inkar eylər imansız faqih,
Şol əzzəzilin ki, adın haqq dedi şeytan, budur!

Gər desəm haqsın, nigara, qüssədən iblis arı,
Vər desəm insan, bu sığmaz aqlə kim, insan budur.

Gözlerin Allahu nurları ayağın tafsır edər,
Ey bu ma'nıdan xabərsiz, surəti-rəhman budur!

Dilberin yolunda qurban ol, fəda qıl canını,
Ey baqışçı cana aşiq, cavidi can budur!

Aşiqin başılıa oynar şol nigarn zülfü, uş
Aşiq ol, meydana gir kim, top ilə çövkən budur!

Eşqə cün dərman bulunmaz, keç əməkdan, ey həkim,
Gəl bilinməz nəsnədən keç, əbsəm ol, dərman budur!

Ey deyən xəndən ağızlı bitmiş ongünüük gülə,
Gəl bu rüxsərin gülün gör kim, güli-xəndən budur!

Gal Nasimirin alındən badayı nuş eylə kim,
Layazalı işrət oldur, qıssasız dövran budur!

Qəməzəsi bilmər eyni natəvandır sanma kim,
Kimsə halin bilməz arun, üşə halı məndədir.

Dünyavü üqba camalın vəslinə oldu tüfeyl
Vəslini cün buldum anın ittisali məndədir.

Gərci fəttəndir gözün, aydır yanağın, aya kim
Fitneyi-axırzəmanın məkrü ali məndədir.

Surətin pakiza naqşı, layazalı məndədir,
Məndə ayrılmaz bu surət, uş xəyalı məndədir.

Qəməzəsi bilmər eyni natəvandır sanma kim,
Kimsə halin bilməz anun, üşə halı məndədir.

Dünyavü üqba camalın vəslinə oldu tüfeyl,
Vəslini cün buldum anur, ittisah məndədir.

Gərci fəttəndir gözün, aydır yanağın aya kim:
Fitneyi-axırzəmanın məkrü ali məndədir.

Gərci gözən getdiğin acı foraq oldu, veli
Hər cəhətdən baxıram, vəslin vüsalı məndədir.

Turi-əşqindir vücudum, şol cəhətdən layazal,
Hüsn-i-rüxsənnən təcəllisi, camalı məndədir.

Cün dodağın kövsərindən bulmuşam abi-hayat,
Səlsəbiliin eyniyəm, Xızırın züləhi məndədir.

Zülfü xalın şərhini man yazaram hərfən bəhərf,
Cün bu mövzün nöqtənin hərfin misali məndədir.

Ərşəi-rəhməndir camalın züləcalı aydır aru,
Ey üzün Qur'an, bayanı-züləcalı məndədir.

Zülf ilə qaşın hürufun yazamaz hər yazıçı,
Əbəcədin buldum bi lövhün cimü dali məndədir.

Bulmuşam mülki-Süleymanı və Qarun gəncini,
Fəzli, haqdən cün vüsalın mülkü malı məndədir.

Sorma eşqin qıylı qahn hər faqihu şeyxə kim,
Bilmədi divani-eşqin qıylı qalı məndədir.

Ey müsələl zülfünün eşqində sərgərdan olan,
Gel mana sor kim, cavabı, həm suali məndədir.

Ta itabın zövqünü bildirdi la'lın camma,
Cənnətin şirli şarabı, xəmrü bali məndədir.

Lamakarun aləmin gar seyr edarsəm, nə əcab,
Cəbrəiləm, ruhi-qüdsün pərrü bali məndədir.

Eşqə məhv oldu Nəsimi, ta ki ayrıq şəm'ına
Yanmasın pərvana kim, eşqin kamalı məndədir.

* * *

Aşıqəm hüsnüna, eşqin ehtimalı məndədir,
Aqlılm, əmmara nəfsin güşmali məndədir.

Ta səməmən narnı yardımışam şeytanı mən,
Zill min yəhmumi-ashabın şimalı məndədir.

Fəzli-həqđan cünki mən əhləl-yəqini-cənnətəm,
Ta naim firdövsi-məskunun süləli məndədir.

Sidreyi-mahzur içində təlli-manzud uş manəm,
Şol çəkilmis zilli-məmdudun zilləli məndədir.

Çinü Maçını Həbəş rüxsareyi-Rum üstüne,
Basmuş zəngi saçın xeyli-xayalı məndədir.

Sormuşam la'fında cənət irmağı: lazzatın,
Şəkkərin abü şarabı, şirli bali məndədir.

Məndən iç cami-müsaffa, saqiyi-şafı manəm,
Eyri-hövzün, kövsərin abi-züləli məndədir.

Vacibül-mümkin, vücudu bioraz cövhər manəm,
Şəhəri-zati-süfatın bimisali məndədir.

Saili-eşqəm, gərəkdir cümlədən şafı cavab,
Sirri-xəttin həm cavabı, həm suali məndədir.

Müşəfi üzündən açdı cünki zülfür, kirpigin,
Barəkallah, ol kelamüllah fali məndədir.

Maziyü müştəqbalı bu eşqə tabdil etmişəm,
Bu dəmi arif bilir kim, eşq həli məndədir.

Baxmazam ənqayı-Qafa, qürbəti-lahuta mən,
Seyr ilə simirgi-eşqəm, pərrü bali məndədir.

Ol nigari-nazonin simirbəri nəsrinbedən
Serv qaddi, gül üzər, xəttü-xalı məndədir.

Əlli-irfana, m bilirom xəlqi mən sima ilən,
İtisali-həqqü batılı infisali məndədir.

Cün Nəsimi adəmi bildi ilahun mazhari,
Üşə rövşən məzharın mədlul dahi məndədir.

Dürri-beyzadır vücudun, haqq nişanı qandadır?
Zahirü batin cü sansan, bas fiları qandadır?

Lamakanidir vücudun qul-kafa şəhrində uş,
Ol rüxün inna-ileyna bu bəyanı qandadır?

Kirpigin Tövratü İncilü Zəburun sırrıdır,
Dörd kitabın mənisi səb'ülmasanı qandadır?

Ta libasi-nuri-arrəhmanı taha geymədin,
Bilmədi kimse səni kim, xanimanı qandadır.

Bilmışəm həqqi ki, mizatidürür faxri-zaman,
Əqlə sığmaz bu hekayət, təcimani qandadır?

Ayati-lövlak oxt, ey nüsxəyi-nun val-qəlam,
Ta səna mə'lum ola canü caharı qandadır.

Əhsəni-təqvim bil məktubi-sübhanəllazi,
Üşə me'raci, əlayi-laməkaru qandadır?

Surətin inna-hüdeynadır, camalın vəzzühi,
Mə'niyi Allahu əkbər kün-fəkəni qandadır?

Cün Nəsimi sirri İbrahimü Haşimdir bu gün,
Cün haqqə vasil olubdur, cismü canu qandadır?

Bahri-mühitə düş kim, daryayı-a'zəm oldur,
Adamdan olma qafil, neçin ki, adam oldur.

Ruhülqüdüs dəməndən şol mürdə kim, dirildi,
Ma'nida şöylə bil kim, İsa'bni-Maryəm oldur.

Əsrari-küntə-karınzın hər sinə məhrəm olmaz,
Arif gərək bu sırrə, niçün ki, məhrəm oldur.

Kirpikların oxundan bir ox bu yana göndər,
Çünkü bu yaralının zaxmine məhrəm oldur.

Surətdə gərgi dilber ma'suqadır və leykin
Ma'nida, filhəqiqə, aşiq dəxi həm oldur.

Qamgına şadlıqdır yarın qəmə və leykin
Qamgına em bulunmaz yarın qəmə, qəm oldur.

Har arıfin kim, oldu ayınası camalın
Aləmdə şək degil kim, İskəndərə Cəm oldur.

Yahu bəlada zülfün canumla həmdəm oldu,
Y'si ni həmişə bil kim, ərvəha həmdəm oldur.

Cansız bəden na bilsin anfasını Məsihin,
Şol cana sor kim, ana bildi ki, dəm, dəm oldur.

Mənsur ağarcı haqqdan rüsvayı-aləm oldu,
Andan ana na qəm kim, rüsvayı-aləm oldur.

Ey Ka'beyi-həqiqi, la'lın na Zəmzəm olmus,
Kim susamus, Nəsimi aydır ki, Zəmzəm oldur.

Cəmi-səfayi bizə sun, saçıya
Kim, susamus ol meya əhli-səfəl

Şol meyi kim, günsə aman camidir,
Şol ki, buyurmuş və səqəhüm xuda.

Şol kim, anın şə'ninə oldu nüzel,
Sureyi-taha ilə həm həl-əta.

Ərş-i-ilahi ilə içər müdəm
Cam ələl-ərş meyi-istivə.

Kim ki bu meyxanəyə basdı qədəm,
Bisərti pa olduvıv sər, ya no pa?

Şahidi-qeybi ilə oldu hərif,
Həstiyi-pandardan oldu cüda.

Hur ilə cənnətdə maqam eyladı,
Ömri-əbad bulduvū gördü liqa.

Xızır kimi içdi hayat aburu,
Canü təni cümləsi oldu bəqə.

Ey çəmanü rövzə boyun sıdəsi,
Hüsnü məlahətdə rüxün münətəhəf

Məskəni-ərvəhə saçndır, saçın,
Lə'l-i-ləbən canlara darüş-şəfa.

Zülfünü val-leyl oxuram har gecə,
Üztünü hər ertədə şəmsüz-züha.

Gör bu Nəsimi nəfəsi kim, necə
Buyi-Məsiha kimidir canfəza.

Nəzmi-Nəsimi ki, dürərdir adı,
Gör ki, na gövhər satar, olmaz bəha.

Çün bayan oldu rümuзи-alləməl-əsma biza,
Rövşən oldu nükteyi-sirri-şəbi-əstra biza.

Zərreyi-mehriz, ağarcı matloı-nur olmuşuz,
Qətreyi-bahırız və lakin mövc urar dərya biza.

Zahida, biz çakınazız imruzlı farda qüssasın,
İbni-vəqtiz, lacərəm imruz olur farda biza.

Ümmühatın zübdasıyız, haqqə məzhar düşməşləz,
Şoyle zatiz kim, bulunmaz bir dəxi həmtə biza.

Bilmış dünyayı-fanının nədir keyfiyyəti,
Rövşən olubdur xifayi-aləmi-übə biza.

Yar eşiyyindən bizi, zahid, sağırma cannata,
Cənnətül-mə'va siza, bu surəti-ziba biza.

Çar anasirdi bizi surətdə qıldırın qərar,
Yoxsa mə'nüda maqəmi-qırkı-haqqırdı ca biza.

Mən ki, mə'ni gülgənində söylərəm bülbü'l kimi,
Hasrət eylər nitq ilə tutiyi-şəkkərxə biza.

Cənnəti-didar imiş maqsudi-əhli mə'rifət,
Bir nəfəs anısız gərəkmez cənnətül-mə'va biza.

Ey Nəsimi, qafıl olma şol humayun kölgədən
Kim, qılır hərdəm tacəlli Qaſdən ənqə biza.

Ey kəlamülləh, aşya nitqi-haqqırdı sərbəsər
Kim, oxur inni ənalıhq ayotı-nurən şacər.

Ey kəlamülləha vaqif, bil kələmin sırrını,
Qələməya məxfi zamırın dər ülümü-xüskü tar.

Anda kim, əyanı sabit gövhəri-laşey idi,
Fəzl idi kim, qıldı haqqdan feyz-i-ənvari-nazər.

Şey'ilillah nuru vəchindən taala şanahü,
Mərhəba, ya Mustafa, səllü ala xeyrül-başar.

Üzü vəşəmsüz-züihadır, yanğıň badri-düca,
Yədi beyzadır əli, barmaqları şəqqül-qomar,

Ol şahın adı: ki, haqqdan Əhmədü Məhmud idi,
Ta qazadır, mamazadır, ta müqəddədir qədər.

Çərxı-gardın çəkəri-dərgahıñ oldu daima,
Ham mürəssə don geyibdir, bağlanır zərrin kamər.

Məcməi-məcmui-əsma oldu insanın adı
Kim, əhad adından oldu şol müsəmmə namər.

Qaşları nəşri-minəlləh, cün saç fəthün qərib,
Kirpiqi inna-fatəhəna, çeşmi mazağal-basər.

Firqətdən kanda gövhər cigarı qan olmasa,
Qanda qiymət təpar idi lə'lü yaqtü gōhar?

Har könül ki, haqqə vasıl oldu, buldu e'tibar,
Hər gada ki, şaha mahrəm oldu, oldu mə'təbər.

Seyyidü sadat madhin söylədi seyyid Nəsimi,
Tutiyi-şirinməqala nitqden tökdü şəker.

Ey karımı-ləmyazəl, ey xalıqı-pərvərdigar,
Həm sənin qatındadır sırrı-nihanum aşkar.

Baxmagil hər rusiyahun cürmi-bie'dadına,
Əfv qıl, səndəndürür yüz min ki, ola bışūmar,

Vaya vay ol vaxta kim, hər kas mətahun ərz edar,
Mən qalam bivayəvii miskinü müflis, şärmsar.

Külli sey'ün halikün lareyba illa vəchəhü,
Kim qalibdir mən qalam dünyada həyyü payidar?

Ömr olunca səcdə qılsan, mində bir olmaz qəbul,
Anca man dilxəstədən səhv ilə keçdi ruzigar.

Cahil idim, bilmədim şimdən geri cahd eyləyəm,
Ol gedən getdi əlimdən, çünki yoxdur ixtiyar.

Çün amoldır azuğun bu yolda, cismin baslama,
Tən qalır səndən geri, oldur qidayı-murü mar.

Bir höriümçək toruna asulmuşam, ya dastgir,
Alt yanım bəmövcədaryayı-xətərdir bikənar.

Dünya hiçü malı hiçü ömrü hiçü sa'yı hiç,
Hiç yera niçindürür bu munca zahmat, karübar?

Ey Nasimi, va'z ilə çox va'z edarsan aləma,
Həzir ol, fe'lın gözət kim, ömrə yoxdur e'tibar.

Həqiqət həqqi biləndir, verən varını yəğmaya,
Təraş olub nəməd geyən dolaşmadı bu sevdaya.

Səfəsiz sufiyi gör kim, haram der, dirləməz sazi
Ki, ahli-həqq olan kişi, nə qəm, girsə kəlisaya.

Təkəbbür olma, ey münkit, vücudun bəhrinə qarq ol,
Həzaran mə'nı assi edər ki, qırq olan bu daryaya.

Çıxbı mənbarda, ey vaiz, yeyin gərm olma, əbsəm dur,
Daha maşğul idi şeytan ki, səndən zöhdü təqvaya.

Nasimi, qəlbini pak et, cahan sevdalarından keç
Ki, man əbdəm və ol mövلا ki, nəsnə girməz araya.

Tavafi-Kə'bənin garçı səvabı çoxdur, ey mövla,
Könül Allah evidir gal, təvaf etmək anu ovla!

Yedi göyden dəxi əla könüldür billah, ey arif,
Könül içində buldular rümuzi-sirri-ma övha.

Olar kim, aşiqi-haqqdır, nedərlət huri qılmanı
Ki, huri, xüldü qılmandır tüfeyli-aşiqi-seyda.

Gəl, ey haqq istəyən talib, müqaddes vadini teyy et
Ki, zəhmatsız ala girməz na kim, istərsən, ey dana.

Vücudun şəhrinə, gır gör, könül Turunda can gəldi,
Münacat etdi haqq ilə, tacallı gördü çün Musa.

Kişi hər nayı kim sevəs, odur ham zikri-tsəbhi,
Netakim, daima Vəmiq dilində zikridir Əzra.

Müyassər olmadı vaslin Nəsimiyə, aya dilbər,
Xayalın munis etmişdir, dünü gün zikrisən, şahə!

Bistü haştı sıvı düdür ayəti-nitqi-xuda,
Görmüşəm eyni-ayəni, məndədir haqq biriya.

On sakız min aləmin mövcudu könlümdür mənim,
Bulmuşam dəryədə gəvhər eylə bilgil bəriha.

Fərdü mütlöqdir vücudum, bilgil, ey əhl-i-yəqin,
Şol sabəbdən vaqif oldum, keçdim az hırsı həva.

Bistü haşt vəchimdə xəttim haqq boyanın eylə uş,
Bilgil, ey salık, bu sıri, uş güvahum istiva.

Dörd kitabın mə'nisi, şərhi bu bistü haştırit,
Həm dəliləm, həm bayanam, həm süfatam xoşlıqa.

Gər dillərən haqqo vasil olmağa az hər cəhət,
Aşiqü heyran ola gör kəndözündən biriya.

Her na kim, istərsən, indi, lövhi-dildən istəgil,
Ayəti-inna fatəhnadır dəlili-qul kəfa.

Çünki canın müşkiləti səndən oldu aşıkar,
Bulmuşam Fəzli-İlah, ez mö'cuzati-Mustafa.

Çünki gördüm bu kitabı, kafii nunu oxudum,
Həm bu ma'nı üz veribdir könülümə işbu ata.

Man bu sırrı hər necə kim, gizliyə gördüm, vəli
Bihicəb oldu vüciyadum, zəhür oldu lafata.

Ey Nəsimi, haqqı bildir, nəfsi ammaronı qoy,
Anı dut kim, buyurər qəfi-qonaat bifəna.

Həqqi bilən bilir bu gün eşqi hədisi-pürbəla,
Nehvələ sərfi neyler ol, oldu şəhid-i-Karbalə.

Məntiq ilə məaniyi çox oxuma, bu gün yena
Gəldi, götirdi bigüman müdəhəti-eşqi-həl-əta.

Rahəti-ruhı-canmışan, yoxsa parı bu şəkl ilə
Kim, dünü gün oxur bu can surəti-lövhəi-rabbəna.

Qıldı nəzar bu canumu ol şəhi-layəzali-həyy,
Həyyi-qədimi-künfəkan gör ki, nadir bu gün sana.

Ol azəli həbibə gör, lamyzələli tabibə gör,
Qıl canunu fəda ana, gör bu süfət basafa.

Şirü şərəbi ol verar canına bir nigah ilə,
Şirü şərəbi içə gör, demə ki, ağudur mana.

Şəhd isə düşmərin ali, alma sunarsa ol bəli,
İçməlində şəhidi sən, ol ki xəhadurur, xəfa.

Möhəndi-eşqi-yar ilə gorçı çökissə can bu gün,
Günü budur, keçirməgil san dünü günün pürbəla.

Çakdi qəmin Nəsimiyi surət ilə məariya,
Can ilə kuşış eylədi, buldu bu eşqədə səfa.

Hər kimin kim, rəhbəridir sidqu ixlasü səfa,
Oldurur dərn içinde bəndeyi-Fəzli-xuda.

Sadiqil-qövlül-əmini isterisən sən bu gün,
Çün bilesən sadiqil-qəvlül-əmini-Müstafa.

Cövrürənə sobrū təhammül eyleğil müşriklərin,
Necə kim, gördü Rəsul ilə Əliyül-Mürtəza.

Şərbəti-maü təhuru iştir isən, qam yema,
Dövr əlindən zəhr nuş et, çün Həsən xülpə-riza.

Gər bu gün bunda susuzluqdan olursan sən şəhid,
Yarın onda haşr olursan ba Hüseyni-Karbalə.

Təətin füvt etmə, şeytan garçı yüz nur göstərir,
Qibladen döndərmə üzün, necə kim, Zeynol-İba.

Şol Məhəmməd Baqiri gör şər' bazarında kim,
Necə verdi hədyəni çün lütf ilə Allah ona.

Cə'fəri-Sadiq məratibin dilarən, sadiq ol,
Sidq ilə bu yolda qui ol, bulasən mənzil s'la.

Müddəti tə'nina sabr et Museyi-Kazim kimi,
Haqq bilir kim, haqq iləvü necə oldu macara.

Gel Əli, Musa Riza kimi haqqın amrini tut,
Necə kim hoqquq galır canu könlündən çun rıza.

Həm Taqı kimi vücudun mülkünnü viran qılıb,
Bu fənada fəni ol kim, bulasən mütləq bəqa.

Sirri-asmadan xəbər bilmək dilərsən çün Nəqi,
Müttaqı ol, müttaqı ol, müttaqı ol, biriya.

Əsgəri kimi ağər nəfsin çərisin basasan,
Bigüman sənsən yaqın kim, malikli-hər dü səra.

Şol Məhəmməd Mehdi kimi adl edib, cəhd edəsan,
Hiç gürmənsiz məskən ola connətil-mə'va sana.

Ta ki man qıldım nəsihat uşbu xalqa har söziñ,
Kim qabul etdi bu və'zi, buldu həqđan çox ata.

Gecə-gündüz fikrү zikrim şahidü şəm'ü şərab,
Har zamanıñ har nəfəsdir karfü bərim ahti va.

Şol Məhəmməd Mustafanın üz suyu çün, ya ilah,
Rahmat etgili man faqırı asiya ruzi-coza.

Həm bu on iki imamın hörməti-haqqı üçün
Bu həva ilə manı yandurma fin-narlı-zəla.

Ta səqəhüm şərbətin içdi Nəsimi dər-azal,
Haqqı kaşf etdi rümuزل-sirri-əsməi-xuda.

Ey könül, hər bivüccuddan can umarsan, nə əcəb!
Bikərəmdən lütif ilən ehsan umarsan, nə əcəb!

Bisariətlər nə bilsin ənbivanın şərtini,
Bitarıqlıdan rəhi-arkan umarsan, nə əcəb!

Bibəsərdən mə'niyi-gövqü kamalı-mə'rifət,
Bixəberdən səhəbəti-irfan umarsan, nə əcəb!

Har qayaran le'lü olmaz, hər dərinin gövhəri,
Har sadəfdən lə'löi-marcan umarsan, nə əcəb!

Çün azazil əhsəni-təqvimə baş endirmədi,
Anda sirri-Ka'beyi-hənnan umarsan, nə əcəb!
Divi-naməhram ki, dutmaz ismi-a'zəmdən xəber,
Əhriməndən rəhməti-rehman umarsan, nə əcəb!

Hiç imiş zöhdü vü zarqı, zahidin əfsanəsi,
Şol faqıhdan mə'niyl-Qur'an umarsan, nə əcəb!

Umma hər qəlbİ zəğəldən aşiqın əscarını,
Kafirin könlündə son iman umarsan, nə əcəb!

Ey Nasimi, bivaşadan ummagıl rəsmi-vəfa,
Bivaşadan əhd ilə peyman umarsan, nə əcəb!

Cünkim gözüme galmadı hargiz xəyalı-xab,
Saqı, gatır piyalayı, doldur şərabi-nab.

Fürsətdürү gelin bu gecə içalim meyi,
Şəm' ilə mütribü manı sən, şahidi şərab.

Mə'mur tutun nişat ilə can mülkünü müdəm,
Bu əmri-nazənin çi bilirsiz qıhr şıtab.

Zaye' keçirmə fürsətin, aldanma bir nəfəs,
Bir gün ola pürəb ola çeşmə könlük xarab.

Hərgiz zəmənə kiməsi xoşnud qılmadı,
Har fikir namüvafiqü hər fe'l nasəvəb.

Nacins söhbəti degil illə yedi damu,
Fazl ilə ey'lə ya ilah, acran minal-azab.

Divi-racımı adəmə həmsöhbət etməyə
Sahibnəzər bili ki, xəhadır, degil səvəb.

Hamədən nə rasm ilə ola Cəbrila Əhərimən,
Munis nə vəch ilə ola tuti ilə qürab.

Gal, ey hərif, şimdə nəşihət qəbul qıl,
Cövr eyləmə hərifa ki, hacat degil itab.

Zərraq zahidin içalim qanunu səbhə,
Məhrum sufinin qılalım bağrını kabab.

Aləmdə kim ki fitna qapısını bağladı,
Əlhəq zəhi seadətü vallah zəhi savab.

Cün qılmadı: piyalə, Nasimi, bu gün səna
Bir dəstikmələr içalim dolu-dolu qab.

Lövhə-Musa cün üzündən siydi, açıldı niqab,
Siri-tövhidi əyan etdivü götrüldü hicab.

İstiva sırrına yol buldu üzündən ta ana,
Cəbrail çökdü Bürəqi mindi getdi cün üqab.

Qabü-qövseyənə dəkin getdi vü durmadi haman,
Gördü heqqin üzünü, gəldi dilindən bu xıtab.

Ayatı-səb'ül-məsanini üzündən buldu cün,
Ümmətənə dönübən dedi: budur əslī kitab.

Kirpigin, qaşınla zülfün yeddi ayat oldu cün,
Bu yedi ayat sualına na verirsan cavab?

Fatihə səb'ül-məsanının cün üzündən fəth olar,
Rövşən ola sona bu elmi-lüdən ilə savab.

Üzüne qarşı sıcudu etmədi divi-racım,
Dedi: Man oddanəm, anı görərəm işte türəb.

Üzüne qarşı sıcudu mana müşkil görünür,
Qılmadın səcda ana, uş yeridir nərū əzəb.

Üzüne qarşı sıcudu eylərəm, oldur murad
Kim, irə maqsuda carum, cəhd ilə etdi şıtab.

La'lının vəsfini gər şərh eylər isəm bir-bir,
Dözməyə, sına qəlam, alım ilə yana kitab.

Cün Nəsimiyə bu Fazl açdı hidayət qapısın,
Çalınız çəngü rübabı, içalim nüqlü şərab.

Ey xattü-xalın kəlamüllah, həm ümmü'l-kitab,
Həsratından dideyi-lüşaq olubdur qarqi-ab.

Qəmzeyi-çəşmin işarət qıldı əhli-vadiya,
Müsəyə gəldi xitabi-lən-taranıdan cavab.

Leylatül-əsrada valleyel endi zülfün şə'ninə,
Ayəti-vəşəms vəchindən göründü afitəb.

Ey mənim eynimdə rüxsərin gü nuri-ləməyəzəl,
Dil saçın hər tarasından ələm üzrə miski-nab.

Ələmi qıldı münəvvər nuri-vəchin ta əbəd,
Lövhə-məhfuzunda rövşən oldu həm yövmil-hesab.

Zəri bismaram, ağar təşrif qılsan bir nəzər,
Xəki-payın maqdamına süzayım gözən güləb.

Ol xattü-xalı zülfün hesabın qılmağa,
Hacıbi-eşqə müyassər oldu haqqdan ehtisab.

Surətin ayineyi-esq oldu əhli-vəhdətə,
Lövhə-məhfuzunda Qur'an oldu hikmətdən kitab.

Ey Nəsimi, başını qoy ol canabi-hazrətə,
Qoymağıl aldən vüsalın ta əbəd, az hiç bab.

Çəşməyi-heyan mənəm, məndədir abi-həyat,
Dur neca bir yataşən fız-zülmətil-məmat.

Cənnətü hürri mənəm, Kövserü Tubi mənəm,
Nariyü nuri mənəm, həm susuzam, həm Fərat.

Çərxi-müəliaq mənəm, faili-mütlaq mənəm,
Həqq iləyəm, həqq mənəm ayət ilə bayyinat.

Bağ ilə bostan mənəm, təzə gülüstən mənəm,
Kafirə tufan mənəm, mə'mə Nuhün-nəcat.

Qibləvü iman mənəm, surəti-rəhman mənəm,
Lövhə ilə Qur'an mənəm, həm orucam, həm salat.

Hüccati-bürhan mənəm, Müsəyi-İmrən mənəm,
Yusufi-Kən'ən mənəm, Mistr ilə qondü nabat.

Həm yetirən, həm yetən, həm bitirən, həm bitən,
Cümələ mənəm, cümlə mən, dəhr ilə həm kainat.

Gənci-nihān uş mənəm, kövnü-məkan uş mənəm,
Cümələda can uş mənəm, vacib ilə mümkünət.

Şəm' ilə pərvənəyəm, bəhr ilə dürdənəyəm,
Məscidiyə meyxənayəm, mə'bəd ilə sovənət.

Ərşə-münəqqəş mənəm, çar ilə nöh, şəş mənəm,
Həm həsənat işlərəm, həm qıltram söyyət.

Bay ilə yoxsul mənəm, yolçu ilə yol mənəm,
Kim ki bu mənsubəyi oynamadı, oldu mat.

Mülk ilə malik mənəm, mühyüvü halik mənəm,
Mürşidü salik mənəm, abidi-əsnəmə lat.

Qaf ilə anqa mənəm, ab ilə saqqə mənəm,
Cümələdə haqqə mənəm, üşə taruq şəş cəhat.

Haşr ilə mahşar manam, sahibi-kövsar manam,
Həm gözəram dərbədər, əqli-zəkətəm, zəkat.

Əhsəni-təqvimə çün qılımadı şeytan sücud,
Uyma ana, səcdə qıl, la'n et, anı nara at.

Kim ki dilarəm ilə ömrünü sərf eylədi,
Hər günü eyd oldu eyd, hər dünü qadırı bərat.

Mö'minə mö'mindürür güzgü, artı güzgünü,
Ta görəsen son səni, zat olasan, ham sıfat.

Nəfşini har kimse ki, tanımadi, şübhəsiz,
Arifi-rəbb olmadı, yetmədi ol bisəbat.

Kəndü vücudunda çün buldu Nəsimi səni,
Bildi, yaşıq, kəndidir məzhorı-anvari-zat.

* * *

Əya latifi-zəmanə, əya xülaseyi-zat!
Eşit bu pəndimə, tut kim, bulasan anda nəçət.

Şəriət əmrinə mürşid edən təriqətə gir,
Kim, ol təriqət ilə son içəson abi-hoyat.

Həqiqət əhli olasan, görünə har nə ki, var,
Dəməndə mə'rifətindən buluna çox hasənat.

Bu gün duruş özünüçün, eyi əməl edə gör,
Yənnikə mə'rəkələrdə behişt ola orasat.

Səni dırı tutanı son bilirənən albot oıziz
Ki, har nəfəsədə bulasan eyicə qadırı bərat.

Bu gün bu dari-fəna bir nəfəsdürür, biliniz,
Bu bir nəfəsədə qılıñ sad həzar sovnü solat.

Rəsuli-səyyidi-kövneyənə mö'min ayinədir,
Bü mö'min ayinəsində göründü cüməsə sıfat.

Fəna məmat ilə nəfəsin bu üçü bil gedədir,
Bəqə hayat ilə gündüz, bu eql ilə mir'at.

Bəqə elindən irişdin, fənada elm oxudun,
Bu elm ilə özünü bildin ömrünü bərəkat.

Bu elmi oxuyuban bilmədinsə kəndözünü,
İllət şu dəftorını tez bazarda bir pula sat!

Həzər qıl, anla səni, sən özünü bilməkçin,
Saqın ki, connat üçün olmaya yerin dərəkat.

Dilərmisən ki, yaşıq, ol vera tacəllilər,
Gözün ayrıma özündən, bu nəfşini oda at.

Qaçan ki, qəli edəson, nəfşini oda atasən,
İrişə ayati-ünzür, döño hayata məmat.

Dürüş bu ma'rifətin xırqasına cəm' ola gör,
Dağlarda dörd yana aşiq ki, qandasan, heyhat?

Gətirdi zatın doğdu o yuca aləmdən,
Bazəndi nuri-tacallı, sürüldü çün zülmət.

Olur ki, taşnadıla sözlərimdən irdi hayat,
Bəriyyə içərə qalanlara mə'tə fis-salovat.

Dilimdən irdi, qalamdən töküldü kağıza dürr,
Dirildi cümlə latayif, cavahir odlu səbat.

Bu ma'rifət, bù təriqət, haqiqət oldu tamam,
Şəriət amri üçün ver Məhəmmədə salavat.

Bu ma'rifət sözünün sırrını bəyan edəvüz,
Əya latifi-zəməna, aya xüläseyi-zat!

Bir qatra bahri-haqqıqt sözünü darc edəlim
Ki, bir təriqətə min dürlü göstərir hərəkat.

Bu gün Nəsimi sözünün halavatına irən,
Həzər səcəd qırı tuti birlə qəndü nabat.

Ey pərtövi-diyyarı-rüxiñ nuri-kainat
Kim, sünbüñun səlasılı həlləli-müşkilət.

Ya rəbb, sifatını neça verim bu aləmə,
Gər san manımla oləsan, ey dürü-bəhri-zat.

Etdi nüzul şə'ninə göydən kələmi-həqq,
Şərhü bəyanü surətin ismi tənəzzülət.

Nari-cahimə saldı məni hicri-fırqətin,
Musayı-ləntərəni kimi istəram nocat.

Xanda bulam təriqi-vüsəlin məhəbbətin,
Mən binəvaya olimsa gər səndən iitifat.

Məndən zakati-hüsnünü, ey şah, asırgəmə,
Daim qənū zəkətin umar vacibuzzəkat.

Kəşf oldu sərr xali-xəttindən Nəsimiyyə,
Elmül-əruz içində məfaiili failat.

Ya rasuli-faxri-aləm, seyyidi-zatü sıfatı!
Bəhri-zatın gövhərisən, həm sıfatın eyni-zat.

Qüvvəti-zati-azal daim səninlə müstəqim,
Hikmati-darıl-abad qaim sənilə mümkünat.

Məzəhari-sirri-həqayiq matlo'l-nuri-azəl,
Məzəhari-kani-dəqəqiq, mənbəi-hər mö'cüzət.

Əhmədəli Mahmudü Qasim, şahü sultani-rəsul,
Kürntə kənzin mə'danı, həm keşfi-həlli-müskilat.

Vəsfini vənnacmü vəşşəmsü təbarək söylədi,
Şə'ninə tahavvü yasın gəldi haqqdan bayyinat.

Surəti-ənvarının hər zarrası şəmsü qəmər,
Türkəyi-ənbarlaşanın leyletül-qadırı barat.

Izzü iqbaldən ötrü oldu tərkibi-cahan,
Yerü göğ, insı malaik, əslü fə'r-i-kainat.

Gövhəri-daryayı-esqin qotrəsindəndir, yaqın,
İsmü rəsmü fəvqü iştətü dörd tabaye, şəş cəhat.

Ey mütəhəhər gəldigiti dəm cün vücudə anədən,
Kafirin deyri yıldız, titrədi latu manat.

Elm ilə helmü hayavü tövbəvü zöhdü varə'
Xalqa fəzlindən irişdi rövzəvü həccü zəkat.

Hər ki, imanın yaqın etdi sana, ey pakdin,
Layazəl oldu həmisi, cavidan əndər hayat.

Mö'mini-sadiq, müvəhhid canfaşan oldu sana,
Gərgi müşrik şübhədən pak olmadı ol bisəbat.

Ya şəfi'i-müznibin, rəhm et Nəsimiyə bu gün,
Hasilim iki cahanda sənsən, ey pakizə zat!

Kövsərin eynindən axır çeşmeyi-abi-hayat,
Zülmətin dövrəni keçdi, aradan getdi məmət.

Daima həqq söylərəm, həm Fazlı-haqqdan galmişəm,
Haqq mənəm, haqq məndədir, həm ayət ilə bayyinat.

Tubiyəm, həm səlsəlibəm, həm mənəm cənnatı hur,
Həm şərabam, həm şərabam, həm susuzam, həm Fərat.

Həm mənəm Musilə atəş, həm mənəm anəstünar,
Həm Kalim'in Turiyəm man, həm təmərnə, həm nəcət.

Gənci-pünhanam, bu sirri mən na pünhan söylərəm,
Cismü canam, kün fəkanam, vacibam, həm mümkünat.

Şəm'iym, həm aləmin şəm'inə mən pərvanəyəm,
Misr came' uş mənəm, həm mo'bəd ilə sövrmənat.

Həm mənəm Musiyyi-İmrən, həm mənəm haqqdan kəlam,
Həm mənəm Fozıl ilə rəhman, şəkkərəm, qəndü nabat.

Həm mənəm insı mələk, həm adəmi-xakı ilən,
Bulmuşam həm arşı-rohunər, cümlə oldum kainat.

Lövhə-məhfuzam, hürufam, əbcədəm mən, həm heca,
Həm Xəlilə Kə'bə oldum, həm mənəm səvmü salat.

Adəməm, həm Adəmə qılıdm sücud ixlas ilə,
Tutmadı ol smri, şeytanlı-laini nara at.

Həm mənəm həşr ilə mahşər, həm mənəm yovmül-hesab,
Həm bu yövəmün hacati, həm olmuşam əhl-i-zakat.

Mö'minin qəlbini, səfəsi, həm mənəm ruhülqüdüs.
Həm sıfatımdan olubdur aləma nuri-nəcət.

Nəsfini har kimsə kim, tanıldı, ol həqqi bilir,
Arifi-rəbb oldu ol kim, tanıldı buldu səbat.

Bildigim sənsən, Nasimi, səndən özgə kimsə yox,
Hər yandan bildi sənsən məzəhari-ənvari-zat.

Kim büsati-esq içinde oynadı şətrancı-zat,
Otuz iki istivadır ma'nı içrə kainat.

Rast oyna sən dəxi ham evlərini yaxşı gör,
Ta müdəm olmayasan eşq evində şahə mat.

Mat olsa bu vücudun, eşq evin xali qilar,
Eşq evin kim qıldı xali, ta əbəd tapdı məmat.

Külli-sey' oldu mühitü ta həyatı-cavidan,
Yəxrüçü'l-meyyit oluban tapdı ol zatü sıfat.

Cün sıfatin zat oldu, qıldı ol ma'nıl-hüruf,
Surəti-vəchin içinde oxuram man eyni-zat.

Zahirən qıldın niyyat sən dil ilə, yoxdur könül,
Niyyətin təsdiq olunmaz, ol namazın lasəlat.

Niyyətin ola dürüst kim, mənliyin başdan gedə,
Mənliyin kim getdi isə məhv oldu sayyiat.

Ey Nasimi, salik oldun, ma'rifət yetdi səna,
Ol nisabi-mə'rifətdən müstəhəqqə ver zəkat.

Divi-racıma, ey könül, etmə dəxi mütabiət,
Tanrı sözün eşit, derəm, sidq ilə qılı mülazimat.

Hər kisinin ki, əslİ çün div ola, ol eşitməyə,
Min deyəsan qulağına nüktəyi-pəndi-moizat.

Söz bila cahilin dili alım öñündə lal ola,
Ma'rifati na söyləya olmayan ahli-mə'rifət?

Man ərefə çün oxudun, Tanrı'yı tanudın isə,
Özünü bil ki, Tanrıdan zatuna var münasibət.

Çünki özünü tanadın, haqq sənə kərrəmnə dedi,
Gər biləsen həqiqəti, qılmayanın onanıyat.

Yaxşılıq eylə sən, sənə yaxşılıq eyliyə xuda,
Aqibət əslinə qılır xeyr ilə şor müraciət.

Çünki Nasimi sözərin əhli-məəni yey bilir
Kim, bu təriqi-mə'niyi bilmədi, bilmədi lügət.

Ey camalın mezharı zatı sıfat,
Şəndə zahir oldu rəsmi-fe'l-i-zat.

Ay üzündür həqq-lalı gülgüsü,
Pərtövi-çöhrəndən oldu kainat.

Müşhəfin övraqü ayatı üzün,
Qaşların mehərabına qıldıq salat.

Diladım zar lablərindən, ey nigar,
Şə'rde buyurmadı lə'lə zəekat.

Ey Nəsimi, "Cavidani-namə" dir
Həlli-əşkali-camii-müşkilat.

Açı bu sarapardayı gir içəri, cana bax,
Gör nə tacəlli qılur pərtövi-canana bax.

Dost gözündə görüb sùrməyi könlük gözü,
Eşq ilə ondan cönüb tal'əti-sultana bax.

Əksini gör ol üzün iştir isan görməyə,
Can ilə canan gözün, ayineyi-cana bax.

Ağdırın işə həqq gözün görmək üçün həqq üzün,
Küfrü olində kim ki şöley-i-imana bax.

Sövmisəvü məscidə guşənişin oluban,
Kafiri kisvət geyib, sən bu müsəlmənə bax.

Gözlərinin ayatı aksi ayan göstərir,
Dillər isən görməgə surəti-insana bax.

Niçin ağır şir isan meşadə zinhərəsən,
Murçalərdən olub dedigi mərdanə bax.

Surəti-şirazidən gözünü ayırma kim,
Eylə ki, bu son deyen dövləti-pünhanə bax.

Canavü həm cahana versə ağır vaslini,
Al, ey Nəsimi, anı, qiyməti-ərzana bax.

Fəzlinə bel bağladım, ya vahidü fardü ahəd!
Cümənin mə'budu sənsən daima həyyül-əbad!

Oxuram ismında bismillahir-rehmanir-rehim,
Ey sıfatndır sıfati-qül hüvəlləhtü ahəd.

Əvvəlü axır hüvəlləhil-lezi sən la-yamut,
Zahırı batın hüvəlbaqışın, Allahüs-səməd.

Ləm yəlid sənsən oxurlar, ey vələm yuləd, səni,
Ləm yəkun zatı sıfatndır ləhü küfüvənənə ahəd.

Ol zaman kim, lütf ilə bir gövhərə qıldın nəzər,
Zahır ol gövhərdən oldu cümlə aşya laadad.

Kaf ilə nundan yaratdır on sekiz min ələmi,
Qüdrətdən arbaín gündə tamad odlu casad,

Seyyidin könlündə sənsən, səndən özgə nəsnə yox,
Həm dilində bu fəqirin daim aydır ya ahəd.

Ey xəttin səb'ülmasarı, ey labın mal-tehur,
Vey camalın pərtövündən sərbəsər aləmdə nur.

Və-deyi-yövməl-qiyamət endi həqdan arıfa,
Ruzi-haşr oldu, çalındı vəhdətin günündə sur.

Xilqətin şanında münzil oldu əmri-ascuda,
Bilmədi səytan bu rəmzi, sükrünü qıldı qayur.

Şübhədən arnū əhli-səcidi olgil, səcdəya,
Leysa maqbulul-səlatül-qəlb illə bilhütür.

Xatiri-cəm'iyyət ol zülf-i-pərişanundadır;
Şol cəhətdən olmadı: xali xayalın az xütür.

Eynimə galınz cahanın zülməti bir şəmməcə,
Cün iki aləmdə sansən mərdümü-eynimdə nur.

Həmdilillah kim, Nasimi buldu yarın vəslini,
Fariğül bal az qəmi-dünyavü min həşrən nüşur.

Ey saçın zilli-ilahi, vey rüxün Allahu nur!
Rövzenin sərvə boyundur, indəha cənnətū hur.

Ey sıfatın qulħuvallah, vey camalın fatiħa,
Üşte Fürqan, üşte Tovrat, üşte İncilü Zəbur.

İstivasıdır saçın irna hüdeynahüs-səbil,
Cənnat anundır ki, qıldı şol sırat üzra übur.

On sakız min alamin ayinasıdır suratın,
Kim ki şol mir'ati buldu, oldu min-əhli-sürur.

Adəmin vəchidir Allahun kitabı, uş kitab,
Ey kalamullahə münkər xəf minallahül-qayur.

Küntə-kənzin pardasından qafirüz-zənb oldu faş,
Zəhid istiqfara gəldi, hər dəm aydır: Ya qafur!

Aləməl-qeybin vücudu kainatın eyriüdür,
Ey şəhadətdən xəbərsiz, caaña yövəmən-nüşur.

Qəhrəni hitfün illəti ma'nidə vəhiddir, vali
Bilmədi səytan bu tövhidi, əhəddən düşdü dur.

Eynü şinü qafa bax, yarın camalın anda gör,
Qül tabarək ya müsəvvər, leysə fiha min fütür.

Qopdu hüsñündən qiyamət, ey hesabın yanılan,
Uyxudan dur kim, irşıdı və-deyi-man fil-qibür.

Faili-mütlaqdan özgə nəsnə yoxdur arada,
Gər san idrak eyləməzsən, bil ki səndəndir qüsür.

Mə'minin qəlibidir, ey sahibdil, Allahun evi,
Leysa maqbulüs-səlatın əbda illə bilhütür.

Kim ki Əyyubun bələsin sevdigindən çıkmadı,
Geymədi möhbub alındıñ xal'ati-abdiş-şakur.

Ruh-i-qüdsidir Nəsiminin həqiqət sözleri,
Gər Məsiha tak dırıysən, yatma ki, çalındı sur.

Üzündür lövhi-Musa, qamətin Tur,
Xəttin Fürqan, üzündür rəqqi-mənşur.

Kəlimüllahun aslı sıvü dū hərf,
Camalın lövhü üzrə oldu mastur.

Sağndır küfrümüz, üzündür iman,
Na küfr, iman ilən zülmat olur nur.

Camalın kürntsə kənzidir, aya can,
Mənim könlüm xarabın qıldı mə'mur.

Göran sənsən mənin eynimda, ya rəbb,
Na nazırsən, na manzarsən, na menzur?

Boyun tuba, dodağın abi-heyvan,
Rükündür cənnəti-adnū xəttin hur.

Nasimi sözüne qılın tətəbbü,
Zi Fəzl oldu bu əbdi-Fəzlə dəstur.

Yeqin, ya rəbb, üzündür rəqqi-mənşur,
Məhəmməd şə'r' andan oldu maşhur.

Təvaf əmr oldu çün Beytül-ətiqa,
Rəsul ol evi çün xoş qıldı mə'mur.

Sifatndır, bilirəm Ka'bə mütləq,
Ziyarat eyləyanları oldu mağfur.

Saqın həblülmətindir, surətin haqqı,
Hidayət şəm'i üçün, arz edər nur.

Yanağın həzihi-cənnəti-adnū,
Üzündür kaşfi-müşkil, cənnəti-hur.

Sənin məstəna eynin sağərindən
Rəvandır salsəbil, uş məstü maximur.

Məsiha nəfəxdir şirin dahanur
Ki, sehhət bulur andan sorsa rəncur.

Qaşınla kirpigin, mişkin saçılı
Vücududur Süleyman, eynidir mur.

Ənalhäq dedi, zülfün darlığından,
Çıxardı göğə fəryadırı Mənsur.

Sifatın batını eylədi rövşən
Ki, aləm varına olmadı mağrur.

Sən əhsənsurata inkar edənlər,
Əzazildir ki, düşdü tanrıdan dur.

Nasimiya tacallı qıldı qəmzən,
Gözünə nurü könlün etdi məsrur.

Gərçi eynimdən, nigara, surətin pünhan degil,
Fırqətindən yanaram kim, vəsilə həmsan degil.

Ey könlü, nadan qatunda razınu faş eyləmə,
Əhli-irfandır bu razın məhrəmi, nadan degil.

Cəhlini raf' eylə, ey zahid, Allahu tanı kim,
Cəhl imiş, cəhl ol mərəz kim, qabili-dərman degil.

Nəfsi öldürməyen gar Bijənү Söhrab işa,
Pəhləvan olmaz adı, ham Rüstəmi-dastan degil.

Ey könlü, dərişsəlam: dünyanın ləzzatına
Satma kim, şol bisəbatın dövrü cavidan degil.

Xızır İlə İsa, nigara, buldu vəslindən hayat,
Lə'lini kimdir deyan kim, çeşməyi-heyvan degil?

Həqq sevər xubu, nə mə'nidən mən anı sevməyim,
Sevməyən şol nəsnayi kim, həqq dedi, insan degil.

Surətin eşqi kimin kim, qılınadı canunda kar,
Şol gözən cismindəki mə'nidə cindir, can degil.

Gərçi asandır der, ey can, eşqini har bixabar,
Kim ki şol sevdaya düşdü, bildi kim, asan degil.

Arizumənd oldu könklüm vəslinə yarın, vəli,
Buyruğu taqdırı keçməz, hökmünə fərمان degil.

Eşq ilə meydana möhkəm ar gərəkdir kim, gira,
Har hünarsız hümmətisistün yeri meydan degil.

Ey ki, sultan olmaq istərsən, faqir ol kim, yaqin,
Kim ki sultan oldu dərvish olmadı, sultan degil.

Gərçi yegrakdır vəfadən səndən, ey dilbər, cəfa,
Sən vəfəlisən, vəfa qılı kim, cəfa çəndən degil.

Ey mənə hərdəm deyən kim, baxma xubun üzüñə,
Aşıqın axır gözü var, ol qədər nadan degil.

Tutma şeytanı-racimin qövlünü, rəhmana uy
Kim, uyan şeytana cindir, tabeyi-rohman degil.

Eşqılı can yoxdur ol bima'rifət heyvanda kim,
Surotin nəqşində daim valehü heyran degil.

Ey Nasimi, gün yaqın imanmış, iman yaqın,
Hər şəhadət kim, yaqındən təşrəd, iman degil.

Bu cism evina, taliba, seyr edərək cün can gəlir,
Bu evdə bacı sanma kim, bir-iki gün mehman galır.

Vardır sualim cün sana, vergil cavab, qalma dona:
Bu ruhi-qadımı mana, degil ki, san qandan galır?

Cün xakdan edər səfər, mə'dan, nəbat olur şəcər,
Rövşən görər ahlı nəzar k'ol' tő'meyi-heyvan galır.

Cün tő'meyi-heyvan olur, o da ki, insü can olur,
İnsana vasil olmağa bidəstü pa pərran galır.

Cün tő'meyi-insan olur, ol ruh, ol heyvan olur,
Əttü dəri, iligü qan pas tő'meyi-insan galır.

Biixtiyarı biədəd golir-gedər kim, vəsl ola,
Ta vəsl olunca adama çəndən gedər, çəndən galır.

Cün adəmə vasil olur, məqsud ana hasil olur,
Ol nütfədən insan olur, lə'lə kimü qoltan galır.

Cün tő'meyi-insan olur, insanü cismü can olur.
Pas ruhi-insanı olub, cün surəti-rohman galır.

Ol alemi-itlaqdan, ol şəmsi-din xallaqdan,
Aynıldığıcın zərrəvəş bu dünyaya nalan galır.

Bu aləmə cün kim galır kasbi-kəmalü mə'rifət
Etmiş olursa dəmbədəm, nadan gedər, nadan galır.

Cün min lüdən elminə ol olmadı alim, ey fəqih,
Əhli-nəzər örtündə ol bir cahili-hirman galır.

Şol cahili müşərik olan, ol kafirü əbtər olan,
Dəccala oldur xər olan, görməz ki, ol canan galır.

Çün mə'rifədən xalidir, xali şu qayıti qalidir,
Ol hər zaman bu ərsədə üryan gedər, üryan golir.

Hər kim kitibi-nəfsinə olmadı alim, ey hekim,
Anın vücduduna adam dersəm, sana yalan galır.

Zərrati-aləm oldu cün ol şəmsi-dinin mazhari,
Ol müşəfi-canəniyyə eşa qəmu tibyan galır.

Ol zati-paka masəva ayati-müşəhədir, vəli
Bu ənbiyəvü ölüviyə bil, filməsal tünvan galır.

Ol müşəfi-ba bəsməla insani-kamildir kim ol,
Hər yerde bilgil ki, yaqın, ol abbi-insü can galır.

Cün Müştəri, Mərrixü Şəms növbətlərin edə tamam,
Zöhra, Ütaridə Qəmər, pas dövr ilə Keyvan galır.

Qalı baladı "la" deyan canlar ki adı cindürür,
Ol bibəsər bu dünyadan bican gedər, bican galır.

Həqq sözə insaf eyləsan, aynəni saf eyləsan,
Şünər ki, biki oldu, yaqın, övrət gedər, oğlan galır.

Hər kim ki adamzadədir, etməzə insana sücud,
Surətdə adəm, mə'nidə şeytan gedər, şeytan galır.

Şol naxəlef ki, adəmə gördün kim olmadı xəlef,
Nabalıq ol oğlundurur, andan bası üdvan galır.

İsmi calalın mazhari olan kişiđə daima,
Xülqi-həsən, lütfü kərəm, həm fezil ilə ehsan galır.

Gör kim vücuti-adəmi ba'd az fəna naş'at verib,
Hər üzvü bir dürülü giyah olub qəmu yeksan galır.

Məhbub ilə məhbubənin la'lı-ləbüdürri-diş,
Sünbül saç, arizi gül, yasominü nö'man galır.

Xalü xattü zülfü arun can müşəhidir oxuram,
Gördüm müşəqqəq biqubar ol naxş ilə reyhan galır.

¹Ki ol.

Ol can ki, safi-dil olub keçdi cahandan, ey sənəm,
Biləhi, ol hər dəmbədəm hamçün gili-xəndan galir.

Əhli-fəna olsa fəna, iqlimi-həftin varna,
Bil kim, həqiqət söz durur kim, Mehdiyi-dövran galir.

Şol kim fanadan filfana buldu olub sahibqiran,
Ana bu xalqın əksəri ənsərū ham a'van galir.

Iqlimdə bil fəni olan əhli-sülükun zümräsi,
Daravü Bahman, Keyqubad ya Xosrovü xaqan galir.

Bu kasretin ayatunu ol vəhdətə ir, görü gör,
Müşrikdir ol kim, ta əbad bihaddü bipeyman galir.

Bir zərrayı ayn görün ol şəmsi-dindən, ey qəmər,
Bil, vəhdətin iqlimini bidinü biiman galir.

Har bir əlumun garçı kim, vardır maqali azı çox,
Elmi-lüdənni oxuyan dərvish gedər, sultan galir.

Bil bu əllumi-naşın payanı yoxdur, taliba,
Çünki bu bəhrin qatrəsi daryayı-bipayan galir.

Har salikin kim, ayağı mərdənə basmaz bu yola,
İmanından ayn düşər, ol kafirü şeytan galir.

İmanın əhli daima şövkətdədir, bilməzmisen,
Şirk əshlinə gör kim, seza matəmlə hüzün, afgan galir.

Zar kimü qəlbini safi et, sən gövhərin sərrafisan,
Ol adilin fəzli ilə çün ortaya mızan galir.

Oxu kitabi-nəfsini, dilinlə eynin sağ ikən,
Qoyma bu günü yarına, sonra sənə peşman galir.

Əhli-fasada çox təb edərsə, nola, fazlı-rabb,
Əhli-yəməniniz, beytiniz ağ oldu, coşan xan galir.

Ol şəmsi-carun üzüne bax, rövşən on dört xətti gör,
Oxu ki, sən gör Müşəfi hamçün mahi-taban galir.

Sən bu siyərdən keç dəxi, gəl, ey təfərrüç əhli kim,
Çunkim bu rikin siyhasın gördün ki, biumkan galir.

Hər nə imarət eylasan bil, ey mühəndis kim, yaqın,
Eder xərab ol dəm anı, bu dünyaya viran galir.

Bu ləvnü rəngü buyu qo fəni olub gör kim, arun
Şəmsi-rəvan hər zərrədən bıraqtı bialvan galir.

Rəng ilə bu olvan odur, hər cism içində can odur,
Rövşən bu kim, ol şəmsi-can hər zərrədə pünhan galir.

Cövkənnə can zülfünün top eyla bağlı canını,
Çün ol şəhər oynamaga iki cahan meydən galir.

Gah adamı xatəm olur, gah İseyi-Maryam olur,
Gah Nəmrudü Fir'on olur, gah Musiyi-İmrən galir.

Çün vadü-hağdan bixəber oldu xavaric zümrəsi,
Der fəzəbər fəvqəl-ənuq, çün ol Şəhī-Mərdan galir.

Sən adəmin vəchini düt vəchin, ana eyla sücud,
Sil bu siyəldən gözünü kim, biədəd peşman galir.

Ey mə'rifat zərrai, gal saç dananın varn yera,
Fəzli-xudadan aləmə çün rohmati-baran galir.

Qıldı gadayı müştənim fəzli-xudanın ne'məti,
Ey divü xənnəsi hosud, gör kim, ana eyşən galir.

Təvhid iki görəna, gözsüz qulaqsız əhvələ,
Bilsin ki, cümlə kainat bir məzheri-yəzən galir.

Bundan da ayri bir kamal olurmu kim, ol zülcolai,
Aydır ki, mən sənsən, həmin şeytana ol üşyan galir.

Budur, sabəb qəhr etməye şeytanı ol lütf issi kim,
Bu cavidanı ne'mətə gör kim, necə küfran galir.

Vahdet meyindən sun müdəm, nuş eyla, cana, fariğ ol,
Gördün ki, ol saqiyi-can huri-nəsəb qılman galir.

Ə'mali-saleh, mə'rifat elmi-lüdəndir kosb edən,
Bimsə'rifat adam haman ehmaq gedər, hümqan gəlir.

Gəl dürü pakü saf olub, dal vəhdətin daryasına,
Gərgi Ədəndən bışımar dürrü gühər, mərcan gəlir.

Sən ey müvəhhid, fariğ ol, congü-cidalın kas anun,
Cəngü-cidalı gedirər çün höccətü bürhan gəlir.

Ruhül-qüdüs kim, hər nəfəs verdikcə min bərzəx keçər,
Ol bibəsər ə'ma sanur kim, bu sözü asan gəlir.

Gəl, ey Hüseyni, same' ol, son ruhi-qüdsidən yana,
Gördün, yaqın, çün hər nəfəs avazeyi-Qur'an gəlir.

MÜSTƏZADLAR

Sal bürqayı üzündən, aya surəti-rahman,
Tərh eyla güməni,
Hər kim ki camalın göra, ey xosrovi-xuban,
Qurban edə canı.

Fariğ degiləm səvvəqi-rüxündən, dünü gün mən,
Yanmaqdayam, ey dost!
Ya'qubşifat qılma məni zarü pərişan,
Ey Yusifi-sani!

Aramım ilə, aql ilə imanı dilü dır,
Kimdir, sanama, san!
Hər kim ki gətirməz xətt ilə xalına iman,
Kafir derəm anı.

Rəhm eyla, aya sərvəri-xuban ki, fəqirəm,
San şahı-qanısan,
Ol xalü xattın aşağı həm qiblə, həm iman,
Ey bəhri-məani.

Hər kim ki sanı haqq deyibən səcdəyə enmaz,
İnkara düşübdür.
Qiḷ həzrəfinizdən aru mərdud cü seytan,
Ol üzü qərani.

Parvanəsifat şəm'i-rüxün narına yandı,
Ey dust, Nasimi.
Rəhm eyla ana, lütflər, ey sərvəri-xuban,
Yandırmagıl anı.

Saldı xəbəri-hüsününüz, ey sərvəri-xuban,
Qovğaya cahani,
Rövşən qılır anvari-rüxün, ey məhi-taban,
Kövn ilə məkəni.

Şayəsteyi-dərgahı-həqq olmaq dilər isən,
Cuyayı-həqq ol kim,
Hər kim ki haqqı tanumadı, olmaya insan,
Heyvan değil anı.
İnsanı görün kim, neçə bu tinsi qıldı
Haqq öz kəremindən.
Ziba yaradıbdır, sanama, xalıcı-sübhan,
Bu cism ilə canı.
Hər kim ki deməz suratına məzħəri-həqdir,
Vaqif değil andan,
Ol bixabarı söylə ki, ta qalmaya nadan,
Bilsin bu bayanı.

Fani olisərdir bu cahan aqıbatü'l-əmr,
Rəhm eyla manə son,
Bilgil ki, vəfa eyləməyə kimsəyə, ey can,
Bu dünyayı-fani.

Hər kim ki sənin gözlərinə müştəri olmaz,
Canə, cü Nasimi,

Qılmaz dilü can qaşın ilə gözüne qurban,
Aşıq demə anı.

Kirpikları çün iki caharun aseridir,
Bu dövri-Zühalda,
Ol günüşi gör san kim, anun kimi pəridir,
Gün bürcü-Həmolda.

Katib ki, üzü hərfini yazdı otuz iki,
Yigirmi sekizdən,
Ol adəmi-xaxı budur, adəm, xəbəridir,
Qıl naqşı-ezəldən.

Gel surətinin sırrını həcc eyla adədcə,
Ol mahrəm-i-asrар.
Kim, aləmi-surət qılasan, həcc səfəridir,
Fikir eyla aməldə.

Musasifət olıgil ki, münacat hənişə,
Göstar yedi-beyza,
Didar çün arun gecəvi-gündüz nəzəridir,
Bu Turi-zələldə.

Üqbaya duruş, alami-zata bula gör yol,
Anla bu sıfatı,
Dünya dedigin fitna çü gördün başəridir,
Naqdi arun alda.
Gal qaməti-sarvin keşib ol cənnətə daxil,
Didar görəsən,
Arif olanın rövzəyi-rizvan çü yeridir,
Qalır o məhələde.

Mişkin saçınaldan qoma zinhar, Nasimi,
Namusu yələ ver,
Müsküllərinə keyfiyyətin şəm'in aridir,
Ol saf bu halda.

Ta qıldı tacəlli bu manım könlümə Allah,
Lütf eyla, eyvüllah,
Fırqətdə yanın könlümə vəsl irdi bədilxah,
Əlimməntüllilah.

Nigah irişdi mana ilham ze həzrət,
Qəsletdən oyandım,
Vahdat günüşi doğduvü şam oldu səhərgah,
Qəm qalmadı billah.

Əz qeybi-hüviyyət mana nitqi-əhədiyyət
Ayıtdı, fəqir ol,
Tərk eylədim ug mülk ilə malü vətənə cah
Yüz dudдум, illallah.

Fani oxuram dünyunu əz ruyi-haçıqat,
Didara dayışdım.
Təcrid olub ayıtdı ki, təvəkkeltü əllallah,
Qül külli minallah.

Hər nəşən irişdi mana əz ruyi-məhabəbat,
Əz-hezrəti-allı,
Rədiyyat ilə nəsnəyə man qılımadım ikrab,
Ta olmaya bırah.
Ma'suqi-haçıqi zi kərəm cünki buraxdı,
Bürqə zi rüxi-xud,
Mahv oldu falaklarda kəvəkib, günəşü mah
Qıl sadə bedərgah.

Gəl arif isən qoyma Nəsimi, dəmin əldən,
San adomı tanı,
Ürfan ilə qıl dünyada bazar məallah,
Ta qia nəzər şah.



ƏLİF-LAM VƏ
TƏRS ƏLİFBA

Əlif – Allah, sidrə boyun münahadur müntəhə,
Çün camalundadır arrəşman ələl-ərş istivə.

Bey – Bilindi qəddinin həddi nə miqdər olduğu
Bildilər kim, tuləhü sittun za'ran fissəma.

Tey – Türibələr əlində Zülficar şəmşirü tiş,
Fazrabu buyuruldu haqqdan, ham buyurdu Mustafa.

Sey – Səvab ola arançün haqq yolunda verdi can,
Dərdinə haqqdan dəvədər, rəncinə yüz min şəfa.

Cim – Camalın nurudur kim, doğdu maşriqdən tamam,
Şö'lə verdi hər dərəcən söylə kim, nuri-ziya.

Hey – Həyat irdi labindən Xızrū İsa oldu hey,
Dərdinənd aşiqların dərdinə oldu çin dəva.

Xey – Xəbərdar olmayan taxtını div aldı div,
Bixəber oldu özündən söylə qıldı ömrəha.

Dal – Dəlil oldu dehanın rəmzinə qıldı əyan
Bildi bildirdi rəsulü ham Əliyyəl-Mürteza.

Zal – Zakir sıfılər çox zikra maşğul oldular,
Geydilər şal, işləri al, taati zarqü riya.

Rey – RəhmanırrəhİM oldu camalın aşığı,
Niçün Adəm dedi, bismillahi-zülfazlül ala.

Zey – Zahid zöhd ilə bəzətdi tacü xırqəsin,
Batını oldu mülövvəs, zikrini qıldı həba.

Sin – Səadət darru verdi, Süleyman taxtını,
Onlara kim, sidiq ilə bu yolda çəkdilər cəfa.

Şin – Şəhid oldu olar kim, haqq yolunda öldüller,
Qəm yeməz onlar ki, bildi həqdir ona qanbəha.

Sad – Sadiqdir olar kim, səbri qıldı ixtiyar,
Dilbərin yolunda gör kim, lütfə irdi daima.

Zad – Zəlalətdən xilas etdi bizi Fazlı-İlah,
Cism arandır, nitq anndır, ruh anndır cümləha.

Tey – Tahirdir vücudu onların kim, batını,
İçdilər cami-müsaffa, buldular sıdqü səfa.

Zey – Zahir gördüler haqqı olar kim, gördülər,
Görmiyənlər gözləri kur oldu, şüla kim, a'ma.

Eyn – Əyan eynəl-yaqın oldu lıqayı-hüsni-dust,
Hər kimin haqq gözün açdı gördü didarı-xuda.

Çeyn – Çeyratlı kişilər qafıl olmaz kənddən,
Şərm edər haqqdan utanur, nafsinə verməz riza.

Fı – Fana darında har kim bulmaz olursa nacat,
Fikri fasiddir orun kim, ömrünü qıldı həba.

Qaf – Qövseyən oldu qasıñ aşığı mehrəblər,
Səcdəgəh oldu anançün şahı-cümələ ənbiya.

Kaf – Kəlamüllah ilən səb'ülməsanidir üzün,
Zülfü qasıñ kirpигindir yeddi ayat xəttiha.

Lam – Ləbin oldu Məsiha çün tüzün sübhü nahar,
Zülfünün stirri qəmərdir, üzünün şəmsi züha.

Mim – Mələk surəti dilbəsən, aya badri-münər,
Hüsni-Yusifən, tacəlli eyledi nuri-xuda.

Nun – Nihan oldu lebindən çeşməyi-abı-həyat,
Hər kim içdi, vacib oldu cənnatul-ma'va ona.

Vav – Vəchin Ka'bəsinə kim ki qılmadı sücud,
Adı div oldu, anunçın qaldı şöyle mübtəla.

Hey – Hidayət eylədi Mehdiyü Qur'ani-mübəin,
Ol ki aşıya xilqəfində biza oldu rəhnüma.

Yey – Yuvasvisdan xilas olmaq diləsan adəmi,
Oxu ismi-a'zəni kəndözünə urğıl dua.

Lam Əlif – Si hərf olubdur, bəlkə, simurğ-i-cahan,
Bilmədi əslin hürufun kim, dedi bu hərfa la.

Pey – Pənahimdır manım haqq, pərdədarımdır bu dəm,
Padşahım, xarum oldur, manə verdi dastı pa.

Çim – Çahar ünsür kim, məbdəidürür hər şeyin,
Bunda buldu haqqı külli-ənbibiyyəvü övliya.

Jey – vü jalə, çeşmə abru, zülfü rüx, bu xəttü-xal,
Müshafü-haqqıñ müəyyyan gər oxursan taliba.

Gaf – Gönlündür Nasiminin möhəbbətdən sarı,
Şol şaha kim, kölgəsidir zilli-simurğu hüma.

Əlif – Oi qəddina ögündigicün sərvü çinar,
Olmadı onlara göftarı na rəftarü, na bar.

Bey – Bu gün badi-saba zülfüna tuş oldu məgar
Ki, dilü can elinə mişkii abir etdi nisar.

Tey – Təmənnə edən ancaq tapuna man deyiləm,
Bu hava ilə keçər seyxi fata, miri kübar.

Sey – Səradan çekərəm ah sürayyaya irət,
İllər ilə sana bir gün na acəb etmədi kar.

Cim – Can gözü görər nuri-camalında sənİN,
Lövhə-dildə yədi-qidrət yazılı noşqü nigar.

Hey – Həyatı-abədi buldu vüsəlində irəm,
Fırqatın zəhrin içər, ey neçələr leyliň nahar.

Xey – Xattindən utarur nasx ilə reyhəni sülüs,
Ta mühəqqeq ana manənd olalı xəttü qibar.

Dal – Dərd ilə düşən könlümə məh mehridir ol,
Üz urub qurbanə bir gün eləyim tərkidiyər.

Zal – Zikr etdiyi bu kim ləbinin şəkkarını,
Tutiyi-canü könül bir dom ola xoşgöftar.

Rey – Raqibin üzünə baxma, eşitma sözünü,
Dilbara, cüntü anun qövlidürür cümlə fişar.

Zey – Zamanın nəsinə şad olayım, bir ləhza,
Dili-qəmginimə heç vermadı aramı qarar.

Sin – Sahir gözünün məkrini dil şərh edəməz
Ki, nə cadu bilir ol fitnələri, nə oyjar.

Şin – Şol zülf ilə xal oldu mana danəvü dam
Ki, bu dil mürkü dü aləmdir ana seydü şikar.

Sad – Səbr et dedi dildar bu gün mana, dedim:
Aşiqə səbr mahal oldu daxi qeyrəti ar.

Zad – Zərb uralıdan caruma mastanə gözün,
Getmədi başda daxi xəmr iləvü gözde xumar.

Tey – Tolu könlüm evi nuri-təcəllayi-camal
Ki, görükəzəzə gözlüma zərracə eğyar, nə yar.

Zey – Zəlim gözüne hey de ki, cövr eyləməyə,
Etmasın şəmsü qəmər kimi manı zarı nizar.

Eyn – Aşıqlarə aləmdə çə duzax, çə behişt,
Bir olur tırvü mehri üzü mestarı-bahar.

Çeyn – Çeyrət budur, ey şah ki, kuyində müdəm,
Ta ki ömrüm ola ləbbeyk edəlim çakorvar.

Fey – Fərda səni taftış edə aşiq, göricek
Nə rica ana behişt ola, nə heysiyyati-yar.

Qaf – Qaşınla gözüñ, zülfü dəhanum həvəsi
Bize nə izzətü hörmət qodu, nə elmü vüqar.

Kaf – Ki urdu yədi-qüdrət, dedi bir huri-lətif:
Gelmədi səncilayıñ, galmaya ta ruzi-şümar.

Lam – Layiq labına le'l degil, gül rüxüñə
Kim, arun ma'dani song oldu, munun müşki-tatar.

Mim – Mürğı-dilü can istəməyə bağlı-behişt,
Kaşıyan zülfü-həbib ola, xəttü-xalu mədar.

Nun – Novruz olucaq yar ilə xoşdur gülü mül,
Çalına çangı rübab, oxuna üşşaqı-nigar.

Vav – Var, uymagilan sən bu yavuz nəfəsə bu gün,
Adəmin hur mələk həmdəmə niçün ola mar.

Hey – Həvəs etma Nasimi, bütü-hərcayıya kim,
Ola eğyar ilə yar, edə vəfadarınu zar.

Lam alif – La deməzəm gər məri qətl edə gözün,
Dili Mərsursıfat eyləyən zülfünə dar.

Yey – Yeri eyla təmə/tüm yemədən səni bu yer,
Kim aəl çənginə düşə, sənəma, sənəma çıxar.

Əlif – Əla qamatın hər kim görər bican olur,
Bey – Başarət buldu hər kim dilberi sultan olur.

Tey – Təmərnənə vasılındım, niyazım uşbudur,
Sənə etməklilik üçün uş canum qurban olur.

Cim – Cüməlx xubuların sultani sansan, ey pari,
Hey – Hüsn içəri nigarım Yusifi-Kən'ən olur.

Xey – Xayalın könlümü yaxdívü yandırıcı mən,
Dal – Divanə olub az qəm ki, bağrmı qan olur.

Zal – Zövqüm var ola ki, ta sənin eşqində man,
Rey – Rəvəyat qıldı mana kirpiyi peykan olur.

Zey – Zavalın olmasın, canum fada olsun səna,
Sin – Səadət görsə, derman bağrmı uş büryan olur.

Şin – Şərəbi-ləblərinə içənə yoxdur zaval,
Sad – Sün'ürlə yena kövnü məkan bustan olur.

Zad – Zəlli ayı üzündür cümlə həfi-kafi-nun,
Ayn – Aləm xəlqi mana sənsizsin düşman olur.

Ğayn – Ğarət qıldı barca ləşkəri can şəhrini,
Fey – Fəraqın yaxdi oda, uş köntül giryän olur.

Qaf – Qüvvət qalmadı artıq tərimdə taqatim,
Kaf – Kafir gözələrin kim Rüstəmi-dəstən olur.

Lam – La yoxdur könüldə doğdu eşqimdən azəl,
Mim – Müsələslə kirpiyindir oxdan pərrən olur.

Nun – Necə baxdım man andar rövşənəyi boyuna,
Vav – Vəllah sənsizsin cənnət mana zindən olur.

Hey – Həvəslənib dilarman şol qəmərtək üzünü,
Lam alif – La dolğunub baxsam, cahan viran olur.

Ey Nasimi, eşq ilə aytidin qazalnı yar üçün
Yey – Yanğıñın güllərinə cümləx can heyran olur.

Yey – Yüzün mahiyyətidir alama nuri-naçat,
Lam alif – Lareybə illə vəchəhü ana cahat.

Hey – Hılahn qabü qövseyən, qaşların mehərabıdır,
Vav – Vəhdət nuru üzün, saçların val-mürsəlat.

Nun – Nə mə'nidən qiyamat qəmatindən kaş olar,
Mim – Müvəhhidlər dedilər üzüline van-naziat.

Lam – Lə'lən cür'sindən aləmi məst eylədin,
Kaf – Kafidir labindən içənə abi-hayat.

Qaf – Qur'andır camalın, bu kələmə haqq dedi,
Fi – Fələk dörvündə buldu Kə'bənin içində lat.

Çeyn – Ğeyrə süməmə vəchülləh yox, ey müddəi,
Eyn – Elmi-fəzli-həqdır kaşf edər hər müşkilət.

Zey – Zülhur oldu çu İsa Mehdiyi-sahibzamanı,
Tey – Tanuqdır, nitqi xatəm qandasə getdi məmət.

Zad – Zələlat mülküñü nitqilə ma'mur eylədi,
Sad – Səfa kasb etdi andan əhlili-haqq buldu sabət.

Şin – Şəmsi-əftabam, cavidanam ləm-yəzəl,
Sin – Səadət vacib oldu Fəzli-həqđən mümükünət.

Zey – Zülalın şərh edərkən aləmə şirin tabin,
Rey – Rəvan oldu bu nazmin mə'nisi hamçü Fərat.

Zal – Zikrimdür camalın ayəti hər sübhü şəm,
Dal – Də'visi yalançı suflerin oldu mat.

Xey – Xayalın dolaşalı zülfünүn sevdasına,
Hey – Hayatım qapdu şövqün laşkəri val-adıyat.

Cim – Camalila cəlalin mə'nisi bir nurdur,
Si – Sürəyyayı səmədan göstərər ənvari-zat.

Tey – Taəllah ki, mislin görməmiş dövri-fələk,
Bey – Bəqə mülkü sunnidir, ey Nəsimi, şəş cahat.

Əlif – Allahdur ki, olmaz nitqi-zatundan cüda,
Uş kitabü həyyi-mütliq, uş Məsihi-mö'cüzat.

* * *

Yey – Yeno siğndım ol sübhana mən,
La Əlif – La demədim ol xana mən.

Vav – Veylindən iraq olmaq üçün,
Hey – Həmisi aşiqəm Fürqəna mən.

Nun – Nə kim qıldım günah tutdum ümid,
Mim – Məhəmməd Mustafa sultana mən.

Lam – Ləbbeyk çağırınlar həqq çin,
Gaf – Göstər girəyim cinana mən.

Qaf – Qadırsən bizi irgürməyə,
Fey – Fələkdən keçirib seyrana mən.

Çayn – Geyrət issi aşiqlər ilə,
Ayn – İşrat irgürəm Keyvana mən.

Zay – Zülm qılınacağı olmadım şorik,
Tay – Tanrıdır həqq bilir, insana mən.

Zad – Zərbindən dedin kim, qurtulam,
Sad – Səbr edərisəm böhtəna mən.

Şin – Şey'lillahüm oldur Tanrıdan,
Sin – Səadət bəbin açam cana mən.

Zey – Zaval irmiya bu din mülküne,
Rey – Rafiq olmayacaq seytana mən.

Zal – Zakiclərdən olayım derəm,
Dal – Dələlat eylərəm rəhmana mən.

Xey – Xeyrəndişa mö'minlər ilə,
Hey – Hərifəm anda ki, ürfəna mən.

Cim – Cəhənnəmdə sanuram girəcək,
Sey – Səqil kişi ilə bustana mən.

Tey – Təmənnəm həqdan oldur satmıyam,
Bey – Başqa mülküñü bu virana mən.

Əlif – Allah yarı qılırsa mana,
Dərdimi irişdirəm dərməna mən

Der Nəsimi sana, əqlin yar işə,
Kəndözümnü yazaram fərmana mən.

TƏRCİBƏNDLƏR

Hüsün vərəqi lisana gəldi,
Yetmiş iki tərcümənə gəldi.

Zülfündəki kafū nun nə sözdür
Kim, ayati-kün-fakana gəldi?

Ey cövhəri-biaroz, nə cansan;
Cismən şərafi bu kana gəldi?

Mışkin saçın arasına düşdüm,
Kim dedi siyah miyana gəldi?

Sorsam soni Xızırımsan, ey can,
Ağzin yarı cavidana gəldi.

Bir sənciləyin gözəl yegana,
Eşitməmişəm cahana gəldi.

Rüxsərin əzəl günündə doğru,
Eşqin asarı bu cana gəldi.

Nəşf etdi cigər qanın bu çeşmə,
Qomzan oxu çün nişana gəldi.

Əsrəri-rümuздur sıfatın,
Bu məntiq ilə bayana gəldi.

Kim dedi sana ki, qafū – Qur'an,
Simurğ sana aşiyana gəldi.

Bu də'viyyi-münkir oldu kafir,
Qarardi üzü çü yana gəldi.

Man sana bahasız olmuşsam qul,
Bu dəkkü qula baha, nə gəldi?

Cün doldu vücudum evi sənlük,
Məhv oldu, ey dost, məndə mənlük.

Qoyma üzünü niqab içində,
Hoş oldu adam hicab içində.

Üz üzrə bu rəsm xal olurmu?
Sevdası kimi xəyal olurmu?

Cadu görün alına alındım,
Şəhla ilə nargis al olurmu?

Zülfün götür, ey qəmər, üzündən,
Bədrin gecəsi hilal olurmu?

Xavər gənəşən, ey pərirüx,
Kamil gənəşə zaval olurmu?

Eşqin adı vahid oldu bimisl,
Zəti-ahədə misal olurmu?

Əksə dişinin gözüna düşdü,
Əməvac kimi bu lal olurmu?

Ağzi yanı qəndü abi-heyvan,
Hər çəşmə suyu züləl olurmu?

Lə'lın anəbi əzəl meyidir,
İçməyonə xəmrü bal olurmu?

Bilsəm bu meyi haram edən kim,
Fitva bulacaq halal olurmu?

Qoparalı qamətin qiyamət,
Tubada gör e'tidal olurmu?

Hüsni-cəm ilə oxurdu təhsin,
Bir sənciləyin canan olurmu?

Neçin qoyayım atəgin əldən,
Divanaya qayıtlı qal olurmu?

Cün doldu vücudum evi sənlük,
Məhv oldu, ey dost, məndə mənlük.

Dağıtma yanağın üzre zülfür,
Neylər bu gῖnəş sahəb içində?

Gördüm səni həm fəlökde yıldız,
Buldum səni həm kitab içində.

Vəslin bu fasılda aşı girdi,
Mislinmi var uşbu bâb içində?

Mişkin saçına sücud qıldırm,
Musa kimi uş tənəb içində.

Cadu gözün uyxudan oyandı,
Fitnə qalur idi xab içində.

Bir busə mənə kərəmdən an'am
Et kim, qalasan savab içində.

Əşratı-qiyamət oldu qəddin,
Var surilo bu hesab içində.

Mən çəng kimü ikiqat oldum,
Növhə qılıram rübab içində.

Gah eşqin ilə gözüm dolar cam,
Tərqiq edərəm şarab içində.

Gah dəm kimü dəm olur yanaram,
Bisər cigerim kabab içində.

Tə'rif edərəm ki, sansən ə'rəf,
Ürfün tarudum hicab içində.

Hər kim sana münkir oldu, ey can,
Nəfsini qodı azab içində.

Çün doldu vücudum evi sənlik,
Məhv oldu, ey dost, məndə manlik.

Sən Mərvə ilə mana Səfasan,
Ucdan-uca könlümə səfasan.

Aşıqlarə sidrə qamətindir,
Xubluqda zəhi, nə müntəhəsan.

İsa nəfəsindən uş dirildim,
Bu mə'ciüz ilə ki, canfəzəsan.

Çün qışların oldu qabü qövseyən,
Şəqqülqəmər ilə istivasan.

Tutdun bu zəminü asimanı,
Xəver günəşivü möhliqəsan.

Qaf oldu büləndiyi-vücudun.
Simurğa kim aydi kimiyasan?

Sarınladırür hüməyə-təl'ət,
Kim dedi səna ki, sən hümasan?

Həm zəximə səndən oldu mərhəm,
Həm dərdimə axrı dəvasan.

Çün qəhr ilə lütf məzħərindir,
Surətdə safavü həm vəfasan.

Bu ikida birligin səbatı,
Xızr oldunu daxi İliyasan.

Yasın oxuyəli, ey münəadi,
Qıldırm bu cahamı oquya sən.

Məndən mana mə'nida müqarrab,
Bu surət ilə, yaqın, xudasan.

Getmə nəzərimdən, ey pərirüx,
Gözərimə nüri ruşinasan.

Çün doldu vücudum evi sənlik,
Məhv oldu, ey dost, məndə manlik.

Zülfün cü səvadi-o'zəm oldu,
Mö'min olan ana məhrəm oldu.

Günəş üzün eylədi məni məhv,
Gözüm yaşı çünki şəbnəm oldu.

Har kim ki vüsalınə irişdi,
Cam içdívü kəndusı Cəm oldu.

Əmvacı-xayalına düşəndən,
Sözüm dürü xatirəm yəm oldu.

Mehrab qaşın va Kə'bə üzün
Fitnasi cahana Zəmzəm oldu.

Sevdası başında saçlarının
Uzandi, xəyalına xəm oldu.

La'lı-labına bayani-mőcüz
Dedi ki, Məsihi Məryəm oldu.

Qarğu boyunu görəli tutı
Şəkkər sözü ilə həmdəm oldu.

Har kim səni bildi, buldu haqqı,
Har kim haqqı bildi, Adəm oldu.

Cuyəndə qılan məhəbbətindən,
Korxi ilə Şibli, Ədhəm oldu.

Ey şivəfuruş, xuni-qomzon
Oxuna sıpar bu sinam oldu.

Həm dərdimə vaslin oldu daru,
Həm zəxmimə daxi mərhəm oldu.

Çün doldu vücudum evi sənlik,
Məhv oldu, ey dost, mənda mənlik.

Gahı məni xarı zar edərsən,
Gah rəmz ilə dilfigar edərsən.

Gah lalə kimi xərabü sərmast,
Nərgis kimi gəh xümar edərsən.

Leylimi üzün ilə gecələr,
Şol şəmt' kimi nahar edərsən.

Ya rabb, bu səfa yanğırı ilə
Bətinləri aşikar edərsən.

Bir baxış ilə, ey ahugözlü,
Şir olur işə şikar edərsən.

Bu hüsn ilə, bu lətfəfat ilə,
Ayn, günü biqərar edərsən.

Ferhadıvü Xosrovu söz ilə,
Şirin kimi şormsər edərsən.

Çün doğdun, ey axırət günü sən,
Xoş saatı-ruzigar edərsən.

Ey huri, bu gün vüsalın ilə
Mövsümləri növbəhar edərsən.

Çün şərhinə vermişəm şəhadət,
Aşıqları şəhriyar edərsən.

Çün zəxmimə səndən oldu mərhəm,
Həm dərdimə sən timar edərsən.

Əvvəl sənə səcdə qılmuşam man,
Axır məni ixtiyar edərsən.

Çün doldu vücudum evi sənlik,
Məhv oldu, ey dost, mənda mənlik.

Ey otuz iki haqqın sıfatı,
Nurılı bəzədin uş bu zati.

Cümə züləmati rövşən etdin,
Rövşən doğalı üzün cəhati.

Sağlannıñ istivasıdır kim,
Ərz etdi Xəlil üçün nəcəti.

Me'raca məni yetirdi zülfür,
Qədərə irənin budur bərəti.

Ey hüsən iyası, çıxar damidir,
Aşıqlara üzr ilə zəkatı.

Ənhar kimi gətirdi cüsa,
Ağzın yan çeşmeyi-hayatı.

Həqq fatihə oxudu camalın,
Ansız qəbul etmədi salatı.

Misri oda yaxdı eşqin odu,
Kasidə labın eylədi nabahı.

Şahim rüxün utdi ol falakdan,
Qılın bu cahana şah matı.

Vəslin haram oldu, ey bütü-çin,
Çın eylədi Kə'ba ilə Latı.

Olmadı, bilürəm olmıyəsər,
Sənsiz qamu aləmin səbatı.

Lövləkə lima xələqtül əflak,
Eşqinla yaratdı kainatı.

İnneləhasanat eşq içində,
Hüsün oldu Nasimi sayyiati.

Cün doldu vücudum evi şənlilik,
Məhv oldu, ey dost, məndə mənlik.

Müşəfi-natiqəm, kelam oldum,
Bəndeyi-favü zadü lam oldum.

Sübhə azəldə çü üzünü gördüm,
Əbədi zülfür ilə şam oldum.

Padşahi-cahan manəm, çünkim
Məhv edib mənliyi, qulam oldum.

Orş təxtimdirür, Süleymanam,
Hüdhibəm, Bülqisə pəyam oldum.

Zati-mütləq vücudum oldu, yəqin,
Seydi-Simurğa danə, dam oldum.

Nargisin çeşmini xumar edəli,
Məsti-gürləngü qönçəfəm oldum.

Ləblərindən həyatı-ləmyəzəli
İçəli solsbilü cam oldum.

Sübhdəmdə nəsimi-sübhi-nigar,
İribam aşiqə salam oldum.

Nəfəsimdən müətər afaqı
Qılıb anfusdə xoşməşəm oldum.

Çardın ağazın anladır bu sözümüz,
Saz, ədvar ilə məqəm oldum.

Binişan sırrını oyan edirəm,
Kəndözüllə çü sübhü şam oldum:

Cün göründü gözümə ol dildar,
K'andan özgə cahanda yox dəyyar.

Fəzli-həqqin irişdi dövrənə,
Zahir etdi rümuzi-Qur'aru.

Kirpigi, qaşı ile zülfündan,
Kaş edən sırrı-razi-sübhanı.

Həqqi qıldı müşahidə təhqiq,
Kim ki bildi bavachi-insani,

Xır olub içdi abi-ləmyazəli,
Buldu xəttində abi-heyvani.

Ağzı bir nəqtadır, rümuzu anur
Gösterir xatəni-Süleymanı.

Neçə xətt ahlini qubar edənint,
Nəsx olundu xəttində reyhanı.

Bu səadət topunu ol çaldı
Ki, şəhadətlə buldu meydaru.

Vüslətə ulaşış bəqə bulasan,
Gər qılırsan bu tərkibi fəni.

Ruhı-qüds oldu nitqim aşyada,
Tərh qıldım arada cismanı.

Vəchi-Adəm ki, arşı-rohmandır,
Gözlərim anda gördü subhanı.

Ləbi-lə'lın xayalına hardam
Tökddü çəşnum bu lə'lü marcəni:

Çün göründü gözümə ol dildar,
K'andan özgə cahanda yox dayyar.

Çünki man binəvayı-qallaşam,
Meykədə içərə rindü ovbaşam.

Məzharəm, məzhar ilə bir zatam,
Görünən nəqs içində nəqqəşam.

Sırr anələq rümużurunu hardam
Söylərəm aşıkara sırfəşam.

Sufi, gəlgil şərabi-saf içalim,
Meyi tövhid içinde sərxoşam.

Nitqi-həqqəm, məra qə pandarı?
Bu anasılrlı gör içü taşam.

Fəlakü asimanı haft zəmin,
Həm kitab içrə, həm quru, yaşam.

Mənsiz olmaz cahanda aşya çun,
Gərçi kuhü va garçı xəşxəşam.

Zülfi hüsnün həvəsiə hardam,
Sübə-damda nəsimi-forşəşam.

Ləbü dəndanının xayahna,
Nəzər eyla ki, lə'lü dürpaşam.

Yekcohət gəstəm az rohi-əşqət,
Gərçi dər pişi-xəlq qallaşam.

Masavəlləhdən el çəkib indi,
Eşqin ilə həmişə yoldaşam.

Çün göründü gözüma ol dildar,
K'andan özgə cahanda yox dayyar.

Dağındanda üzünə zülfürün yar,
Yeridir, aşiqin malahəti var.

Məst olanda ləbində aşya həm,
Nərgisin gözleri olur xummar.

Bustan connat oldu hüsñündən,
Əndəlib güldü qarşı ağlar zar.

Vəchi-adəmdə otuz iki odu,
Musiya söylədi anəllah nar.

Mərkəzi-xaka qıldı cümləsücud,
Fəlakü həm melək, bu haft sayyar.

Ta ki şəmsi-məşarıq əz məğrib,
Doğuban nurun eylədi izhar.

Endi İsa va nitqi eylədi fas,
Oldu cahil, kim eylədi inkar.

Cəşmi-məstin azəldə görmüş idim,
Əbdəi olmazam daxi hugyar.

Buldu zülfün həvasılə şəbi-tar,
Doldu hüsünən ziyyasi ilə nahar.

Kafü nun mövcü daşdı mövcündən,
Şəş cəhətdən cü geldi xoş göftar.

Həmə çun məsti-vacibül-mövcud,
Görünür dürlü-dürlü ol əsar:

Çün göründü gözümə ol dildar,
K'andan özgə cahanda yox dayyar.

Eşqi-həqq irdi mütrib ilə çü saz,
Nağmeyi-Davud ilə gəldim baz.

Kənzi-məxfi tilişmin eylədi çak,
Göralı mürğı-dil qılın pərvaz.

Sirri-həqqin rümuzu oldu bəyan,
Darı-Mənsur gəldi aşiqə baz.

Vəchi-adam sıfati-həqdir çün,
Nitqi həqq gəldi, həm qılın ağaz.

Hor kim ister məqamı-Mahmudi,
Fezli eşigində olsun ol Ayaz.

Əvvəlü axırı zahirü batin,
Cümələ oldur şərki-bənəbzə.

Xəttü-xalın bəyanı haqdandır,
Göstərər dəmbədəm bu eşqi-məcəz.

Geydi insan donunu aşya cün,
Yerə, gəyədə bu cümlə şübə fəraz.

Gün üzün partövündən oldu zühur,
Gəca zülfündən ötrü oldu diraz.

Haqq imiş nitqi-həqq cü irdi bū gün,
Canü dildən qulağıma avaz:

Cün göründü gözümə ol dildar,
K'andan özgə cahanda yox dayyar.

Getdi firqət, iridi eyni-vüsal,
Qalmadı zərrəcə könlüdə xayal.

Zülmət içro hayatı çün bildum,
Zülfü hüsünən ləbində abi-zü'ləl.

Abi-heyvana la'lını təqbeh
Eyləyənlər zəhi xəyalı-məhal.

Cənnətə səlsəbilü huru qüsür
Vəchini həqq bilənə oldu halal.

Həqqə uləş, arif ol, arif,
Mən-araf sırrını bilən bu karnal.

Sə'y kon dər cahan kamil baş
Kim, irişməz kamala zərrə zaval.

Əhli-tövhid iridi vəhdətə çün,
Qaldı şirkətdə dív şəyələ mələl.

Dív hüsünəndən olmadı həsənat,
Səyyiat oldu qıldıği ə'mal.

Laməkan oldu adın aşyada,
Birışan rəngü lövəni biəmsal.

Vəchi-adam sıfati-eynillər,
Otuz iki üləyikal-əbdəl.

Limaallah məqamı-vəhdətdir,
Əhli-kəsrət nə bilsin anı nə hal:

Çün göründü gözümə ol dildar,
K'andan özgə cahanda yox dayyar.

Aşıqa vachi-zati-paki-xuda
Oldu ma'suq üzündə ol peyda.

Lövhə-məhfuz imiş üzün, dü cahan,
Görünür, misli-camı-giy tindümə.
Qabü qövseyin üzrə çün zülküf,
Şəqq edər vachını çü badr dü ca.

Sünbüllün bürqayıni badi-səhər
Salalı günsənət oldu sanki Süha.

Xəttü-xalın kitabını mastur,
Yazdlar rəqq Turi-Musiliqə.

Gəldi Mehdi, hidayət etdi Məsih,
Nitqə gəldi fəsih zəminü səra.

Vachi-adəməndən özgəye cümlə
Limanıl-mülk vəhdətinə fəna.

Xızır olub, iç bu abi-heyvanı,
Lamü beydən irişdi cami-xuda.

Zülküfün zülhofində qalınış ikən,
Doğdu hüsnü, göründü şəmsi-züha.

Fani et mənliyi, Nəsimi, bu gün
Ki, bulasan vüsalı-eynə bəqə:

Çün göründü gözümə ol dildar,
K'andan özgə cahanda yox dayyar.

Pərdə içində çalınır bir səz
Ki, edar eşq nəvasın ağaz.

Kim navayı qılır qı bu üşşaq
Bütürgün nağmasın dutar şahnaz.

Arif anılar bu nəğmanın rəmzin,
Aşına olmayana vermedi raz.

Gər bilirsən bu rəmzi, ey talib,
Man bu pünhanı qılmazam iibrəz.

Bəzəm qurmuş, şərab içər Mahmud,
Məclis asbabını düzər Ayaz.

Söhbət arayışı düzər ma'suq,
Şivə birlə qılır itab ilə naz.

Leyk ol nalənin misali budur,
Zərrələrdən eşidirəm avaz;

Ki, nişan içra binışan mənəm uş,
On səkiz min cahana can mənəm uş.

Cünki doryaya irişə bu Fərat,
Lacarəm derlər ana bahr ilə zat.

Mövcübür kainat bu dəryarun,
Bəs anıla dutar qorar səbat.

Vüslətidir anın bu hurū qüsür,
Hüsünün gülşənindər cənnat.

Həm şərabi-təhuri-İsadəm,
Həm şəbistan içində abi-hayat.

Kəsrətin illəti nüquş oldu,
Nəqşı qoydu bir ola zatü sıfat.

Aləm anın sıfati-məzəheridir,
Adəm oldu camalına mır'at.

Eyni oldu sıfat cün zətn,
Qeyrini nafy qıl, həqqi isbat.

Ki, nişan içərə binişan mənəm uş,
On sakız min cahana can mənəm uş.

Cün nişan ana binişan oldu,
Hər məkan ana laməkan oldu.

İsmi cün tacəlli qıldı: həqq,
Laçarəm bu sıfat aşyan oldu.

Əmr qıldı, cahanı yaratdı,
Ol sıfət bu cahana can oldu.

Adəmin şaklı idi ki, gəldi,
Tan cahanunda mülmən oldu.

Sədəhəzəran qəfəsdə bu bülbül,
Tan cahanında nəğməxan oldu.

Gərgi zahirdə bu qəfas çıxdı,
Leyk mə'nidə bir haman oldu.

Bildin issa bu rəmzi, ey talib,
Sənə bu ma'nı xoş boyan oldu:

Ki, nişan içərə binişan manam uş,
On sakız min cahana can mənəm uş.

Nəqş arasında mən ki, pünhanam,
Hüsniünən alamində tabanam.

Daftərimdən əlifdürür Qur'an,
Nöqtə şəklində gör nə divanam.

Mə'ni yaqutun istə, ey qəvvas,
Qətra bəhrində gör nə ümmanam.

Habs olanda cəhalətin divi,
Mə'rifət mülküne Süleymanam.

Surətin-nası surətül-haqqə,
Bu xəbor höccətinə bürhanam.

Zəhidə, sən məni böşər sanma,
Adəmi suratında rəhmanam.

Tarūmar eyladım qəmən qorisin,
Bu sözün mə'nisilə xəndanam:

Ki, nişan içərə binişan mənəm uş,
On sakız min cahana can mənəm uş.

Dilbarın hüsniünə riqab nadır?
Zatna pordəyi-hicab nadır?

Rať edar bu hicabi kim ki bilir
Könülümün Ka'bəsinə bab nadır.

Cünki aləm müsali-adamdır,
Gör vücudunda afitab nadır?

Mustafa həqqi bu sıfətdə görüb,
Şəbü əmrəd dediyi şab nadır?

Su güləb oldu gül qoxusuya,
Su nadır, gül nadır, güləb nadır?

Aləmin cün vücudu həqq oldu,
Bəs qəmənda dinən qürəb nadır?

Bildin issa bu inçə asarı,
Bu sual ilə bu cavab nadır:

Ki, nişan içərə binişan mənəm uş,
On sakız min cahana can mənəm uş.

Eşqini dərdimə dəvə gördüm,
Vəslini canuma şəfa gördüm.

Könül əflakına nəzər qıldıム,
Vəssəmavati-ma-fihə gördüm.

Leyli-fırqətdə taleyin bürcü,
Sureyi-şəmsi-vazzüha gördüm.

Hər məkan məscid oldu, ham Kə'bə,
Mərvə haqqında çün Səfa gördüm.

Eşq divarında hər yana baxdım,
Zahidin taatin həba gördüm.

Turi-Musida bir vərəq buldım,
Yazılı xətti-ləntəra gördüm.

Dust şəhrindədir, Nəsimi, məlik,
Bu söz əhlini aşına gördüm:

Ki, nişan içərə binmiş mənəm uş,
On sekiz min cahana can mənəm uş.

MƏSNƏVİLƏR

Ey həqq əhlı, yaqın imiş bu xəbər
Kim, bilən nəfsinidir əhli-nəzər.

Nəfsini kim ki bildi buldu həqqi,
Nəfsini bilməyenlər oldu şəqi.

Ey həqqi istəyan, gal insan ol,
Qara daş olma, ləlü mərcan ol.

Gor dilərsən saadəti-əbədi,
Damuyu bil ki, niçün oldu yedi.

Səkkiz oldu qapusu uçmağın,
Niya dörd oldu suyu ırmağın?

Tuba ağacının nadir yemiş?
Həqq onu ar yaratdı, yoxsa diş?

Hurū qılmanın nədən ibarətdir?
Hüvə mənənu naya işarətdir?

Kövsərü Səlsəbilü mai-mair,
Məqsədi-sidq ilə məqəmi-əmin.

Na deməkdir, mana bəyan eyle?
Bu nihan sırrı gəl ayan eyle!

Na əsəldir, nə ma'ü xəmrü ləbən,
Ol ki Qur'anda həqq dedi rövşən.

Bunların əslini nadəndir bil,
Gər nə şeytansan, olma agridil!

Bunları bilməyen nə bilmmiş ola,
Adı anun evi yixilmiş ola.

Kim ki bildi bu inca əşrəri,
Qoydu əldən cahani-qəddən.

Fani oldu özündən, oldu həqq,
Bildi kim, cümlə həqqimis mütləq.

Eşqü ma'suqü aşiq oldu yar,
Leysə fiddar qeyr ana dəyyar.

Kim ki bildi buları, insandır,
Bilməyen anı bil ki, şeytandır.

Ey Nasimi, sözündür abi-həyat,
İçməyen anı qaldı fizzülmət.

Nə bilir dəgəmə canəvar canı,
Xızra sor, Xızra abi-heyvanı.

Dəryayı-mühit cuş'a gəldi,
Kövn ilə məkan xüruş'a gəldi.

Sirri-azəl oldu aşikara,
Arif necə eyləşin müdara?

Hər zərrədə gınaş oldu zahir,
Torpağa sücud qıldı tahir.

Nəqqas bilindi nəçəş içində,
Lə'l oldu ayan Bədəxş içində.

Açı su şərabi-kövsər oldu,
Hər zəhr nabatı şəkər oldu.

Tiryak mizaci tutdu ağú,
Lö'löi-müdəvvar oldu daru.

Külli yeri göğə haqq oldu mütləq,
Söylər dəfə çəngüney ənələhaq.

Məscud ilə sacid oldu vahid,
Məscudi-həqiqi oldu sacid.

Hər qətra mühiti-əzəm oldu,
Hər zərrə Məsihü Məryam oldu.

Daşú kəsək oldu vərdi-nəsrin,
Forhad ilə Xosrov oldu Şirin.

Ma'suq ilə aşiq oldu bir zat,
Məhv oldu vücudi-nafyü isbat.

İman ilə küfr bir geyə oldu,
Dadlu ilə acı bir mey oldu.

Şirkət aradan götürdü vəhdət,
Vəhdətdən açıldı bəbi-rohmət.

Can ilə tən oldu bir həqiqət,
Birikdi şariətü toriqət.

Əşya ikiləndən oldu xali,
Bağı əshəd oldu layəzali.

Ey talib, əgər deyilsən a'ma,
Gör və'deyi-külli man slayhal!

Rəf oldu hicab masivəllah,
Əliqüdrəti-vəl bəqa'i-lillah.

Qeyr odlu halakü vəch qaldı,
Bəhr oldu su kim, bu bohra daldı.

Gər açaq işə besirətin bax,
Gör səndə haqqı vü getmə irax.

Gör sən səni kim, nə cismü cansan,
Məqsudi-vücudi-kürə-fakənsan.

Cün mö'minə mö'min oldu mir'at,
Mır'atına baxı anda gör zat.

Har kimsə ki, əsridi bu meydən,
Hayyi-abad oldu zati-heydən.

Nalışını təndi, bildi rabbı,
Təvhid yolunda əkdi hübbi.

Ey həqđən irağ olan əzəzil,
Gar dir degilsən, adəmi bil!

Adəmdə tacəlli qıldı Allah,
Qıl adəmə səcəd, olma gümrah!

Seytani-loine uyma zinhar,
Anın sözüne inanma, ey yar!

Həqđən sana latata'a goldı,
Həm vəscüdü əqtərib denildi.

Çalındı qiyamətin nəftiri,
Ey sağır, eşitmədin sefiri.

Haşrin günü gəldi, uyxudan dur,
İnanmaz isən gözünü aç gör.

Uyxudan oyan ki, məhsər oldu,
Gör necə zamanə pürşər oldu,

Sur ünün eşitmədi qulağın,
Dayındı bu köprüdən ayağın.

Naşr oldu, oyan, quruldu mizan,
Haşr oldu, inan, bilindi yazdan.

Çün məhrəmi – qul-kəfa degilsən,
Bığanəsən, asına degilsən.

Hər kimse ki, tanıdı bu camı,
Bir zorraya saymadı caharı.

Yerdən çıxa gəldi dabatül-ərz,
Us sırrını eylərəm sənə ərz.

Həm xatəm ola əlində fərman,
Yəni ki, manəm bu gün Süleyman.

Musa manam, uş asa əlimdə,
Həqddən azəli qılınc belimdə.

Müşrikden edar müvəvhidi fərq,
Evvah ana kim, işi ola zərq.

Xəlqin alına basar əsayı.
Ya'ni ki, biliñ bu istivayı.

Neçün ki, bu istivadadır hoqq.
Ol maliki-mülkü havyi-mütləq.

Həqđən bu sirati-müstəqimi
Bileil ki, budur həqđin naimi.

Çün san keçasan bu istivadan.
Azad olsanın qamı haladan.

Həm cənnətü hurū, həm liqadır,
Rəhman ilə arsi-istivadır.

Üzün bu cəhətdən ola beyza,
Min fazlı-ilahənə təala.

Adəm degil, haqq oldu bilgil,
Məscudi-haqqıqə səcda qılgil.

Fəzl istər isən həqiqətə var,
Sə'y ilə dürüs və qılma zinhar.

Əlfəzi-Nəsimi gör nə candır,
Dəryayı-mühitü kövnü kandır.

MÜLƏMMƏ

Eyyüħar-raġibuna fil-övgat,
Üzkuruha fama məza qed fat.

Foti ferset məkon ki, vaqtı safast
Ki, bəsi həst dər cahan afat¹.

İrdi bir dəm ki, bəhcətindən anun
Səkkiz uçmağa döndü altı cəhat.

İş koma aşə aşiqi ma'şuq
Tərətin-nafṣu tabətil-ovqat.

Sabzeyi Xırvaş cavani yaft,
Çeşmeyi abira rəsidi haya².

Nəzər et ölü yer dirildiyinə,
Rahmat asar göstərir ayat.

Daratin-nayibatu bil aqdah,
Günnetit tayiratu bil əsvat.

Cilvagor şod hame arayısi bağ
Çün bərafruxt rüx benini nəbat³.

İnnəmərrahü rahətül-ərvah
Əmtə aşrib rəvayihələkəsət.

¹ Ey hayatı sevenlər,
Onu bilin ki, keçən geri qayıtmaz.

² Aşıq və maşuq kimi yaşa,
Nəfəs yenilədi, fossil işo gözalləşdi.

Yeqşılıq Xırız kimi cavanalıdı,
Bulaqlıq dirilik suyura döndü.
Meyvə ma'suq, sabza, abi-rovan
Bəndi-qəmdən bu dördü verdi nocat.

Xassə dər e'tidali novruzi
K'ab kövsər şodi, cahan cənnat¹.

Bərəkət istəmə ol adəmdən
Ki, bu mövsümde etməyə hərəkat.

Lakinnad dəhrü qed yünadına,
Əksarız-zikrə və xadimil-lazzat².

Hasili riş ömrü fanıra
Coz mülaqatı xaki pakı sıfat².

Qəlbilə gər diri olasan hey
Həqq özün eyləye sənə ibat.

Əlləzi fahiməyatın qed aşə
Mən yaſutu visalihu qədəf³.

An ki, tiğəş bəmfülk dad qarar,
Vənki hökməş zəkat bordı sabat³.

Qüdrətin rif'atın mehru falak
Sədrisində dedi və verdi borat.

Nazəri külli fe'lili həsənən
Fayakününəhü abül-həsənat.

Şərab ruhlarmız rahətliyidir,
San an atılır badalardan iç.
Xüsusen novruzun xoş günləndəki
Sular kövsər, dünya işa cannata döñübdür.
Lakin zaman bizi çəğirir,
Zikr çıx elo, lazzallardan istifadə et.
Fanı ömtün pak zatun sıfatına
Yetişməkdən başqa hasılı yoxdur.
Himaya olan demək yayır,
Vüsaldan mahrum olan mahv olmuşdur.
Onun qılıncı sayasında ölkə qarar tutub
Onun hökmüə zəkat alır.

Ey be Xızırı İsləndəri məşhur
Nuri gaşa be adlı to zülmət¹.

Rümü Şəm mülki başına sədəqə,
Çinü maçın eLİ tənina zəkat.

Ünzilot fil kələmi vol İncil
Kütübət fiz Zəburu vət Təvrat.

Ayatı ədlü bəzilə elm əmal,
Çar sıfatha ki, dər to şod yek zət².

Gözümüzün Şətti həsrətində müdam
Niligun eyləmiş donunu Forat.

Bəxt şəm'in gör üzündə anın,
Ki, misaldır ricacovü müşkat.

Rük tutarsan piyadayı həm şah,
Filü farzin nola cü sürsən at.

Nüsrətin Rum elində tiksə əlam,
Küfrü məhv eylayə Həbaşdə qəzat.

Suda yoxdur lətəfatın canı
Odda varım: məhabətin, heyhat...

Ələmül-qeyb xatırın misli,
Naqşı-dıvar, surəti-mürət.

Tur oldur, şəhə ki, Musavar
Qəlb Turunda eylədin miqat.

Baş urub səcəd qılır ayağına,
Şən ayaq içəcək bonını nəbat.

Yenə əqli fırıştalar göydən
Çağırır nuş bad abi-hayat.

Cam ilə olduğundan lab-bar-lab,
Lobi şərbət olur, piyalə nəbat.

Bulmadı bu qəsidiənin mislin
Həddi-Sivas, xüttəyi-Toqat.

Sükrə əmlak içində kim, vardır,
Mədhinizdə bunun kimi abiyat.

Cün Nəsimi senindürür, rəhm et
Kim, olubdur o, müstəhəqqi-zakat.

Necə edə təsəlli ediboni
Səllətil qəlbini, üzletil xaləvat³.

Cığanın nağmon ilə hər biri dil,
Man çalaram deyə vero nağamat.

Vəqtidir kim, dua yerinə yetə,
Müştəcab eda qaziyül-hacat.

Rövzəsinə rəsuli-yəzədarın
İrdiyincə təhiyyətli salavat.

¹ Mənim nəzərimdə onun bütün işləri gözəldir,
Onlar gözəlliklərinə asasdır.

Ey Xızır vo İsləndərləki məşhur olan,
Sənin ədalətin zülməti işqələndirmişdir.

² Quran vo İncilde nazıl olmuşdur,
Zəbur, Təvratda yazılımışdır.

Ədi, saxavət, elm və əmal ayolları
Tek sənəd comlənmiş dörd sıfotdır.

³ Qəlb xalvətdə güşənişin olub, vüsala nail olaydı.

Həzrətində budur yəqin diloyim,
Dövlətindən irəq ola nəkəbat.

Vəznin oksilmasın bu dünyadan,
Failatün, məfailüñ, failat.

TUYUQLAR

Gəl ki, müştəq olmuşam didarına,
Vermişəm can zülfü-anbərbərəna,
Mahram etdin cün moni asrarına,
Ey pəri, gəl, çök moni bir darına.

Ey saçın valleyl, üzün vəzzülləha,
Surətin şo'nində gəldi qül kəfa.
Ey saçından gün ayan oldı mana,
Sırri-arrahman alol-arş-istiva.

Ey üzündən zahir əsmayı-xuda,
Şöylo ki, Qur'anda dedi küllişa.
Adəmi bil, andadır əşrərə,
Can ilə başın yolunda qıl fəda.

Eqş ilə goldi camiyi-anbiya,
Eqşdır seyrü süluki-övliya.
Eqş ilə yola girərlər biriya,
Eqş ilə vəsil olurlar Tanrıya.

Ey üzün min-indəhü elmül-kitab,
Qül kəfa goldi camalından xitab.
Surətin həqdir, götür həqdən niqab,
Haqq budur, vəllahu-ə'ləm-bissəvəb.

Ey camalından münəvvər afitab,
Düssü hüsünən pərlətvindən aya tab.
Kirpiyin, zülfün, qasın ümmül-kitab,
Oldu üzündən ayan yövmül-hesab.

Ey saçın dövründə mastur afitab,
Vey üzün aləmdə moşhur afitab,
Utanır hüsünindən, ey hur, afitab,
Sendən oldu mostü maxmur afitab.

Ey qəmor üzlü, götür haqdən niqab
Kim, üzündə rəvşən oldu afitab.
Arada muncu nadandır bu hicab?
Şəhə edar min indəhü ümmül-kitab.

Ey malik, mülkündə vəchin afitab,
Ey boyu sidra, rixün ümmül-kitab.
Düssü cana atəsi-hicrində tab,
Şövqi-eşqin bağırmu qıldı tab.

Ey özündən bixəber, qafıl qərib,
Bilməmişən sırri-əsərə-acib.
Olmasın bu sırrə məhrəm hər rəqib,
Həmçinin pünhan gərək rəzə-həbib.

Cənəmin cananəsi sənsən, həbib,
Xubların farzanəsi sənsən, həbib,
Küntə-kanzın xanəsi sənsən, həbib,
Vəhdətin dürdənəsi sənsən, həbib.

Bir-iki-üç gün cahandır cayığış,
Faidə qılmaz, keçor cün dor güzəşt.
Dərd ilə son özünü qılıma malul,
Şədimən ol, ta gəlinca haftı hast.

Ey rüxiün eqşında aqlım şahmat,
Səlsəbil oldu labin abi-hayat.
Ünsürün dörd oldu, həddin şəş cahat,
Qəşfətin müstəhliki bulmaz nəcat.

Ey üzün ayati önvari-sifat,
Zülfü xalın sureyi-vəlmürsəlat.
Ayağın tozunu dəymoz kainat,
Failatün, failatün, failat.

Ey xattin Xızrū labin abi-hayat,
Ənbərin zülfün şəbi-qədrü bərat.
Mehrli mah istər camalından zəkat,
Failatün, failatün, failat.

Al olındən atını yabana at,
Haqqərəst ol, haqqı tanı, olma at.
Dünyanın dövründə yoxdur cün səbat,
Atını qəşrma rüxən, olma mat.

Kafū nun amrində oldu kainat,
Ham sıfatdu kafū nun, ham eyni-zat.

Kafü nundan vacib oldu mümkünət,
Bil ki, sonşək alemi-zatı sıfat.

Geldi bəyənd muştucu bir gündə dört,
Bey sizo yazdırıldı bir köklük yoğurt.
Ol daxi yarısı su, yarısı dürt,
Bəxşişə türkmənni yeydir, yoxsa kürt!

Gəlmışəm qalü balıdan meypərəst,
Aşıqom, məstəm, vali masti-alast.
Ey gözün sevdalarından fitnə mast,
Sünbülin hər tarası ma'nida şəst.

Bir büsati-eşq imiş şətrənci-zat,
Otuz iki dən gəlibdər kainat.
Uyxudan oyan, anı tanvü gör,
Olmayasan bu büsəta şahı-mat.

Ey mürəvvor cıhrarından kainat,
Qismət ilər xanınızdan cümlə zat.
Maxfi ikan, zahir oldu dardımız,
Otuz iki lamamat, illə hayat.

Ey təbibi-həzinqü nazikmizac,
Şən bilirson xəstə körülümcə alac.
Mən könlül ilə sona qıl olmuşam,
Şivə ilə nazına nə ehtiyac?

Doğu Məğribdən günəş, endi Məsih,
Burğu çalındıvı həqr oldu sohih.
Kęç kinayatdan ku, rəməz oldu sarıh,
Gör ki, müstəhsənmisən, yoxsa qobih?

Saqiyi-gülrxüñ alından bir qadah
İç, parışan xatırın olsun faroh.
Mey haram isə, haqqın nitqi halal,
Qamu mazhabda budur qövli-asəh.

Dalmışam şol bəhrə kim, payanı yox,
Düşmüşəm şol rəncə kim, xışranı yox,
Görmüşəm şol bədri kim, nöqsarı yox,
Bulmuşəm şol gənci kim, viranı yox.

Dərdinə aşiqlərin dərmən yox,
Zorqi çox zahidlorın, imani yox,
Canına hey der və leykon canı yox,
Əhdinə sabit deyil, peyməni yox.

Könlümü yoğmaladı; şol ah çox,
Şol qızılıqlı, röngi gülgün, ali çox,
Zülfunğun sırrı uzundur, hali çox,
Şol şokor sözlü dodağın bali çox.

Ey boyun tuba, üzün darül-xüluđ,
Hüsnüna xurşidü mah eylər sücud.
Taleynin mülkündə cam oldu saud,
Sivü dü nuri-xuda, yek nur bud.

Ey camalın qülhüvəllahi-ahəd,
Surətin yazusunu Allahu-səməd,
Bir ucu zülfün azəl, biri abəd,
Hüsnüna şeytan imiş man-la-səcəd.

Kim ki oldu taleyi haqqdan said,
Olmadı şeytan kimi adı marid,
Kim ki nəfəsin görmədi haqqdan bəid,
Gecəsi qədr olduğunu ayyam id.

Ey saçın mahşər, üzün darül-xüluđ,
Ka'ba üzüñə qılın aləm sücud.
Ey saçın buya obirü mişkü ud,
Çıxdı eşqin ataşından çərxə dud.

Ey azəl nuri-camalın ta abəd,
Monda naqş oldu xayalın ta abəd.
Biqürub oldu halalın ta abəd,
Ey günəş, yoxdur zavalın ta abəd.

Ey camalın kafü hey, yey, eynü sad,
Ma'niyi-ya sin saçında müstafad.
Qəddi min-Tuba, aya hurinajad,
Səcdeyi-vachində mə'rəcili ibad.

Gəl, mühiti-eşqə bir göz dəla gör,
Vahdatın dürrün içindən ala gör.

Adəmə qıl sadə, kibri sala gör,
Olma şeytan, düşmə məkrü ala gör.

Qaşların yayı mani qurban edər.
Surotin naqşı könül heyran edər,
Gör bu qüdrət mö'cüzü yəzdan edər,
Cümə ağıza sənda uş seyran edər.

Abü xaki eylədi cün haqq xəmir,
Ərşirin xalq eylədi ya'nı sərir,
Hüsnünü şah eylədi, eşi amır,
Aşıqlı ma'suq ilə eşq oldu bir.

Yar olından cün meyi-dilkəş gelir,
İçəlim, həqden nə golsa, xoş golir.
On sakız min aləmin sırrın bilən
Ka'bətəyni atacaq se şəş golir.

Cün haqqı hər yerda ayırdısan ki, var,
Sənda bas haqq var imis, haqq sənda var.
Ənbiyanın sırrını bilməz davar,
Qismat olmaz diva rahi-xoşgührəvar.

Çox zaman keçidiyi çox gəzdi mədar,
Səndən özgə görmədi bir doğru yar.
Hər kimin mənzuru sərsan, ey nigar,
Cənnəti-əlavədər leylü nahar.

Həqq-tealanın kalamu sandədir,
Fa vü zad ol bil ki, lamu sandədir.
Rövzənin dərişəslamı sandədir,
Gör kalamu həm selamu sandədir.

Gel ki, sansan, arşu klırı sandədir,
Bistü haştı sıvı düsü sandədir,
Ey Masiha, ruhi-qüdsi sandədir.
Həqmişən, yoxsa ki, aksi sandədir?

Ey könül, haqq sandədir, haqq sandədir,
Söyle haqqı kim, anlaħaq sandədir,
Nuri-mütələq, zati-mütələq sandədir.
Müşəhafin həfi mühaqqaq sandədir.

Həqq-teala varlığı adəmdədir,
Ev onundur, ol bu evdə domdadır.
Bilmədi şeytan bu sıri, qomdadır,
Ol səbəbdən tə səbəd matəmdədir.

Gər haqq oldur, haqq sıfatun qandasdır?
Həqifat ol, gör ki, zətin qandasdır?
Gar mühit oldun, cəhatin qandasdır?
Ey Kəməx, axar Fəratın qandasdır?

Cövhəri-ford adəmin karundədir,
Küntə kənzən adəmin şanundədir.
Gərci şeytan adəmin qanundədir,
Sırrı-əsma adəmin canundədir.

Aşıqın seyranı ol aləmdədir,
Bilməyon ol aləmi matəmdədir,
Küntə kənzən cövhəri adəmdədir,
Adam ol meydır ki, cami-Cəməddər.

İsanın aslı bilən Məryəmdədir,
Həqq Süleyman hakimi xatəmdədir.
On sakız min aləmin sırrın bilən,
Ol laqad kərrəm bəni adəmdədir.

Xeyli müddətdir ki, dərdin məndədir,
Dil səna bir boyunu bağlı bandədir.
Saldı hicrərun ayığundan məni,
Sən bilirsən, indi mürvət sandədir.

Həqq-tealanın kalamu nurdur,
Görməyen ol nuru həqdan durdur.
Cün anlaħaq söyləyen Mənsurdur,
Gəldi İsrafil, olinda surdur.

Həqq sözün gör ki, necə dürdənədir,
Haqq sözünü bilməyenlər də nadır?
Cahilü nadan nə bilsin dənə dür,
Danayı dana bılır kim, danədir.

Dutdu üzündən caharu cümlə nur,
Haqq hidayət etdi Mehdiдан zühr.

Endi İsa, geldi Musa, doldu nur,
Zahir oldu mə'minə connatı hur.

Har na kim təqdiri-yəzdanı qılır,
Eyni hikmətdir, haqq ərzani qılır,
Sah iki aləmdə sultani qılır,
Har na kim könlü dilar, anı qılır.

Surətin naqşində qıldı haqq zühur,
Üşə müşahəf, gol oxu Allahu nur,
Zülfü rüksərənədər həgri nüshur,
Ey boyu tuba, üzü cannatı-hur.

Mahimün üzündən oldu pərdə dur,
Geldi haqqdan ayeti-Allahu nur,
Ey xattü-xalın tacəlli, üzün Tur,
Surətin mə'nisidir cannatı-hur.

Bil vücdudun kim, Süleyman taxtıdır,
Ham imarət qıl ki, sultan taxtıdır.
Cismini yoğurdu cün can taxtıdır,
Haqq qatında haşrı mızan taxtıdır.

Ləbina le'l-i-canfəza dedilər,
Sormuşam, dərdimə dava dedilər.
Qamətin balası bala dedilər,
Bizləri ona mübtəla dedilər.

Ey günəş suratlı, yarı-dilpazır,
Tal'atından utanır badri-münir.
Neyləyim ki, mən faqirəm, sən amır,
Həsrətindən ürayım həm dam arır.

Surətin müşhəfdir, ey badri-münir,
Xılıqṭin sər ta qədamdır dilpazır,
Əhl-i-ürfan ol, no ashabi-səfir
Bil ki, haqqdır ham səmt'ü həm basır.

Ay ilə günəş üzün heyranıdır,
Mışk ilə anber saçın tarxanıdır,
Cün Nasimi alomın sultanıdır,
Dövr anun, dövran anun dövrənidir.

Ey iki aləmdə hüsünə binazır,
Fitnəli qaşın kamandır, qamza tır.
Ənbarın zülfün tozundandır abır,
Mahşər oldu, qopdu hüsünündən nəfir.

Haqqə yar ol, ey könül, yar ol, yetər,
Haqqı gün yar eylədin, var ol, yetər,
Nura nur ol, nara ol nar ol, yetər,
Adəmə oldur səzavar, ol yetər.

Ey haramı gözlerin yağmaçalar,
Ka'bə üzindür, məlaikə hacilar.
Eşqına ümmət olandır nacılət,
Vey doğaşından xoçil halvaçılar.

Usta var ayrıvü hem yalançıdır,
Kim dedi yalançıy, kim nacidir.
Fitnənin başlığı omun tacıdır,
Makrū al əsrasivü me'racidir.

Allahın fəzli biza oldu başır,
Başına biməğfirən əcən kəbir.
Yerü gəyün mənzərisən, ey əmîr,
Yələm-əs-sirr əl-xifa mafil-zəmir.

Ey camahın hüsünə heyran qəmər,
Sünbüllün dörvündədir pürhan qəmər,
Ləmyəzəl gınaşən, ey taban qəmər,
Göl ki, verdi hüsünə dövrən qəmər.

Gəldim uş haqqdan, gotirdim xoş xəbər,
Eyni şinti qaf ilə qıldım nəzar.
On sekiz min alam içərə sarbasər,
Haqqı gördüm, dopdoludur bəhrü bar.

Qamətin her dam qiyamat göstərir,
Gör bu qadı kim, nə qamat göstərir.
Ka'bə üzindən əlamət göstərir,
Qarlı eyrin bax, imamat göstərir.

Qabü-qövseyin iki qaşın yaydır,
Vəzzüħarun şəmsi üzün aydır.

Dünvayü üqba saçın bir tandır,
Dür bular hər kim ki ol dəryayıdır.

Ol nadir kim, hayü huyu altıdür?
Kim görübür bir sadəfdə altı dür?
Bistü haşdan dixan heç nəsnə yox,
Fövq başın, taht ayağın altıdür.

Ey günəş üzli, camalın fitnədir.
Nunü mimin, eynü dəhn fitnədir.
Ey bütü-gülçoisə, alın fitnədir,
Qəmza adu, zülfü xalın fitnədir.

Hər ki, sən şirinlab üçün ad oxur,
Xosrovi-xuban şahı, Farhad oxur.
Qamatını serv ilə şümsəd oxur,
Gözələrini zəlümü bidad oxur.

Çün vücudundur, nigara, şəhriyar,
Surotü mə'nida sansan şahriyar.
Mə'niyl-saqqül-qəmar cün səndədir,
İstiva eyla camalın, şahri yar.

Könlümüz bir yar əlindən xəstədir,
Gözü qara, qaşları peyvəstədir.
Naz edərsə, nazırı çəkmək gərək,
Can fada qılımq qarak, növrəstədir.

Şəm'i-rüxüna günəş pərvanədir,
Tən sadəfdir, suratın dürdənədir.
Nüğlü-mey lə'lín, gözün peymanədir,
Məst-i-esqin məscidi meyxanədir.

Fitnənin başı gözün sevdasıdır,
Şurü şər hüsnü-rüxün qovğasıdır.
Kövsərin xamri labın sehbəsidi,
İnci dişin lələsi-ləlasndır.

Saçların qadru bəratın leylidir,
Aşiqin Məcnunuñ hüsnüñ Leylidir.
Həmdəmim daim xoyalın xeylidir,
Suratın sövmü solatın keylidir.

Əqrəb oldu aləmin xəlqivü mar,
Fitna yayıldı ala qövmüş-şərər.
Qandadır bir ari batın, doğru yar?
Qanı insafı mürlüvət, kimdə var?

Saqiya, man sərxoşam, yarım gotir,
Bir qədəh cün dərkəşəm, yarım gotir.
Neylərəm mon sonsızın canú cahan,
Həsbəfən lillah sana narım gotir.

Fitnədir eynin, üzün şəmsü qəmar,
Fitneyi-dövri-qəmersən bas məger?
Suratın haqqı, budur haqqdan xəber,
Söyləyen haqqı, vəli adı bəşər.

Şol qaşı çaqı bütü-məhvəş galır,
Kirpik oxundan dolu tərkəş galır.
Haqq meyindən gözələri sərxoş galır,
Kirpiyi, qaşı hesabı şəş galır.

Ey saçın hər tarına mün can əsir,
Suratın yektavü adın bınazır.
Suratın yazusunu reyhan, haqq dəbir,
Həm səm'i-bəbdələson, həm basır.

Yeddiidir, dörd yeddiidən bir yeddiidir,
Yüz iğirmi dörd yənə üç yeddiidir.
Evi bir, bacısı yeddi, bəbi üç,
Əhli-beyt ilə özü on yeddiidir.

Kafü nun mə'nida külli-mə'nidür,
Ya'nı kafü nun sadəfdir, mə'nı dür.
Məhsərin suru çalındı, yatma, dur,
Gör ki, na sövdədəsan, halın nadür?

Gəl, məna bi söyle kim, iman nadır?
Bu namazü rövzəvü farman nadır?
Bir kişi kim, qobbel-məvət bilmədi,
Ol na bilsin can ilə canan nadır?

Cənnətin vərdi üzün gülgəzidir,
Şəm'i-vəhdətdər üzün, gül nadır.
Ay ilə günəş üzün anvardır,
Leylətül-əsra saçın əsrəndir.

Har na yerda, göydə var, adəmdə var,
Har na ildə, işdə var, adəmdə var.
Har na eldə, üzdə var, qəddəmdə var.
Həqq sözün fəhm etməyan adam da var.

Həqq-laala adəm oğlu özüdür,
Otuz iki həqq kələmi sözüdür.
Cümə aləm bil ki, Allah özüdür,
Adəm ol candır ki, günəş özüdür.

Arızı yarın cinan bostanıdır,
Ol qədi tuba, saç reyhanıdır.
Kuyi cannət, shili-dil rizvanıdır.
Bəs raqib bu ortanın şeytanıdır.

Adəm oldur ki, cahanun carudur,
Adəma yol bulmayanlar fanidir.
Adəmin vəchində sırrı-kainat,
Oxugil ki, qibleyi-rahmandır.

Saf içən hər dəm safə hasıl qılır,
Dürd içən dərdə dəvə hasıl qılır.
Kim ki yarı-bıvafa hasıl qılır,
Canura yüz min bəla hasıl qılır.

Mazhari-sidqü safə sinəndədir,
Maxzani-məfrū vəfa sinəndədir.
Xəsta könlümü şəfa sinəndədir,
Hər nə dərd olsa, dəvə sinəndədir.

Ey sənəm, eynin xuman fitnədir,
Kirpiyin qasırla van fitnədir.
Zülfü-anber, müşkbarı fitnədir,
Ca'dı zülfündə şümanı fitnədir.

Sureyi-nuri-düxəndir zülfü-yar,
Yo'nı küfr ilə imandır zülfü-yar.
No acəb gənci-nihandır zülfü-yar,
Aşıqə elmi-bayındır zülfü-yar.

Dilbərin xətt gülü-xəndəndir,
Şol müttəra sənbədil-reyhanıdır.
Can agar təndən rəvan ola na qam,
Əhli-əşqin canı çon canarıdır.

Dust Leylivü könül Məcnundur,
Fitnali qaşına can maftundur.
Yar vəslin alınmayan can nəqđindur,
Eşq bazarında key mağbundur.

Cün camalın məhsərin gülzəndir,
Hovzi-kövsər bəs doğadın yardımır.
Har kim olsa vesli-hüssündən cüda,
Ona firqət bəs cəhənnəm narıdır.

Pərdə çəkmış ara yerdə pərdədar,
Pərdə içindən bəri bax, gör na var.
Adəmi gör, adəmi bil, adəmi,
Adəmin aşşarını bilməz davar.

Sivü dü dəndən qü dürü-abidar,
Ləblərin abuda heyvan suyu var.
Xızırı zında qılıbdır bu nigar,
Könlümüz cün susadı, ləbdən suvar.

Fəzli-haqdır vaqifi-əsrarımız,
Fəzli haqdəndir qamu anvarımız.
Fəzli-həqq göstərmiş idi karımız,
Fəzli-haqdır, Fəzli-həqq me'marımız.

Favü zadü lama düşdü könlümüz,
Kə'bəvü ehrama düşdü könlümüz.
Əşqi-biencama düşdü könlümüz,
"Cavidanı-nama" düşdü könlümüz.

Favü zadü lama düşdü könlümüz,
Nərgisitək cama düşdü könlümüz,
Sünbüllündən şama düşdü könlümüz,
Danə gördü, dama düşdü könlümüz.

Bir acəlb şaha düşdü könlümüz,
Üzü bədrü maha düşdü könlümüz,
Qul kəfə billahə düşdü könlümüz,
Məzheri-Allaha düşdü könlümüz.

Nagehan bir şaha düşdü könlümüz,
Üzü bədrü maha düşdü könlümüz,
Ta ki Fozullaha düşdü könlümüz,
Uş haçıqi raha düşdü könlümüz.

Perdə üzündən götürdü mahumuz,
Haqqdan oldu, haqq'a doğru rahimiz,
Suratü ma'nida haqdır şahumuz,
Dinlə lailahə-ləlahumuz.

Ey camalın suratı-rəhmanumuz,
Ey dodağın çeşneyi-heyyarumuz,
Qaşlınlardır razi-subhanəlləzi
Ey vüsalın şərbəti imarumuz.

Mağribü maşriqdən oldu yəslimiz,
Yeddi ulduz, on iki bürç eslimiz,
Bistü həştü sıvı dödürü naslimiz,
Fəzli-həqdən oldu bəbü fəslimiz.

Sənsiz, ey can, könlüm aram eyləməz,
Can yanar, sabr, ey dilarəm, eyləməz.
La'lını dövlət manra ram eyləməz,
Neycün, ey sarvi-güləndəm, eyləməz.

Üç yüz altmış gündürür dövrərumuz,
Altı gəz altmış olur, ey canımız,
Şəş cəhatdən buxacaq hər vəch ilə,
Görünür, bu məfsali-insanımız.

Yeddi gəz yeddi olur hər yeddimiz,
İstiva keçdik sakızdır yeddimiz,
Gər kələmülləha eylərsən nazar,
Əlli olur hərfü nükte yeddimiz.

Gəl rizasın istə haqqıñ har nafas,
Çünki haqdır yar İki aləmdə bas.
Dünya məhməldir, anın dövrü cərəs,
Uçacaq can quşu, boş qəhr qəfəs.

İndəhü elmül-kitab ol məh imiş,
Qul kefa biləll Fazlullah imiş.
Qibləsi aşşıqların ol şah imiş,
Səcdədən başın çəkan gümrah imiş.

Qaşların kim, qayat o'la tağ imiş,
Ruh ann me'racına müştəq imiş,
Surətin kim, məzheri-xallaq imiş,
Ka'beyi-can qibleyi-üşşaq imiş.

Aşıqın adı nədən abdal imiş,
Anda kim, harfi həmişa dal imiş,
Hərfi dal olmus, vücudun tanımış,
Kim ki bildi nəfsini, abdal imiş.

Surətin təhavü həm yasın imiş,
İki qaşın sureyi-ta sin imiş.
Tur imiş üzün, dişin vas-sin imiş,
Həqq dedi arif soni, ol çıñ imiş.

Arizin, zülfün sabahü şam imiş,
Xoş ləylə qutlu bir ayyam imiş.
Bil həvəl-Qur'an üzün nam imiş,
Haqqı taru, favū zadü lam imiş.

Haqq-təaların kitabı Tur imiş,
Cümə aşıyada gözün manzur imiş,
Haqqı bilən aləma məşhur imiş,
Haqq ile beytü anum ma'mur imiş.

Adəmin vəchi kələmüllah imiş,
Suretin lövhü sifatüllah imiş,
Ləbləcən camu məsihüllah imiş,
Xilqətin tə'vili Fazlullah imiş.

Çünki Salman oğlu usta var imiş,
Hasılı güldən cahanda xar imiş,
Haqqə yaram der, vəlî ağyr imiş,
O yalançıdan xuda bizar imiş.

Cün üzündən cümlə aşıya oldu fas,
Başrəna tıccar qed cahal məsə.
Axırat bazarıdır, yoxdur savaş,
Haqq kərimdir, alana verir bəlaş.

Əhli-irfanın məqamı Qaf imiş,
Arifi-rabb, arifi-a'raf imiş.
Bilməyen ol qafı sözü laf imiş,
Özünü bilən kişi səraf imiş.

Ey üzün ol lövh kim, məhfuz imiş,
Hər zaman bu növ ilə malfuz imiş,
Ənbiyə bir nöqtədən məhsüz imiş,
Bu xəber iblisdən məhfuz imiş.

Cümle haqdır har nə kim, mövcud imiş,
Haqqı sacid, haqqı haqqı məscud imiş.
Cün iki alamda bir mə'bud imiş,
Səcdədən başın çəkan mardud imiş.

Cünki həm əvvəl, həm axır yar imiş,
Küfrü din mə'nida bir bazar imiş.
Eşqo sufrin işi inkar imiş,
Xırqəsi büt, səbhəsi zünər imiş.

Dilberin la'linda oşa asrımış,
Sünbüllün leylinde astra asrımış.
Nargisin dövründə sevda asrımış,
Gözlorin ayıqmdır, ya asrımış?

Sən üzü mahi-tamam bildum uş,
Cərnəti-darıüssalamu bildum uş,
Çəkmədən yolda bəriyyə zəhmətin,
Ka'beyl-beytülhəramı bildum uş.

Aləmi üzün gülüstan eyləmiş,
Bülbülü sərmastı heyran eyləmiş,
Ənbəri zülfün parışan eyləmiş.
Mahru abrındı pürhənət eyləmiş.

Eşq ilə mə'suqü aşiq bir imiş,
Ham əman, ham əmzirən, ham şir imiş.
Suratın müshaf, sözün tafsır imiş,
Bil, acəb qüdrət, acəb təqđir imiş.

Kün-fəkarın cünki aslı zat imiş,
Cümle aşya vahdatə ayat imiş,
Kim ki heyvan oldu, adı at imiş,
Oynadı: atı, vəli şahmat imiş.

Gər haqqı görmək dilərsən bığəlat,
Üsta gör, fi-surəti-şabi qətət.
Həqđən oldu ümməti-Əhməd vasət,
Vəchinin ləvhəndədir sıvū dū xətt.

Cün əzəldən qüdrət ali bığəlat,
Üzüne nağṣ eylədi sıvū dū xətt.
İsmi-ə'zəm cameyi-zati-sifat,
Bellidir fi surəti-şabi-qətət.

Eşq imiş simurğü aşiq kuhi-Qaf,
Eşqə siğmaz lafı eşq olmaz gazaf.
Hər kim iştir Ka'bəyi qılımaq təvaf,
Ham içi safi gərok, ham daşı saf.

Haqq-təalanın kəlamı bixilaf,
Üşə vəchində göründü sıntı qaf.
Qafı mimü reydon anı qıl şikaf,
Anı qılı bulduñ sana olur kifaf.

Arif olan cahilə eylər moaf,
Əhl-i razın səm'inə qılmaz gazaf.
Har kim olmaz buteyi-şəqində saf,
Qalbi gaşdır, qalbi əşqdir bixilaf.

Cənənət xəmri labın eynində saf,
Vachinə əhli-sücud eylər tavaf,
Zərqü təzvir oldu mə'nida xilaf,
Mö'minə haqqdan irşidi lataxaf.

Ey haqqə müştaq olan, uş səndə haqq,
Əbcədi unutma, yanılma sabaq,
Ey kitabından üzün gül bir vəraq
Parda raf' olduvü açıldı tabaq.

Fazlı-həqđan cün hidayət buldu haqq,
Suratın təfsirini verdi sabaq,
Latehərrük ayatından bir vəraq
Öxuyanlar istivəsin qıldız şaq.

Gəl ki, qəmdən canımı yaxdı fəraq,
Razimizi naməhrəma çaxdı fəraq,
Boynuma həsrət ipin taxdı fəraq,
Canımı gör ki, na xoş yaxdı fəraq.

Cün zümərrüd qıldız eynimi əqiq,
Mubamu eylə körnül fikri-dəqiq.
Dil şinavər oldu dər bəhri-amıq,
Dür gəltirdi, gal, xəridar ol, rəfiq.

Ey rüxün eşqində sərgardan fəlek,
Üzüne qarşu sücud eylər mələk.
Hüsün içində fardı-yektaşan, nə şək,
Hər kişinin naqdını çaxar mahək.

Ey güneş, nuri-tacalladır üzün,
Suratın filcümle, mənadır üzün,
Suratı-bıçımı-mövladır üzün,
Əbcəd ilə mim, olıf, badır üzün.

Ey xəttin Xızır, abi-heyyandır sözün,
Söyla, ey can, söyla kim, candır sözün!
Suratın orş ilə rəhməndir sözün,
Ey sözü haqq, cümlə Qur'andır sözün.

Həşrү naşrin afitabidir üzün,
Sətəti yovmül-hesabidir üzün,
Cənnətin şəm'ü şərabidir üzün,
Rövzənin hüsnlü-məabidir üzün.

Haqq ayan oldu, gəlin, haqqı görün!
Haqqı batıldı seçin, farqı görün!
Bedrəmin üzündəki şəqqı görün!
Aləmə sığman onalhaqqı görün!

Haqq ayan olduvü getdi şirkü şək,
Vahidin yoxdur şirkə, müstərək.
Çox zaman keçdiyü çox gazdı falak,
Şəndə gördü mə'dani-hüsni-nəmək.

Şəm'i-tövhidi-hidayatdır üzün,
Suratı-həqdan kinayətdir üzün,
Bibidayat, binahayatdır üzün,
Həm nahayət, həm bidayatdır üzün.

Surati-həqdan işarətdir üzün,
Əhli-tövhidə başarıtdır üzün,
Həccü ehramı ziyanətdir üzün,
Cümə aşyadan ibarətdir üzün.

Aşıqa iman ilə dindir üzün,
Bir adı bütüxəyi-Cindir üzün,
Əbcədü təhavü yasındır üzün,
Ərşü kürsi, Turi-sinindir üzün.

Aşıqın beytülhəramıdır üzün,
Arifin darüssələmədir üzün,
Əhli-imanın imamıdır üzün,
Dünyəvü üçba tamamıdır üzün.

Eşqin ahli bisarı saman garak,
Dostu üçün zarü sərgardan garak,
Hər kimə kim mülli-cavidan garak,
Fitnə qasıñ yına qurban garak.

Fazlı-həqqin "Cavidanıdır" üzün,
Ələmin doğru nişanıdır üzün,
Əhli-a'rifa maanıdır üzün,
Bütperəstin şəm'i-xanıdır üzün.

Qibleyi-ərbəbi-təətdir üzün,
Nüsxeyi-işrat, saadətdir üzün,
Şəni-sün'l-sonaətdir üzün,
Gör necə yövmi-şəfaatdır üzün.

Məhşərin xursidü mahudır üzün,
Hər nə kim, vardır kamahidir üzün,
Suratı-həqqin güvahıdır üzün,
Sivü dü nitq-i-lahidir üzün.

Məzheri-əsmai-küll oldu üzün,
Haqqə varmaq doğru yol oldu üzün,
Hadiyi-cümle rasul oldu üzün,
Şağrıcı saqiyü mül oldu üzün.

Dörd garak, dörd dörd garak, bir dörd garak,
Yeddisi xət istiva, üç dörd garak,
Seyyidi çıxlara səyər dəhri deyib,
Kəndözün bilənlərə beş dörd garak.

Ayati-səb'ülməsanidir üzün,
Otuz ikinin nişanıdır üzün,
Bağış connat ərgəvanidir üzün,
Mehrü mahin arımağanidir üzün.

Ayati-səb'ülməsanidir üzün,
Dörd kitabi-asimanidir üzün,
Müşhofi-həqqin bayanıdır üzün,
Rövzeyi-xüldün nişanıdır üzün.

Gövhəri-bahri-hədayiqdir üzün,
Badəy-i-nüqli-sədayiqdir üzün,
Gör necə daqayıqdır üzün,
Qibleyi-külli-xələyiqdır üzün.

Yeddi yerdə otuz ikidir üzün,
İğirmi səkkiz göstərər iki günün,
Qamətin səksən səkkiz edər bayan,
Yetmiş iki bildirər nitqu sözün.

Söyla, ey ziba ki, zibadır sözün,
Ərşü arrahmanı təhadür sözün,
Gal ki, asmavä müsəmmadır sözün,
Nəfəxeyl-nitq-i-Məsihadır sözün.

Tutiyi-cana şakardır sözərin,
Söyla, ey bülbül ki, tərdir sözərin,
Gal, nisar eyla ki, dürdür sözərin,
La'lı yaqtu gəhərdir sözərin.

Ey büti-şirin ki, şəkkərdir labın,
Şəhdilə qəndi-mükərrədir labın,
Abi-Xızır, cuyi-kövərdir labın,
La'lı yaqtu əhmərdir labın.

Banzəmiş mahi-hilala qaşların,
Başladı makr ilə ala qaşların,
Aşıqə oldu havala qaşların,
Qosd edər ki, cam ala qaşların.

Sehr ilə qurub kamaru qaşların,
Canımı qıldı nişanı qaşların,
Tök Dü nahaq yera qanı qaşların,
Yoxmudur insah, qanı qaşların?

Seyd edər, səyyadi-candır gözərin,
Fitneyi-axırzamandır gözərin,
Bildilər kim, biamandır gözərin,
Dila galmas dilsitanndır gözərin.

Məna ol dam naz ilə baxdı gözün,
Hicr oduna canımı yaxdı gözün,
Adımı molamətə taxdı gözün,
Razimiz aləmlərə qaxdı gözün.

Tiz edər canıma xəncər kirpiyin,
Qıldı dil mülküñ müsəxər kirpiyin,
Hökən ilə xunrizi kafar kirpiyin,
Aləmi dutdu sərasər kirpiyin.

Bir xədəng atdıqda yara, kirpiyin,
Min cığır diler ki, yara kirpiyin,
Bağrına çox vurdur yara kirpiyin,
Yaxndır kim, yara, yara, kirpiyin.

Aşiqin canına batar kirpiyin,
Sehr oxunu daim atar kirpiyin,
Ləskəri-yəğməçi tatar kirpiyin.
Alomı bir heçə satar kirpiyin.

Can kimi sırrı nihandır ağzının,
Varlığı dəxi gümmandır ağzının,
Abi-kövsər, Xızır candır ağzının,
Nitqı dür kimi ayandır ağzının.

Canudr gün abi-heyvan ağzının,
Zindəsirdir cism ilə can ağzının,
Nitqidir dərdidəmər dərman ağzının,
Yeri var canumda pünhan ağzının.

Nafeyi-Çinü Xətadır bənlərin,
Dançeyi-damlı-bələdir bənlərin,
Macmori-şəm'i-səfadır bənlərin,
Mülki-Ruma padişadır bənlərin.

Mışki-tordon danolər can bənlərin,
Rövşən etdi ənbarəfşən bənlərin,
Qıldı Hindustanı nalan bənlərin,
Oldu Rum elinə sultan bənlərin.

Oldu gün abi-müəlləq qəbəlin,
Kui-simindürür alıhaq qəbəlin,
Sibi-cənnatdır müləqqəq qəbəlin,
Badeyi-paki-mürəvvəq qəbəlin.

Sərvəra, sərv-i-rəvəndir qamətin,
Aşıqə ruhi-rəvəndir qamətin,
Ərəri-bağı cinandır qamətin,
Şaxi-tubadan nişandır qamətin.

To'n edər qənd ilə bala labları,
Rəng verir yaqtı işlə labları,
İrməsin hərgiz zavalə labları,
Mərhəm oldu xottu-xala labları.

Gövhari dürri-maanı dişlerin,
Seyr eder ol lamakani dişlerin,
Gördü cün kim, binşanı dişlerin,
Otuz iki gizli kani dişlerin.

Rıştaya gövhərdir, ey can, dişlerin,
Dürri-yetimdir firavın dişlerin,
La'l ilə mərcandır, ey can, dişlerin,
Qılıs man dərvişə ehsan dişlerin.

Mürdəyə canlar nisar eylər dilin,
Kafü nundan yoxu var eylər dilin,
Bülbülü aşiqi-zar eylər dilin
Kim, ənələhaqdə qərar eylər dilin.

Pərdə görüldü üzündən dilbərin,
Üzü göründü üzündən dilbərin,
Gənc zahir oldu, ey gənc istəyen,
Adamı Havva üzündən dilbərin.

Taliba, avvol qədəm üç dörd gorək,
Dördü dörddür, dördünə üç dörd garək,
Əqra-al-Qur'an ala hərfi ki var,
Yar üzündə daxi səksən dörd garək.

Dideyi-ürfanı aç bıdar isən,
Eşq camin nus qıl husyar isən,
Olma qəfil talibi-didar isən,
Sərdən el yu sərvəri-sordar isən.

Usandım mülkü malından cahanın,
Manə zövqü gərkəmzə bu cahanın,
Necə nus eyləyim dövrən əlindən,
Hələhil zahri axır bu zamanın.

Vazzühanın afitabidir üzün,
Dilbərin vəchi-kitabidir üzün,
Xeymeyi-miadi-canın eylə bil,
İşbu ma'niden tənənədir üzün.

İsmi-a'zəm bilməyən insan degil,
Əhsəni-təqvim ilə ehsan degil,
Sanına kim arif olubdu həqq ilə,
Həqqi bilməz, bas nadan heyvan degil?

Ol bilir həqqi ki, yalançı degil,
Har ki, yalan söylər, ol naci degil,
Həccə doğru vərməyən hacı degil,
Doğru söz doğrulara acı degil.

Ey camalın bibadəl, hüsənün camil,
Cümənin məqsədu sənsən eyla bil.
Ey boyun Tuba, dodağın salsəbil,
Hüsənünə canlılar foda, əlam səbil.

Ey üzündən hurū qılman münəfiil,
Ey qışından mahi-taban münəfiil,
Ey lobindən abi-heyan münəfiil,
Ey xəttindən vərdü reyhan münəfiil.

Ey behiştən taza golmiş taza gül,
Hövzi-kövsər rövşən ilə taza gül,
Hüsəndən ey şəhi-alom, cümlə qul,
Kimi dür deyən səni kim, həqq degül?

Pardasız ma'budunu gör, abid ol,
Olma şeytan, gəl turəba sacid ol!
Cənnat bağlı, nəimi-xalid ol,
Keç ikillikdən, aliftək vahid ol!

Man otuz iki hürufam ləmyəzəl,
Yoxdur ortağım, nə mislim, nə bədəl,
Cün abəddir axırun avvol, azači,
Əvvəlü-axır mənəm izza və cal.

Cünki sənsən hər nə kim var, ey könlük,
Kimdan umarsan ata, var, ey könlük.
Cün yetərsən sən sənə yar, ey könlük,
Yarını bil, olma oğyar, ey könlük.

Höccətullah oldu nitqin, natiq ol!
Həqqə ixlas eyla, həqqə sadıq ol!
Gər liqə həqđən umarsan, aşiq ol,
Xalıqın lefzin gör, andan xalıq ol!

Həqq sevar xubuvü həqđən həqqi bil,
Sureyi-vəturu tanı, rəqqi bil!
Gör bu bədrin istivəsin, səqqi bil,
Nara salma sən anı, uçmağı bil.

Raziqi-arzaqımız mər'əş degil,
Rizqi mər'əşdən umarsan, xoş degil.
Kim ki arıtmaz için bişəş degil,
İki üçü, kim dedi kim, şəş degil?

Eşqimiz baqivü hüsnüñ layazal,
Eşqa sırmaz cunü çəndi qeyli qal,
Ləməyəlid hüsnün, valamıyalad camal,
Hüsnnüñ sübhanəhü cəllə-cəlal.

Qamatından sərvü ar'ər münəfiil,
Gül üzündən yarlı-ahmer münəfiil.
Kakılından müşkü anbər münəfiil,
Ləblərindən şəhdü şəkkər münəfiil.

Keç iklilikdən, əliftək vahid ol,
Haqqı gör adamda, haqqı saçdı ol!
Gəl vəfənin bəhrinə dal, xalid ol,
Ka'bəyi tanıvū lata abid ol!

Gəl ki, sansız biqorar oldu könül,
Düsdü qəmdən sayru, zar oldu könül,
Dərdimə hamdam nə yar oldu könül,
Gör nə zaye ruzigar oldu könül!

Gözərin sevdasına düşdü könül,
Fitmanın gəvgasına düşdü könül,
Altı dördün tasına düşdü könül,
Vəhdətin dəryasına düşdü könül.

Bir acaib dilbərə düşdü könül,
Bir aliyetmaz yero düşdü könül,
Bir mahi-nikaxtara düşdü könül,
Bir bütü-siminbərə düşdü könül.

Haqqı doğru baxı həqqi doğru bil,
Doğru qövl ol, doğrufe'l ol, doğrudıl.
Çün buyurdu əscidu rabbül-cəll,
Əscidu etməzmi insana dolil?

Ol camalın afitabi-layazal,
Ey dədəğün çəsmeyi-abi-züllal,
Barəkəllah, ey həbib-i-xoşxusal,
Yoluna canım fəda, qanım halal.

Bil ki, kel-en'am ola bəihüm azəl,
Hüsntənə her kim ki man layatadol,
Çün üzündə cümlə aqya mö-tədal,
Əvvəlü axırda sonsan lamyazal.

Kim ki bildi adəmi, insandır ol,
Bilməyən anı, yaqın, səytəndir ol,
Səcadadan çəkdi başın divi-racim,
Eylə sandı qeyri-ərrəhmandır ol.

Üzünü haqqdan çevirma, haqqı bil,
Sureyi-vituri tanu, rəqqı bil,
Mustafanın barmağında şaqkı bil,
Salsəbil oldu dodağın, zövqi bil.

Bivafa dünyadan usandı könlük,
Yox dedi, dünyayı yox sandı könül,
Düşdü eşqin oduna, yandı könül,
Vəhdətin qədabənə qandı könül.

Adımı haqqdan Nəsimi yazaram
Bil bu ma'niden na simam, ya zəram.
Ham bütü-üşadic, ham Azaram,
Həm hidayət eyləram, həm azəram.

Oldum İsrafilü ham sur olmuşam,
Gör anəlhəqdən na Mansur olmuşam.
Salsəbiləm, carnəti hur olmuşam,
Gəncə viran, eşqa ma'mur olmuşam.

Ey cahan eşq ohlinə sənsiz haram,
Har dam olsun üzüna yüz min salam!
Surətin müşhofdir, ey tubixuram,
Kirpigin, qasınlı zülfündür kəlam.

Ey camalın məzheri-zati-qədim,
Surətin Allahı rohmanır-rahim,
Hüsnnüñ cümlə məlaik, insü cin
Səcə qıldı, qeyri səytənir-racim.

Pərda üzündən götürdü həqq tamam,
Göl həqqin didarı gör, vassalam.
Qıxdı ərşillah, xətm oldu kalam,
Gəncini fəş eylədi beytülharam.

Man azaldan mastü sarxoş golmişəm,
Xızra su, Musaya atış golmişəm,
Lövh-mahfuzam, münaqqas golmişəm,
Çarū pəncü haft ilə şəş golmişəm.

Mən vücudi-mütləqəm, mütləq derəm,
Haqq tamıdır, haqq biliş kim, haqq derəm,
Küntə-konzin sırrını müğləq derəm,
Eylidi barmağılı ay şəq derəm.

Mən azaldan eşq ilə pir olmuşəm,
Gah iki anıla, goh bir olmuşəm,
Əhsani-surətdə taxmir olmuşəm,
Qadırəm hər əmər, təqdir olmuşəm.

Bulmuşam haqqı, ənəlhaq söylərəm,
Haqq manəm, haqq mandadır, haqq söylərəm.
Gör bu əsrarı nə müğləq söylərəm,
Sadiqəm qövlündə, səddəq söylərəm.

Cün azaldən tə əbəd bağı manəm,
Kün-fakanın xalqı xallaqı manəm,
Vahdətin bəzmində cün saqı manəm,
Ənfusun ayəti afaqi manəm.

Rövzeyi-rizvan üzündür, vassalam,
Surəti-rahman üzündür, vossalam,
Ərşî-haqq, ey can, üzündür, vassalam,
Lövh ilə Qur'an üzündür, vassalam!

Səcdə əmrin tutmayan səytani-sum,
Haqq yaratmış anı min narəssəmum.
Gəlmədi səytana cün həqđan ülüm,
Ol cahulun adıdır həqđan zülüm.

Surotin nəqsində heyran olmuşəm,
Vəslimə ulasılı can olmuşəm.
Əqləşigməz gənci-pünhan olmuşəm,
Laməkan toxında sultan olmuşəm.

Fazlı-həqđan mən hidayət bulmuşəm,
Surotin nəqşini ayot bulmuşəm,
Mərtəbə aləmdə qayat bulmuşəm,
Ol səbəbdən mən vilayət bulmuşəm.

Lövh ilə Qur'an üzündür, vassalam,
Həqq-taşadan gələn sənən kələm.
Surotin dövründə hissə oldu tamam,
Ey saçın taha, üzün beytülharam.

Gördüm ol ayıvü bayram eylədim,
Ol labı mey, gözləri cam eylədim.
Həccə vardım, əzmi-ehram eylədim,
Favü zadü ləmə haqq nam eylədim.

Laməkanın toxında sultan manəm,
Küntə-konzin sırrına bürhan manəm,
Həmdəni-isavü həm İmrən manəm,
Cənnətə baqivü həm rizvan manəm.

Məstəm ol meydən ki, məxmur olmazam,
Haqqdan ayrıq ta əbabdur olmazam,
Cün man ol sağlam ki, rəncur olmazam,
Qəm degil gəl divə maşhur olmazam.

Müshəfiñ hərfiyyü övraqı manəm,
Külliə şey'in halika, bağı manəm.
Mey manəm, sağər manəm, saqı manəm,
Ələmin səmmivü tiryaki manəm.

Vəchimi Allahı toşlum etmişəm,
Surəti-rahmana tə'zim etmişəm,
Nitqını aşyada taqşın etmişəm,
Gör bu əsrarı nə təfhim etmişəm.

Vəhdətin şəhrində seyrən eylərəm,
Man səni cismində heyran eylərəm,
Gəncimə adəmdə pünhan eylərəm,
Adəmi həm haqq, həm insan eylərəm.

Hər nəyə kim baxıram, haqq baxıram,
Baxışım haqqdır, ənəlhaq baxıram,
Mütləq oldu, haqqı-mütləq baxıram,
Bığışın haqqəm, mühəqqeq baxıram.

Elm içində bahri-payan olmuşəm,
Laməkan gəncinə virən olmuşəm,
Eşq içində gör nə heyran olmuşəm,
Cism içində sərbəsər can olmuşəm.

Dilborin yolunda canı tırk edəm,
Can nadir, iki cahani tırk edəm.
Can kimi şirinsan, ey şirindəshən,
Man necə şirin dəhanı tırk edəm?

Nagahən bustana girdim sübhədəm,
Lələnin ölündə gördüm cami-Cam.
Susən eştildim ki, aydır dəmbədəm:
Dəm bu dəmdir, dəm bu dəmdir, dəm bu dəm.

Narı-eşqin şö'ləsindən yanmışam,
Cigərim qanı ilə boyanmışam,
Xandasan, ey Fazlı-züləş-azim,
Mən foraqından zil-can usanmışam.

Haqqə səndən qoyma kim, dad eylayəm,
Ta abəd səndən haqqı yad eylayəm,
Söyüni heç, umunu bad eylayəm,
Qəmədə yanın düşməni şad eylayəm.

Üzüne cabbari-aləmdən salam,
Olmasan, ey bərdəsim, layənam,
Çün camalın nəssidir, eyni-kəlam,
Məzhorı-Allahı əkbərsən tamam.

Mənzili-Məhmud imiş ali məqam,
Ol məqamı istə haqqdan, vassalam,
Gərçi adıdır qəmər ayın müdəm,
Dolmayınca olmadı bədri-tamam.

Çün yazılı vəchin üzər bavü lam,
Adəmi-xaki durar kövneyənə cam.
Sivü dü nitiq-i-lahidir kəlam,
Kim ki bildi nitq, haqqı oldu tamam.

Fazlı-bismillahir-rahmanir-rahim,
Suratın lövhündə yazmışdır qədim.
Haqqı-mütələq sansan, ey Fazlı-azim,
Ey üzü cannatü firdövsi-naim.

Var üzündə bistü yek hərfi-qədim,
Çün özün oldu sıratıl-müstaqim,
Əbəcədi taha üzün arşı-azim,
Suratın lövhündə haqqı oldu müqim.

Gözərin asrarını faş eylərem,
Gör nə meydan içərem, as eylərem,
Görməyən haqqı adın daş eylərem,
Arıfa təhsinü şabəş eylərem.

Yara hər saat salam olsun, salam,
İşrəti eysi müdəm olsun, müdəm,
Yarsız səhəbət haram olsun, haram,
Yara bu ma'na tamam olsun, tamam.

Olmadı çün haqqı iqarın bütün,
Oldu anıldadan mögər layəvqünün,
Bilmədin çün haqqda varı mimü nun,
Tənciyə varsa, görəksə tünbatün.

Ey özündən bixəbər qafıl, oyan!
Haqqdan olma yadü ham batıl, oyan!
Olma fani aləmə mail, oyan!
Mə'rifətdən nəsnə qıl hasil, oyan!

Ey dolu səndən cahan, səndən cahan,
Ham cahanın eynisən, ham cismü can,
Qaşların harfində oldu kün-fəkan,
Səndən oldu hor nə kim, oldu ayan.

Ey üzün başında sünbü'l laşəçin,
Arızın güldür, saçındır mişki-Çin.
Ey özün doğru, hədisin cümlə qın,
Düşdü anbərçin saçından mişka qın.

Pərdədən mahi-tamam oldu ayan,
Qiblovü beytülharam oldu ayan,
Sufiya mey ver ki, cam oldu ayan,
Zöhd imiş sevdai-xam, oldu ayan.

Cənimi yandırıdı şövgün, qandasan
Bundasən, ma'nida, gorçı andəsan.
Ey qomarüzlü, mahi-tabandasən,
Gel ki, şaksız, baqiyü payəndəsan.

Mağribü maşriqdə haqqdır söyləyen,
Qanı bir aşiq bu gün haqqı istəyen?
Haqq ayan olduvü haqqı görməyən
Oldu şeytan, adəmi haqqı bilməyən.

Həqq tacılı eylədi Musa üçün,
Həm Ərəstilisi Busina üçün.
Ey könlül, sən huri-məhsimə üçün,
Səcda qıl, şol qəmeti bala üçün.

Həqq-teala pərdəsiz oldu ayan,
Sur ıruldu suri-ısrəfi oyan.
Ey üzün haqdən otuz iki nişan,
Müshəfin əşrərinə qıldı ayan.

Gər səni sən tanımışsan bigüman,
Sandadır həqq, sən də gör həqqi ayan,
Ruhı-qüdsün nəfəxəsindən yə'nı can,
Cavidan ol, heyvə heyyi-cavidan.

Gər sən istəsan həqqi bilmək, yaqın,
Gel Nəsimidən apşığı rəh bədin,
Tə'vil eylə ayəti-Turū sinin,
Gər olam dərsən, mün ahabəbil-yəqin.

Müddəti-hicrində oldum pir mən,
Bulmadım heç növ ilə tədbir mən,
Ey gözüm nuru, sən olsan bir mən,
Eyləsam əhvalımı təqrir mən.

Hamdüllah, yarının gördüm üzün,
Dilrubə dildarının gördüm üzün,
Türəsi terrətən gördüm üzün,
Gözləri məkkəmən gördüm üzün.

Həşri-məqsudi-xalayıq ya əmin,
Fəzli-həqdir rəhəməton-lilələrin,
Fəzlihü valqüvvəti-hablıləmatin,
Yutiya mün yaşa alal-yovmadın.

Cünki həqqi görmüşəm eynül-yəqin,
Olmuşəm elm ilə həm elmül-yəqin.
Həqq ilə cün vəsil oldum mən, yəqin,
Tarudim, bildim səni həqqül-yəqin.

Əlləmal-asma ibarətdir nədən?
Sureyi-taha işarətdir nədən?
Adəmi-xaki kinayətdir nədən?
Lövhə-məhfuzi başarıtdır nədən?

Ey günaş, man bundayam, sən andasən,
Taqtımı sonsız kəsildi, qandasən?
Şol günaş rüxsəra, ey məh, bəndəsən,
Sən ana ta bəndəsən, tabəndəsən.

Haqdən agah ol ki, haqqdır cavidan,
Haqq buyurdı mün aleyha külli fan.
Qoy caharı, gal ki, funidir caharı,
Gör necə har gün keçər bu karivan.

Çox xalayıq goldıvtı keçdi zaman,
Dedilər ki, bir söz vardırın.
Goldi Fazlullah imamı-qeybdən
Küntə kənzin sırrını qıldı ayan.

Həqq göttürdü pərdəyi, oldu ayan,
Suruna urdu dom ısrəfi, oyan.
Ey boyun haqdən otuz iki nişan,
Müshəfin əşrərinə qıldım bayan.

Gər dilərsən xalıqı etmək ayan,
Hərçi səzəsüz necə cıylarsən bayan?
Hərdən özgə xalıqə yoxdur nişan,
Gər tapıbsan, gal, bayan eylə rəvan.

Fazlı-həqdir cümlə aşya yaradan,
Bilmədi səytən qıçıdı aradan,
Qılmaz idi adəma sadə nadan,
Adəm idi leyk çün sahibbədən.

Necə kim, ögüt verirəm dilə man
Kim, caharı yaradan özgə diləmən,
Gər dilim, yar, qeyrina meyil eyləsə,
Öz dilim ilə dilimini dilemən.

Ey könlül, har yana pərvəz eyləmə,
Çün kabutor iő meyi-baz eyləmə,
Kimsənin sırrını kimse saxlamaz,
Dəğməyi sən məhrəmi-rəz eyləmə.

Həqqi batıl sanma, həqq yoxdur demə,
Rabb manam, rabbül-fəlaq yoxdur demə.
Yazıçı, yazu, varaq yoxdur demə,
Şəm'i yandırma, qəsəq yoxdur demə.

Qandadır yar, ey könlü, yar istama,
Cün vəfa yoxdur, vəfadər istama,
Dünyada kim der vəfa var, istama,
Cün vəfəsi yox, vəfəvar istama.

Can fada, canlar fada anfasına,
Səcda qıl, cümkim demiş balasına,
Düşdü alam nəşirin qoqğasına,
Cahil irməz zülflün yektasına.

Qaşçı kirpik yeddi oldu saç ilə,
Haqq kitabi uşbu bəbdən açıla.
Çünki bu sərr kəşf oluban sapla,
Məğbün ola ol bu təhlü xəç ilə.

Oldu cün dövlət müyəssər başına,
Yaraşır zərrin külehlər başına.
Dövləti-haqq endi əfsər başına.
Ham fada mın tacı-qeyşər başına.

Mə'rifat kəsb etmadın san fanisan,
Bir-iki gün dünyanın mehmanisən,
Həqqi bilsən alomin sultanisən,
Bilməsan xud div ilə şeytanisən.

Monca huvü haylümunca hayü hu
Üç anq oqlaq imiş içi quru.
Garçı oldu baxışın adı ilulu,
Bağnomu qıldı bu baxış yaralu.

Aşıqindir yerü göy, şams ilə mah.
Həqq desəm gor hüsntüne, olmaz günah.
Sırını sanda nühan etdi İləh,
Kandöziin bil kim, olasan padişəh.

Gər irasan suratın ma'nisiña,
Biləsan surat nadır, ma'nisi na.
Əhli-mo'nı şıqasına atma daş,
Heyl ola kim, şıqeyi-mo'nı sma.

Əslini qoydum yapışdım far'ına,
Fikir qıldım mon Cəllilin sün'ına.
Bu vücudi-pakdan qıldım sual,
Bu sualın aslı sonsen, fər'i nə?

Üç alif bir eyn ilə yazdım belə,
Üç alif bir eyn ilə golmaz dile.
Üç alif bir eyn ilə golə belə,
Müstəid arif gərək anı bila.

Mən kabutar görmediim kim, baz ola,
Hüsn içində dər-cahan qəhbaz ola,
Şən təki kimdir cahanda bir dəxi,
Gəh kabutar dər-cahan, gəh baz ola.

Rəşk edər mahi-münəvvər alıuna,
Müştəri can ilə çəkər alıuna.
Şərh edib olmaz barəbar alıuna,
Gər enə xurşidi-xavər alıuna.

Bir xəyal etdim gümandır belina,
Dedi kim, muyi-miyandır belina.
Aşıqam munec zamandır tabəh,
Can dilsərən, dormiyandır belina.

Ey qəmər zülflün şəbində rusiyah,
Mehri-rüxsərin qatında tira mah.
Keçməyen eşqində ömr oldu tabəh,
Taəstindən özgə təstər günah.

Ey üzün ümmü'l-kitabü fatihə,
Qaşların vəlyfi xitabü fatihə,
Saxlamış mahi niqabü fatihə,
Canfəzə lə'lın şorabü fatihə.

Carunun la'lın meyidi cam ilə,
Zülfü xalın danasıdır dam ilə.
Mən zamanı bulməzəm ayyam ilə,
Vahidəm şol zati-bioncam ilə.

Düşmüşəm mastanə eynin alına,
Canfaza gülgün yanığın ali na?
Ey çəkan barmaqı aymın alino,
Olu hüsnün fitno yasın alına.

Səcda eylər üzüna mehr ilə mah,
Miski-Cin saçından oldu rusiyah.
Ərş-i-rahmandır üzür, haqqır güvah,
Xubluğun Misirdən sənsən padişəh.

Fazl robbi-zülecelal oldu biza,
Möhşünü hüsni canal oldu biza.
Atamız sahibkamal oldu biza,
Anamız südü halal oldu biza.

Mescidü meyxanə bir oldu biza,
Div ilə şeytan asır oldu biza,
Qanı farəh, tikan harir oldu biza,
Dilbərin eşqi əmir oldu biza.

Verməmək dil dilbərin geysusuna,
Şığmaya aşılıların namusuna.
Sor sadadır fitneyi-cadusuna,
Can dəxi qurban kaman əhrusuna.

Yarını heç vəqfi-ağyar eyləma,
Div ilə ulaşma, bazar eyləmal
Həqdən özgə san səna yar eyləmə,
Əhsəni-taqvimo inkar eyləmə!

Ey saqın buyu Masihanın domı,
Fitnaya hüsünün buraxdı alomı.
Küntə kənzin sırrıdır, eşqin qəmi,
Olmadı şeytan bu sırrın məhrəmi.

Ey qəmər tol'atlı şəmsi-xavəri,
Rövza üzündür, dodağın kövsəri.
Gər seni görəsaydı duşunda pari,
Oda salayıdı otuz iki pəri.

Ey qasınlı kırpigin, zülfün yedi,
Ol yedi kim, şeytan anı bilmədi.
Həqq bu sırrı Əhmədo kaşf eylədi,
Anın üçün adını ümmi dedi.

Həqq siyam aynı biza id eylədi,
Hər nə kim haqq eylədi, id eylədi.
Kim ki haqqı didü vadid eylədi,
Adını haqq əhli-təvhid eylədi.

Haqq dedi kim, yer yedivü göy yedi,
Ləməkən taxtında gizlidir yedi.
Gizli adamda ayan oldu yedi,
Dörd yedi bir gəz nədən oldu yedi?

Zülfə-ənbərsaya verdim könlümü,
Le'lı-rubəfzaya verdim könlümü,
Qaşatak sevdəya verdim könlümü,
Gör nə möhkəm yaya verdim könlümü?

Şol boyu rə'naya verdim könlümü,
Şol gözü şəhlaya verdim könlümü,
Şol günaşsimaya verdim könlümü,
Şol üzü cün aya verdim könlümü.

Nagohan bir aya verdim könlümü,
Can ilə yəğmaya verdim könlümü,
Hüsni bihəmtaya verdim könlümü,
Müntəha balaya verdim könlümü.

Surətin müşhəfdir, ey can parası,
Cəra kar etdi faraqın yarası,
Lütfü hüsн ol müşhofin separasi,
Qandadır vəslin davası, çarası?

Gel bu gün işrat günüdür, al meyi,
Daima nüql eyla, görgül almayı,
Qamusunun xıslatı bındır, valı,
Müstəidlər fərç edərlər al meyi.

Adəmə gal, adəmə bil, adəmə,
Adəmi olanların budur domı,
Bu dəmin dəməndədir damın dəmi,
Həqq rüxiñ ruhu dedi, no adəmi.

Cümə mövcudata illətdir üzü,
Əslü for'ü dinü mülətdir üzü,
Uş sıfatı zati-izzətdir üzü,
Kainata nuri-rohmatdır üzü.

Sureyi-əsreda gördüm üzünü,
Müntəha balada gördüm üzünü,
Sureyi-tahadə gördüm üzünü,
Əlləməl-əsmada gördüm üzünü.

Haqq mana bir xırqə biçdi kəndözü,
Oldu pünhan xırqə içərə kəndözü,
Haqqə man bir aystəm haqqan düzü,
Haqqı haqq haqq zahir etdi kəndözü.

Ey manım könlümü alan gözları,
Ey manım bağıru dələn sözlorı,
Man şikayat kimdən edim, ey həbib,
Özleridir, özləridir, özləri.

Surətinə kim ki baxdı sərsəri,
Şah olından qacaq ipar kövsarı?
Ey pəri siminbəri, bir bax bəri,
Çəkma aşiq üstüne qəmdən çərl.

Bir acaib şaha verdim könlümü,
Bədi üzü maha verdim könlümü,
Ta ki Fazılullahə verdim könlümü,
Bığımın Allahe verdim könlümü.

Gözları pürxəba verdim könlümü,
Lebları qıllaba verdim könlümü,
Ol işzı məhtabə verdim könlümü,
Öz-özüm qərqəba verdim könlümü.

Ey könül, Mənsur ənələhq söylədi,
Haqq idi, haqqı dedi, haqq söylədi,
Mə'rifət sırrını mütləq söylədi,
Arif amanına vəsəddəq söylədi.

Dilbarım rindanə geymiş çəkməni,
Tut almışdan otığına çak manı.
Həsratının olmuşam öylə zəlf,
Fırqatindən cəha ditişdim, çök manı.

Kim ki bilməz öz vücudi-zatını,
Sormagıl andan anın isbatını.
Oynamaz şərənci-eşqin atın
Bilməyon bu zövq-i-eşq şahmatını.

Mə'rifət əhlində haqq bina dedi,
Vəllazına cahidü finnə dedi,
Sən səni, kəndi vücudün görəmə xar,
Haqq sonin şə'nində kərrəmnə dedi.

Ey ləbin vəslı hayatı-sərmədi,
Xəttü-xalindrı camalın abcdı,
Kirpik ilə zülfü qəsindür yedi,
Ol yedi kim, Əhmədi məst eylədi.

Surətin lovhündə xətt oldu yedi,
Fəzli-həqđan bizo kaşf oldu yedi,
Qaimü daim üzündür sərmədi,
Həqq kitabdır camalın abcdı.

Ta ki yarın səhəbəti şirin idi,
Lacarəm könlüm ona şirin idi,
Aşıqü mo'suqam ol mahbub idi,
Eylə kim, Fərhad ilə Şirin idi.

Bir bəlük faxr əqli gördüm, yar idı,
Yar idı, məqsudları didar idı,
Yarlı xaturlarında yar idı,
Yar idı, hicranda ağlalar idı.

Ey üzün ol lövh kim, məhfuz idı,
Hər zaman bir növ ilə malfuz idı,
Ənbibi bu nöqtədən malfuz idı,
Bu xəbər İblisden məhfuz idı.

Kim ki haqqdan tutmadı pənd, ey kişi,
Önmədi haqqdan onun hərgiz işi,
Adı ne erkəkdir anun, na dişi,
Çeynəsin barmağunu arun dişi.

Adəmi fəzli-xuda bil, adəmi,
Kainata kəndxuda bil adəmi,
Sən diraxtı-münətəha bil adəmi,
Sahibi-arzü sama bil adəmi.

Gözlərlə yixdi şol gözələr manı,
Kirpik oxun gizlərү gözələr manı.
Gözüñə netdilən men, ey arami-can,
Durmadan qaşına yavuzular manı.

Qamətin qadı qiyamat eylədi,
Gör bu qoddi ki, na qamət eylədi.
Ka'bəda hər dəm iqamat eylədi,
Gözərin ana imamot eylədi.

Kim aliftək vahidü fərd olmadı,
Bəlkə, namərd oidiyü mərd olmadı,
Haqq yolunda hər ki, ol gard olmadı,
Döydüyü cüz ahəni-sərd olmadı.

Görmüşəm har yerdə haqqı-mütləqı.
Gor deyilsən laşo itirmə haqqı.
Kim ki haqqı bilmədi, oldu şəqi,
Gör ki, tufan oldu istə zövraqı.

Firqətin dərdi mana kar eylədi,
Canımı yandırı, ofkar eylədi.
Göl ki, şövqün həkmə zar eylədi,
Aləmi sonsız mana dar eylədi.

Qaf val-Qur'an ol mahın üzü,
Görməsin yavuz göz ol şahın üzü,
Fani olmaz hərmiş Allahın üzü,
Halik olsun divi-gümrahın üzü.

Kaf ilə nundan yaratdı aləmi,
Ərbəin gündə yoğurmus Adəmi.
Dəm bu domdır, dəm bu dəm, bil bu dəmi,
Adama vurdubu domdan haqq dəmi.

Qandasan, ey yüraqimi yarıcı,
Qanda olsan, Tanrı sana yarıcı,
Mən qulam, hor dəm tapuna vanıcı,
Üz urub, qılıb dua yalvanıcı.

Könlüm oldu eşqinin avarəsi,
Qəmzanın getməz cigardan yarası.
Dərdimə çox istədim dərman, vali
Yox imiş lə'lindən özgə çarəsi.

Kirpiyin qəşnə zülfündür yedi,
Yer yedivii göy yedi, san da yedi.
Nə sobobdan həftənin adı yedi,
Bunda hikmət vardır, mütəhfə yedi.

Kim ki aşrəri-Nəsimi bilmədi,
İzzati-fozli-Na'imi bilmədi,
Divi-dun oldu, azimi bilmədi,
Məzħəri-zati-qadimi bilmədi.

ƏLAVƏLƏR

Hər sahər vaxtında kim, bülbülbülgünün başlar,
Ahüm artar şöylo kim, axar güzümdən yaşlar.

Gör neçə fəryad edər biçaro bülbülbüldən ilan
Kim, anın fəryadına oğlana göldi daşlar.

Hər fırışasurötin yanında yüz min div olur,
Xanda kim, qallaş olursa, çox olur qulmaşlar.

BƏRƏKƏLLAH, dasti-qüdrət töhfə yazmış naqşini,
Afarın şol naqşə kim, aciz qalır naqqışlar.

Bilməzəm zülfünmüdüür hər tarasını dam edən,
Yoxsa cana qəsd edən gözünmüdüür, ya qışlar.

Könlümün şışasına pərrı magas dəğəsə sinar,
Ey həbibim, bəs nədəndir sən atarsan daşlar?

Xanda kim, Leyli olursa, anda bir Məcnun olur,
Xanda kim, bir gəmə açılsa, anda itər başlar.

Tərk-i-can qıldı Nəsimi, keçdi bu başdan dəxi,
Xanda qaldı ata-ana, qövm ilə qardaşlar?

Cana sən candan nə kim, golsa, cigerlər ağrımız.
Haqq bilir, bir zorra noştəndən damarlar ağrımız.

Şəhə, məhrindənmişdir, ya aşinalıqdanmışdır,
Cismimi sor la qədəm min göz yaralar, ağrımız.

Fitvasından zahidin nəhaq manı gor soyalar,
Qəm degil səndən şəhə görçək damarlar ağrımız.

Zahidin ofsanosundan soyudular nəhaq manı,
Haqq bilir sondən, şəhə, sahib nəzərlər ağrımız.

Şışəmi cün daşa çaldım, haqqı izhar eylədim,
Çəşmə-əhval ağrıdan arif bəsərlər ağrımız.

Zahidin bir barmagın kəssən döñər haqdan qaçar,
Gör bu gerçək aşiqı sor-pa soyular ağrımız.

Cohli-namərdin qaçan meydan gündündə yeri var,
Ər bilir meydan qədrin kim, qədərlər ağrımız.

Soyun, ey mürdar salloxlar, Nəsiminin tanın,
Bunca namərdi görün bir ər qıyarlar, ağrımız.



Əhli-iman usları ol dəmdə inkar etdilər,
Cün Hüseyniyi Hələb şəhrində bər-dar etdilər.

Qazılar fitva verib həqq sözə batıl dedilər,
Küfrü tərk edib imana gəlməyə ar etdilər.

Seyyida zülm əyləyib kövr ilə haqqı basıldılar,
Əhsani-təqvimi gör kim, necə inkar etdilər.

Biliyib buçaqların cünni tonimə qoydular,
Sağ ikan mən aşiqi gör necə bimər etdilər.

Həqq manə söyleyə dedi, ömr etdi, man də söyledim,
Sözümüz dastan edib alomda tökrər etdilər.

Üzdülər, çıxardılar gün bu Hüseyninin tanın,
Yas qurub göydə mələklər cümləsi zar etdilər.

Ey Nəsimi, vasil oldun xalıqın rəhmətinə,
Cənnəti-əlavayı buldun, yerni gülzər etdilər.

Şaha, sandən hər nə galsə, cana xoşdur, yaxşıdır,
Cavidani-əsq üçün cananaya xoşdur, yaxşıdır.

Hər nə cövr etsən, mana sandən köniül xoşnud olar,
Haqq bilir ki, inciməz fərməna xoşdur, yaxşıdır.

Soydular çıxardılar, başdan ayağa pustumur,
Aşıqəm, ah eylamən qurbana xoşdur, yaxşıdır.

Həm soyan, həm soyduran zahid manom, sandən deyil,
Cümlədə aynayəm, pünhanaya xoşdur, yaxşıdır.

Mənsur oldum çün bu gün aləmdə faş oldum siza,
Mən anələhəq söylərəm, türfəna xoşdur, yaxşıdır.

Şah yolunda eşq ilən baş verməyən mərdud olur,
Lacərəm, meydan arı mərdanaya xoşdur, yaxşıdır.

Tə'nə qılma ey fəqih, zira Nəsimi fəzlinə,
Netakim, aşiqlara nişanaya xoşdur, yaxşıdır.

Könül, xəstə vü mən zaram səninçün
Rəvan macruhü bimaram səninçün.

Əlac eyla, əlindən yardım, ey dust,
Qəmən yegil ki, qəmxaram səninçün.

Nə oldu azmi-mehmanxana qılsın,
Ürək yağınu yaxaram səninçün.

Əridi iliyim, sındı sümütüm
Tənimdən can gedər, yanım, səninçün.

Əzəldən bu mənə qismət qalıbdır
Ki, hicr oduna yanaram səninçün.

Çü bülbül düşübəm gülşəndən ayrı,
Yənə həmsəhəsti-xaram səninçün.

Sənin eşqin manı məndən alıbdır,
Tənimdən külli-bizaram səninçün.

Nəsimini soyalarlar Şam içində,
Fəğən eylər, gıriftaram səninçün.

Qiblədir üzün, nigara, qaşların mehrablar,
Surətin müşhəf, vali mişkin xəttin e'rablar.

Çöhrənin əksi əzəldən dişə çıxdı pərdədən,
Düşdü anun şöləsindən ayü gülə tablar.

Aşıqın əhvalını aşıqlarə sor kim bilir,
Bilməz illa eşq oduna yanmaya bixabiar.

Eşq odu uğraşdı şəm'in canuna, gör kim necə
Hər yanar, həm gözlərindən axıdar seylablar.

Şərh ağar qılsam camalın daşterindən bir vərəq,
Hər sözüm min fəsl olur, hər fəsl yüz min bablar.

Aşıqın ciger qanurdan şərbəti var, ey hakim,
Qatma anun şəkkərinə qand ilə innablar.

Çün Nəsimi cavidani yar ilə buldu vüsal,
Qoy necə dönerəsa, dönsün, bu yaşlı dolablar.

Gözlərindən çağırışrlar, dadlar, bidadlar,
Tİğə dutdu kirpigin puladalar colladalar.

Dilberin bilişlərindən sorgıl eşqim xarunu,
Aşına bilməz bu həli, xanda bilsin yadalar?

Kim ki eşqin vəsfini öğrenməgə şagird ola?
Qoydular adın anun ustادlar, ustادlar.

Dabanundan yardımalar başdan ayağa soydular¹,
Almadıular dadımı bidadlar, Şəddadılar.

Cün biçaq ürəğə yetdi cigerim dərd eylədi,
Ağladı carum qamu faryadlar, faryadlar.

Həqqə vasilsən, Nəsimi, bigümanı, şübhəsi,
Binəhayət dini açdırın gör qamu əfradılar.

Ədədik beyt alavədir:
Gün dilordi vasil olmaq yar ilən könüm, voli,
Qoy necə soyursa, soyusular, palid qəssabalar.

Neyləsin, bilməz o şəhrin yolunu,
Arlamaz ol əhli-cənnət dili.

Dili var sanır va leykin, dili yox,
Bir məgəsdir zəhri vardır, bali yox.

Acizü miskinü sərgardan durar,
Özü heyvan, surəti insan durar.

Hər kimin kim, zərgi var, iqrarı yox,
Bir ağacdır kim, dikilmiş, bəri yox.

Mö'münün könlün yuxar xərnas ilə,
Ya'ni salusluq satar vəsəs ilə.

Cümənin sırrını ol xalıq bilir,
Din yolunu aşiqi-sadiq bilir.

Zahidi-zərraq oлarlar xam olur,
Aqıbat salus olan bednam olur.

Kim ki sənə daş atarsa, gül ona,
Şad oluban sevinib gülgül ona.

Felü af'ali qamı zərqü riya,
Zərq ilə qui olmaq iştir tənñi.

Zərq ilə qulam deyərlər qui deyil,
Əhli-zərquin taeti məqbul deyil.

Cünki zərquin ola ismii fe'l zərq,
Alami bilqivvədən algıl səbəq.

Qüvvəti-can ol, dilərsən qüvvətin,
Vaslə vasil ol, yetirgil firqətin.

Gər dilərsən kim, olasan mö'təbər,
Kəndü mülküñ sırlarından ol xəbər.

Gəl vücudun şəhrinə etgil nəzər,
Vaqif ol, özündən olma bixəber.

İbtidadir, ibtidadır, ibtida,
İbtidadan hasil oldu intəha.

İbtida gəldi kələmi-layənam,
Favü zadü lam həqdən, vassalam.

Nitqi-əşa natiqi-həqdir özü,
Söyləyan kanduya kandudur sözü.

Söz olubdur kəndü söz söyler oyan,
Kəndü kəndü zatını eylər bayan.

Hər sıfatdan xali etmiş kəndözün,
Kəndü kəndü üzünə tutmuş üzün.

Hər naya qılsan nozər ol bigüman,
Kandu kəndözün verir sana nişan.

Uş bu bərrü bahr içində kəndidür,
Ya'ni əsədəf oldu hər şey, kəndi dürr.

Alamü əşa anun hökmündədir,
Oxu bilgilər anım kim nitqindədir.

Bə sıfatlar intəhas: kəndidür,
Ya'ni bu şəhrin əsası kəndidür.

Uşbu şəhr içində olmuşdur müqim,
Yoludur anın sıratəl-müstəqim.

Bu səbilüllahə hər kim buldu yol,
Artaların hacətləri oldu qəbul.

Bu sırat üzrə übur etmək gərək,
Bu sıratı tutuban getmək gərək.

Bu sırat üzrə qədim imiş qədim,
Giramaz bu şəhər seytanır-racim.

Ey kalamı-zati-biçündan nişan
Bulayın deyen kişi, eşit bayan:

Gal bu şehr içinde gör didarını,
Gal bu şehr içinde iste yarını.

Cismə can ol, cismə can ol, cismə can,
Necə uyarsan, bari gal, bir oyan.

Haqqı istərsən sağırdıl dörd yana,
Kimə gedərsən, sana gal, sən sana.

San sana gal, sən, sana haqq yar ola,
İstədigin cümlə səndə var ola.

Axırətə mənzili darüssalam,
Bulayım dərsən, sana gal, vəssəlam.

Səndədir şol gənci-pürhan, səndə var,
Qətrəsan ki, bahri-ümman səndə var.

Aç bu ibrat gözünü kim, görəsan,
Kəndü şehrİN içərə yarın bulasan.

Biləsan bu varlığın ərkanunu,
Biləsan canlar içində carunu.

Biləsan hər seydəki var varını,
Can gözüə görəsan didarını.

Hər ki kəndü zatının sultanuna
İnmədi, girməz bu şehrİN kanunu.

Kəndü mülkiyəndən iraq avaradır,
Qeyrəti yox, neyləsin biqəradır.

Bilmədi çün kəndü kəndü zatru,
Anın üçün oxumaz ayatını.

Fəth edən bu şəhriyaran şehrİNini,
İslədi, bildi gümansız dəhrini.

Çün bu şəhətin yarına yar oldu ol,
Her nə məqsudisə andan buldu yol.

Çünkü yar oldu bu şehrİN yarına,
Hökəmün etdi mülkü-malı varına.

Bilmək istərsən bu şehrİN varını,
Gal eşit gör necə söylər yarını.

Anlı uşbu sırrı kim, söylər sana,
Yol bulasən kəndü kəndündən yana.

Hər yaradılmışın oslu sən özün,
Anılar işan rəmziyi uşbu sözün...

Əlləməl əsməi-küll budur tamam,
Adəmə öyrətdi haqq, bil, vəssəlam.

Ey bəradər, bil bu nitqin qayətin,
Lamü bey görgil, yetərgil firqətin.

Məqsədi-sidqim lisani-sadiqim
Aşıqiyəm mə'suqü hər aşiqin.

Mənə irişən kişiler can olur,
Küfrü qalmaz, kəndusù iman olur.

Nuri-əsya çün mənəm eynü'l-yəqin,
Mənə iran oldu əshabü'l-yəmin.

Gənciyəm, ganc issinin mən garciyəm,
Dərdi bidermarların bıränciyəm.

Sadiqü'ləvə'di-mübindir sözərim,
Görünür əsya üzündə gözlərim.

Eyniyəm, hər ahli-eynin eyniyəm,
Münkirin könlü içində beyniyəm.

Nitqü zatimdən ayan oldu cahan,
Sözərimdən kafü nundur laməkan.

Şəhri-qan içində canlılar canuyam,
Kainatın təxtilin sultaniyam.

Yeddi iqilinə məkanam laməkan,
Olmuşam cün cümlə seydə bigimən.

Məzħərəm, yoxdur şərifikim, laşarik,
Vahidəm, mülkümədə yoxdur müştərik.

Nuri-dəryayı-vücudi-mütləqəm,
Gah məlləhi-cahan, gah zövraqom.

Heyyü qayyumi dəvəməni dövlətəm,
Aləmi-kəsrət içində vahdatəm.

Gar dilərsən kim, bulasan sən səni,
Mənliyindən keçü tark eylə məri.

Mənliyindən keçməyen şeytan olur,
Divi-mə'lündür, qaçan insan olur?

Zöhdə şeytan qaçan ola malək,
Əslı oddur, cün oda vasil gərək.

Mənliyindən keçməyen xudbin olur,
Müstəħaqçı-lə-nətü bidin olur.

Dedi asfəllər maqamıdır dərək,
Hirsü lə-nətdən düşüb ola hələk.

Nəfsini tanıya gör, ey müttəqi,
Kimsayə ta'n etmə, absəm, ey faqi.

Tabeyi-əfsana olmuş ta'n edər,
Bixəbərdir, bixəbərdir, bixəbər.

Tabeyi-nəfs həvəyi-şum edər,
Bu sabəbdən özünü masmum edər.

Bilmədi məscudu kimdir sacidin,
Görəmedi nurun vücudi-vahidin.

Nurikan nar oldu, çünkim ol lain,
Oxu lənat canına, ey əhl-i-din.

Ey deyən ki, qandasdır yarı-bəqə,
Eşq ilə gel, bax vücudi-mütləqa.

Gel, bu iibrat mülküna gir, abid ol,
Yollarında can ilə san sacid ol.

Gor dilərsən Kə'hlə-i-jırfan olasın
Kim, vücudün şəhərinə yol bulasın.

Gel, xəbərdar ol bu şəhərin varına,
Züləmətin tanrıvü gir ənvanna.

Yollarından al xəbər, san ey xəbir,
Olasan mülki-vücud içərə emir.

Gel bəri, fəth et bu şəhəri, gel bəri,
Necə gazərsən cahanda sərsəri.

Vəsfini eşit bu şəhrin şəhərinə,
Qırq olasən mütləq anın behrinə.

Gel bu şəhrin sözlərinə dut qulaq,
Ta biləsen kim, nadir bu qara-ağ.

Dörd direklə qaim olmuşdur bu şəhər
Kim, anın içindədir afağı döhr.

Kim ki bildi mən-erəfdə zatırı,
Baxdı, gördü, oxudu ayatını.

Har nə istərsən, bulasın, bunda gel,
İstədigin anda degil, bunda gel.

Otuz iki mənzili var ilirin,
Yetmiş üç dörtlü maqamı yolunun.

Bu maqamı haqq bilən hacı bilir,
Bu kalamı firğeyi-naci bilir.

Üç yüz altmış manzili var surunun,
Bu tacelli şahri Musa Turunun.

Dedigüm şahrin şı dənlü bürcü var
Ki, siğar hər bürcüne yüz min süvar.

Pasibəni bürcünün, ey pasibən,
Oldu yığırkı sezik kişi haman.

Buların avazına, avazalar,
Dopdoludur şahır içi dərvazələr.

Oldu yetmiş yeddi şahrin laşkarı,
Padşahın əmrindir, bil bunlar..

Haqq-təalanın sifatıdır bular,
Kəndunun nitqində zəhdir bular.

Ya'ni bu otuz iki kişidən,
Oyanır bunların ünün eşidən.

Qəflət uyğusundan bidar olar,
Həqqi tanır, haqq anırla yar olar.

Həqq kəlamıdır buların dilləri,
Har naya sunsa, irişir alləri.

Nitqi-heyyi-zati-yəzdəndir bular,
Nuri-əşşü vəchi-rahmandır bular.

Müxtalif olmuş buların surəti,
Aləmi-mə'nidə birdir sirəti.

Surati kaşradə olmuş müxtalif,
Cümlesiñin zati birdir cün alif.

Bir-birindən burları hər kim seçər,
Bunların sırrından oldur bixəbor.

Tulü ərz olmaz bularda rəngü lövn,
Əsfalı əla, əmiqu həddi kövn.

Bişəbihü laşərik olmuş bular,
Zahirü batında hər şey kəndular.

Heyyi-baqidir buların varlığı,
Yox buların sayruluğu, sağılı.

Bunlar oldu cümlə şeydə müştarək,
Həm münazəhədir, bularda yox dərək.

Həm sıfətdə zati-qaimdir bular,
Ölməz-itmez nitçi-daimidir bular.

Qadiri-qəhhari-Mehdi möhtədi,
Fel'i-müstaqəbəli mazı, mübtədi.

Cümələ bunlardır: bil, ey danayı-dın,
Bunlar oldu rəhmətan-lilələmin.

Cümələ alam cün buların hökmüna
Oldu mahküm, gör buların hökmü na.

Saatü vəqtü hesabü mahü sal,
Gec-gündüz nuri-xurşidü zülal.

Çərxı-əflakü səmavatı zənən
Bunların mülküdür, ey əhli-yaqın.

Əmri-həqdir cün bular, ey əmri-həqq,
Gel buların dəftərindən al sabiq.

Oxu bulardan, bəri gəl, quş dilin,
Hall edəsen, ta ki nafsin müşkilin.

Bunlara derlər, şəhə, ümmül-kitab,
Fe'lü aşyaya bulardır fəthi-bab.

Hər yana baxsan bulardır görələr,
Bəlkə, hər şeydə bulardır əm olan.

Bunların hökmündə hər şey, bunların,
Candır sarçümleyi-mö'münlərin.

Müşəfi-nuri-qədimi-lamyazal,
Xattı-masturi-kitabi-bibədəl.

Lövh-i-mahfuzi-hürufi-zülçalal,
Raqqi-maşuri-xudayi-pürkəmal.

Daftarı-mülli-vücudi-anvarı,
Nazırı-alam, caharun sarvari.

Bunlar oldu cümə dilin söyləyan,
Söyləyib həm söylədən, var dın deyən.

Əvvəlin və axının bunlar olur,
Bunları bilən kişi haqqı bulur.

Kafü nuna, eyni-zata ibtida,
Həmsifət olur bular biintaha.

Cümə bunlar qabzı başständə haman,
Dərc olubdur, bu söza yoxdur güman.

Gəl buları istə, sa'ya qalib ol,
Bülfüzul olma, haqqə gəl talib ol.

Gəl buları istə bul, ey mərdi-rah
Kim, bular olur sana haqdan güvah.

Bunlarınla itəsən məqsuduna,
Abid ol bunlara, ir ma'buduna.

Bunları bilmək dilərsən bunları,
Əhmədi-mürsəldən istəgil yeri.

Ya'nı otuz iki mün peygəmbərin,
Dillerini anlağıl sən bunları.

Ta ki iltələr səni ol hazırla,
Nura qərq olub, batasan rəhmətə.

İşbu manzildən irənlər tapuya,
Daxi möhtac olmaz özgə qapuya.

İstəyən şəhri-viicudi-Əhmədi,
Gəl, eşit dari-diyari-sərmədi.

Yeddi olmuşdur bu şəhərin qapusu,
On sekiz olmuş təməmat yapusu.

Əhmədin şəhri, qapusu yeddiridir,
Gər inanmazsan hədidi işta gör.

Yeddirid nuri-səməvatü zəmin,
Yeddirid, hər talibə degil homin.

Hər qapu altında ikidir məlek,
Bunlarınlı yar olun, budur dilek.

Har eşigində mücim olmuş bular,
Bunlarınlı yar olan kişi gülar.

Bu rümuza irişənlər can olar,
Dərvişəken məhrəmi-sultan olar.

Bunlarınlı nitqində aşşa sərbəsər,
Qərq olubdur, anlamaz hər bixəber.

Nitq-i-həqdir çün bunlarınlı sözələri,
Vəhyü bürhəndür təməmat özəlri.

Bunlarınlı dilin bilənlər adəmi,
Adəm oldur kim, biliibidir bu dəmi.

Aşikara etdi asma sırrını,
Söylədi can müşəfiñ təfsirini.

Səhibi-tə'vil həqdir bigüman,
Leylətül-əsra, rümuzi-cavidən.

Zülmət içərə qalmış idil kainat,
Dolmuş idil cümələ aləm müşkilət.

Divi-mal'ün dutmuş idil aləmi,
Cümələ div idil, yox idil adəmi.

Geldi, adam nurunu şərh eylədi,
Odü su, torpağı yeldən söylədi.

Adəmin sırrın bilənlər, adəmin,
Bildi rəmzin on sakız min aləmin.

Nəfxi-İsa ölü dirildir haman,
Adəmin sırrıdır ol sahibzaman.

Mehdiyi-nuri-hidayatdır, yaqın,
Məhrəmi-nuri-inayatdır, yəqin.

Sümmi-vəchüllaha edənlər nəzar,
Uşbu üzün eynidir, ey pürhünər.

Künzi-əşya manboi-candır özü,
Eyni eyn olur görənlər ol üzü.

Görər ol iş içra üzlər üzünü,
Nitqü can içinde gözlər özüntü.

Nitqi-can olur tamam, ey nitqi-can,
Kütfli gedər, kandu nur olur haman.

Ey Nasimi, haqq-taala səndədir,
Həm sıfatı dildə, zati candadır.

Kim ki bildi kənduyu, bildi haqqı,
Bilməyənlər nəfşini oldu şəqi.

İstədigin kənduda bular tamam,
Padışah olar, ana əşya qulam.

Əla, ey durrı-bəhri-laməkarum,
Əla, ey lə'lı-karı-kün-fəkanum.

Oxuyum, dirləş son anfus kitabı,
Hadisi bəs səhihdür oxuyanum.

Ki, har na var isa afaq içində
Var ol anfusda, yoxdur imtahanum.

Hürufi-aql imiş bu məstər əşya,
Yazılmış nüsxəyi-iki cahanum.

Buyurdı Şahı-mardan şiri-yəzdən:
Özün biləni yanlışlar uğanum.

Tanuya nəfsini tanur xudasın,
Dəxi yarıq edər şahı-zamanım.

Qəza ilə qədərdir fe'l-i-niyət,
Xirəddir arşı-kürsi, ləvhi-canum.

On iki bürç ilə yeddi kəvəkib
Olur başdan ayaq bu yeddi sanum.

Büruc içro oyaq Hütü Həməl - bəş,
Qəmər həm övkədir, bürçü zəbarum.

Ütarid təb'ımız, böyrək bu Zöhra,
Ürəkdir şamsı xurşidi-ləbanum.

Dalaq oldu Zühal, Mərrix həm öd,
Bağırsaq Müştəri, göbək Mizanım.

Boyum - Suvü qolum - Cövza bilirman,
Bu sözədə yoxdurur zarra gümənim.

Sümük – torpaq, diş yeldir, sıñır – yer,
Olur od, qanú at abi-ravanum.

Vücudda bəlgəmə sevdavü safra
Qılır qələbə olur, sərçəşmə canum.

Əsəd köksümdürür, əmcək Sərətan,
Bağırsağ Sünbüla, göbək Mizanum.

Solum Mağrib, sağım Maşriq, yəmin – öñ,
Baş üstün, sol yasar üstdən dabanum.

Könülün qütbüdür gərdunda gərdan,
Görünər arxadakı kəhkaşanum.

Məsəldə təb'imi zdır yeddi qat yer,
Ağaclar tük olur, dağ üstüxanum.

Əl-ayaqdır qamu işlərdə kamıl,
Qulaq naibdürür, göz didəbanum.

Felakdır atamız, gübəra anamız,
Qamu eşa bərədar mehribanım.

Təvarix bayyinat, gardış təvəqqif
Olur bir nöqtədir, ey nüktədarum.

Qaranqu qayğıdan, şadlıq işqından
Olur batın nihan, zahir şyanım.

Yena durnaqü dişler oldu ma'dən,
Sümüklərdə illiklər oldu kanum.

Vücdudum dörd fəsil oldu anasir,
Bulud öfə, yaşım yağmur yağanum.

Buludun kükrəgi olsa yaşımdan,
Çaxılmış bərq urar rə'di-fəğanum.

Xəyalın naqṣidir cümləsi təzvir,
Yavuzluq, ayrlılık, gümrah güməranum.

Təvəhhüm Əzrail, fahimim Mikail
Ki, İsraflidürür niqt-i-zəbanum.

Xirəddir Cəbrail, Mürsəl dilimiz,
Könül içrə durar razi-niharum.

Olubdur yeddi iqlim, yeddi ə'za,
Bulubdur xəlvəti üzlet ravanum.

Olur pərhiz ari taət xudaya
Bulubdur xəlvəti üzlet ravanum.

On iki ay dollar, bir il tükənor
Olur abcad bu sinü şin nişanum.

Müfassəl surət olsu zati-mücməl
Süfatı-zat imiş cismimlə carum.

Qaranqu qayğıdan, uyğun adəmdən,
Bilik uçmağımış, damu nadarum.

Müləvvəslər, cəhillər divü şeytan,
Ariflərdir mələk əhli-imanum.

Savaşməlik, dalaşməlik, irişmək
Qamu itlikdürür, adam-nışanum.

Təvazö' adamü qaplan təkəbbür,
Qazablonmak daxi edər ilanum.

Həsəd tutmaq donuz, aysi sıfatdır
Qarınca hırslırim, kino çayanım.

Sığırlıq çox yemək, şahvat eşəklik,
Yavuz xu qurd, tilki hiylə qılarum.

Qanlıq qış, yaz oldu igidlik,
Tifilik yay imiş, kohl cavanum.

Vücdudum şəhərinin calladı: dəşidir,
Nə ki loğma sunar çeynər dəhanum.

Əzəl əvvəl əbed payanı axır
Casad əşğər, cahan əkber rəvanum.

Xəbor buimus Şeyid aydar ərəfnak,
Olarındır dilimdə torçumanum.

Xuda, saxla Nasimini sərr içrə,
Fəlak faniidürür, baqı uğanum.

* * *

Gəl bu dəmli xoş görəlim, ol keçən dəm dəm degil,
Kim bu dəm qədrini bilməz eylə bil adəm degil.

Qafıl olma dəm uzat vermə dəmi özgə dəmə,
Ol keçən dəmdən nə hasil, cün bizo həmdəm degil.

Adəm isən dəm bu dəmdir qoyma bu dəm fövt ola,
Hasili-ömrə-cavani bil ki, cüz bir dəm degil.

Bu dəm ol dəmdir, Məhəmməd seyri-me'rac eylədi,
Gol qənimət gör bu dəmni kim, bu dəm ol dəm degil.

Yar ilən həmdəm olanlar heç dəm urmaz özgəyə,
Talibi-yar olmayıyanlar dünyaya möhrəm degil.

Dünyaya arxa dutursan malü-mülkü dövlətə,
Bibəqə, bünaydı yoxdur, ol qədər möhkəm degil.

Zahidü rə'na yügüsdür Şibliyi-zünnun imiş,
Adı İbrahim çoxdur, nedəyim Ədham degil.

Dəm keçormi kim, Nasimi, ol fəraqü dərd ilə
Nalişin əflaka çıxmaz, göz yaşı Zəmzəm degil.

Ey rüxün, rongi-üzünin çün bəqəm qatında nil,
Ol camalın vəsfidir fikrim, zəhi fikri-camil.

Cənubu vaqf eyladım şol arizin uçmağına,
Ta mənim qanım sənət çün səlsəbil oldu səbil.

Arizin nurunda görmüşdür müəməbar xalını,
Şol səbəbdən bitəkalluf nara düşməşdir Xəlil.

Şəm'i-rüxsərin mənim da'vime tanıqdır bu gün,
Həcəti höccət deyil, hər qanda rövşəndir dəlil.

Ol kitabı kim, bu aql ənən rümużun bilmədi,
Qomzeyi-qəmməzin öyrətdi mana biqalı qıl.

Çün barabərdir müdəm zülfü üzərin şivəsi,
Bəs neçün cövrün kəsir oldu vü ehsanın qəllil?

Seyyidin şe'rini vəsinən mö'cüzdür tamam,
Bilmənəm ruhulqudus təlim edər, ya Cəbroil.

Bir əcaib söhbət oldu güşəyi-cənnətdə duş,
Qazi oldu cür'ağırı seyyid oldu cür'ənuş.

Duş ta vəxti-sohar iğdik mey az cami-səfa,
Göydəki cümlə məlaikələr çağırdı nuş, nuş!

Həm şəriət, həm tariqət, həm həqiqət, mə'rifət
Verdilər fitva biza dar-ma'niyi-həlqəbəğus.

Arifin sormaz hesabın ol körəmi-lamyazəl,
Bu cəhətdən münəffildir, sufiyi-pəşminəpuş.

Bu Nasiminin işitməz kimsə qövlü fe'lina,
Gah şeyxü abid olur, gahi piri-meyfürüs.

Ey dedigin cümlə yalan, qövlü qərarın yox imiş.
Çin xəborin söyləmə kim, mişki-tatarnın yox imiş.

Heç gündüz olmaz gecasız, heç forəh olmaz naş'asız,
Son nə qış oldun ki, sanın təzə bəharın yox imiş.

Ey kənül, onun evi sən, səndə zühr eylədi haqq,
Bəhri-mühit oldu adın, həddü kənarın yox imiş.

Səndə ara, istə səni, ta bulasan səndə səni,
Son səna yar ol bul anı, sanma ki, yarın yox imiş.

Ey diləyin küllişi yar, istədiyin cümlə nigar,
Aşıq işən gör nə üçün əldə nigarın yox imiş?

Ey bütü-maqnə tapan, Azər idin Nəmrud ilən,
Eşqə Xalılam demə çün, gül kimi nərən yox imiş.

Yüzü gözündür suyumuz, mai-məlindir meyimiz,
Sən nə bilirsin bu meyi, çünki xumarın yox imiş.

Zahidü sufidir adın, gör nə acı oldu dadın,
Ey ulu ad istəməyan, qeyratü ann yox imiş.

Buldu Nasimi səni çün, necə ənalhaq deməsin,
Ey bu söza münkir olan, dövlətü darın yox imiş.

Zülfü qaşından bəyani-sirri-pünhan oldu faş,
Həqq-təalanın kələmə vəchi-insan oldu faş.

Ey fəqihı-bitəharət, sor bu gün mai təhur,
Gəl təhərət qıl bu gün, kim Fazlı-yozdan oldu faş.

Rəhmətən lila ləmənsən oldu vəchini layəmət,
Ey bilən bu vəchi haqq, İslamı iman oldu faş.

Gər başın top iştir isən, gol, bu gün meydənə gir,
Zülfü xalından anın gör topu çövkan oldu faş.

Kə'bədir qün vəchi-xuban, beytə-haqqdır Kə'bə gör,
Küntə kənzan oldu oyan sırrı canan oldu faş.

Müshəfi-haqqdır imamı - cümlə eşa sərbəsər,
Gör imam oldu oyanı fəzli-sübhan oldu faş.

Qamu aşşa suri-İstafildən uş natiq garək,
Ey yaqın əhlisi, bu gün nitqi-Süleyman oldu faş.

Çün Nəsimidir bu gün Qur'ani-natiq Fazlı ilə
Sırrı-yəzdan, nuri-sübhan, qövli-Qur'ān oldu faş.

Mənəm ol tilismi-pünhan ki, bu gün cahana gəldim,
Əzəli nişansız idim, əbədi nişana gəldim.

Bu tilismi çünki açdım zülümata nur saçdım,
Bu neçə məkəni keçdim ki, bu cismü cana gəldim.

Oxudum bu ismi-a'zam ki, vücuda gəldi aləm;
Qoynun adımı siz adəm ki, bu gün cahana gəldim.

Görünən mənim üzümdür, gözadəm mənim gözümdür,
Dil edən mənim sözümdür, mənəm uş lisana gəldim.

Qamu yerlərə bulundum, qamu sözlərə bilindim,
Qamu pərdədə çalndım, bu ulu bəyana gəldim.

Na kışidür Şirazi ki, bayan edə bu razi,
Düzüban bu sözü sazi, mənəm uş zəbana gəldim.

Dedi seyyidi-Nasimi, nə zəri sevər nə simi,
Əbədi sevdim Nəsimi, hurılı cinana gəldim.

İZAHLAR



um va ümmühatün – “Atalar, Analar”.

do adəbi və fəlsəfi əsərlərdə abə (atalar) dedikdə yeddi soyxara: Günaş, Ay, i, Mars, Venera, Saturn və Yupiter nözordə tutulur. Bu soyxarolara arəbəcə “gəb’ə” (yeddi ata), galı da “abə-i-lüvi” (yüksakda, göylərdə olan atalar) dedikdər immühat” – (analar) ifadəsi ilə də dörd ünsürtü – od, su, hava, torpağı nözordə lar. Bunlara “ümümühat-ərbə” – (dörd ana), bəzən də “ümümühat-süflü” (alçaq-kürasında olan analar) adı vermişlər.

İmədə yuxarıda göstərilənən arəb ifadələrinən hamisi planetləri və dörd ünsürtü alaraq ınsanın nəticəsi və məhsulu hesab edərək deyir: ınsan, şübhə yoxdur ki, yeddi planetin və dörd ünsürün nəticəsi sonsuz. Kainat-dılmasında məqsəd son olmulsun”.

di-əsnamü lat – “Bütörlə ibadət edən”.

İmədə urguncı – “Qurumuş xurma ağacı budığına döndü”.

İmədə ifadəni Qur'anın 36-ci surasının 39-cu ayosundan götürmüştür. Orada ya- y üçün manzillər (düşərgələr) təyin etdi; ta ki o, qurumuş xurma ağacı budığlığıldı”.

Um olduğunu kimi, yaş və cavan budaq ağacdən qopub yera düşdükdən və gün idə qalib quruduğandan sonra ayılıb yay kimi olur, ay da ayın axarı və yeni ayın ev- deyə yay kimi göründür ki, bu zaman ona hilal deyilir. Doğrudan da, quruyub ayılığa bənzəyir.

İmədə işbu ifadənin ınsan qəşərlərinə (hilala bənzədiyinə görə) işarə olunduğunu iməd edir. Həmçinin Nasimi ınsanın qəmatini əfsanəvi tuba ağacına, üzünү connarını (parlaq olduğuna görə) Qurandakı “Ənnacəm” (ulduz) surasına, sinəsini işsü (dağla and olsun) sıurosuna oxşadıraq yazar:

“yə tuba, üzü connat, ada kələcürün qaşı,

ləri vannacım, onun sıñası vattur idi”.

ni-kübərə va suğra – “Böyük va kiçik aləm”.

İsə fəlsəfəsində kainat bütövlükündə böyük aləm, işan işsü kiçik aləm adlandırılır.

ni-zat və sifat – “Şoxsiyyət və xassələr aləmi” (Zat – şaxs, şoxsiyyət deməkdir). Sifat sözünün comididir.

İmədə bu ifadəni aşağıdakı beytde belə yazar:

ni-zatı sifatom, mənbəl-məvəti hayat,

ni hisarı-kün-fakanam, həm anun məhsuriyam.

İşsü siyət və sifatlar aləmi mənəm, dirilik və ölüm mənbəyi, bütün kainatın nomu də bu qala içində hasarlanan mənəm.

nül-qeyb – “Qeybi bilan, galəcəkden xəbor verən” (Allah nəzərdə tutulur).

İşsü billezi xaləqlə-leyle van-naharo – “Gecə və gündüzü yaradana inandım”.

inna va səddaqna – “Inandıq”.

İonna ifadəsi Qur'anın bir çox suralarında, o cümlədən 28-ci suranın 56-ci ayədə 29-cu suronun 42-ci ayosunda vardır. Qur'anın şərhçilərinə görə, Allahı və Qur'aamlarına inanmaq, onu tösidi etmək manasında işlədilmişdir. Lakin Nasimi in-

san gözalliyini yüksəklərə qaldıraraq onu ilahi mərtəbəyə çıxarıb deyir: "Ey insan, sən gözalliyin misilisizdir. Sənə "amanra və sadəqna" demək daha yaxşı olar".

Anastunaran – "Odu gördüm".

İfədəni Quranın 27-ci suranın 6-ci ayasında ətraflı verilmiş və başqa suralarda da zən bu əfsanəyə işarə edilir. Nasimi bu ifədəni öz şeirlərində işlədərək dini-əfsanəyi təxirələdirdi.

Yəhudilərin peygamberi Musa gəndliyində Misir hökməri Fironun sarayında şəmşə, bir naşar qılıbtını öldürdüyü üçün cezalanmaq qorxusundan Şəm ölkəsinə qaşa maçbur olmusdur. Orada Süleyb adlı varlı bir qoca kişiyo (Quranın yazdırına 1 o da peygamber imiş) on i cəbab olur. Çoxlu sarvat toplaysıv və Süleybin qızına evl Sonralar qayınmasının yaşadığı Madyan şəhərindən başqa yere yola düşürlər. Gec bir vaxtı Musanın evindən doğum sancısı tutur. Odları olmadığı üçün qarənləqliklərlər. Bu zaman Musa üzərindən bir işq galidiyinə görüb:

– Mən od gördüm, indicə siza ya od, ya da bir xəber gətirəram, – deyir.

Musa odun yanına çatıldığında görür ki, bir ağacdən nər parlayır. O, qorxusundan yibdə qaçmaq istədiğində ağacdən səs gelir ki, "Ya Musa, qorxma. Mən Allaham".

Ayatı-Yöhyil İzzəmə – "Sümükləri dirildər" ayası.

Ifədəni Nasimi Quranın 34-cü surəsi 76-ci ayadən iqtibas etmişdir. Quranda ay məzmunu belədir:

"Öz yaranmalarının unudan biza misal gətirib deyir ki, "bu cürümüş sümükləi da kim diriləcəkdir?" De ki, onları birinci dəfə yoxdan icad edən, yənə də diriləndən cür yaratmağı bacanı".

Bu ayadə din maximindən çox mürəkkəb və mühlüm bir məsələyə toxunulmuş: Moşər orta ailə filologu Mahmud ibn Ömer Zəməxşəri və başqa şərhçilərin və məlumatla görə, İsləm dini meydana galmışının ilk dövrlərində Ubayy ibn Əbū Cəhl, Asi ibn Və'il və başqaları curlyümsü bir sümüyü əllərinə götürüb Məhəmmədin yanına galarak deyirlər: "Ey Məhəmməd, deyirsin ki, qiyamat günü olacaq və cütülər yenidən diriləcəkdir. Çüryüyb, torpaq olmuş bu sümüyü yenidən kim dirilər?" Məhəmməd onlara cabab olaraq deyir: "Onları yox yerdən icad edən yənə diri O, hər cür şeyi yaratmağa qabildir".

Beynə m'a' və tin – "Palçıq ilə su arasında".

Bu ifədəni Nasimi dini hədidsən iqtibas etmişdir. Dini rəvayətə görə, Məhəmməd deməsidir:

– Adam peygamber palçıq ilə su arasında olarkən (yəni hələ yaranmazdan ənənə peygamber idim).

Beyti-imā-mur – "Tikilmiş, abadlaşdırılmış ev".

Bu ifədəni Nasimi Quranın 52-ci surasının birinci satırından iqtibas etmişdir. Bi-dən dini mənası: Kəbə evi deməkdir. Dini qanuna görə, Kəbə amin-amanslıq evidir, ya daxil olan adamı döymək, öldürmək qadağandır. Ona görə də oraya "Darüssə - amin-amanslıq evi" deyilir.

Beyti-haram – "Qorquq, qadağan olmuş ev (Ka'bə)".

Dini morasına görə, orada dünyayı işlərlə maşğıl olaqmaq qadağandır.

Bəqə, darülxuluəd – "Əbədiyyət evi" (o biri dünya).

i rəvayetlərdə o dünyaya "darülbəqə", "darülxuluəd" deyildiyi kimi, bu dünyaya rülfəna" (heqlik, fəna evi), "darülgürür", (lovşəhə evi) deyilir. hüməzəli – "Bəlkə, onlar daha da azgındırlar".

Əynə foqəkən sab'ən sıdadon və ca'olnəha sıraton – "Sizin üzərinizdə yeddi möhəy yaradaraq onları parlaq qıraq elədik".

İfədəni Quranın 78-ci surasının 10-11-ci ayalardan götürülmüşdür. Orada yerin, dağların, gecə-gündüzün vo sairənin yaranmasından danışılır və uxarındə gös "yeddi möhkəm sey" da, ruhanıların fikrincə, yeddi planetə (Güneş, Ay, Mars, Vələtum, Merkuri, Yupiter) işarədir ki, onlar dünyani parlaq qıraq kimi işqlandırlar. İn Nasiminin fikrincə, uxarındakı ayadə göstərilən (yeddi möhkəm sey) insan əki yeddi xəttə: qəşər, kirpiklär və saç işarədir. Hürufilər insannı ana bətrindən yibü yeddi cərgə xəttə böyük əhəmiyyət verir və onu müqoddəs hesab edirər. at, qadır və astra – Bu isimlərin hər biri İsləm dinində bir oziş gecənin adıdır. Guya və Qadr gecələrində insanların hər birinin galəcək xoşbəxtlik və bədbəxtliyi təyin Əsra gecəsi issa gya Məhəmmədin göylərə sayəhat gecəsidir. Maraqlı burasıdır gecələrdən hansı birinən hansı aya və ya hansı günə düşməsi göstərilir. alna – "Təyin etdik, qərar verdik".

Ifədəni Nasimi Quranın 21-ci surasının 32-ci ayasından iqtibas etmişdir. Orada

– ca'elna külliə sey'in minəl mə'i həyyən" – Hər şeyi sudan dırıtlıdik. Nasimi hə-ənən in daşına, insan gözalliyinə dolalat etdiyini irəli sürüb deyir: əlnə sabit oldu ki, dodağın vasfini söylər.

İn oldu külliə-sey'in həyət dodağın eyni-abundan.

Ü "ey insan, aydın olmuşdur ki, Qurandakı: "ca'elna külliə sey'in minəl mə'i həyyəsi sanın doğadığın madhini söyləyirmiş, cünki bütün eşa sanın doğadığının sündən dırılmışdır".

Fal qəlam – "Qəlam qurudu, söz bitdi, qurtardı".

İə arəb atalar sözündən almışlardır. Bir masəlo haqqında qati qərara göldükden sonra ifadəni işlədirler.

Xan – "Duman, tüstü" deməkdər.

Ranın 44-cü surosunda "duman" dan bəhs olunduğu görə, həmin surə bu ad ilə t. Orada yazarlı:

Müntəzir ol (gözə, sobir elə), bir gün olacaqdır ki, göydə duman olacaq və bu xalqı bürüyəcək, bu ağır bir azab-aziyyətdir". Ruhanıların fikrincə, Qurandakı qiyamat günləne işarədir. Lakin Nasimi qaralığına görə, diüxan (duman) sözü-sənənə saçına işarə olunduğunu iddia edir

Şiru – "Sevinin, şadlanın".

Şiru, dilbar götürmüştür niqab,

İə nəcatum min şatələt inxibr.

Beyti-Nasimi Allahın maddi cişimlərdə xəbər verməklə insanları fəlsəfi düşünərək görə bir-birinə zidd olmaqla çəkinməyə, vahid ideya, panteist fəlsəfəsi etrafında işləş dost olmağa çağırır.

Li-yəmən – "Sag corgaya düzülonlər".

Bu ifadəni Nəsimi Qur'anın 56-ci surə 90-ci ayasından iqtibas etmişdir. Orada dey
“Sağ cərgo əhlindən olarsa, behişt əhlindən sənə salam”.

Dini əfsanələr görə, guya qıymət günün möminkələri sağ cərgəyə düzüb behiştə,
naharları işlə sol cərgəyə düzərkən cəhannəmə göndəracəklər.

Əhsəni-taqvim – “Gözel şəkilli”.

Nəsimi bu ifadəni Qur'anın 95-ci surəsinin 2-ci ayasından iqtibas etmişdir. Or
yazılır:

“Doğrudan da, biz insanı gözəl şəkilli yaratdıq”.

Nəsimi bəzən “əhsəni-taqvim”, bəzən da “əhsəni-surat” (gözel şəkilli) deyərək
caq insanı nəzərdə tutmuş və onun qarşısında diz çöküb, sadə qılmağı tövsiyə etr
la barəbər, insanlara xor baxan, onu iradasız bir olat hesab edən faqihləri, vəziləri,
əzazil, şeytan adlandırmışdır.

Əhsəni-taqvimi cün qılmadı seytan sücdür,

Uyma ana, səcəd qıl, la'n et anı, nara at!

Bu bəyində Nəsimi Qur'anın 2-ci surəsinin 34-cü ayasındaki bir əfsanəyə işarə e
Bütün mələklər Allahın onrı ilə Adama sadə edir, ancaq İblis (seytan) adlı mələk
dədən boyun qaçardığı üçün onu Allah lənətləyir.

Əqibəl, la taxaf – “Qorxma, qabaq gal”.

Ifadəni Nəsimi Qur'anın 28-ci surəsinin 35-ci ayasından iqtibas etmişdir.

Orada yazılır: Allah Musaya dedi: “Əsən yera at!” Musa əsasını yera atıldıqda gö
ki, o, canlılar kimi hərəkətə gəldi, Musa qorxusundan geri çökdü, bu zaman Allah d
“Ey Musa! İrali gal, qorxma, son amin-amanda olanlardansın”. Burada Musa əfsa
haqqında danışılır. Həmin əfsanəyə və Qur'anın yazdırılmışına görə, Allah “Tur” dağı
Musanı doqquz möcüzə ilə silahlandırb, Misiр hökməndər Firona qarşı mübarizəyə g
dərəmədi ki, o, möcüzələrdən biri da bu imiş ki, onu alındıktı ağaç (asa) istədiyi
ajdaha olarmış. Musa ilk dəfə əsasının ajdahaya çevrilmasını gördükdə qorxub q
guya Allah ona deyir ki, ya Musa, qorxma İrali gedib əsanı götür, san aminlərdənə
Əla xülgün azimin – “Yüksək oxlaqa malik olmaq”.

Ifadəni Nəsimi Qur'anın 68-ci surəsinin 4-ci ayasından iqtibas etmişdir. Orada y
lir: “Doğrudan da, san yüksək oxlaqa maliksən”. Qur'anın şərhçilərinin fikrinə, bu
ancaq Məhəmməd haqqında deyilmişdir və onun oxlaq tarifləriň.

Nəsiminin fikrinə, Qur'andakı bu ayadə bütün insanların gözəlliyi, onun nacib
susiyiyotları tariflərinə.

Əl bərdü adüvvüd-din – “Şaxta dinin düşmanıdır”.

Bu ifadəni Nəsimi orob xalq məsəllerindən götürmüştür. Şair dəstənən ayrınlıqda
çərdiyi günləri, qışın şaxtalı, gülsüz, çıraqsız, tutqun havasına və dost görünüşünə bi
rın güllü-cıqlı, saf və saflı havasına bənzədərək deyir:

Əgərci firqətin qıṣdır ki, əl-bərdü adüvvüd-din,

Həqiqə minnət ki, vəslindən gül açıldı, bahar oldu.

Əlastu bibrabbikum? Qalu bala – “Man sizi Yaradan deyiləmmi? Bəli, – dedilər
Nəsimi həmin ifadəni Qur'anın 7-ci surə 17-ci ayasından iqtibas etmişdir.

ada da dini-əfsənovi bir hadisəyə işarə olurur. Quranda bu əfsanəyə görə, guya
sanların maddi badənləri olmadan ruhları mövcud imiş və bu ruhları Allah bir
playaraq demişdir: “Sizin Tanrıınız mon deyiləmmi?” Həmin əfsanəyə görə, ora
ların ruhu bu suala “bəli” deyə müsbət cavab vermişdir. Ona görə də həmin
ığa birinci möcüs – bəzmi-əzəl deyilər və guya bu maclıda “bəli” deyən artıro
əshəbbət badəsi içirdilmiştir. Onlar maddi aləmə goldikdə də həmin badənin ta
icəsində bütün varlıqları ilahi eşq ilə doludur.

yna cəm'ühü, latühərrik – “Onu toplamaq bizim öhdəmizdədir, sən yerindən
ənmə”. Ifadəni Nəsimi Qur'anın 75-ci surəsinin 14-cü ayasından iqtibas etmiş
ada deyilir:

İranı oxumağa tələsərək dilini tərpatma! Doğrudan da, onu toplamaq və oxu
zım öhdəmizdir. Bütün Qurani oxuduq, sən də onu oxumaq üçün bizi izlə! Sonra
ı izah etmək bizim öhdəmizdir”. Qur'anın şərhçiləri yazır ki, guya ayalar göy
əshəbbət Cobrai adlı mələk vasitəsilə getirilən zaman hələ Cobrai ayları ona
o qurtarmamış Məhəmməd yadından çıxmışın deyə o ayalar tez-tez oxumağa
mış. Ona görə də Məhəmməd tapşırılı ki, tələsmə, onları sonin zehnindən top
oxutmaq və izah etmək bizim öhdəmizdir”.

İn Nəsimi bəzən ifadəyə tamamilə başqa manə verir. O deyir: Qur'anın bütün
bizzim üzümündə, insanın üzündən toplanıb və şərh olunmuşdur, başqa yərə
günaşı izah etməyə ehtiyac yoxdur.

İmal-əsma – “Bütün adları öyrətmək”.

İoni Nəsimi Qur'anın 2-ci surəsinin 31-ci ayasından iqtibas etmişdir. Orada deyilir:
ah bütün adları öyrətdikdən sonra, həmin adları mələklərə göstərib dədi ki, bu
an mənə məlumat verin! Mələklər dedilər ki, ilahi, biz sonin öyrətdiyin şəyler
şəqsini bilmirik. Halbuki son almışın. Sonra Allah Adəmə dədi ki, adlar haqqın
umat versin. Adım isə düzgün məlumat verdikdə Allah mələklərə dədi: “Sizə
mi ki, mən yerin və göyərlərin sırrını bilirim?”

İsim isə bir hüruf kimi həmin ayınan, eləcə də Qurandakı 20-ci (“Taha”), 24-cü
) və 44-cü (“Düxən”) surəsinin insan üzündə yazılışlığını aşağıdakı: bəy
sürüb deyir:

Ətindən zəhir oldu mə’nayı zati-əhəd,

İmal-əsma “vü Taha’dır üzün Nuru Düxən”.

m-naşrəh – “Biz genişləndirmədikmi?”

la Qur'anın 94-cü surəsinin adıdır.

ta – “Kor”.

Ifadəni Nəsimi Qur'anın 17-ci surəsinin 66-ci ayasından iqtibas etmişdir.

üs – “Ruhlar”, ayat “slamətlər”, əfəq “fülüqlər”.

lərə Nəsimi Qur'anın 41-ci surəsinin axırını ayasından iqtibas etmişdir. Orada
t öz olamatlarımızı dünyadan har yerində və insanların özlərində göstərəcəyik,
iun haqq (Allah) olması sübuta yetə”.

Bu ayının axırında yazılıan annahü-l-haqq – “doğrudan da, o, haqdu” ifadesini “hu” (o) – üçüncü şoxs avazlılığıdır. Hürufiler ile ruhanıtlar arasındaki fikir ayrılığ buradan doğur. Ruhanıtlar hamîn avazlıyıñ Allahe aid olmasını iddi edärək deyirlər o yəni Allah haqqı və göstərdiyi olamət işi kainatın və insanların nizam üzrə ya masidür. Nasımı işa deyir: Quran Allah kalanmadırsı və bu cümləni Allah özü söylədi dirso, məntiqi qayda-qanuna görə “o, haqdu” deyil, yəni insan Allahdır deyilməmişdir. Ənharı xəmriñ lazzatən, lış-şaribin. İfadə Qurannı 47-ci surasının 16-ci ayosin iqtibas olunmuşdur. Orada deyilir:

“Mominlərə vəd olunan behiştə heç vaxt bulanmayan su, heç vaxt tamını di mayon su içlərə lazzat verən şorab arxları vardır”. Nasımı, şorab arxların və gözölün dodaqlarından ibarət olduğunu fikrini irolı sūrətok ruhanıtların vədlinin boğunu, no behiştə, no göylərdə töbii inşan gözəli kimi bir gözəlin ola biləcəyin kar edərək yazar:

Ey lebin anharı xəmriñ lazzatən lış-şaribin,
Connat içro yoxdur üzün kimi forxəndə hur.

Yani, ey insan, Quranda vəd olunan lazzatlı şorab arxları sanın dodağındır. Cən və gəyidə son gözləklidə huri yoxdur.

Ərəhənlərə alal orş istəva – “Allah taxtın üzərində yerləşmişdir”.

Nasımı Qurannı 20-ci surasının 3-cü ayosından istifadə edir.

Ətri ərif – “Ətrof ətri, qoxusu”, “Macmäl-böhreyn”in müəllifi Fəxrəddin'in yağına görə, “Ətraf” sözünün bir manası dini əqidələr görə behiştə cəhənənmə arasında bir adıdır. İkinci manası işa on yaxşı, xeyirkəh adamlara deyilir.

Nasımı “Ətraf” söyündən ikinci manasını nozərə alaraq adını yalandan sufi yanlarında müritacət edib deyir:

Əhli-ürfənən yeri ma'nida gün Əraf imiş,
Cün sən ariflərdən əldən arfi-a'rafın qam?

– Yeni ürfənəli olanların mövqələri, gördüyü işlər xeyirxahlıqdır. Əgər, do dan, arif isən, bəs naya görə sandan xeyirxahlıq qoxusu galmir?

Əsrəri ma ovha – “Vahy, ilham olunan sirlər”.

Saçındır leylotül-asra, qasun asrari-ma ovha,

Qarıñ haqqın irişmiş can bu ma ovhavü ovhaya?

Nasımı ırtənən gözləlliyyin yüksək qiyamətləndirərək deyir: – Ey insan, Quranda x verilən (leylotül-asra) mərecə gecası sonin saçın və hamən gecə Məhəmmədə ilham nənərlər işa sonin qaşşalarındır.

Əshabi-kəhf – “Mağara yoldaşları, mağarada olanlar”.

Nasımı bu ifadəni Qurannı 18-ci surasında göstərilən dini-afsanəvi bir ahvala iqtibas etmişdir. Quranda yazılıdıguna görə, guya çox qadın zamanlarında yaşayışın mərkəzi bir padşahın olundan qaçan bir neçə adam bir mağarada gizlənlər və orada yələrməs. Bu zaman mağara ucur, qapısı bağlanmış və orada yatan adamları heç kəs müür. Onlar işa özürlerinin xobarı olmadan bir neçə yüz il oradəcə yuxuya gedib, səyənərlər. Mağaranın da qapısı qeybdən yenə açılır və onlar mağaradan çıxıb öz həllərinə davam edirler. Qurannı yazdıguna görə, onların kim və neçə nəfərdən it olmaları və neçə yüz il yuxuda qalmaları, eləcə də bu uzun müddət arzında qar-

ıda nəyə görə qırılmamaları hələ də sərr olaraq qalmışdır və bu sərr Allah-şqa bilən yoxdur.

İmi hamîn ofsanəni xatırladaraq deyir:

iabi-kəhfin sîrrini görmüş liqayı-Tura sor,

ün ki, vottur ohlinin kohfindər Qiymirizim,

ü mağara yoldaşlarının sîrrini mandon soruşun, cünki vücdumuz vəttur ohli-florin himayəsindədir.

Mulqiyati omra əlfr – “Omri, hökmü çatdırulanlar”.

Ari sözü işa əlfəriqatı foqan “bir-birindən ayıran” ifadesinin ixtisar formasıdır.

Tibeyn – Qaş manasında olan “hacib” sözünü ikiilik formasıdır, “iki qas”dır.

üt və Marut – Harut və Marut dini əfsanələrdə iki mələyin adıdır. Əfsanəyə guya göydikə maləklər insanları yet üzündə etdikləri cinayatları görüb Allaha r ki, insanları on pis maxludur. Onlara verilmiş bu qodar nemətlər qarşısında şəkkür avazına pis əməllərənətərlər. Allah onlara deyir: “Əgər insanlarda olan siz maləklərə olsayıdınız, siz daha böyük cinayatçıları olatardınız”. Maləklər Alla-sözlərinə etiraz etdiklərde Allah onları sinamaq məqsədilə on etibarlı sayılan iki (Harut və Marut) insan suruton salaraq Babil ölkəsinə göndərir. Bu maləklər hakim sifəti ilə xalqın şikayətlərinə baxmaşmışlar. Bir gün Zöhrə adlı bir qadın öz nə şikayət etmək məqsədilə bu maləklərin yanına gəlir. Onlar bu gözəl qadına ib ona eşq eləndirlər. Qadın işə onları aldattıq məqsədilə deyir ki, “İşi monim iə kassoniz, mən da sizin dediyinizni edərəm”. Maləklər Zöhrənin xeyrinə qarar. Sonra Zöhrə burlanlardı. İsmi-əzəmi ona öyrötəlmərini və qaxır işmələrini təklif falaklar çıxarıb işib most olur. Zöhrə işə İsmi-əzəmi oxuyub göya qalxır. İndi da idlüz olaraq göyde homin adı ilə yaşayır. Harut və Marut işə Allahın acığına gəlildə bir quyuda ayaqlarından asılı haldə ciyamot kimi qalmalı olurlar.

İsimi yuxarıdan beytdə homin əfsanəsi işə edərək deyir: “Ey insan, maləklər yözüllüyin qarşısında məftün olub Babil quyusundan asılırlar”.

Zihni cənnatı adının fadxluluha xalidin – “Bu abədiyyət behiştidir. Həmişəlik olayı daxil olun”.

Yanağın sureyi vəşəms özün ayoti,

zihni cənnatı adının fadxluluha xalidin.

İsimi behiştin bu aləmdə töbət gözliliklərindən ibarət olduğunu düşünür və dəki beytdə deyir:

insan, din xadimlərinin vəd etdiyi və Quranda yazılıan abidi connat sonin üzün-arətdir. Beytin birincisi misrasında vəşəms “and olsun güñoş” ifadəsi Quranda ms” surasının başlangıcıdır. Nasımı Quranda müqəddəs sıvarılaq and içlən nın insan yanından ibarət olduğunu deyir. Blül-varid – “Boyunun damarı”.

Ifadəni Nasımı Qurannı 50-ci surasının 16-ci ayosından iqtibas etmişdir. Orada deyir: “İnsanı biz yaratmışq və onun na haqda toraddüb və şübhə etdiyini də cünki ona öz boyununun damarlarından da yaxınıq”.

Həmər (In) Ənkorəl Əsvatlı – “Uzunqulağın zəhlətökən sasi”.

Nəsimi bu ifadəni Qur'anın 31-ci surə 20-cü ayasından iqtibas etmişdir. Orada 1 manın öz oğluna nəsibatlarından bəhs olunur. O deyir: “Ey oğul, yol gedərkən no talos, no da həddindən artıq yavaş yeri. Danışında ucadan danışma. Eşşayın sasi tün səsərdən pís və xoşagolmazdır”. Nəsimi da zahidlərin riyakar ibadətlərini layıkor sədənə adamları onların fırıldaqlarına aldanmamağa çağırır və deyir:

Təati, zikri, namazı məkrüf fəndir zahidin,

Arif ol, aldanma billah zahidin təmatına.

Nəfəxeyi-surun sodası tutdu afaqı eşit,

Ey olan aşiq homirin ankarəl əsvatına.

Huval hayyu (İ) lazi la yamutu – “O elə bir diri vücuddur ki, ona ölüm yoxdu ölməzdür”.

Kal'otü əbdü-şəkuri – “Şükür edən adamın mükafatı”.

Bu ifadə dini hadislərdə ofsayanı Əyyub peygəmbor haqqında yazılmış, Nəsimi oradan iqtibas etmişdir. Əfsanələr görə, guya Əyyub adlı bir şəxs çox varlı adam və Allahu çox sevərmək. Molakolor onun paxılığını çəkərək Allaha deyir: “Əyyuba siz var-düvlət verdiyinə görə sən çon sevir”. Allah Əyyubu imtahan etmək və ləkələr nümunə göstərmək məqsədilə onun əmlakını, sonra əvladını, daha sonra ləmlığını da silindən alır. Buna baxmayaraq Əyyub Allaha məhabbətini daha da ai və ona görə də Allah onu Əbdü-Şəkur “şükür edən banda” adı ilə mükafatlandırır.

Əyyub adı indiyo qədər Şərqi adəbiyyatında dözümlülük, vəfədarlıq simvolu işlənməkdədir.

Inna əzabəş-şədid – “Doğrudan da, ən siddətli əzab”.

Inna fatħına – “Biz sona qələbo qazandırırdıq”.

Ifadə Qur'an 48-ci surəsinin 1-ci ayasından götürülmüşdür.

Quranın şərhçiləri belə yazarlar ki, Məkkə şəhərinin alınması xəberi bu ayo və silo qabaqcədan Məmmədə verilir.

Lakin Nəsiminin fikrinə, bu ifadə da 10 hərfdir. 4 nöqtə də ona olavo efdikd olur. Eləcə də üz manasında olan arəbcə “vəch” sözünün tərkibində olan hərfərlər cədi-kəbir hesabı ilə miqdarı (v)6+(c)3+(h)5=14 olduğunu nozərə alaraq, homin ay insan üzünə işarə olduğunu irolli sürür.

Inna hadeynahüt-səbilə – “Biz ona yolu göstərdik”.

Bu ifadəni Nəsimi Qur'anın 76-ci surəsinin 34-cü ayasından iqtibas edib. Oradı zihr:

“Biz nənəklərda, minnətdərlərda da yolu göstərdik”.

Inna ileyha raciūn – “Həqiqəton, biz onun torafına qayndacaqıq”.

Bu ifadəni Nəsimi Qur'anın ikinci surəsinin 161-ci ayasından iqtibas etmişdir. O yazılır:

Səbirli adamlara müştəluq ver, onlara bir falakat üz verdikdə deyirlər: “Biz Al məğ və onun torafına qayndacaqıq”. Ona görə də müsəlmanlar bir nəfərin ölüm xəbəsildikdə, adətən, bu ifadəni söylərlər.

in panteistlər həmin ayəyə istinad edərək deyirlər ki, bütün insanlar mütləq 1 bir hissəsidir. Onun ilə uzun müddət bir olmuş, sonra müyyəyon məqsədlərə üvəqqatlı olaraq ayrılmış, ölüdkən sonra yenə qayıdırəq mütləq varlıqla qovurur.

İshu şeyiün ocibün – “O, doğrudan da, maraqlıdır”.

İl-həsənat – “Doğrudan da, xeyir işlər”.

İma – “Doğrudan da, həqiqətan”.

İqol-qəmarı – “Ay parçalandı”.

fədə Qur'anın 54-cü surəsinin lap başlanğıcında yazılıb:

İyamət yaxınlaşdırıva ay iki yera parçalandı”.

İxətti – “Ekvator (göy səfərası iki borabor hissəyə bölən xəyalı dairə)”.

İn hürufilər, o cümlədən Nəsimi insan bedəninin boğazından aşağısına yer və boğazdan yuxarını göy alomı hesab edirdilər. İstivə xətti (ekvator) isə insanın idən başlayaraq dodaqları, burun deşiklərini, iki göz və iki çəşin arasından ‘onları iki yera ayıran xəttə deyilir.

İka na'budu, min camaliko nəstə iyunu – “Ancaq sənə porəstiş edirik, sanın in/a siğnırıq, nökəm istiyirk”.

İni Nəsimi Qur'anın 1-ci surəsinin 4-cü ayasından iqtibas etmişdir.

Rənim məcruri – Yiyilik hal şəkilcisi ilə hallanan isim.

İbu münzələn – “Göydən endirilən kitab, Quran”.

İl-basirət – “Görüküllük” sūrməsi.

Rü-əzim – “Böyük dinsizlik”.

r və şirk – Hər iki söz “kafir” manasındadır.

İi şey'in halıkın la reyba illa vəch'hü – “Onun vəchindən başqa hər şey, şüki, ölüb gedəndir”.

İ-fakanə – “Ol, oldu”.

İmi:

İzoldən tə abad baqı monəm,

İ-fakanın xalqı kallaqı monəm.

İdə özünü hom “Kün-fakan” ifadəsini yaradın, hom də o ifadə vasitəsilə yaranıb edərək deyir: “Çün azəli və abidi olaraq mon varam, ona görə də mon hom nə yaradıcısi, hom da yaranıbşıyam”.

İmī bu ifadəni dünya manasında da işlətməsidir.

İeron yarın vüsalı kün-fakanın varına,

ki, bey“inde necə külli-xasaradır bu gün.

İeytdəki “kün-fakan” ifadəsi dünya və “bey“in” sözü isə alver, ticarət monasının

İtū kənzə – “Mon bir xəzina idim”.

Fadəni Nəsimi Hadisi-Qüdsiyyətindən cümlədən iqtibas etmişdir. Orada yazılıb: in bir gizli xəzina idim. Özümün tanınmamığı istədim və xalqı ona görə yaratmaq mon tanınam”. İsləm ilahiyyatçıları ancaq Allahın gizli xəzina olduğunu iddia

edir. Nasimi isə bütün insan ruhunun dünya yaranmadan övvəl "gizli xəzina" olcağı fikrindədir.

Küntü qədimən – "Mən əzəli idim, qədim idim".

Qabü qövseyni – "İki qövs (kəman) məsafləsi".

Nasimi yazar:

Qabü qövseynin rü müzün sanma kim, fəhm eyloya,

Kim ki zahir görəmədi sol mahi-bədri qışını.

Bu ifadəni Nasimi Quranın "Ənnəcəm" (ulduz) surəsinin 9-cu ayasından iqtibasıdır. Orada Məhəmmədin göylərə səyahəti barədə dəməşlər və deyilir ki, Mələklər ilə Allahın arasında iki qövs uzunluğundan da az masafə var idi.

Lakin Nasimi Quranın şərhçilərinin əksinə olaraq həmin ifadənin insan qası (qövsə - yaya oxsadığına görə) işarə olduğunu düşünür, çünkü insan qasıları həm oxşayır, həm də bir-birindən azacıq aralıdır. Beləliklə, yuxarındakı bəyində Nasimi c "O, on dörd gecəlik aynı qasıyı görməyən adam "qabü qövseyn" ifadəsinin sırını dənə biləmə". Qeyd etmək lazımdır ki, Nasimi on dörd gecəlik aylı dedikdə kamıl rü nəzərdə tuturdu. "Qabü qövseyn" ifadəsini Nasimi öz şeirlərində tez-tez işlədir.

Qadırın maqduri – Qüdrətli (Allahın) qabaqcədan hazırladığı (nə isə). Nasir Zir:

Həm anasır, həm təbəye, həm mürəkkəb, həm basit,

Cümənlərin əslivü fər", qadırın maqduryam.

Yəni ham 4 ünsür, ham bu ünsürlərdən olan xassələr, ham sada, ham da mürəkkəb şəyər manam. Mən bütün mövcudatın kökü (manşayı) və budaqlıñamyam, özüm də həlin avvalcənən hazırladıǵıı varlığım.

Qaf vel-Qur'ani – "And əlsün Qaf və Quran".

Bu ifadə Quranın "Qaf" surəsinin başlangıcında yazılmışdır.

Qaf vel Quran yanagından bilindi kim bu gün,

Yeddi xott sab'ılıməsanı oldu üzündən nişan.

Quranın şərhçiləri "Qaf" dağında işarə olduğunu iddia edərək deyirlər ki, guydağ bütün yer kürəsinə ahatə etmişdir və özü də tamamilə qiymətli daşlardan idir.

Lakin Nasimi insana xitabən deyir:

"Bu gün Qurandakı "Qaf" surəsi yanağından ballı oldu. Habelə üzündəki 7 > ayadən ibarət olan "Fatiha" surəsi sonin üzündən nişanıdır".

Qala isəx'ū fiha – "İtilin, çıxın gedin".

Onlar ki, nə oshabdır qıxmaz tamudan ta abəd;

Qala isəx'ū fiha cavab anlar netəkim yalnız.

Bu ifadəni Nasimi Quranın "Mö'minun" surəsindəki 108-ci ayadən iqtibası etnə və bəyin izləməlidir:

- Od ahlı olan adamlar (vəhdəti-vücüda inanmayanlar, Allahı kainatdan ay vərliq hesab edənlər nəzərdə tutulur) abədi olaraq cəhənməndən çıxa bilməzlər. "Üçün "İtilib gedin" deyə cavab veriləcəkdir.

Qalu-bala – "Boli, dedilər".

iridrak – ağlı, şüüru çahşmayan, kütbeyin adama deyilir.

İratüt tarfi İam yətmis – "Həmişə gözərini aşağı dikən və saraylarda yaşayan şəhər".

Rohman"urosundakı 58 və 72-ci ayolardan iqtibas edilmişdir. Quranın şəhərlərdə edirlik ki, guya behiştə elo gözəl qızlar vardır ki, onlar ancaq məmənlər oxlaşmışlar, qiyamda golocuk ərlərini gözlöyürler. imi Qurandakı bu ifadələrin maddi aləmədəki insan gözəlliyinə işarə olunduğur.

kəfa billah – "De ki, Allah kifayət edər" deməkdir. anı Nasimi Quranın 29-cu surəsinin 52-ci ayasından iqtibas etmişdir. Orada ya-

ki, sizinlə monim aramda Allahın şahid olmasa bəs edər, Allah göyləri və yeri bilir. Allahın inkar edənlər və boş şəyərlər inanınlar ziyanı düşənlərdir".

İminin fikrincə, bu ayadəki "şəhid" sözü şahid manasında deyil, müşahidə olızuş ilə görünən manasındadır. Boş şəyərlər inanın və noticədə isə zərərə düşən: və zahidlər özləridir. Ona görə də Nasimi şəhər:

Ətin əsrarını zahid na bilsin, ya fəqih,

Kəfa billahla mahram qanda hər heyvan olur?

İsan, sonin üzünün sırərini zahid ilə fəqih na bilsin? Çünkü bu əsrər bilmək, hərm olmaq hər heyvanın işi deyildir.

hüvəllahu əħħad – "De ki, Allah birdir".

amalın qul hüvəllahu əħħad.

Ətin naqşidir Allahüs-səməd.

icu zülfin əzəl, biri əħħad,

nūnə şeytan imiş mən la sacəd.

übədo (qul hüvəllahu əħħad vo Allahüs-səməd) "de ki, Allah yegəna və biehtiyatlı ifadəsi Quranın 112-ci surəsinin başlangıcında yazılmışdır. Quranın şərhçilərinə, burada Allahın töbütöndən könar yegəna bir vərliq olmasa göstərilir. Lakin

in fikrincə, yegəna və biehtiyac adlanan mütləq vərliq – Allahın insan camalında etmişdir. Əfsanaya görə, Allah bütün molaikələrə omzı etmişdi ki, Adama, yəni sadə edələr. İblis adlı mələk insana sadə etmediyiinə görə adı şeytan olaraq ərgahundan qovulmuşdur. Ona görə də Nasimi yuxarındakı rübaidə deyir:

insan, sonin camalın Qurandakı qul hüvəllahu əħħad (de ki, o, yegəno Allahdır) üzün isə Allahüs-səməd (Allah biehtiyacdır) ifadəsidir. Əbadıyyət vo ozəliyyət açının uclandır. Şəhər gözəlliyin qarşısında baş aymayan ancaq şeytan olmuş-

hüvər-rahman – "De ki, o, Allahdır".

fadəni Nasimi Quranın 67-ci surəsinin 28-ci ayasından iqtibas etmişdir. Orada ya-

ki, o, mehribən Allahdır, biz ona inanır və arxalarınıq. Siz biləcəksiniz ki, yolu-azmınızdır".

İnsan üzüne arabca vach deyilir. Bu söziin tarkibinde olan üç arab harfinin ab hesabi ile miqdari $(V=6) \times (C=3) \times (H=5) = 14$ dir.

“Qul hüvər-rəhman” ifadesinin da tarkibinde arabca 11 hərf ve 3 nöqtə vardır $11+3 = 14$ dir.

“Vach” sözündəki hərflərin miqdari “qul hüvər-rəhman” ifadesi tarkibində c harfi ve nöqtələr ilə bərabər olduğu üçün Nəsimi həmin ifadəni insanın üzüne şə edərək yazar:

Üzündür qul hüvər-rəhman, saçndır əlləməl-Qur'an,

Əcab, şol canları canı na kanın göhərindəndir.

“Əlləməl-Qur'an” ifadesində da (ə.l.l.m.e.l.q.u.r.a.n.) on bir hərf ve 3 nöqtə var ki, $(11+3)$ onun canı 14 olur. “Zülf” sözü işa sayyarat hesabi ilə, yəni hərflərin at di-kəbir hesabi ilə 12 olur. Ərab hərfi ilə yazılın “zülf” sözündə iki nöqtə vardır bu da 14 olur. Ona görə da yuxarındakı beytədə Nəsimi insan saçını əlləməl-Quran ifa si hesab etmişdir.

Qui, tabarak ya mitsavvir leysə fiha min fütür – “De ki, ugurlu ol, ey rəssam, or heç bir nöqsan yoxdur”.

La, ila – la ilah illa allah – “Allahdan başqa ma'bud yoxdur”.

Leysə kamışlıhi – “Ona bənzər sey yoxdur”.

Nəsimi bu ifadəni Quran 42-ci surasının 9-cu ayasından iqtibas etmişdir.

Nəsiminin fikrincə, Quranda Allah haqqında söylənmiş bu aya gözəlin qaşlan, a və çənəsi haqqında deyilmişdir.

Lövhən mahfuzun – “Qorunun saxlanılan lövhə”.

Dini əfsanələrə görə, guya göyde elə bir lövhə vardır ki, dünyanın əvvəlindən ax na kimi bütün baş verəcək hadisələr orada yazılmış və bu yazıları gözəögürünüzən lahdan başqa bilən yoxdur. Lakin Nəsimi adı çəkilən lövhənin ınsandan ibarət olduğunu sürür.

Lovlaka, lama xələqtul aflatka – “Şən olmasaydın, göyələri yaratmadım”.

Ma yasturun – “Davat və qələmin yazdığı şəyler”. Dini əfsanələrə görə, guya davat və qələm ilə Allah Quranı ve ya dünyanı baş verəcək bütün hadisələri yazdır. Ona görə da hamisə davat, qəlam və orların yazdıqları müqəddəs hesab edilir Quranca onlara and içilmişdir. (And olsun nura, qələmə və orların yazıdlarına).

Min ahlis-süruri – “Sevinc ahlından” olmaq. Nəsimi deyir:

On sekiz min aləmin ayinasıdır surotin,

Kim ki ol mir'ati buldu, oldu min ahlis-sürur.

Bütün kainatın ınsan vücudunda göründüyüne inanın hürufilər onun suretini gəyü bənzədirildi və deyirdilər ki, bu həqiqəti ancaq onlar dərk edə bilmışlar.

Ona görə da Nəsimi yuxarındakı beytədə deyir: “Ey ınsan, sonun suratın 18 minə min güzgüsüdür. Har bir cism güzgüdə göründüyü kimi, səndə də görünür. Bu günün bilənlər sevinc ahli oldular”.

Min həbibin indahu elmül-kitabı – “Quran (elmini) məniməməsli dəstədən”.

İcibun nurunu təhəzzələmi – “Onun işığı zülmət pərdəsi altında gizlənibdir”.

İnir mir'ati mö'mini – Məmənlər möminin güzgüsüdür.

zzah – Burada maddi cısimdən azad manasındadır.

İrin eyni ə'madır – “Münküri inkar edənin gözü kordur”.

ma, atımın ləna nurana yuqalı flicina – Behiştə deyilir: “İlahi, bizim nuru-millaşdır”.

İbu ifadəni Quranın 67-ci surəsinin 8-ci ayasından iqtibas etmişdir.

ənzilini – “İlahi, manı endir (harasa)”.

ərin – “İlahi, manım gözüne görün”.

Dəni Nəsimi Quranın 7-ci surəsinin 133-cü ayasından iqtibas etmişdir. Orada

peygamber dedi: “İlahi, özünü mənə göstər. Ta ki mən sənə baxum”. Allah ki, manı görə bilməzsan. Qarşıdakı dağga bax. Əgər dağ manım görüşümə irsa, sən də məni görə bilsən. Allah dağga tacallı etdiyikən dağ parça-parça fusa da taqat gətirmiyib, hissunu itirmiş haldə yoxıldı. Müsə aylılıqdan sonra b dedi: “İlahi, san göye görünməsən, mən birinci möminlərənəm”.

Anayə əsəsen Nəsimi deyir:

Ərinin cavabı ləntərəni çün gelir,

gör didarın anı, özər didar istəmə.

“İlahi, manım gözüne görün” deyən adamlara “mən görə bilməzsan!” cava-“Allah, man Görün” deməyə ehtiyac da yoxdur. O son özünsən, onu özündə a yerlərdə axtarma.

Ü-rəbbi – Tanrımu gördüm. Dini əfsanələrə görə, Məhəmməd göylərə sefer et-fərdən qayıtdıqdan sonra demişdir ki, mən Allahı gözəl bir gənc oğlan simadüm.

İz müəlliimi Fəzullahın haqqında söylədiyi şeirində deyir:

Ham raayıttü-rəbbi dedi leylatüll-me'rada,
Sənsən, ol fisuratin-əhsan ki, verdi həqq liqa.

Ey Faz, Məhəmməd merac gecəsi tanrınu gözəl bir gənc surətində görməsin. Allahu facüssüm etdiyi o gənc surət sən idin! Başqa beytlərdən sair göstərir ki, Allah təkə Fəzullahın deyil, bütün gəncləndə tacelli etmişdir. Məs:

İqqi görmək dilarən biğəlat
ir “fisurətin şabbın tqət”.

İlahi, şübhəsiz, görmək istəsən, o ancaq gəndərin simasında aydınndır. Atün ilə aləmin seyyidi kövnəyi – “Har iki dünyanın caruyanaru, mərə və har iki dünyanın ağası”.

Qədimlərdə kağız yerinə istifadə olunan dəri növü.

Raqiq-mansur – “Yazılı defter”.

İfada Quranın 52-ci surasının 2-ci ayosundadır. Dini afsanalara göre, guya dari hazırlamış defter dünyanın evvalinden aixırma qâdâr baş verəcək bütün hadis yazılmışdır.

Ratbû-yabis – “Yaş ve quru”. İfada Quranın 6-ci surasının 69-cu ayosundadır. Cda yazılır:

Yaşdan quryaya na varsa, Quranda vardır.

Rümuzu minlədün – “Lədümnl” elminin sırları.

“Minlədün” vo ya “lədümnl” elmi, dini afsanalara göre, o elmlərə deyilir ki, onu lahdan başqa bilin olmamış vo olmayaçdır. Buna bəzən sırrı-məknun da deyilir.

Sab’ül-masani – “İki dəfə təkrar yeddi”.

Dini rövayotlarda, “təkrar olan yeddi” dedikdə Quranın birinci surası nəzərdə t lür. Çünki bu sura yeddi cümləndən (ayədən) ibarətdir. Guya bu sura birinci dəfə N ka, ikinci dəfə isə Medina şəhərində Məhəmməda nazıl olmuşdur. Cümlələrin sa- göre yeddi (sab’) vo iki dəfə nazıl olduğuna görə da təkrar olan (masani) deyilir. Li Nosimi “sab’ül-masani” – iki dəfə yeddi dedikdə, insanın ana batmından gatirdiyi; di cərgə (kirpiklər, qışlar, saç) tükkü vo həmin tüküklərin göyərmiş olduğu yeddi nəzərdə tələraq insan üzünə Quranndakı “sab’ül-masani” surası deyir.

Sa’dı-əkbər – Büyüklə saadət, xoşbəxtlik.

Səqahum rabbihüm – “Tanrıları onlara içirtmişdir”.

İfadəni Nasimi Quranın 76-ci surasının 20-ci ayosundan iqtibas etmişdir. Orada zilibardı ki, tamrları onlara pak (iamız) şərab içirmişdir.

Ey saqahum rabbihüm xəmirdən ikrar eyleyən,

Taib ol-qafat meyindən, sindir ol peymənəyi.

Yani, ey Quranda halal sayılan şərabdan (safl eşqəndən) acığlı galon vaiz və təhi siz qafat badı işçimisiniz, tövbə edərək o badanı sindirin, ilahi eşqi, saf məhabbat kar etməyin!

Saqara xalidinə fiha – “Əbdəi olaraq cəhannamda”.

Bu ifadəni Nasimi Quranın 23-cü ayosundan iqtibas etmişdir.

Saqfi mərfət’ün osası – “Üzüldildən tavanan bünövrəsi, (burada) göyün osası”.

Sallu ola camalihu – “Onun camalına salavat qeyrih”.

Sibğutullahı və man ahsənū – “Allahın boyası (rongi), burada din manasındañ kimin boyası yaxşıdır”.

Nasimi bu ifadəni Quranın 2-ci surasının 37-ci ayosundan iqtibas etmişdir. O yazırlı:

“Bu, Allah boyasıdır. Kimin boyası Allahunkandır yaxşı olacaqdır. Biz isə ona dəl dirik”.

Quranın şorhçıları “boyası” manasında olan “sibğə” sözünü macəzi manada işlat həmin sözün “din” manasında olduğunu iżliş sıruror ayantə belə şərh edirlər: “Bu lahn dinidir, onun dinindən yaxşısı o bilməz, biz ona ibadət edirik”.

Lakin Nasiminin fikrincə, Quranndakı həmin aya insanın üzünə vo gözlərinə işar. Sidreyi-əla – “Ən yüksək sıdra ağacı”.

Quranın 53-cü surasının 13-cü ayosundan iqtibas olunmuşdur. Dini afsanalara tya bu ağac göydədər vo çox böyük ağacdır. Ancaq Quranda bu ifada “Sīdratoh” kimi yazılmış, guya Məhəmməd mərcə gedən zaman Allahı ikinci dəfə əgacın yanında görmüşdür.

minin fikrincə, Quranda göstərilən sıdra ağacı göylərdə deyil, insan üzündən r. O deyir:

di alnunda xuda “inna-fatihna” surosin,

vol-Quran üzündür, sidreyi-əla imis”.

eytdəki “Inna-fatihna”, “Qaf vol-Quran” ifadolarının hor biri Quranda bir sura

an-əlləzi astra biəbdihı – “Öz bandosını gəzdirdən adam müqaddəsdir”.

Quranın 17-ci surosının başlangıcından iqtibas olunmuşdur. Orada yazılır: gecənin orzında öz bandosını Kabədan Beyti Müqaddəsə kimi gəzdirdən adam fəsdir”.

imn bütün şərhçiləri bu ayantə Məhəmmədin mərcənə işərə olduğunu və həfiyəndən xəbar verdiyini iddia edirlər. Nosimi isə yuxarıdakı ayantən insan zül-ibarət olduğunu göstərir.

undakı ayadə arəb hərbi (s, b, h, a, n, l, z, t, i, a, r, a, b, a, b, d, h) var. Ərbəca “z’d” sözündən olan 3 arəb hərflərinin abəcidi-sağır (kiçik abcd) hesabı ilə $y = 10^{(d-4)} - 17$ comi 17-dir. Elə buna görə da Nasimi insan saqını Quranndakı əlləzi astra biəbdihı ayası hesab edir. Fuad Köprülüzadənin yazdırığına görə, hü-rib hərflərin insan üzündə görünüşünə mərcə deyir, bu hərfləri görə bilmək aca getməkdir. Hürufuların fikrincə, mərcəda maqsad vochi-insandakı xətləri dən ibarətdir. Ona görə da Nasimi yuxarıdakı beytə deyir: Quranda mərcə aya insan yanaları üzərindəki zülfür ki, orada müsəlsəl xəit ilo yazuılmışdır. **ma anṣa’nahu xəlqənən axarıñ** – “Sonra isə onu bir yan xalq yaratdıq”.

İfadə Quranın bir neçə surasında, o cümlədən 21-ci surasının 11-ci ayasında yarılır. Orada “xəlqən” sözü avazına “qövman” işlədilmişdirə da, hor iki söz xalq ənidir. Orada göstərilir ki, “bir çox şəhərlər və kəndlərinə aləhisi zülməkar ol-nə görə onları mahv edərək yerlərdən başqa xalq yaratdıq”.

mi bu ifadəni Fazılullah Nəsimi ilə mübahisə etdiyi bir gecənin təsvirində “dün ‘dilər ilə eysimiz məmər id” matlışlı şeirində İslətməsi və Quranndakı bu aya-çozlin üzündə yazuşmə olduğunu belə tərənnüm edir.

üflərin fikrincə hor bir peygamber dünənyaya gəlməklə köhnə dünya aradan gəli bir alam başlanıv və bu dövrün insanları da ruhan başqa, yeni insanlardır. əra görə, həmin peygamberin golməsi ilə qiyamət olur, yeni dövr başlanır. On-cırca, indiyə qədər İbrahim, Musa, İsa, Məhəmməd peygamberlər dünənyaya lir. Onların hor birinin golisi ilə qiyamət olmuşdur. Bu golisi onlardan avvalıki sonu və yeni dövrün başlangıcı idi. Ona görə da onların hor biri öz dövrünün rünum şüurunu uyğun yeni kitab və yeni din gatirdi. Fazılullahın galması ilə yamat oldu, köhnə dövr qurtarlıb, yeni dövr başlandı. Fazılullahın yazdığı: “Cəmə” bù dövrün Quranıdır.

Nəsimi bu beytində həmin Quran ayasının Fazlullahın üzündə yazıldığını söylənən xublarnın (peygamberlərin) şəhər (an mükəmməli) adlandırılmasını.

Tis'a ayat - "Doqquz möcüza".

Bu ifadəni Nəsimi Quranın 17-ci surəsinin 103-cü ayasından iqtibas etmişdir. O deyilir:

Həqiqətən, biz Musaya doqquz aşkar möcüza verdik. Bani-İsrail tayfasından si Musa onların yanına gəldikdə Firon onu dedi ki, ey Musa, zərniçmə sənə sehr və sad mişər. Quranın şərhçilərinin yazdığını göra, Musaya verilən doqquz möcüza burlar müşər.

1. Musanın olnadığı zaman ajdahaya çevrilə bilərmiş.

2. Yadi-beyza - "İşiqli al". Musa əlini qoltuğu alına salıb çıxardıqda göz qamışın nur saçmış.

3. Nil çayı. Bu çay da Musanın əmrinə müti imiş. Ax desə, axar, dayan desə, dənarmış.

4. Küllək. Guya Musanın əmri ilə tufan qoparmış.

5. Uçan çayırtkalar. Guya burlar da Musanın əmri ilə o istədiyi yera hücumə kəranan bitkisini mahv edarmış.

6. Piyada çayırtkalar.

7. Açıq. Guya Musa istədiyi vaxt istədiyi adamları açlıq düşər edə bilərmiş.

8. Qurbağalar.

9. Qan.

Nəsimi bir beytində deyir:

Tis'a ayat, atşağı Musavü ləvhün sirrinı,
İstər isən, gol tovaf et moscidi-aqsamızı.

Nəsimi bu beytində yuxarıdakı 9 möcüza, Musanın odu və ləvhün sirrinin şəkərən deyir: bunları bilmək istəyirsinə, gal bizim xanagahumuzu ziyanat et.

Turi-sına - "Sina dağı", arəblər "Zübəyər dağı" deyirlər.

Dini ofsanlara görə, Musa peygamber bu dağın üzərində Allah ilə danışmış, gərədə dini adəbiyyatda bu peygamberin adına "Kəlim" və yaxud "Kəlimüllah"dır.

Nəsimi Qurandakı: "Turi-Sına" ifadəsinin insan yanağından ibarət odluğunu adəti beytde söyləyir:

Ey yanağın Turi-Sına, vey xattın hayyi-qodim,

Ey tocollidan cü buldu haqqə yol Musa kəlim.

Nəsimi bu beytində insan yanağının dini nöqtəyi-nəzardən müqəddas hesab et "Turi-Sına" olduğunu taronum etməklə bərabər, insan üzündəki çizgiləri da "yi-qadim" (qadim Allah) hesab edir.

Bunu da qeyd etmək lazımdır ki, Nəsiminin şeirlərində "Tur" sözü iki şəkildə işlədi.

Aktüelsiz Tur yazılılıqda (Tur) dağ, artıkk ilə (ettur) yazılında isə Quranın surəsinə işarədir.

Ülaikə - ("Onlar").

ni Nəsimi Quranın 7-ci surəsinin 178-ci ayasından iqtibas etmişdir. Orada ya-

va cindən bir çıxuları cohennam üçün yaradıq ki, onların könlükleri vardır, lənələ bir şey anlaysa bilmirlər, gözləri vardırı da, görmürlər. Qulaqları vardır, şida bilmirlər. Onlar heynən kimi bir şeydirler. Bəlkə, heydəndən azıñdırı simi riyakar və yalançı fəqihləri də həmin azıñlardan hesab edərək deyir: rəmən ki, nəqđini ver nisəyyə faqih, rəmən ol üləikə kəmətə degilmidir?

nü'l-kitab - "Kitabın anası".

İn birinci surəni olsun "Fatihə" surəsinə deyilir. Dini ehkamlara görə, hər gün icib olan beş vaxt namazın hər birində iki dəfə bu surə oxunmalıdır və bunsuz şəbək olmaz. Nəsimi nəzərdə tutduğu "Ümmü'l-kitab" Quranın başlangıcında və 7 cümlədən ibarət olan surə deyil, insanın üzündə olan (iki qas, dörd kırpik, 7 xatdır).

iyin, qəşən zülfündür məna ümmü'l-kitab,

qəbul anınsı selət olmaz, buyurdu Mustafa.

İnən bisurati-rahman - "Bizi Allah suratında görün!"

İflər insan üzündə Quranın bütün ayaclarının yazılığını iddia edirdilər. Ona Nəsimi deyir:

q tabibi üzün bayanıdır, tünzürünü bisurati-rahman.

İşən, Quran sonin üzünün şəhidir. Biza Allah kimi baxın.

İtlü-vüsqə - "Etbərlər, möhkəm əlaqə teli".

Fadəni Nəsimi Quranın 2-ci surəsinin 157-ci ayasından iqtibas etmişdir. Orada tanın sözüne baxmayıb Allaha inanınlar elə bir möhköm əlaqəyə (ipo) el at-ü, o qırılınmadır".

mi Quranda göstərilən qırılmaz və möhkəm teli (alaqəni) insan saçına işara he-

bün və mümkinin - "Zəruri və mümkin; zərurət və imkan" deməkdir.

n ilahiyyatçıları Allahın varlığını zaruri hesab edərək ona vacibül-vücud (zaruri qalan varlıqları isə mümkinül-vücud (zaruri olmayan varlıq) adlandırırlar.

iyi-müqaddas - "Müqaddas göl", "Müqaddas vadisi".

kitablıarda müqaddas vadı Musanın Allah ilə səhəbat etdiyi yera deyilir.

imida:

ı mənəm Vadiyi-müqaddas, ham mənəm narı şocar,

ı mənəm nura tacılı, həm Kəlimin Turiyəm.

i müqaddas vadı, oradakı ağac, bu ağacdə Musanın gözüne görünən od, həm n Tur dağı və bu dağda tacılı edən nur bunların hamısı mənəm.

ib-i-surət - "Surət, şəkli bəşər edən (Allah) deməkdir.

zudu iyyahu, vascud, vaqtərib - "Ona ibadat et, sadə qıl və yaxınlaş".

imi bu cümlədəki "vascud, vaqtərib" ifadələrini Quranın 96-ci surəsinin sonundan, "və'budu iyyahu" ifadəsini isə Quranın başqa surələrindən iqtibas et-

mışdır. Bu cümlədəki "iyahu" sözü arəbcə üçüncü şəxs avazlıyıdır. Ruhanılar həşər şəxs avazlıyının Allah'a aid olduğunu hesab edirlər.

Nasimi, ayının yuxarıda dediyimiz qrammatik quruluşundan istfadə edərək ib və səcdənin insalara aid olduğunu təsvirinə istifadə edərək yazar:

Ey Nasimi, səcdə qıl ol-Mahmūt kimi, haqqdan sənə

Və'budu iyahu, vascud, vəqtorib galid-xitab.

Yəni, ey Nasimi, o gözəl (insana) səcdə et ki, onun haqqında Quranda "ona sənə və ibadət edin, ona yaxınlaşın" əmri galmışdır.

Vəcəh fi fiha kabədrin fil əməməti – "Onun üzü bulud altında olan on dörd 1 lik ay kimidir".

Və'deyi-külli man əleyhi fanin – "Torpaq üzərində (və ya dünyada) olanları məsi ələckək" vadəsi.

Bu ifadəni Nasimi Qurannın "Ərrahman" surasının 22-ci ayasından götürmüştür. Orada deyilir ki, Allahdan başqa dünyada olanların hamisi aradan gedəcəkdir.

Və'deyi-man-fil-qübür – "Qobirdikələr verilən vəda" (Qiyyamat gününə işarəd Vədəd – "Dost, dost olsan" deməkdir.

Vəhdətli əşərlikə ləh – "O tokdir, şərki yoxdur".

Nasimi Qur'andan götürülmüş bə ifadələrin hər ikisinin insan gözəlliyinə aid əğunu təsvirinə edərək deyir: "Quranda tok və şərksizliyi xəbar verilən şey gözəli mali və məslisəz hesab edilən şey isə onun saç, qasaları və çənəsidir".

Vəla acıba minal ətri on yəfəhu şəmim – "Ətirdən xoş qoxunun gəlməsi he təcəbbülü deyildir".

Vəllahı əlam bissəvəb – Allah yaxşı bilər.

Vərdi-cinan – Cənnət güllü.

Vərdi-əhmər – Qızılıqlı.

Vərtə – Burulğan (suda). Vərləndən zövrəqi çəkmək – burulğandan gəmini xili mak.

Vəssəməi zatil-büruci – "Bürcləri olan göya and içirəm".

Vəssəməi zatil-büruc saçü qapşu kirpiyin,

Kim co'lnahu tibaqən yeddi əflakndırür.

Bu beytədəki ifadələrin hər ikisini Nasimi Qurandan götürmüştür. Onlardan 1-ci Qurannın 85-ci surasının başlangıcında yazılmış və "and olsun bürçü olan göy" mənasını verir. İkinci ifadə isə Qurannın 71-ci surasının 15-ci ayasından iqtibas edidir. Orada yazılır: "Görmürsünüzüm Allah yeddi göyü necə da tabaqə-tabaqə yımışdır?"

Nasimi yuxarıda beytədə göstərir ki, Quranda müqaddəs bir varlıq hesab edilənər and ilələr, eyni zamanda yeddi tabaqədən ibarət olan bürclü göy insan üz səra ilə biri digorunut üstündən düzülən yeddi cərgə tükə (2 qaş, 4 kırpik, 1 saç) i dir.

Vəssəməi vama fiha – "Göya və göydə olanlara and olsun".

Vəssəffati saffən vəzzacirati zərən – "Sira ilə, cərgə ilə düzülənlər və əzab və loro and içirəm".

fadə Qurannın 37-ci surəsinin başlangıcında yazılmışdır. Orada Quranın şərh-cərgəyə düzülənlər" dedikdə maloklari və ya namaza düzülənlər nəzərdə tutulur. "əzab verənlər" dedikdə isə bəziləri cəhənonnə maloklərini (günahkarlara əzab arıza görə), bəziləri isə namaz qılanları (özlərinə əzab verdiklərinə görə) nəzərdə tutulur.

İn Nasimiye görə, Quranda müqaddəs sayılan və onlara and ilələr "cərgəyə düzülənlər" şairin əsərinin qəhrəməni olan insanların kirpikləri və əzabvericilər dedikdə şəminə işarədir.

ur – Qurannın 52-ci suronun adıdır. "And olsun Tur dağına" mənasındadır. fusa həmin dağda Allah ilə dəngirmiş.

züha, vəlleyl – "And olsun gunduzu və gecəyə".

talın vəzzüħa, vəlleyl zülfün,

n vəsfindəndir ayat mütləq.

i, ey insan, Quranda and ilələn günəş şəmin camalın, gəco (qara olduğuna görə) işqindir. Qurandakı ayollar isə mütləq şəmin şənində deyilmişdir.

lati şübhü şəm – "Şəhər-əxşəmin (sübh ilə şəmin) bir-birinə qovuşması".

imi bu haqda yazır:

sə cahanda görmədi sübh ilə şəmi müctəmə,

neço zülfü arızın vüsləti-sübhü-şəm edər.

Şeytdə Nasimi insanın şəcim (qara olduğuna görə) axşamə və yanağını (ağ olmağı görə) oxşadaraq deyir:

riyada sohər-əxşəmin bir birləşdiyini görən olmamışdır. Ancaq insanın saç ilə yarar-əxşəməni birləşdirdi".

af ya ha, ə'uzū bika – "Ey "k" və "h" hərfələri, sənə sığınram".

i ya kafu ha, ə'uzū bika,

Əli bildi müştəndir söz.

i – Əli, sözün sığınacaq verən – (Allah) olduğunu bildiyinə görə dedi – ey (k) və ləri, sənə sığınram.

i-beyzə – "Ağ al".

i-beyzə imiş cismin ki, Musa ana möhrəmdir,

a şo'nühü ekber, bu neço Turi-Sinadır.

İnaya görə, "yodi beyza" ağ parıldayan, işqılı əl, Musa peygamberə verilən 9 idən biridir. Lakin Nasiminin fikrinə, yadi-beyzə insan gözəlliyidir və Musa on istifadə edərək,

ma yunadi – "Bir gün çağırar".

i min yəhəmməm – "Qara tüstüdən ibarət kölgə".

Ani Nasimi Qurannın 56-cı sura 28-ci ayasından iqtibas etmişdir. Orada yazılır: şəya düzülənlər (qiyyamət günahkarları nəzərdə tutulur) isti külək, isti su və kələk qırışdırıcı olacaqlar.

İn Nasimi bir panteist olaraq özünü həm şimali əhlə, həm də bu ayadə göstərilən isti kələk hesab edərək deyir:

Aşıqom hüsünən eşqin ehtimalı məndadır,

Zillî-min yəhəmməmu ashəbin şimalı məndadır.

LÜCƏT

A

Ab – Su
Abn – Atalar
Abidi-ısuam – Bütparost
Aftab – Gündəş
Alon – Damır
Al – 1. Qırımızı, 2. Nasıl, 3. Hiyala
Am – Camiyat
Anac – Hadaf
Arız – Üz
Assı – Xeyir
Asına – Tanış, dost
Aşığıtsa – Dağınmış, hayacanlı
Aytımaq – Demok, söyləmək
Ayrıq – Ayrı

B

Bab – Qapı
Bauf – Külzük
Bak – Qorxu
Bala – Hündür, uca
Başad – Olsun ki...
Bəşyar – Çok
Beytül-harām – Həram evi – Kəbə mənasında
Beyza – Ağ, bayaz
Bz'd – Sonra
Bəd Xu – Pis xasiyyəti
Bədri-milənnəməm – Əmməməli ay
Bəğayat – Çok
Bölür – Dəniz
Baxıl – Paxıl, xəsis
Bəid – Uzaq
Bəqa – Baqlılik
Bən – Xal
Bərg – Yarpaq
Bərgüzidə – Seçilmiş

Bərg – İlhdürm, parlılı
Bəstə – Bağlı
Bəyginat – Sübütərə
Bəzm – Məclisə
Bibodəl – Əvəzsiz
Bibər – Barsız
Bidad – Zülm
Bimər – Xəstə
Bina – Gözlü
Bistü-haş – İyirmi səkkiz
Bışümar – Saysız-hesabsız
Bulmaq – 1. Olmaq, 2. Tapmaq
Bülənd – Uca
Bürhan – Dolil, sübut
Bürqə – Niqab, örtük
Büryan – Yanmış

C

Ca – Yer
Camə – Paltar
Cam-i-müsəffə – Saf şərab
Canavar – Heyvan
Cavid – Əbədi
Cə'd – Qıvrım (saçda)
Cahıl – Cahillilik
Camil – Gözəl
Çərəs – Zinqirov
Cifeyi-murdar – Murdar leş
Cığığumək – Fırıldanmaq, dolanmaq
Cöñən – Zireh
Cud – Səxavət
Cuyanda – Axtaran
Cüda – Ayrı
Cüllab – Şərbət

Ç

Çah – Quyu
Çakar – Nökar
Çar ənasır – Dörd ünsür (torpaq, hava, su, od)
Çəşm – Göz

Çəsmayı-heyvan – Dirilik bulağı
Çələb – Tanrı
Çəndən – O qədər
Çəri – Qoşun

Dəm – Təla
Dəmnən – Ətək
Dənnə – Cahonnam
Dənni – Bilici
Dənla – Sabah
Dəpə – Xidmat, quılıq
Dər – Ev
Dərni – Dərmən
Dəril-qırur – Qürür evi – Bu dünya mənasında
Dəs – Oraq
Deyr – Monastır, hücrə
Dəgəmə – Nədan
Dəğəl – Fırıldaq
Dəhan – Ağız
Dəndən – Diş
Dəni – Alçaq
Dərbən – Qapıçı
Dəyyar – Sakın
Dığra – Çöla, xaricə
Didər – Görüş
Dids – Göz
Dil – Ürək
Dilifrib – Ürakaldadan
Diltəşin – Ürəyiyanan
Diumq – Kəlli, beyin
Dirəz – Uzun
Dirig – Heyil, əfsus
Dud – Tüstü
Duxan – Tüstü
Duu – Alçaq
Dur – Uzaq
Duş – Yuxu
Duzax – Cahonnam
Dürc – Mücrü
Düşvar – Çətin

Eyd – Bayram
Eyni – Göz
Eynal-yaqın – Yəqin etmənin 2-ci (görmə) mərhəlesi
Eyüi – Yaxşı

Əbd – Qul
Əbbər – Şah damar
Əbr – Bulud
Əbru – Qaş
Əbsəm – Lal
Ədu – Düşmən
Ədvar – Dövrlər
Əhmər – Qırmızı
Əluval – Çəpəöz, ayrigöz
Əliya qılınan – Diriltmək
Əlxəz – Ulduz
Əksəi – Nəqşan
Əqfəs – Qəfəslər
Əlfaz – Sözlər
Ə'ma – Korluq
Əmmətar – Əmr edən
Əmrəc – Dalğalar
Əməniyyət – Eşqizm, mənəm-mənəmlik
Ənar – Nar
Ənbərəşən – Ənbər saçan
Ənbibiya – Peyğombərlər
Əncüm – Ulduzlar
Əndak – Az
Əndər – İçində
Əndiqə – Fikir
Ənduh – Qiüssə
Əngur – Üzüm
Əngişi – Barmaq
Ənis – Dost
Ənkərəl-əsvən – Qulaqbəhrən, otürpərdən (sos)
Ənuvar – Nurlar
Ər – Əgər
Ərz – Mışar
Ərgəvan – Ərgəvan (al-qırmızı rəngli gül)

G

*Ərənlə - Ruhlar
Ərz - Yer
Əşəub - Səbəblər
Əsl - Bal
Əsməl - Adlar
Əsmər - Sirlər
Əsrük - Sarxos
Əşcar - Ağaclar
Əşk - Göz yaşı
Əşkul - Çatın
Əşnəg - Bada
Əşyur - Zirək, hiyləgər
Əzimət - Səfor*

F

*Fanüs - Fənər
Fariş - Boş, qayıgsız
Faşır - Yoxsul
Fərdin - Sabah
Fərxanda - Xoşbəxt
Firdöüs - Cənnət
Firiştə - Malak
Fiz-zilləmət-l-məmət - Ölüm qaranlığında*

G

*Geysü - Saç
Gənc - Xəzina
Gərm - İsti
Gaz - Uzunluq ölçüsü; Dəfa
Gireh - Düyün
Giryən - Ağclar
Giti - Dünya
Giyahl - Öt
Güns - Bu cür
Güşiməl - Quləq burması
Gış qılımaq - Eşitmək
Güftər - Danışq
Gülzəri-chan - Cənnət gülzəri
Güm etmək - İtirmək
Günərah - Yolunu azmış
Güvən - Şahid
Güzida - Seçilmiş*

*Çəhəğəb - Buxaq
Çəni - Varlı, zəngin
Çərib - Yaxın*

H

*Hadi - Düz yolla aparan
Həziq - Bilici, tacrübəli
Həbib - Dost, sevgili
Həcc-i akbor - Büyyük həcc
Həcar - Daş
Həqbin - Həqiqət görən
Həməl - Kəcəvə
Hərgiz - Hala
Həsəd - Hasad edən
Həzəran - Yüzlərlə
Hidayət - Doğru yolda rəhbərlik
Hirman - Qadağan, redd cavabı
Hübbülvəfan - Vətan sevgisi
Hüdhibəd - Şanapipik*

X

*Xəb - Yuxu
Xək - Torpaq
Xar - Tikən
Xasir - Uduzan, zərər çəkən
Xatən - Möhdür, möhdürü üzük; Son
Xeyrili-bəşər - Ən yaxşı insan (Məhəmməd peyğəmber)
Xəmr - Şarab
Xər - Uzunqlıq
Xırqa - Zahidlərin geydiyi qaba paltar
Xoşnud - Razi, şən
Xub - Yaxşı
Xun - Qan
Xursid - Günaş
Xücasız - Yetkin, ağıllı
Xüld - Əbadıyyət, ölməzlilik
Xüsan - Ziyan, ölüm*

I

*İxləs - Səmimilik
İxtitam - Tamamlanma, yekun*

İħsl – Sabab, xəstəlik
Imrız – Bir gün
İrişmək – Çatmaq
İstifham – Sual, xahiş
İstivə – Ekvator xətti
İşħħi – Oxsarlar
İstiqāq – Həvəs
İħħisal – Birləşmə, qovuşma

K

Kah – Saman
Kar – İş
Kəbənək – Yapınca
Kalamüllah – Allah sözü
Kalb – Hər
Kam – Az
Kandu – Özü
Kənz – Xəzinə
Kəzzab – Yalançı
Kibr – Lovğalıq, təkəbbür
Kibritya – Böyüklik, əzəmet
Kılıb – İtər
Kilk – Qəlam
Kisvət – Paltar
Kışvar – Ölkü
Köökəb – Ulduz
Kuh – Dağ
Kuşış – Soy, çalışmaq
Külliə – Papaq
Küñfikan – Kainat
Künja – Laqob
Küstaq – Şirtg, cəsarətli

Q

Qaim – Möhkəm
Qanğız – Hansı
Qasır – Saygısız, zəif
Qinte – Qotl, mübahisədilməz
Qeyd – Məhdudiyyət, manə
Qoħr – Qozab
Qollas – Fırıldاقçı

Qamar – Ay
Qancarū – Necə
Qat' etmek – Kasılmak
Qaza – Yemək
Qissa – Hekayət, nağıl
Qiyyas – Müqayisə, bənzərlilik
Qiyomat-arzan – Bahə qiymət
Qo – Qoy
Qövl – Qoħum
Qubur – Toz
Qutlu – Xoşbəxt
Qiirs – Disk, daira

L

La – Yox
Lacəram – İstər-istəməz; Əlbattə; Buna görə
Laf – Cəfəngiyyət
Laməkan – Məkansız
Ləşə – Ləş
Lətibali – Qayğısız
Layəmut – Olməz
Layzal – Olməz, abadi
Leyl – Gecə
Ləb – Dodaq
Ləbon – Stid
Ləhəvi lə'b – Pozğunluq
Ləmyazal – Əbadi, olməz
Ləşkar – Qoşun
Lisan – Dil
Lə'ləi-şəhəvar – Şəha layiq inci

M

Ma – Su
Mahi – Balıq
Manzudi-callad – Callad kimi
Mar – İlən
Mazi – Keçmiş
Meyfiirüş – Meysatan
Mənni – Ma'nalar
Məbdə' – Başlangıç
Məcruh – Yaradı

Məqəs – Milçək; Ar
Məhcüb – Utancaq, təvəzökar
Məhcür – Ayrılmış, tərk edilmiş
Məxəmür – Sarxoş, xumar
Məxən – Xozinalar
Məkərə – Məkrli qadın
Mədən – Qüvvəçələr, qəçilməz
Məghur – Qəhr edilmiş
Mələmət – Danlaq
Məlik – Padşah
Məmət – Ölüm
Məmənur – Düzəldilmiş, tamir edilmiş
Mən' etmək – Çəkkindirmək
Mərdinən – Xalq
Mərəz – Xostəlik
Mərg – Ölüm
Mərkəb – Minik heyvanı
Mərur – Şad
Məstur – Gizli
Mətləs – Gündənin doğduğu yer; Başlanğıc
Məvən – Məskən, sığınacaq
Məzəd – Qəlam
Mifatih – Açıq
Mir – Ağə
Mir'at – Güzgü
Misbah – Çıraq, şəmdan
Miyam – Orta, ara
Möhtəsimil – Ehtimal edilən
Möhtəsib – Möhtəsib (şəriət işlərinə baxan məmər)
Mövc – Dalğa
Mu – Saç, tük
Munis – Yaxın dost
Murç – Qarışqa
Mübbəssir – Uzaqqorən
Müctəmə – Birleşmiş
Müddəb – Bodbaxt, uğursuz
Müddəl – Yüksök, uca
Müdəlliq – Asılmış
Müfərəh – Şənlandırmən
Müğəb – Aydın olmayan
Mızalif – Düşman
Mixtarə – Yaradılmış, ixtira edilmiş
Münn – Köməkçi

Müqəyyad – Bağlanmış, qayğıkeş
Müqim – Sakin
Müləzimət – Qulluq
Müləvəs – Ləkəolanmış; murdarlanmış
Münadi – Carçı
Münəfiq – Yaltaq, qeyri-səmimi; Nifaq salan
Münəvvər – Nurlu
Münəzzəh – Günsəz, tamiz
Münəfiş – Part olmuş, utamış
Münəkir – İnkar edən
Münəzəl – Nazıl olmuş, göndərilmiş
Mürdə – Ölü
Mürğ – Quş
Mürsal – Peyğəmbər
Mürşid – Ruhani rəhbər
Müsəxxar – Fateh
Müsəlləm – Mübahisədilmiş
Müsəvvər – Təsvir edilmiş
Müsəhf – Kitab
Müstədəm – Uzun, əbədi
Müstəqni – Varlı, zəngin
Müstəhlik – Ödenilmiş; Məhv edilmiş
Müstəqəbəl – Golacık
Müstərik – Bütpərəst
Müstənəq – Hovoskar
Müttəbiż – Təbelik
Müttalihir – Tamizlayan
Müttəle' – Xəbərdar
Müzzəyən – Bəzənməş

N

Nabaliğ – Yarımçıq, yetkinliyə çatmamış
Naci – Qurultılmış
Naqışlıqul – Kəməğil
Nan – Ad
Nan – Çörək
Nar – Od
Naseh – Nosihət verən
Nasılıkſız – Açılmamış
Navək – Ox ucu
Nəşəkim – Necə ki

Nələt – Bütki

Nəfəs – Nəfəs, meh

Nəfis-qur – Uğursuz nəfs

Nə'im – Xoşbəxt hayatı

Nəməd – Keçə

Nəmək – Duz

Nəng – Hoya

Nənə – Bir şey

Nigah – Bakış

Niku – Yaxşı

Nim – Yarı

Nisf – Yarı

Nis – Neğlər (arında)

Niqat – Şadlıq

Niyaz – Nə üçün

Nur – İşiq

Nüktə – İncə söz, fikir

Ö

Övrəq – Vərəqlər

P

Payan – Son

Payando – Möhkəm, daimi

Peyğəm – Məktub

Peykar – Gözəl; Bədən; Ulduz

Pəmbə – Pəmbəq

Pənd – Nəsihat

Pərçəm – Bayraq

Pərhiz etmək – Çökinqmək

Pərtli – İşiq, parlılı

Pərvənə – Qorxu

Pəsimino – Yundan toxunmuş

Püxtə – Bığmış

Pürbələ – Bolalı

Pürxəb – Yuxulu

Pürtabl – Qıvrımlı

Pişi – Arxa

R

Raz – Sırr

Rəhiq – Təmiz şərab

Rəhmüma – Yolgöstərən

Rənc – Əziziyət

Rəzzəq – Razi verən (Allah)

Rind – Qayıtsız, şən hayatı sürən adam

Rışta – İp, sap

Rizvan – Connat

Rövşən – İşqılı

Rövza – Bağ

Ru, ruy – Üz

Ruhulqiddiüs – Müqəddəs ruh, Cəbrayıl

Ruz – Gün

Rüx – Üz

Rümmən – Nar

Rümmüz – Ramzlar

S

Sağır – Bado

Səlik – Düz yolla gedən

Səni – İlkinci

Səyə – Kölğə

Səyru – Xəsta

Səvda – 1. Öd. 2. Məhabbat

Seyid – Öv

Səbah – Bulud

Səbur – Sabırlı

Səbükkər – Yükü yüngül

Sədiqinqə – Sıdəq etdik; İnandıq

Səhl – Çotin

Səxi – Soxavotlı

Səid – Xoşbəxt

Səidzəxtər – Xoş taleli

Səqim – Xəsto, gücsüz

Səqqa – Sudaşyan

Səlasil – Zəncirler

Səlat – Birloquma, alaqə; Dua

Səlib – Xaç

Səm – Quləq

Səmək – Balıq

Səng – Daş

Sər – Baş

Sərab – İlqum

Sərgəsta – Avara, başıpozuq

Sərir – Taxt, yataq
Sərçin – Çevrilmiş, başıaşağı
Sərzin – Danlaq
Sayıntı – Gündahlar
Sib – Alma
Sibat – Ordub
Sidra – Lotos
Sin – Gümüş
Sinək – Milçök
Sitarə – Ulduz
Sivri dili – Otuz iki
Siyam – Oruçluq
Sıvapand – And
Sid – Fayda
Sif – Yun, qaba yun parça
Sımmar – Taqdîm etmək
Sıfı – Aşağı, bünövşə
Sırraya – Ulduz bürcləri
Sırıx – Qırmızı

§

Sahid – Gözəl, sevimli
Sayad – Bəlkə, yəqin
Sab – Cəca
Səcər – Ağac
Səhd – Bal
Səhna – Dargə
Səqi – Bədbəxt
Səqq etmək – Şəqqalamaq, bölmək
Səmin – Xoş atılı
Səmim – Bir az, nəsə
Səmsüzzüha – Səhər günəş; parlaq günəş
Səmşir – Qılınç
Sərabi-nab – Saf şərab
Sərməndə – Utarınmış
Səst – Altıns
Səsəz – Parlılı, azaəmət
Səstrancı – Şahmat
Sikastadıl – Ürəyisiniq
Şir – 1. Söd. 2. Şir
Sirk – Çoxallahılıq
Sılab etmək – Taləsmək
Şol – O

Şurida – Qarma-qarışiq, həyacanlı
Şümar – Say

T

Təbəndə – Parıldayan
Təbiş – Parlılı, istilik
Tərl – Din və dünya qaydalarına itaat etmə
Tamat – Boş sözlər, cəfəngiyyat
Tanıq – Şəhid
Tarik – Qaranchı
Teyb – Xoş atılı
Teyy – Ərzində
Təbdil etmək – Dəyişmək
Təcəlli – Əzəmtli zühur etmə
Təfəkkir – Soruşma, axtarma
Təfərrüt – Əyləncə
Təhsil – Yaxşılaşdırma, bayənmə
Təhüüs-səra – O dünya, yer altı
Təqrib – Təsdiq etmək
Tən – Badan
Tənəb – Kəndir
Tərəb – Şədliq
Təriq – Yol
Təsərrüf – Sərf etmə, dəyişdirmə
Təsbili – Bənzətmə
Təvəf – Kəbənin başına dolanmaq
Təvül – Uzun
Təzvir – Hiyələ
Tib – Bax; Teyb
Tig – Qılınc
Tilkə – Bu, budur
Timar – Əlac
Tir – Ox
Tö'mə – Yemək
Təvhid – Birlilik
Tövq – Halqa, boyunbağı
Türfə – Yeni, ocaib şey
Tiliyur – Quşlar

U

Ulçmaq – Connət
Ufı – Kiçik
Ulug – Böyük

Ü

Üftado – Yıxılmış, düşmüş

Üqba – O dünya

Ünni-iil-kitab – Kitabın anası (Quran); Quranın fatiha suresi

Ümmühülat – Analar

Üşşaq – Aşıqlar

V

Vobal – Çotırılık

Vard – Qızılıgül

Varta – Tohlüke

Y

Yarm – Sahar

Yey – Yaxşı

Yadi-beysə – Ağ al

Yığma – Qarət

Yəzdan – Allah

YövəmİL-hesab – Hesab günü, qiyamət günü

Z

Zəğ – Qarğıa

Zəbni – Dil

Zəhi – Aforin

Zəxn – Yara

Zəmir – Ürok, can

Zəmür – Arı

Zər – Qızıl

Zərd – Sarı

Zərq – Hiylə, yaltaqlıq

Zərrəq – Valtaq, riyakar

Ziba – Gözəl

Zikr – Xatırlama, söyləmə

Zünd – Diri

Zığt – Çirkin

Ziya – Parlıtu

Zöhd – Asketizm

Zübdə – Qaynaq, cövhər

Zünur – müsəlman dövlətlərinde yaşayan xristianların bağladığı; qurşaq



MÜNDƏRİCAT

İCTİMAİ-FƏLSƏFİ ŞEİRLƏR

· siğar iki cahan, mən bu cahana siğmazam	4
· zəm, sıfat ilə, gülsəkerəm nabat ilə	5
il bu sözü ki, candır söz	6
· 1 yənə bir bəhrə ki, ümmən dəxi bilməz	8
li can ilə cananımız	9
cahanand özgə bizim bir cahanimiz	10
gün müntəzərəm man ki, bu pərgar nadır	11
qəm ilə yandı: könlük, yar bulunmaz	12
zı-yüvəsviş, taşların hebadır	13
iş' min, gor istərsən səadət	15
a sən qulluq eylə, səhbətindən can bitər	17
tələqə söylərəm alomda, püñhan galmişəm	18
ərabati-azəldən məstü heyran galmişəm	19
tülki-cahan, cahan mənam mən	20
in mim üçün başarətdir	22
atında kürf ilə isləm birdir	24
barglızida candır ki, gazar bu can içində	25
in də'va ki, şəham, adlı insafın qanı	26
yan edəm səna asmayı-ruhafzamızı	27
ir ahđü-peymən bütün yar	29
əq söylərəm haqqən, alal-əşr istiva goldı	30
li-Müstafa əsma degilmə	31
lür gülsitan, billah, degilmə	32
na nəhaq deyənlər, qandasdır bos yəradan	34
ahima ta'n edər eşq odunun hərəratı	35
m arundur kim, gözüne haqq ayan oldu	36
i bildi bu siratlı-müstəqimin rahını	37

Kişi kim, xacosi birlə qanimat tutsa xalvatndı
 Suratin naqqında hər kim görəmadı naqqasını
 Yara qılan vəfəsinə, yara qılır cofasını
 Mərhəba, insani-kamil, canının cananəsi
 Bahri-mühit imiş könül, yoxdur anın kanarosi
 Maqalindir bu rəncurun şafası
 Nə tubadır boyun, ya rəbb, kim, irdi arşə balası
 Ey üzün nuri-zati-yazdəni
 Dün gəcə bir dilbər ilə eyşimiz məmur idi
 Sandadır gol gənci-püñhan, gəzəmə hər viranayı
 Ey ruhi-qüdüs, cifeyi-murdara yapışma
 Çara yoxdur yara, absəm, ey könül, yar istəmə
 San səna gor yarın var, ey könül, yar istəmə
 Dil bazarçıyı yalandır, varmazam bazanı
 Şəl şəm'i gör ki, nuruna parvanayam yena
 Kim ki aldañdı cahanın ağulu lazzatına
 Əlhamdüllah, Əhmədin girdik abavü şalma
 Yoxdur vəfəsi dünyənin, aldañma anın alına
 Ey binazırı vahid, hüsnün camai içində
 Ey mükorroon hüsnü-surat, ey mütəħħor maă tın
 Safa bağışlamış bağa sabə İslalın dəmdən
 Ey qəflətin meyindən mastü xorabü heyran
 Caharı tərk edib bezdim cahardan
 Ey bərgüzida surot, cansan, vali nə cansan
 Gal, ey dilbər, iki aləmde cansan
 Əgarçi candasan, candan nihənsan
 Eydürri-kani-hər sey, kim bilo kim, nə kansan
 Ey ruhi-qüdüs, canıma sən canı cahansan
 Əvvəl ki, dila, dard ilə yaran olamazsan
 Türk eyləməz can eşqini, min gaz gar anı yaxasan
 Üzün müşhəfdür, ey huri, yanağın qaf-val-Qur'an
 Man ki, dorvişəm, fəqirəm, padişahi-aləməm
 Suriyi-rahmanı bildüm, surəti-rahman məməm
 Vəhdəhü laşərik ilə şübhəsiz iştə zətam

onzin sırrını izhar edər madam dəm.	76
bel bağladım, sultən gözler gözlərim.	77
nənim, ey Xızırımı ey abi-hayatım	78
nə sohəsində gör nə yazmış ol qadım	79
ı olur, bu nə surət, zəhi behişt-i-noim.	80
alm hüsnü-surat kim, qılıböhr ol həkim.	81
atilillah ki, bu gün yarımı bildüm.	82
ı lablorına çəşmeyi-heyan demisəm.	83
Musayi-İmrənam ki, daim aşiqi-Turam	84
əgrı, məni gör kim cahanın padişahiyam	85
eyi-ma'na manam kim, qibleyi-rahmanıyam.	86
İxi-zülfündən ağar qılısə tömmül.	87
ədir ki, boyundan qiyamot oldu faş.	88
atdırın bahasız, bilmədin miqdarnı.	89
ıdəsan sultani-mütləq.	90
İldi vü açıldı üzündən pordə gülzərin	91
əmə-Cəmşidi, oyan uyxudan, ey qafil.	92
əm, pakiza cövhər, laməkənin xasiyam	94
cənzin kənzivü, Allahi-nurun nuruyam	95
uni-ənəllaham, bu nərim nuruyam	98
ı ki yar oldu mənə, sə ta qədəm yar olmuşam.	100
əm haqqdan ənələhq, gör nə Mənsur olmuşam.	101
məni eşqində kim, mən necə giryan olmuşam	102
nələhq söyleyəm, hoqquq cü Monsur olmuşam	103
İllah manam ki, zətliyəm.	104
ı ta canımı canana yetirdim	105
rəhi-eşqində asıram.	106
məni saçı asrırdı şorabından	107
turu bil kim, haqqdan bu gün nüdadır	108
məkan otuz ikidir	109
anəhü hüsnün süfatı kim, müəlladır	110
ı, nə eyni-lütfinən, ey hüsnü-lanzır.	111
hi-səidəxtar, üzü orşı-müelladır	112
jin sorman öslin, izzətindən bollidir.	113

Aşiq birdir azaldan sevgili dildar, bir
 Esq yolunda kim ki ol yarına canfaşan geder
 Üzüna ahl-i-nazar suratı-rahman dedilir
 Eydi akbərdir camalın, eydə can qurban olur
 Bəhri-fənada fani ol, gör ki, nə xoş hayat olur
 Kənlüllü a'ma olanın nuri-tacallu na bilür
 Suratın xətti-ilahi, am nadan na bilür
 Sirri-ilahi bilən, şol xətti-xali bilür
 Hər naya kim, baxırısan anda sən Allahı gör
 Saqiyi-vahdat meyindən dilbəri-mövləyi gör
 Nöḡteyi-sirri-ilahi bai-bismillahdır
 Mō' minin qelbi içində cünki beytullahdır
 Qeybi-mütləq sırrını əgarci püñhan göstərir
 Zey güməş kim, zərrosından mahi-tabər göstərir
 Vahdatın şəmsi üzündür, lamakəni göstərir
 Gerçək arısan uşbu dam ta biləsan nəzər nadir
 Ey qılan da've ki, sufiyəm, fütüvvətin nədir
 Ey bilen haqqın süfatın, ismi-asması nadir
 Fatihə ümmül-kitabın göstər ayası nadir
 Dörd müxəlif cam olanda bil ki, əsməsi nadir
 Camalın, ya rabb, ey dilbər, na taban mahi-anvərdir
 Həmdüllilah kim, camalından cahan pürnurdur
 Üzün mehrindən, ey dilbər, haqqın anvari-lame'dir
 Şirin hodisən hər sözü min gövhəri-yekdanadır
 Şəm' oldu könlüm, işta faraqında yanadır
 Ma'anılı sözlən dürü-səməndir
 Ey üzüm səb'ülmasanı, nəzzalal-Fürqan budur
 Qəməzəsi bimər eyni natəvandır sanma kim
 Aşiqom hüsnüna, eşqin ehtimalı mandadır
 Dürü-beyzadı vücudun, haqq nişanı qandadır
 Bahri-müləta düş kim, dəryayı-a'zəm oldur
 Cami-safayı biza sun, saqiyə
 Cün bayan oldu rümüzi-allaməl-asma biza

mülləh, aşya nitqi-həqdir sərbəsər 153
 ni-ləmyəzəl, ey xalıqı-pərvərdigar 154
 t haqqı biləndir, verən varını yəğmaya 155
 Cə'bənin garçı səvəbi çıxdır, ey mövla 156
 ıştı sıvı dündür ayeti-nitqi-xuda 157
 ilən bilir bu gün eşqi hadisi-pürbala 158
 nın kim, rəhbəridir sidqü ixlaslı safə 159
 il, hər bivüccəddan can umarsan, na acəb 161
 ı gözümə gəlmədi hərgiz xəyəli-xab 162
 Musa cün üzündən sıydı, aqıldı niqab 163
 i-xalın keləməlləh, həm ümmül-kitab 164
 i-heyan mənəm, məndadir abi-hayat 165
 ifi-zamana, aya xülaseyi-zat 167
 övi-diyari-rüxün nuri-kainat 169
 li-fəxri-alam, seyyidi-zatı sıfat 170
 in eynindən axır çeşməyi-abı-hayat 171
 isati-esq içində oynadı şətrancı-zat 172
 cima, ey könül, etma dəxi mütabiat 173
 alın məzheri zatı sıfat 174
 tərapərdəyi gir içarı, cana bax 174
 bel bağladım, ya vahidü fərdü şəhəd 175
 in sab'ül-məsəri, ey labın mai-tahur 176
 n zilli-ilahi, vey rüxün Allahı nur 177
 ür lövhə-Musa, qamətin Tur 178
 ya rabb, üzündür rəqqi-mənşur 179
 yənimdən, nigara, suratın püñhan degil 180
 n evinə, taliba, seyr edərək cün can gelir 182

MÜSTƏZADLAR

qayı üzündən, aya surəti-rahman 188
 abəri-hüsünüz, ey sərvəti-xuban 189

Kirpikleri çün iki cahanın eseridir.....
Ta qıldı təcəlli bu manim könülüə Allah.....

ƏLİF-LAM VƏ TƏRS ƏLİFBA

Əlif - Allah, sidr boyun münahadı müntəha

Əlif - O! qəddinə öğündigicin sərvü çınar

Əlif - Əla qamatın har kim görər bican olur

Yey - Yüzün mahiyyətidir alemə nurl-nacat

Yey - Yena sığndım ol sübhana mən

TƏRCİBƏNDLƏR

Üz üzra bu rasm xal olurmı

Müşəfi-natiqəm, kəlam oldum

Perdə içində çalırız bir saz

MƏSNƏVİLƏR

Ey haqq əqli, yaqın imiş bu xəbər

Dəryayı-mühit cüə gəldi

MÜLƏMMƏS

Eyyühər-rağibuna fil övqat

TUYUQLAR

Gel ki, müştəq olmuşam didarına

ƏLAVƏLƏR

ær vaxtında kim, bülbul fəğanın başlar	274
ən candan nə kim, gəlsa, cigerlər ağrımız	275
ən uslatı ol dəmdə inkar etdilər	277
indən her nə galsə, cana xoşdur, yaxşıdır	278
xasta vü men zararı sanınçın	279
r üzün, nigara, qaşların mehrablar	280
ndən çağrışırılar, dadlar, bidadalar	281
ir, ibtidadır, ibtidə	282
dürri-bəhri-laməkarum	293
dəmi xoş görəlim, ol keçən dəm dəm degil	296
in, rangi-üzərin çün başqam qatında nil	297
b səhbat oldu guşeyi-cənnətdə duş	298
ığın cümlə yalan, qövlü qararn yox imiş	299
əşəndən bəyani-sirri-pünhan oldu faş	300
ol tilismi-pünhan ki, bu gün cahana geldim	301
.....	305
.....	324

ƏŞŞƏT

www.eastwest.az
www.fb.com/eastwest.az
info@eastwest.az

Buradakı müəllif: Seif Ismaylova
Dizayner: Zaur Abbasov
Səhifələyici: Kürən İbrahimova
Korraltor: Nübar Qorayeva
Texniki redaktor: Faridə Samadova
Bəg redaktor: Səmira Bəktəş
Texniki direktor: Allahverdi Karimov

Çapı imzalanmışdır: 10.03.2013. Format: 60x90 1/8. Ofset şəhər
Fiziki şəhər varlığı 43,5. Sifariş 16355. Tiraż 1000



"Shorq-Qurb" ASC-nin mətbəsinə gələn dənənlər
AZ1113, Bakı, Aqşıxəzər küç., 17
Tel.: (+994) 2 374 83 43
(+994) 2 374 73 84
shorq-qurb.office@shorq-qurb.az

65351215

Saq East
Qaj West

